

Akif Aşırı

AZƏRBAYCAN
MƏTBUATI TARİXİ
II HİSSƏ
(1920-1990)

«Elm və təhsil»
Bakı – 2010

Elmi redaktoru:

Cahangir Məmmədli,
BDU-nun jurnalistika fakültəsinin
jurnalistika nozoriyyəsi və təcrübəsi
kafedrasının müdürü, filologiya elmləri
doktoru, professor.

Rəyçilər:

Musa Qasimli,
Tarix elmləri doktoru, professor

Akif Rüstəmov
filologiya elmləri namizədi, dosent

Rəşad Məcid,
Azərbaycan Yazıçılar Birliyinin katibi,
“525-ci qəzet”ın baş redaktoru.

Vəliyev Akif Abdülzəim oğlu (Aşırı)

Azərbaycan mətbuatı tarixi (1920 - 1990)

Bakı “Elm və Təhsil”, 2010- soh- 227

Milli mətbuatımızın keçib - goldiyi tarixi yoluñ tədqiqi son illər Akif Aşırının yaradıcılığının osas istiqamətlərindən birini toşkil edir. Müəllif mətbuat tariximizin sistemli tədqiqi və çapındaki boşluqları aradan qaldırmaq üçün son illər daha möhsəldə çalışır. A. Aşırının “Azərbaycan mətbuatı tarixi 1875-1920-ci illər” kitabı 2009-cu ildə noşr olundu və ali məktəblərin jurnalistika fakültəsinin tələbələri, tarixi mətbü - irsimlə maraqlanınanlar və elmi icimaiyyət tərəfindən müsbət qarşılandı. Kitabın oxuculara təqdim olunan II hissəsi obyektiv qiyamət verməkdə çətinlik çəkdiyimiz Azərbaycan sovet dövrü mətbuatının tədqiqini ohata edir. Populist yanaşmadan uzaq sovet dövrü mətbuatının mənzərosu verilir və 80-ci illərin sonu çağdaş jurnalistikaya keçid döndü tohil olunur.

Xatırladaq ki, indiyi kimi Azərbaycan mətbuatı tarixinin 1920-1990-ci illər mərhələsi araşdırılmayıb. Bu problemin hollino edilən ilk cəhdidir.

0504050000
N098 - 2010 *qrifli nöyr*

© «Elm və təhsil», 2010

Tarixin vətəndaşlıq dörləsləri

Azərbaycan mətbuatının keçdiyi tarixi yol yaş etibarilə o qədər də böyük deyil. Lakin bu yolu şorəf, ləyaqət yolu olduğu heç kimdə şübhə doğurmur. Mətbuatımızın keçdiyi tarixi yol xalqımızın qürur mənbəyidir. Milli intibahın yeni mərhələsini təmsil edən “Əkinçi” qəzetiňin başlanğıcını qoymuş bu yol neçə-neçə mətbü və ədəbi məktəbin formalşama prosesinə tekan verdi, xalqın kamilləşməsinə, maariflənməsinə, milli-azadlıq hərəkatının güclənməsinə birbaşa təsir göstərdi. Tarixin müxtəlif ictimai-siyasi mərhələlərində bərkiyib formalşmış Azərbaycan mətbuatı xalqa, cəmiyyətə, insana xidmət borcunu şorəflə yerinə yetirdi.

Mətbuat demokratiyaya aparan ən kəsə yoldur. Demokratik dövlət quruculuğu prosesini osas prioritet qəbul edən Azərbaycan mətbuatın bu xarakterini, bu xidmətini yüksək qiymətləndirir və jurnalistikən, mətbuat azadlığının inkişafına önmə vərir. Müasir mətbuatın inkişafı isə iki mühüm faktordan aslıdır:

1. Müasir mətbuatımız bu sahədə milli yaradıcılıq ənənələrinə üstünlük verir;

2. Jurnalistikən beynəlxalq prinsiplərinin tətbiqinə cəhşir. Milli mətbuatımızın tarixi ənənələri Azərbaycanın yeni müstəqillik dövründə dəha çox qiymətləndirilməyə başlamışdır. Cəmiyyətin kamilləşməsinə öz xidmətini göstərmmiş, tarixdə mühüm peşəkarlıq izi qoyan ayrı-ayrı mətbuat orqanlarının yubileyi ilə bağlı prezident soroncamları və rəsmi todbirlər jurnalistikə ənənələrinə hörmət və bu ənənələrə qayğılı faktı kimi diqqətə layiqdir. Milli mətbuatımızın tarixi inkişaf yolunu araşdırmadan, keçilən yoluñ elmi-nozori qiymətini vermodən ono-

nələrdən bəhrələnmək də mümkün olmazdı. Azərbaycan elmin-nəzəri fikrinin Əziz Mirehmədov, Nazim Axundov, Nəriman Zeynalov, Şamil Qurbanov, Bəkir Nəbiyev, İsa Həbibbəyli, İslam Ağayev, Yaşar Qarayev, Əhəd Hüseynov, Teymur Əhmədov, Ofelya Bayramova kimi sayılan-seçilən alımları mətbuat tariximizin tədqiqində, bu tədqiqatların elmi içtimaliyətə çatdırılması işində böyük xidmətləri olmuşdur. Son bir neçə ildə gənc tədqiqatçılarımızın da mətbuat tariximizin tədqiqinə meyli güclənmişdir. Xalqın özünü, milli varlığını, azadlığını dərk etməsi prosesindən doğan bu maraq mətbuatımızın tarixinə dair yeni araşdırılmaların, yeni tədqiqatların meydana çıxmamasına zəmin yaratır. Oxucuya təqdim olunan bu kitab Azərbaycan müasir jurnalistikasının praktik yaradıcılarından biri, fəaliyyətində milli ənənələri və beynolxalq prinsipləri rəhbər tutan, “Şərq” qəzetiinin baş redaktoru Akif Aşırının uzun müddətli tədqiqatının nəticəsidir. Azərbaycanın yeni jurnalistikasını formalasdıran yeni nəslin - Rəşad Məcidin, Elçin Şıxlının, Əflatun Amaşovun, Arif Əliyevin sırasında Akif Aşırının öz yeri var. Akif Aşırı tərəfsiz, qərəzsiz, dəqiq informasiya təqdim edən “Şərq” qəzetiinin yaradıcısı və onun fəaliyyətinə rəhbərlik edən vicedanlı bir redaktordur. Onun redaktorluq işinin mühüm bir tərofi Azərbaycan klassik redaktorlarının təcrübəsinə söykənir. Akif Aşırının təhsil bazası tarixşünaslıqdır, jurnalistikanın magistratura pilləsinə bitirib. Ancaq hər oxuyan Molla Pənah ola bilmədiyi kimi, hər jurnalist təhsili alan da jurnalistikadan dəqiqlik, qərəzsizlik, vicedanlılıq prinsiplərini söykənmir. Akif Aşırının bu prinsiplərə sədaqətinin hardan göldiyini onun 2009-cu ildə naşr etdiyi **“Azərbaycan mətbuatı tarixi. 1875-1920”** adlı kitabı ilə tanışlıqlandı sonra başa düşdüm. Peşə prinsiplərinə bu qədər sədaqət ancaq H.Zərdabi, C.Məmmədquluzadə, Ə.Hüseynzadə, Ə.Ağaoğlu, Ü.Hacıbəyli, M.Ə.Rəsulzadə məktəbinə dörindən bələd

olan kəsə aiddir. Mən elmi postulat kimi qəbul etdiyim bu keyfiyyəti klassikaya dərin məhəbbətılıq seçilən Rəşad Məcidin, Elçin Şıxlının qəzetçilik fəaliyyətində bir daha görüb də mətbuatımızın tarixi simalarına min rəhmət oxudum. Akif Aşırı bu klassikaya təkcə jurnalist kimi deyil, həm də yorulmaz bir tədqiqatçı prizmasından yanaşır. Bu axtarışlar onu mətbuat tariximizlə bağlı yeni bir kitab yazmağa sövq edib. Həm də bu kitab obyektiv qiymot verməkdə çətinlik çəkdiyimiz sovet dövrü jurnalistika faktlarını ehtiva edir. Və ən maraqlısı budur ki, Akif Aşırı bir alim və bir peşəkar jurnalist kimi sovet dövrü mətbuatına qiyamətdə bəzilərinin populist nihilizmindən uzaq bir yanaşma xətti ilə hərəkət etmişdir. Onun təhlillərində Azərbaycan sovet jurnalistikası bütün mənfi və müsbət çalarları ilə öz obyektiv qiymətini təpib.

A.Şırlı bundan əvvəlki kitabında mətbuat tariximizin “Əkinçi”dən başlayan yolunu Azərbaycan Xalq Cümhuriyyəti dövründək təhlil və tədqiq etmişdi. İndiki də bu tədqiqatların məntiqi davamıdır və özündə şanlı mətbuat tariximiz 1920-1990-cı illər kimi mürekkeb bir dövrünün tədqiqat yükünü daşıyır. Tədqiqatçı mətbuat tariximizin önemli faktlarına həm tarixi-xronoloji prinsipdən, həm də tipoloji spektrdən yanaşır. Bu yanaşma metodu müəllifə bir tərefdən içtimai-siyasi, sosioloji konteksdə mətbuatın yerini müəyyənləşdirməyə, digər tərefdən onun peşəkarlıq keyfiyyətini açmağa şərait yaratıb. Məsələn, Azərbaycan sovet mətbuti sisteminde öz tipoloji xarakterinə görə həm partiya mətbati kimi fəaliyyət göstərən, həm də ümummilli, ümumdövlət qəzeti iddiásında olan “Kommunist” qəzetiinin yaradıcılıq prinsiplərindən tutmuş, onun redaksiyasının strukturu na, əməkdaşlarının peşəkarlıq səviyyəsinə qədər bütün məqamlar bu metodoloji yanaşma ilə təhlila cəlb edilib. Tipoloji cəhətdən yanaşma prinsipi “Azərbaycan qadını” (“Şərq qadını”),

qadını”), “Azərbaycan” ədəbi-bədii jurnalı, “Sovet kəndi” qəzeti, gənclər mətbəti, hərbi mətbuat, mədəniyyət və incəsənət dərgiləri və s. haqqında xeyli bilgi verməyə kömək etmişdir.

Müəllif kitabda ictimai-siyasi ab-hava dalğasında fəaliyyət göstərən qəzet, jurnal tiplörünü obyektiv təhlil süzgəcindən keçirir. Məsələn, 1930-cu illorin repressiya şəraitində sovet ideologiyasının daşıyıcısına çevrilən mətubatın hakimiyyətin əlində repressiya maşını rolunu necə oynaması çox maraqlı illüstrativ faktlarla təhlil edilir. Möhz bu yerdə qəzetinin təbliğatlılıq, təşviqatlılıq, təşkilatçılıq kimi V.İ.Lenin modelinin, bolşevik konsepsiyasının nə qədər zərərli və absurd olduğu təkzib edilən faktlarla üzə çıxarılır.

Sovet dövrü mətbuatının mühüm bir mərhələsi olan rus-alman, Böyük Vətən müharibəsi illəri də ciddi nəzəri planda tədqiq edilmişdir. Bu dövrün mətbuatının sərt xarakteri, lakin müharibə şəraitinə baxışı çox maraqlıdır. A.Aşırı bir sira etibarlı mənbələr və orijinala diqqətli yanaşmalarla hətta cəbhə qəzetlərinin də fəaliyyətini tohlilə cəlb edib. Ötən əsrin 50-60-ci illər mətbəti Sov.İKP-nin XX qurultayı, şəxsiyyətə pərəstişin partiya və dövlət səviyyəsində ifşası fonunda senzuranın zəifləməsi, demokratik istiloşmə prosesinin mətbuatata təsiri də tədqiq edilmişdir.

Əsərin maraqlı hissələrindən biri 1960-1980-ci illər dövründə partiya-sovet mətbəti, ədəbi-bədii orqanlar - “Ulduz”, “Azərbaycan” jurnalları etrafında aparılan təhlillərlə əlaqədardır. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi, Heydər Əliyevin milli inkişaf konsepsiyası daxilində yaranan “Ulduz”, “Qobustan” və s. kimi jurnallar milli-mənəvi dəyərlərimizə yeni münasibətin fəal faktları kimi təqdim olunur. Və bu dövrün mətbuatının milli-azadlıq hərəkatında, milli özüñüdərkin güclənməsindəki danılmaz rolunun yaratdığı yeni jur-

nalistika döneminin yaddaşalan faktları əsərin yeni bölməsində təhlil edilir. Bu dönen Azərbaycan Xalq Cümhuriyyəti dövründə fəaliyyət göstərmış “Azərbaycan” qəzetinin yenidən nəşrə başlaması faktı ilə qiymətləndirilir. Yeni ictimai-siyasi şoraito - 1980-ci illərin sonu, 1990-ci illərin əvvəllərində birpartiyalı sistemə alternativ yaradılan, müstəqillik arzularından doğan Azərbaycan Xalq Cobhəsi Hərəkatı və bu hərəkatın mətbuat orqanları haqqında, qeyri-leqlər nəşrlər barədə informasiyalar əsərin maraqlı səhifələrindəndir.

Əsərdə “Ayna”, “Zerkalo”, “525-ci qəzet”, “Azadlıq”, “Yeni Müsavat”, “Şərq”, “Olaylar” kimi müasir mətbuat orqanlarının fəaliyyəti barədə də geniş məlumatlar var. Kitabda Azərbaycanda jurnalistikyanın Qərb modellərinə söykənon müstəqil mətbuat orqanlarının yaradıcılıq istiqamətləri də təhlil edilir. Müəllif bu məqamda da tipoloji yanaşmaya üstünlük verir. Ölkonin ictimai fikrində ayrıca yerli olan “Yeni Azərbaycan”, “Səs” kimi qəzetlərin müasirlik ruhu da aydınlaşdırılır.

Kitabda Heydər Əliyevin hakimiyyətə yenidən gelişindən sonra mətbuatın yeni inkişaf statregiyasının müəyyənloşması ayrıca bir bölmə kimi təqdim edilir. Burada mətbuatın qanuniyyəticilik bazasının formallaşması, jurnalistikyanın inkişafına dövlət qayğısı faktlarla təhlil edilərək oxuculara çatdırılır.

Akif Aşırının “Azərbaycan mətbəti tarixi. (II hissə. 1920-1990) adlı kitabı milli mətbuat ənənələrinə sədəqətlə yanaşan, araşdırılmalarında tarixə hörmət hissi duyulan, təhlillərində ciddi elmi-nəzəri konsepsiyanı gözlöyən, fikirlərində və qiymətlərinə obyektiv olan bir alimin vətəndaşlıq göstəricisidir.

Cahangir Məmmədli,
Filologiya elmləri doktoru, professor

Giriş

XX əsrə Azərbaycan çox gərgin, ziddiyətlərlə dolu, siyasi ideoloji çəkişmələrlə zəngin olan bir tarix yaşadı. Ötən əsrə dünyada baş verən beynəlxalq güclərin mənfiət savaşları nəticəsində ömrü cəmi 23 ay olan müstəqil Azərbaycanın qurulması və süqutu da bu dövrə təsadüf etdi. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Azərbaycan Sovet Sosialist Respublikasının elan olunması ilə yeni dövlət quruculuğu prosesi başladı və xalqın istiqlal arzuları oləzidi. Milli ideologiya bolşevizm-lə əvəzləndi. Qərəzsiz araşdırılmalar göstərir ki, bolşevizmi ixrac edənlərin məqsədi Azərbaycanın maddi sərvətlərini, elmi-texniki imkanlarını, ən əsası isə insan potensialını hakim Mərkəzin maraqlarına tabe etdirmək amacı daşıyıb. Yeni-yeni təşəkkül tapan milli idarəcilik sistemi ləğv olundu, sənaye müəssisələri, xalq təsərrüfatı sahələri yeni cəmiyyət quruculuğu prosesi altında bolşeviklərin nezəretinə keçirildi.

1920-ci ilin aprel ayının 27-də Azərbaycan Xalq Cümhuriyyətinin süqutu ilə cəmiyyətin digər sahələrində olduğu kimi yeni jurnalistika mərhələsi başladı. “Mətbuat haqqında nizamnaməni” qəbul edən, ölkədə müstəqil mətbuatın formallaşmasına, müxtəlif tipologiyali qəzetlərin nəşrinə imkanlar yaradan müstəqil dövlətin süqutundan sonra bolşeviklər cəmiyyətin sinfi məhiyyəti üzərində dayanan Marksizm nəzəriyyəsinə əsaslanan mətbuat tipi formalasdırmağa qərar verdilər. Çar Rusiyası dönenmində azad fikrin qadağan edilməsi, tirajın bütövlükdə yandırılması, xaricdən ölkəyə ədəbiyyatın götürülməsinin qarşısının alın-

ması metodları yenidən tətbiq edildi. Rusiyada bolşeviklərin çevrilişindən iki gün sonra, 1917-ci il 27 oktyabrda mətbuat haqqında dekret imzaladılar. Mətbuata qarşı represiya mahiyyəti daşıyan bu sənəd əsasında iki ayda Rusiyada 92 qəzet bağlandı. 1920-ci ilin aprel ayının 27-dən sonra Azərbaycanda həmin proseslərin oxşarı yaşandı, sovetləşmənin elanından çox keçməmiş müstəqil mətbuat orqanlarının çapı qadağan edildi. “Azərbaycan”, “Açıq söz”, “Kaspı” kimi qəzetlər fəaliyyətini dayandırmalı oldu. Azərbaycanın sovetləşməsinin tərəfdarı kimi çıxış etdiyinə görə “İttihad” qəzeti bir müddət nəşr olunsa da, çox keçmədi ki, onun da işq üzü görməsi yasaqlandı. “Turan”, “Novruz”, “Azərbaycan” qəzetiinin mətbəələri milliləşdirmək adı ilə bolşeviklərin inhişarına keçirildi.

Mətbuat işini bir növ partiya işi hesab edən K.Marks və F.Engelsdən çox-çox qabağa gedən V.I.Lenin kommunist mətbuatının nəzəriyyəsini yaratdı. Qərb ölkələrində müstəqil, liberal mətbuat ənənələrinin inkişaf etdiyi bir vaxtda Lenin partiya mətbuatı, partiyalı ədəbiyyat ideyasını irəli sürür və müdafiə edirdi.

Bir torəflikdən, qərəzçilikdən qaçmağa çalışan, jurnalistikən sosial məsuliyyət prinsiplərini müəyyənəşdirən Qərb mətbuatından fərqli olaraq Leninin ortaya qoymuğu kommunist mətbuatının nəzəriyyəsində “**qəzet yalnız kollektiv təbliğatçı və kollektiv təşkilatçı deyil, habelə kollektiv təşkilatdır**” fikri doktrina kimi qəbul edildi. Mətbuatın informasiya vermək, maarifləndirmək, oyləndirmək funksiyaları bu doktrinənə partiyanın maraq və məqsədlərini təbliğ etmək məqsədi daşıyırıldı. Leninin Xalq Komissarları Sovetinin sədri kimi ilk dəfə imzaladığı “Mətbuat haqqında dekret”də bolşeviklərə dəstək olmayan, inqilaba qoşulmayan mətbü orqanlar “əksinqılıbçı” adlandırıldı.

Bu sənəd “burjuaziya mətbuatı azadlığına” son qoyurdu. Azad söz və fikir daşıyıcısı olan mətbuatı “burjua” damgası ilə “möhürləyən” dekretdə deyildirdi: “Hamıya məlumdur ki, burjua mətbuatı burjuaziyanın ən güclü silahlarından biridir. Xüsusən, bu ağır vaxtda, yeni hakimiyyət - fəhlə və kəndlilərin hakimiyəti yenico möhkəmlənməkdə olduğu vaxtda bu silahı bütünlükla düşmənin əlində saxlamaq mümkün deyildir. Çünkü bələ anlarda bu silah bombalardan və pulemyotlardan az təhlükəli deyildir. Məhz buna görə də xalqın təzəcə qazandığı qələbəsini qorumaq, prinsipsiz və satqın mətbuatın həvəslə boğmaq istədiyi, çirkab və böhtanlar selinin qarşısını almaq üçün müvəqqəti, təcili tədbirlər görmək lazım gəldi”.

Düz 70 il kommunist hakimiyəti dönməndə mətbuat dövlətin və partiyanın əlində hakimiyəti saxlamaq, öz ideologiyasını töblik etmək alətinə çevrildi. Tam mənada töbligat və təşviqat rolunu oynadı. Dövlətin, partiyanın və hakimiyətin onun üzərinə qoyduğu vəzifələri yerinə yetirən mətbu orqanlar demək olar ki, vahid ideoloji sistemin “vintciyi” olduğundan bir-birino bənzədi. Problemə eyni partiyalı mövqə sərgiləmək mətbuatı bir-rəngli etdi. Bütün mətbu orqanların ilk səhifəsinin “**Bütün ölkələrin proletarıları birləşin**” şəhəri bəzəyirdi, mövzular da eyni olurdu.

1875-ci ildən başlayan milli mətbuatımız 1920-ci ildən sonra jurnalistikyanın Lenin nəzəriyyəsi əsasında fəaliyyət göstərməyə başladı.

1920-ci ilin may ayının 16-da Azərbaycan İngilab Komitesinin sədri kimi Həştərxandan Bakıya dönen Nəriman Nərimanovun səyi ilə XI Qızıl Ordunun komandanı Pankratovun xalqa qarşı apardığı terrorun, gülələnmənin, kütləvi həbslərin qarşısı

qismən alındı. N.Nərimanovun vaxtilə müxtəlif mətbu orqanlarında çalışdığı qələm sahibləri, jurnalistlər təqib olunmaqdandır, həbsdən qurtula bildilər. “Azərbaycan” qəzetinin mətbəəsində çapı bərpa olunan “Kommunist” qəzetində milli jurnalistikamızın dəyərli simaları olan Üzeyir bəy Hacıbəyli, Seyid Hüseyn, Abdulla Şaiq, Cəfər Cabbarlı, Salman Mümtaz kimi qələm sahibləri fərqli məskuroyya sahib olmalarına baxmayaraq fəaliyyət göstərməyə məcbur oldular.

Azərbaycan insani “ümumi sosialist vətəninin” mənafeyinə uyğunlaşdırıldıgi kimi jurnalistikamız da mərkəzi mətbu orqanların fəaliyyəti ilə uzlaşdırıldı. “Kommunist”, “Bakinskiy raboçiy”, “Sovet kəndi”, “Azərbaycan gəncləri” kimi qəzetlərin baş məqalələri bir çox hallarda “Pravda”dan, “Komsomolskiy molodyojka”dan tərcümə olunub çap edildi. SSRİ-nin tərkibinə daxil olan digər respublikalar kimi Azərbaycanda da mətbuat partiya və dövlətin əleyhinə yönələn siyasetin, faktların “ifşasına” cəlb olunur, azad fikrə meyl göstərən qələm sahibləri izlenilir, barələrində danoslar işgilir, təqib və təzyiqlə üzləşirdi. Qərb nəzəriyyəçiləri kommunist mətbuatının xüsusiyyətləri, spesifikasi, ideoloji yükü ilə bağlı kifayət qədər araşdırımlar aparmasına baxmayaraq 70 illik sovet dövrü mətbuatının, jurnalistikasının yalnız neqativ təroflərini işıqlandırmağa çalışmışlar. Azərbaycanda da sovet mətbuatı dövrünə münasibət təbii ki, birmənalı deyil. Bu gün Qərb standartlarını qəbul edən mətbuat və ədəbiyyat tarixçilərimiz sovet dövrü sisteminin daşıyıcısı olan jurnalistikyanın daha çox “ziyanlı” təroflərini qabğırtmağa meyilli dir. Əslinde obyektiv təhlil metodu seçərək sovet dövrü mətbuatının gerçək mənzərəsinin yaradılmasına çox böyük ehtiyac var. Tarix həm də yaşananlar demək olduğundan, Azərbaycan jurnalistlərinin bir neçə nəslü bu 70 ilde çotin, ağır, həm də şo-

rəfli bir yol keçdi və bu tarixin üzərinə pərdə salmaq heç də doğru deyil.

Azərbaycan sovet mətbuatı sistemi şəkildə tədqiq olunmadığından, inkişaf və tənezzül dövrü müəyyənləşmədiyindən journalistikamızın 70 ili barəsində bitkin fikirlər irəli sürmək qeyri-mümkündür. Həm də bu illerin sonunda, 1988-ci illərdən başlayaraq yeni jurnalistikaya keçid mərhələsi başladı. Tarixi siyasi şəraiti nəzərə alıb obyektiv tədqiqat metodundan yararlanaraq Azərbaycan sovet mətbuatının inkişaf və tənezzül dövrünü bir neçə mərhələyə bölmək olar:

1. 1920-1923-cü illərdə bolşevik ideyasının hələ tam bərqərar olmadığı, plüarizmin və milli ruhun aradan qaldırılmışlığı sovet mətbuatı modelinə keçid dövrü jurnalistikası;

2. 1920-ci illərin sonu, 30-cu illərin əvvəlindən başlayaraq bolşeviklərin avtoritar-diktatura sistemini təbe etdirilən və Mərkəzin represiya siyasetinin alətinə çevrilən jurnalistika mərhələsi;

3. Böyük Vətən müharibəsi illərinin jurnalistikası;

4. İ.V.Stalinin ölümündən sonra şəxsiyyətə pərvəstişin aradan qaldırılması, N.S.Xuruşovun hakimiyətə gəlişi ilə mətbuat-dövlət münasibətlərinin istiləşmə mərhələsi;

5. 70-80-ci illərdə sovet jurnalistika sistemində yeni keyfiyyət mərhələsinin başlanması, milli şürurun oyanışı, Azərbaycan xalqının milli dəyərlərinə, tarixinə dönüşü prosesində mətbuatın rolunun artması;

6. 80-ci illərin sonunda mətbuatda azadlıq ideyasının təbliği və jurnalistikənin Qərb standartlarına uyğunlaşdırılması mərhələsi.

Obyektiv tarixi proseslərin məntiqi nəticəsi olaraq sovet mət-

buatının tərkib hissəsi olan Azərbaycan mətbuatının 70 illik döñəmi bu mərhələlərdən keçərək çağdaş jurnalistikaya keçid alındı.

XX əsrin sonlarında saxta demokratiya, mətbuat azadlığını şüara çevirən, insanlığı istismar edən Sovet imperiya maşını dağdı. Bu tipli avtoritar idarəciliyin, insan loyqətinə qarşı aparılan şər-böhtən mexanizminin çökəməsini şorləndirən faktorlardan biri də azad fikrə, mətbuat azadlığının qoyulan qadağalar oldu. Qərbin informasiya texnologiyalarının tətbiqi insan azadlığı amilini önə çıxardı və SSRİ laxlamağa başladı. 1980-ci illərin ikinci yarısında yenidənqurma, aşkarlıq prinsipləri cəmiyyətdə ciddi dəyişikliklərə əsas yaratdı. Cəmiyyətin ədalətlə idarə olunması ictimai-nəzarətçi funksiyasını daşıyan müstəqil mətbuatla bağlı olduğundan 80-ci illərin sonunda milli jurnalistikə öz ənənələri üzərində bərpa prosesi keçdi. Sovetlər məkanında olduğu kimi Azərbaycanda da mətbuat dövlətin və kommunist partiyasının monopoliyasından çıxməq üçün mübarizə apardı. Bu hal “Kommunist”, “Sovet kondi”, “Molodyoj Azerbaydžana” qəzetlərinin tematikasında özünü göstərməyə başladı. Milli jurnalistikamızın “Əkinçi” ənənələrinə və mətbuatın Qərb modelinə söykənən qəzetlər, jurnallar nəşr olundu.

* * *

Azərbaycan sovet mətbuatı və müstəqil jurnalistikaya keçid dövrünün tarixini sistemli tədqiqata cəlb edib kitab hazırlanmaq çotin olduğu qədər də məsuliyyətli bir işdir. Müstəqilliyo qo-vuşduğumuz illər ərzində sovet dövrü jurnalistikasının tədqiqi ilə bağlı elmi araşdırma və monoqrafiyalara demək olar ki, az təsadüf edilir. Ali məktəblərin jurnalistikə fakültəsi tələbələrinin,

mətbuat tariximizlə maraqlananların istifadəsi üçün hələlik heç bir ardıcıl, sistemli araştırma, kitab, dörs vəsaiti yoxdur. Qarşımızda qoymuşuz osas məqsod bu boşluğu aradan qaldırmaq, Azərbaycan sovet dövrünün mətbuat sənədini yaratmaqdır.

Nəşr tarixi, yaradıcılığı, rəhbər heyəti, texniki-maddi imkanları, Azərbaycan ədəbi dilinin formallaşmasında və ictimai fikrin istehsalında onların gördükleri iş barosunda on dolğun informasiyalar bu mətbu organların səhifələrində yaşayır. Qəzətlərin ayrı-ayrı natamam komplektləri M.F.Axundov adına Dövlət Kitabxanasında, Azərbaycan Respublikası Nazirlər Kabinetin yanında Baş Arxiv İdarəsinin, Azərbaycan Respublikası Siyasi Partiyalar və ictimai Hərəkatlar Dövlət Arxivinin kitabxanalarında, Azərbaycan MEA-nın Əlyazmalar İstítutunda saxlanılır. Kitabda oksini tapan fakt və məlumatların böyük qismi pərakəndə halda qorunan mətbu nümunələrə istinadən qələmə alımb.

Qəzətlərin yubileyi ilə əlaqədar buraxılan kitablarda da mövzunun işlənməsinə kömək edən faktları əldə etmək mümkündür. "Kommunist-50", "Azərbaycan gəncləri: 1919-1969", "Azərbaycan qadını-50", "Sovet kəndi-50" yubiley kitablarında qəzətlərin nəşr tarixi, ilk baş redaktörleri, yaradıcı heyəti, nəşrin tirajı barosında məlumatlar oksini təpib. Adotən bu tip kitablar AKP MK yanında Partiya Tarixi İstítutu ilə birgə nəşr edilirdi. İllüstrasiyah nəşrlər olan yubiley kitablarında bəzən bu mətbu organların ilk sayındakı məqalələr, baş redaktörərin təcüməyi-hali ilə yanaşı, xatirələrə də yer verilirdi.

Azərbaycanda sovet mətbuatının flaqları olan "Kommunist" qəzətinin fəaliyyəti ilə əlaqəli əsas mənbələrə də bu mətbu organın özüdür. Bundan başqa "Kommunist-50" albom kitabı tarixi faktların əldə olunmasına əsas mənbələrdəndir. 90 illik yubileyini qeyd edən "Kommunist"in varisi "Xalq qəzeti"nin 2009-cu il

aprelin sonlarında çıxan silsile məqalələri bu mətbu organın keçib-goldiyi yolu öyrənmək baxımından əhəmiyyətlidir. Tarixçi E.Məhərrəmov və A.Məhərrəmovanın qəzeti bir neçə sayında ardıcıl çap olunmuş araşdırışlarda "Kommunist"in 1920-ci il-dən 30-cu illərin sonuna dək rəhbər heyəti, tirajı, texniki imkanları, beynəlxalq əlaqələri dəlğün faktlər yazıya almış. Vaxtilə "Kommunist" o rəhbərlik edən Rza Quliyevin, Ağababa Rzayevanın xatirə kitabları da bu mətbu organın tarixini öyrənmək baxımından mənbə sayıyla bilər. Şövkət Əliyevanın "Əli Voliyevin publisistikası" kitabında da maraqlı faktlar var.

"Azərbaycan gəncləri: 1919-1969" xüsusi yubiley kitabı da gənclər mətbuatının öyrənilməsi baxımından tədqiqatçılara xeyli materiallar verir. Kitabın ilk səhifəsində çap edilən "Gənc nəsillərin mübariz aynası" yazısında gənclər mətbuatının təşəkkülü, tonozzülü və inkişaf dinamikası ideoloji baxımından təhlilə çökilir. "Gənc işçi" qəzətinin ilk nömrəsinin reproduksiyası, aldığı tələf və mükafatlar, latin və kiril qrafikası ilə çap olunan sahənin görüntüləri ardıcıl şəkildə səhifələrde biri-birini əvəzləyir. Kitabda qəzətin tirajının, oxucu məktublarının artımı ilə bağlı cədvəllər də var. "Gənc işçi"nın "Azərbaycan gəncləri" noçurlanması prosesi də kitabda oksini təpib. "Gənc işçi" dən "Azərbaycan gəncləri"nədək qəzətin fəaliyyətinə rəhbərlik edən redaktörərin portretlərinin kitabda əksi ənənə və varislik prinsiplərinin qorunub saxlanıldığına göstəricisidir. "Azərbaycan qadını" jurnalı redaksiyasının və Azərbaycan KP MK yanında Partiya Tarixi İstítutunun nəşri olan, 1974-cü ildə çap edilən "Azərbaycan qadını-50" yubiley kitab albomu da bu tip çap olunan nəşrlərin qayda-qanunlarını tokrarlayır. Kitab albomun ilk səhifəsində müxtəlif illərdə aldığı mükafatlar, ordenlərin fotosu ilə yanaşı, bolşevik mətbuatının ilk nəzəriyyəcisi və praktiki

V.I.Leninin qadınlar haqqında kəlamı da çap olunub. “**Azərbaycan qadının mübariz orqanı**” məqaləsində jurnalın tarixi siyasi ideoloji yönələ oxuculara təqdim olunur. Azərbaycan qadınlarının ilk mətbə orqanı “**İşiq**” qəzetiinin nəşri unudulur, qadın mətbuatının başlanğıçı kimi “**Şərq qadını**” jurnalı götürür. Digər yubiley kitablarından fərqli olaraq “**Azərbaycan qadını - 50**” album kitabında “**Şərq qadını**”nın ilk sayında dərc olunan məqalələrdən xülasələr verilib, vaxtilə bu mətbə orqanda çalışan qoçaman qadın jurnalistlərinin xatırələri də dərc edilib.

Rasim Tağıyevin sistemli elmi araşdırması olan “**Azərbaycan**” jurnalı və “**Azərbaycan sovet ədəbiyyatının aktual problemləri: 1923-1976**” adlı kitabı “**Azərbaycan**” jurnalının tarixinin öyrənilməsi baxımından ohomiyyətlidir. Müəllif jurnalın keçib-göldiyi yolu ardıcıl şəkildə tədqiq edir, ədəbi proseslərin istiqamətini, çap olunan əsərlərin statistikasını, təhlilini verir. Digər yubiley nəşrlərindən fərqli olaraq bu monoqrafiya elmi yanaşma tərzi, jurnalın ədəbiyyatın inkişaf istiqamətlərini müəyyənləşdirməkdə oynadığı rolun təhlili ilə seçilir. Monoqrafiyada jurnalın ilk baş redaktorları barəsində məlumatlar verilir, onların tərcüməyi-hali barəsində qisə məlumat əksini tapır, jurnalın inkişafında göstərdikləri xidmət xatırlanır.

“**Sovet kəndi-50**” xüsusü yubiley kitabçası da qəzetiñ yaradıcı kollektivi ilə Azərbaycan Partiya Tarixi İnstitutunun əməkdaşları birgə hazırlayıb ərsəyə götürüb. Kitabda qəzetiñ nəşr tarixi, ilk tirajı, rəhbər və yaradıcı heyəti barəsində məlumatlar var. Azərbaycanın kütləvi ilk kəndli qəzetiñ tarixi digər nəşrlərin tarixi kimi ideoloji ştamplarla zəngindir.

Vaxtilə “**Sovet kəndi**” qəzetiñde çalışmış, istedadlı jurnalist Sabir Hüseynovun 2000-ci ildə çap etdiriyi “**Əkinçi**”dən “**Həyat-a**” kitabı “**Sovet kəndi**” qəzetiñ tarixinin öyrənilməsində

qiymətli mənbələrdəndir. Professorlar İzzət Rüstəmov və Cahangir Məmmədlinin məsləhətçiliyi ilə işq üzü görən kitabda Azərbaycan milli mətbuatının bünövrəsi olan “**Əkinçi**” qəzetiñden başlayaraq “**Sovet kəndi**” qəzetiñin “**Həyat-a**” əvvəlməsinədək olan bütün böyük qəzəciliq ömrü xatırlanır. Qeyd edək ki, 90-ci illərdə milli qəzəciliyə qayıdış zamanı “**Sovet kəndi**” qəzeti bir müddət “**Həyat**” adı ilə nəşr olundu.

Akademik Ziya Bünyadovun 1993-cü ildə nəşr etdiriyi “**Qırımızı terror**” kitabı 1937-ci ilin qanlı represiyaların qurbanı olan qələm sahiblərinin, vaxtilə bir sıra mətbə nəşrlərə rəhbərlik etmiş jurnalistlərin taleyini öyrənmək baxımından maraqlıdır. Müəllif əsərdə “**Kommunist**” qəzetiñin baş redaktoru Ruhulla Axundovun, “**Azərnəş**”in direktoru İbrahim Əminbəylinin, “**Şərq qadını**” jurnalına rəhbərlik etmiş Güllərə Göylü qızının, Mədina Qiyasbəylinin, dövrün qüdrətli publisistləri Əli Nazim, Tağı Şahbazi Simurqun, Yusif Vəzir Çəmənzəminlinin, Böyükəga Talıblının, Hənəfi Zeynallının istintaq materiallarına əsaslanaraq onların acı taleyini qələmə alıb.

Pantürkist, panislamist kimi güllələnən, Sibir həbs düşərgəsiñə göndərilən jurnalistlər, ədəbiyyat xadimlərinə qarşı ittihamlar, onların barəsində ötürülən danoslar, yalançı şahid ifadələri ilə aparılırdı. Mətbü orqanlarda çap olunan əsərləri tohlil edilir, onlar əksinqiləbçi, millətçi mövqə nümayişində günahlandırılır. Tarixçi alim Nizami Məhərrəmovun 1992-ci ildə nəşr olunan “**Getsin, gəlməsin**” kitabında da dövrün qələm sahiblərinin necə repressiya olunmaları barəsində faktlar var.

Böyük Vətən müharibəsi dövründə Azərbaycan mətbuatının fəaliyyətini Həsən Quliyevin tödqiqtalarında öyrənmək mümkündür. 1954-cü ildə nəşr edilən “**Böyük Vətən müharibəsi dövründə cəbhə qəzetləri**” kitabında cəbhə qəzetlərinin tarixi, çap

sayı, müharibənin od-alovunda qələmi süngü ilə əvəzləyən Azərbaycan jurnalistlərinin fəaliyyəti ilə bağlı yetərinçə faktlar var. “Fəhlə-kəndli Qızıl Ordu döyüşçüsü”, “Sovet döyüşçüsü”, “Vətən yolunda”, “Hücum”, “Vətən eşi” cəbhə qəzetləri barəsində yiğcam faktlarla dolu olan iki kitabın müəllifi H.Quliyev Azərbaycan jurnalistlərinin fəaliyyətini qoləmə alıb.

Akademik Bəkir Nəbiyevin “Böyük Vətən müharibəsi dövründə ədəbiyyat” monoqrafiyasında da Azərbaycan mətbuatının fəaliyyətinə toxunulmuş, o dövrə çap olunan mətbü nəşrlər istinadlar əksini tapmışdır.

Böyük Vətən müharibəsi illərində “Kommunist” qəzeti nə rəhbərlik etmiş Rza Quliyevin müəllifi “Şanlı sahifələr” kitabı da 1941-1945-ci illər jurnalistikasının öyrənilməsi üçün ən dəyərli məlumat mənbələrindən biridir. Müəllif cəbhəyə yola düşən redaksiya əməkdaşlarını xatırlayır, gərgin iş şəraitindən, texniki heyətin çatışmazlığından danışır, müharibə dövrü jurnalistikasının xarakterik detallarını qoləmə alır. “Kommunist” qəzetiñ korrektorluğunundan baş redaktorluğunadək yol keçən Ağababa Rzayevin 1990-ci ildə nəşr etdiyi “Yaddaşından sətirlər” kitabında da müharibə dövrü mətbuatının mənzərəsi verilir. Tofiq Rüstəmovun rəyi ilə çap olunan kitabın müqəddiməsində “Pravda” qəzetiñ müxbiri İlya Şatunovskinin Ağababa Rzayevin Böyük Vətən müharibəsi illərində fəaliyyətindən bəhs olunan məqaləsi də çap edilib.

1941-1945-ci illərdə mətbuatımızın fəaliyyəti, vətənpərvərlik ruhunun aşilanması, ön ve arxa cəbhənin monolitliyinin təbliğindəki rolü barəsində Azərbaycan jurnalistikasının görkəmli şəxsiyyətləri olan Nəsir İmanquliyevin, Famil Mehdiñin yazdıqları kitabların, elmi məqalələrin böyük əhəmiyyəti var. S.Əliyevin, C.Əbdürəhmanovanın müxtəlif dövri nəşrlərdəki yazıları

da mövzunun tədqiqinə yardım etməklə yanaşı, faktoloji məlumat zənginliyi ilə seçilir.

1950-60-ci illərin mətbuatının öyrenilməsi, tədqiqi prosesi geniş işıqlandırılmadığından bu dövrün jurnalistikasının spesifikasi, Stalinin ölümündən sonra şəxsiyyətə pərəstişin aradan qaldırılma mərhəlesində mətbuata açılan kiçik nəfəslək, milli dəyərlərin təbliğinə edilən cəhdər öz obyektiv araşdırılmalarını gözləyir. Azərbaycan tarixşünaslığında dəyərli monoqrafiyaları ilə məxsusi fərqlənən professor Cəmil Həsənlinin “Adiloglu” nəşriyyatı tərəfindən 2008-ci ildə buraxılan “Azərbaycanda milli məsələ: Siyasi rəhbərlik və ziyalılar (1954-1959)” kitabı dövrün öyrenilməsi baxımından elmi tutumu ilə seçilir. Kitabda N.S.Xruşşovun hakimiyyəti dövründə Azərbaycan ziyalılarının milli məsələlərə mövqeyi, vaxtilo qadağan olunmuş əsərlərin və klassiklərimiz çapı, Azərbaycan tarixinin yazılımasına edilən cəhdər, Azərbaycan dilinin dövlət dili olması uğrunda aparılan müzakirolar geniş faktlarla tohlil edilir. Ziyalıların, yazıçı və şairlerin, mətbuat fəallarının bu sahədə apardıqları mübarizə və fədakarlıqları, mətbuatın həqiqətə, reallığa, tarixi keçmişə qayıdış prosesində iştirakı kitabda əksini tapıb. Kitabda ölkənin içtimai-siyasi həyatı ilə yanaşı, 1950-60-ci illərdə mətbuatın maddi-texniki imkanları, yeni nəşrlərə bağlı partiya qərarları da çap olunub ki, bu da dövrün mətbuat tarixinin yazılıması üçün tutarlı imkanlar açır.

1970-ci ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişi ilə Azərbaycan mətbuatının inkişafında yepi bir mərhələ yaşandı. Bu dövrə nəşr olunan mətbü nümunələrdə Azərbaycan ədəbi dilinin imkanlarından geniş istifadə olundu. Ədəbiyyatda olduğu kimi Cənub mövzusu, Azərbaycanın bütövülüyü ideyası mətbuatda da geniş təbliğ edildi. “60-cılar” nəslinin ədə-

biiyata getirdikləri yeni çığın mətbuatda özünü göstərdi. Jurnalistikada insan faktoru, onun həyata baxışları, psixoloji durumu yaradıcılıq materiallarının canlı lövhələrlə zənginləşməsinə xidmət etdi. “Qobustan”, “Ulduz”, “Azərbaycan”, “Sovet türkologiyası”, “Azərbaycan təbioti” jurnallarında xalqın tarixi keçmişinə, böyük şəxsiyyətlərinə hörmət hissi aşlandı. Ə.Əylislinin bu dövrde “Azərbaycan” jurnalına rəhbərlik etməsi istedadlı gənc yazarların, publisistlərinin yetişməsinə, fikrin azad ifadəsinə imkanlar yaratdı. Anarın redaktorluq etdiyi “Qobustan” məcmuəsi jurnalistikada yeni ifadə formalarına, Qərbələ Şərq incəsənətinin, mədəniyyətinin sintezini xidmət göstərdi, şablonçuluqdan, quru söz yığınından konkret ifadə tərzinə, bədii ümumiləşdirmə ilə yanaşı, faktların yerli-yataqlı istifadəsinə kəcidi aldı.

70-ci illər jurnalistikasının yön və istiqamətlərini müyyənəşdirmək üçün faktoloji məlumat bazasını həmin mətbu orqanlarının səhifələrində tapmaq m ümkündür. Professor Musa Qasımlının **“Heydər Əliyev: müstəqilliyə gedən yol”** monoqrafiyası da bu baxımdan əhəmiyyətlidir. Monoqrafiyada H.Əliyevin ziyalılara, elm-incəsənət, mədəniyyət xadimlərinə, jurnalistlərə qayğısı, yaradıcılıq təşkilatları ilə bağlı vermiş olduğu səroncamlar dolğun şəkildə oxuculara çatdırılır. 70-ci illər mətbuatının tədqiqi baxımından M.Qasımlının monoqrafiyası öz əhəmiyyəti ilə seçilir.

80-ci illərin sonunda M.S.Qorbaçovun yeritdiyi yenidənqurma və aşkarlıq siyasətini təbliğ edən mətbu nümunələr SSRİ-nin dağılması orfəsində milli şurun oyanışına, azadlıq-müstəqillik ideallarını gündəmə gotirdi. Partiyanın və dövlətin monopoliyasında olan mətbu nümunələr təbliğatçı, təşviqatçı və təşkilatçı funksiyalarını öz üzərində atmağa çalışdı, “Bütün ölkələrin proletarları, birləşin” şəyəndən imtina etdilər. Mərkəzin hima-

yödarlığı ilə ermənilərin Dağlıq Qarabağda Azərbaycan xalqına qarşı törendikləri qırğınlar, Qərbi Azərbaycandan olan 200 min soydaşımızın məcburi deportasiyası vətənpərvər qələm sahiblərinin yazılarına köcdü, xalqa müqavimət hissi aşılıdı.

80-ci illərin sonlarında qeyri-leqal nəşrlər yarandı. Son nəfəsde öz gücünü, varlığını və imkanlarını qorumağa çalışan senzura sistemi bu tip mətbu orqanlarının çapının qarşısını almağa çəlissa da, bacarmadı. Qeyri-leqal nəşrlərin tarixinin öyrənilməsi baxımdan, tanınmış jurnalist Mehman Cavadogluun 2008-ci ilde “Şəms” nəşriyyatı tərəfindən işıq üzü görən “Samzdat nəşrlər” kitabının böyük əhəmiyyəti var. Qeyri-leqal nəşr edilən qəzetlərin, jurnalların, bülletenlərin və vərəqələrin bir qisminin nəşr tarixi, yaradıcı heyeti, tirajı barəsində kitabda məlumatlar əksini tapıb.

Kitabın hazırlanmasında müxtəlif mətbu orqanların səhifələrində mətbuat tariximizlə bağlı dərc olunan məqalələrdən, elmi materiallardan, resenziyalardan istifadə etməyə çalışmışaq. Tarix elmləri namizədi Adil Hüseynovun partiya-sovet jurnallarının, hərbi mətbu orqanlarla bağlı 1960-1970-ci illərdə “Müxbir”, “Elm və həyat”, “Azərbaycan kommunisti” jurnallarında, “Sovet kəndi”, “Kommunist”, “Bakinskiy raboçi” qəzetlərində dərc etdiyi məqalələrdən bəhrələnərək kitabın faktoloji baxımdan zəngin olmasına səy göstərmışık. Professor Şirməmməd Hüseynovun, Seyfulla Əliyevin, Mirabbas Aslanovun, Ceyran Əbdürəhmanovanın tarixi tədqiqatlarından da istifadə olunub.

Dövrün görkəmli publisistləri, baş redaktorlar haqqında xatirələrində, müxtəlif nəşrlərin yaranma tarixini özündə eks etdirən memuar ədəbiyyatından da kitabın müxtəlif bölmələrinin işlənməsində istifadə edilib, söylənilən faktlardan yararlanmağa çalışılıb. Nəriman Zeynalov, Nəsir İmanquliyev, Tofiq Rüstəmov,

Famil Mehdi, Nəcəf Nəcəfov, Ağamalı Sadiq Əsfəndi kimi qələm sahiblərinin, böyük şəxsiyyətlərin haqqında nəşr olunan kitablar, məqalələr kitabın işlənilməsində əsas faktoloji məlumat bazasıdır.

“Azərbaycan” qəzeti, “Gənclik” jurnalının nəşri yaxın tariximizi ehət etdiyindən bu mətbu orqanlar haqda ən düzgün məlumatları elə bu nəşrlərin özündə əldə olunub.

Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı ilə Azərbaycanda yeni biçimli, çeşidli mətbuat nümunələr yaradıldı. Qərb standartlarını peşə prinsiplərinə çevirən müasir jurnalistika formalasdı. 1998-ci ilin avqustunda azad mətbuatı cilovlayan, inkişafına mane olan senzura ləğv edildi. Çox keç mödi ki, mətbuatın dövlət üzərində nəzarətini həyata keçirən Mətbuat və İnformasiya Nazirliyi ləğv edildi. Müstəqil mətbuatın inkişafı ilə bağlı sərəncam və formanlar imzalandı. 1996-cı ildə Azərbaycanda 600-dən çox kütülovi informasiya vasitəsi qeydə alındı, onların əksəriyyəti bu gün də fəaliyyət göstərir.

Ümummilli lider Heydər Əliyevin Azərbaycan mətbuatının 125 illiyi ilə bağlı verdiyi sərəncam tarixiliyi baxımından da əhəmiyyətlidir. Qəbul edilən bu sənəddə Azərbaycan jurnalistikasının inkişafı sistemləşdirilib, xronoloji ardıcılıqla mətbuatın tarixi yoluna dövlətçilik baxışlarından qiymət verilib. Fərmanda Azərbaycan sovet mətbuatına münasibət xüsusi maraq doğurur: “Azərbaycanda sovet hakimiyyəti qurulduğdan sonra mətbuatın inkişafı daha çox partiyalı mövqə ilə bağlı idi. Respublikanın “Komunist”, “Bakinskiy raboçı”, “Vişka”, “Azərbaycan gəncləri”, “Molodyoj Azerbaydjana”, “Baki”, “Baku”, “Ədəbiyyat və incəsənat” və sair tanınmış mətbuat orqanlarında komunist ideologiyası ilə bağlı məsələlərlə yanaşı, respublikanın

iqtisadi, elmi-mədəni inkişafı ilə əlaqədar problemlər də öz əksinə tapmışdı. Xalqın həyatının işıqlandırılmasında ideoloji buxovlarin mövcudluğuna baxmayaraq öz səhifələrində müxalif fikrə də yer verən, o dövr üçün doğrudan da vətənpərvər ruhlu məqələlər dərc edən mətbuat orqanlarının milli şürurun və özünüdürkin formalasdırılmasında böyük rolü olub. Bu qəzetlərin xalqımızın dil, ədəbiyyat və mədəniyyətinə həsr etdiyi, azərbaycançılıq ideyasına xidmət edən yazıları bu gün də aktual olaraq qalır və totalitar rejim şəraitində belə, Azərbaycan jurnalistikasının mövqeyini nümayiş etdirir”.

Azərbaycan sovet dövrü jurnalistikasına münasibət konkret olaraq bu tarixi sənəddə irs və varislik prinsipləri üzərində qurulduğundan kitabın bu bölümünün işlənilməsində əsas istiqamət kimi götürüllər.

Birpartiyalı sistemə kecid. Azərbaycanda sovet mətbuatı modelinin yaranması. "Kommunist" qəzeti (1920 - 1930-cu illər)

1920-ci il aprel ayının 27-də beynəlxalq hüquq normalarını kobud şəkildə pozan sovet-bolşevik qoşunları Azərbaycan Xalq Cümhuriyyetinə təcavüz planını həyata keçirdi. Aprelin 27-də axşam həyata keçirilən bu plan işgal faktı olduğundan uzun müddət sovet tarixşünaslığında əvvəlcə "çevriliş", sonra isə "inqilab" adlandırıldı. Əslində bu fakt müstəqil Azərbaycanın işgali idi. Aprel işgallini inkar edənlər "biz sovet hakimiyyətini hazır şəkildə alıq, onu bizi boşqabda götirdilər" deyərək Sovet Rusiyasının Qafqaza, xüsusilə də Azərbaycana dair siyasetinə, əslindən ərə Rusiyasının varisi kimi çıxış etməsinə haqq qazandırırlar.

Sovet Rusiyasının əvvəlcədən hazırladığı plana əsasən Le-vandovskinin komandanlığı ilə XI Qızıl Ordu aprelin 25 və 26-da Azərbaycanın sərhədlərini aşdı. Azərbaycan Xalq Cümhuriyyətinin ordu birləşmələri Dağlıq Qarabağda və Qazax qəzasında ermənilərin təcavüzüün, basqınlarının qarşısını almaq üçün döyüşdüyündən, şimal sərhədlərində lazımı qədər hərbi qüvvə yox idi. Müdafiə naziri Səməd bəy Mehmandarov aprelin 27-də milli ordu birləşmələrinin yerləşdiyi Qərb cəbhəsinə vurduğu teleqramda bildirirdi: "Bolşeviklər Yalama stansiyasına hücum edib, içəriyə doğru hərəkət edib, Xudatı tutmuşlar, vəziyyət böhranlıdır. Əmr edirəm, elə bu gün hər birində 500 tüfənglidən az olmayaraq Qazaxdan bir batalyonu, Gəncədən bir batalyonu Qızılburuna göndərin". Lakin həmin gün Sovet ordusunun Bakıya ya-

xınlaşdığını görən RK (b)P Qafqaz Diyar Komitəsinin Bakı bürosu və fəhlə konfransı cümhuriyyət parlamentinə hökuməti təhvil vermək haqqında ultimatum verdi. Aprelin 27-də parlamentin sonuncu iclası kəskin diskussiya şəraitində keçdi. Sosialistlər, "İttihadçı"lar və onlara yaxın olan fraksiyalar hakimiyyətin bolşeviklərə verilməsini müdafiə etdilər. XI Qızıl Ordunun guya Türkiyəyə gedərək Anadolu türkünü xilas edəcəyi barəsində şayieler milli qüvvələri neytrallaşdırmaq, sovet qoşunlarının işgal planını müvəqqəti ört-basdır etmək üçün ortaya atılmışdır. Bütün bunların Azərbaycanın işgal faktını tezlepşirmək üçün qurulduğunu öz tarixi çıxışında M.Ə.Rəsulzadə göstərirdi: "Qardaşlar, qarşımızda bir ultimatum durur. Burada təslimdən bəhs edilir. Fəqət, qardaşlar, təslim nə deməkdir?.. Qardaşlar, Türkiyə Azərbaycanın xilaskarıdır. Millətimizin adını uca eləyən bir memləkətdir. Onun xilasına gedən bir qüvvəni biz məmənuniyyətlə yola salarıq. Fəqət bir şərtlə ki, bu qüvvə bizim azadlığımızı, müstəqilliyimizi çeynəməsin. Bizi aldadırlar. Yalandır, gələn rus ordusudur. Onun istədiyi 1914-cü il hüdudlarını almaqdır".

Bütün cəhdlərə baxmayaraq Azərbaycanın işgali möqsədilə qabaqcadan hazırlanmış Bakı əməliyyatı XI Qızıl Ordu və yerli sosialistlər, bolşeviklər tərəfindən həyata keçirildi, hərbi müdafiə noticəsində Azərbaycan Xalq Cümhuriyyətinin müqəddərəti həll olundu. Azərbaycanın istiqlaliyyəti, müstəqilliyi ilə yanaşı, yenicə təşəkkül tapan müstəqil jurnalistika ənənələrinə, açıq-fikirliyə, azad sözün müdafiəsinə son qoyuldu. Aprel ayının 27-də bəzi istisnalarla bir çox mətbu nəşrlər qapadıldı.

Azərbaycan Xalq Cümhuriyyətinə müxalifətdə olan "İttihad" partiyasının mətbu orqanı olan eyniadlı qəzet aprel çevrilişindən sonra bir müddət nəşr edildi. "İttihad"ın nəşri ona görə mümkün

oldu ki, bu qəzet Azərbaycanın sovetləşməsini təbliğ edirdi, həkimiyətin bolşeviklərə verilməsinin tərəfdarı idi və milli hökumət müxalifət mövqeyində dayanırdı. “İttihad”ın 1920-ci ildə 7 sayı işıq üzü gördü. Müstəqil informasiya siyasetinə meyillənən, 1914-cü ildən çap olunan “Bəsirət” qəzeti də 1920-ci ilin mayın 15-nə qədər çap oluna bildi. Qısa zaman kəsiyində bolşevik ideologiyasına alternativ olan media aradan qaldırıldı.

Azərbaycan mətbuatı məkanına bolşevik, partiyalı sovet mətbati anlayışları götirildi. Leninin “kapitalistlərin pul kisəsin-dən” asılı hesab etdiyi mətbuat birpartiyalı əsaslarla formalasdırıldı və ölkədə avtoritar jurnalistikənən əsası qoyuldu. Mətbuatın azad fikir və informasiya daşıyıcısı funksiyası “təbliğatçı, təşviqatçı və təşkilatçı” olması ilə əvəz edildi və bu kriteriyalar əsas götürülərək yeni mətbu orgaşalar yaradıldı. Bolşevik mətbuatının banisi olan V.İ.Leninin ideyası əsasında formalanşan qəzətlərin “kollektiv təbliğatçı, təşviqatçı və təşkilatçı” olması düz 70 il Azərbaycan jurnalistikasını da əhatə etdi.

* * *

Azərbaycanın sovetləşməsi planı apreləndən əvvəl, 1920-ci ilin yanvar ayında həyata keçirmək nəzərdə tutulsa da, Paris Sülh konfransında Azərbaycanın müstəqilliyyinin tanınması işğal planını bir az gecikdirdi. İşğalin həyata keçirilməsi üçün Rusiya bolşevikləri təbliğat və təşviqat işinə diqqət yönəldərək əvvəl cədən bir sira tədbirlər planlaşdırıldılar.

S.M.Kirov 1920-ci ilin yanvar ayının 30-da Nəriman Nərimanova bolşevik mətbuatının işinin yaxşılaşdırılmasını, təbliğat, təşviqat materiallarının çapı üçün fealiyyətə başlamağı tövsiyə edərək, ona teleqram ünvanlamışdı: “**Moskva, RSFSR Xarici İşlər Komissarlığı, Nəriman Nərimanova! Qafqaz İnqilab**

Komitəsi üçün təcili surətdə mətbəə və kağız göndərilməsi barədə hər cür tədbir görün. Mətbəə poliqrafiya şöbəsindədir. Kağız vaqona yüklənmişdir, nakladnoylar İsrafilbəyov-dadır”. Teleqramın məzmunundan göründüyü kimi hərbi işgal-dan sonra mətbuatın “təbliğatçı, təşviqatçı və təşkilatçı”lıq funksiyalarından yetərincə yararlanmaq nəzərdə tutulmuş, bunun üçün ilkin hazırlıqlar aparılmışdır.

Əhalini məlumatlandırmaq, siyasi qarşidurmalardan çəkindir-mək üçün bütün ideoloji vasitələrdən istifadə etməyə başlayan bolşeviklər önce müraciət formasında hazırlanan vərəqələr çap etdilər. İlk vərəqə aprelin 28-də böyük formatda, Azərbaycan və rus dillərində nəşr olunaraq əhali arasında yayıldı. Vərəqə bu sözlərlə başlayırdı. “Yoldaşlar, müsavat hökuməti devrildi. Həkimiyət fəhlə və kəndlilərin əlinə keçmişdir”. Sovetləşmədən sonra ilk buraxılan qəzet **“Azərbaycan Müvəqqəti İnqilab Komitəsinin əxbarı”** oldu. Aprelin 29-da rus və azərbaycan dillərində çap olunan bu mətbu orgaşan ilk sayı inqilab sevinci ilə açıldı: “Aprelin 27-dən 28-nə keçən gecə Şərq tarixində ən böyük hadisə baş verdi - bir damcı qan tökülmədən demək olar, gülə atılmadan hakimiyət xalq düşmənlərinin, xanların, bəylərin və onların ələltularının və satqın nökerlerinin caynaqlarından respublikanın əməkçi xalqının əlinə keçdi”. (1) İlk təbliğat materiallarından göründüyü kimi hakimiyəti “qan tökülmədən” milli qüvvələrin əlindən alan bolşeviklər üzərlərinə qarşılıqlı öhdəlik kimi götürdükləri “siyasi partiyaların hürriyyət və sərbəstliyini qoruyaqları”, “keçmiş dövlət xadimləri, hökumət üzvləri və millət vekillişindən heç bir kəsi siyasi cinayətdə ittiham etməyəcəkləri” barəsində verdikləri vədlərə əməl etmədi-lər.

1919-cu ilin avqust ayının 29-da ilk sayı işıq üzü görən bolşeviklərin mətbəti orqanı “Kommunist” qəzeti yenidən fealiyyətini bərpa etdi. 1920-ci ilin aprelin 30-da Əliheydər Qarayevin redaktorluğu ilə legal şəkildə çap edilən “Kommunist” həmin ilin may ayının 1-də rus dilində də yayılmışdı.

Qəzetiñ ilk rəsmi redaktor vəzifəsinə təyin olunan Əliheydər Qarayevin mətbuatla bağlı olması nəzərə alındı, 1918-1920-ci illərdə 10-dək bolşevik jurnal və qəzetlərə rəhbərlik etməsi bu təyinatda böyük rol oynadı. Hələ gənc yaşlarında “Molla Nəsrəddin” jurnalında çıxışlar edən Qarayev Novoçerkassdakı Politeknik İnstitutunda təhsil almış, bolşevik ideyalarının osas təbliğatçısına çevrilmişdi. Ə.Qarayevin redaktor təyinatı ilə yanaşı, “Kommunist”in məsul katibi vəzifəsi də müəyyən edildi və bu işə Seyid Cəfər Cavadzadə (Pişəvəri) və Nəmet Bəsir Hacıyev təyin olundular. Ə.Qarayev bir neçə dəfə fasılələrlə qəzetiñ məsul redaktoru təyin olunmaqla yanaşı, bəzən də Azərbaycan K(b)P MK-nin göstərişi ilə qəzetiñ ideoloji nözarət edərək bir növ senzor funksiyasını yerinə yetirirdi.

Azərbaycanda bolşevik mətbuatının formallaşmasında mühüm rol oynayan Əliheydər Qarayev yazırkı ki, “Kommunist” qəzeti keçmişdə min əzablar içərisində çarışan, fədakarlıq göstərən, inqilabçı mətbuatın ən sədaqətli höqiqi varisidir.

“Kommunist”in ikinci rəsmi redaktoru Ağababa Yusifzadə bu vəzifədə 1920-ci il avqustun 20-dən 1921-ci il martın 29-na kimi çalışdı. A.Yusifzadə təkcə “Kommunist” qəzetiñ əməkdaşları və müxbirlərinin deyil, bütövlükdə Azərbaycanda “ideyaca milli, məzmunca səsialist” olan partiyalı mətbuatın jurnalist kadrlarının hazırlanmasında böyük əmək sərf etdi. Sovetləşmənin ilk illərində o, eyni zamanda jurnalistika və stenoqrafiya kurslarının direktoru oldu. 1921-ci ilin martın sonlarında A.Yusifzadəyə böhtan atılıraq, guya arvadını öldürməkdə günahlan-



dirdilar və o, məsuliyyətə cəlb edildi. Xeyli sonra ona qarşı yönələn ittihamların əsassızlığını sübut edərək A.Yusifzadə bəratət aldı.

Qəzətin üçüncü rəsmi redaktoru Böyükəga Talibli idi ki, o, bu vəzifədə 1921-ci ilin martın 30-dan 1921-ci il aprelin 15-dək çalışdı. B.Talibli xalq ədliyyə komissarı vəzifəsinə təyin edildiyindən qəzətdən getmiş, ancaq bu mətbü orqanla əməkdaşlığını bir müddət davam etdirmişdir.

“Kommunist”in on populyar redaktoru Həbib Cəbiyev oldu. O, 4 dəfə fasılərlə (1921-ci il mayın 2-dən 1922-ci il yanvarın 22-dək, 1923-cü il iyulun 20-dən 23-dək, 1923-cü il oktyabrın 11-dək 1924-cü ilin martın 17-dək, 1924-cü ilin mayın 10-dan 1927-ci il iyulun 27-dək) bu vəzifədə çalışdı. Həbib Cəbiyevin göstərdiyi fədakarlıq nöticəsində qəzet inkişaf etdi, respublikanın hakimiyət təmsilçilərini, partiya strukturlarının əsas diqqətini “Kommunist”ə yönəldə bildi. Cəbiyev şəxsi xarakter etibarılı cəsarətli idi və tez-tez müxtəlif mövzular ətrafında polemik məqalələr dərc edirdi ki, buna görə də onu dəfələrlə müəyyən müddətə işdən kənarlaşdırılmışdır.

Qəzətin beşinci redaktoru 1897-ci ildə Bakının Şüvəlan kəndində anadan olan Ruhulla Axundov əvvəl mədrəsədə, sonra isə realni məktəbdə təhsil almışdır. 1916-ci ildən Bakı mətbəələrinin də korrektor və tərcüməçi işləyən Axundov bəzi əqidədaşlarından fərqli olaraq kifayət qədər intellektual idi. O, fars, ingilis, rus və fransız dillərini bilirdi.

1918-ci ildə nəşr olunan “Bakıtrafi fəhlə, əsgər və matros şurasının əxbarı” qəzətinin redaktoru olan Qarayev jurnalistikadan daha çox MK-da işləməyə meylli idi və bu fakt onun MK-ya göndərdiyi çoxsaylı ərizələrində tösdilqlənir. R.Axundov 1921-ci ilin iyun ayınınək AK (b) P MK-da kənddə iş şöbəsinin müdürü vəzifəsində çalışır, həmçinin “Kənd füqərəsi” qəzətinin

redaktoru olur. R.Axundov 1922-ci il mayın 19-dan 1923-cü il iyulun 19-dək “Kommunist”ə rəhbərlik edib.

1927-ci il noyabrın 21-dən “Kommunist”i Yusif Qasımov və Əhməd Trinic birlikdə redakte etməyə başladılar. Rəsmi olaraq redaktor vəzifəsinə Y.Qasımov təyin edilmişdi və onun fəaliyyəti sadəcə ideoloji işə rəhbərlik etmək idi. Qəzətin bütün texniki və yaradıcılıq ağırlığı Ə.Trinicin üzərinə düşündü. Qəzəti onların hər ikisi imzalayırdılar. Trinic əslən alban idi, İstanbulda təhsil almışdı. Partiyanın fəallarından, fanatiklərindən idi, kommunizm ideyalarının dünyaya yayılacağına, qalib gələcəyinə inanırdı. Ə.Trinic “Bədi” təxəllüsü ilə məqalə və şeirlər yazırırdı.

“Kommunist”ə bir qayda olaraq redaktorlar AK (b) P Mərkəzi Komitəsi tərefindən təyin olunurdular. Azərbaycan K (b) P Mərkəzi Komitəsi və Bakı Komitəsinin rəhbər dairələrində baş verən intriqalar, siyasi çöküşmələr müxtəlif səviyyələrdə tez-tez kadr dəyişmələrinə gotirib çıxarırdı. Yalnız bir faktı sadalamaq yerinə düşər ki, 1920-ci ilin mayın 30-dan 1922-ci il mayın 19-dək “Kommunist”ə 8 nəfər redaktor təyin edilmişdi. Bir sıra hallarda arxiv sənədlərindəki məlumatlar, “Kommunist”də çap olunan faktlarla ziddiyət təşkil edir. Bəzən redaksiyaya göndərilən redaktor təkrar təyin edilir, yaxud əmir redaksiyaya çatmayış başqası ilə əvəzlənirdi. Məsələn, Azərbaycan K (b) P MK-nin Siyasi və Təşkilat bürolarının 1922-ci il yanvarın 3-dəki iclasın 1 sayılı protokolunda göstərilir ki, türkçə “Kommunist” qəzətinin müdürü Əliheydər Qarayev, onun müavini isə M.S.Orubadi təyin edilir. Azərbaycan K(b)P MK-nin Təşkilat Bürosunun 1922-ci il 28 yanvar tarixli iclasının 1 sayılı protokolunda, yönü ilkin təyinatdan 28 gün sonra göstərilir ki, türkçə “Kommunist” qəzətinin müdürü Ə.Qarayev təyin edilir. Bu sənəddə M.S.Orubadi

badının adı yoxdur.

Redaksiyanın strukturu və yaradıcı heyəti. Məhsuldar fəaliyyət göstərən "Kommunist" qəzetində partiya prinsiplərinə uyğun olaraq redaksiyanın strukturları müəyyənləşdirilmişdir. 1923-cü ildə qəzetiñ 11 şöbəsi vardi: Partiya, Zəhmətkeşlər sütunu, Maarif-ədəbiyyat, Sovet Azərbaycanı, Bədii, Həmkarlar Hərəkəti, yerli informasiya, Mətbuat, Qızıl əsgər həyatı, Teleqraf. Bu şöbələrdə dövrün tanınmış qələm sahibləri çalışırı. Hər il mayın 5-də mətbuat günündə redaksiyanın texniki və yaradıcı əməkdaşları barəsində qəzetiñ elə həmin sayında məlumatlar eksini tapırdı. Qəzətdə Əbdürəhim bəy Haqverdiyev, Cəfər Cabbarlı, Seyid Hüseyin Sadıqzadə, Seyid Cəfər Cavadzadə (Pişəvəri), Xəlil İbrahim, A. Ağakışiyev, Bağır Hacızadə, Əhməd Hacınski, A. Dadaşov, Y. Yusifzadə, Əliağa Əlizadə, Şövkət Məmmədov, Ə.P. Hüseynzadə, Hacı Səlim Səyyah (Qasızmədə), Fərhad Ağazadə, Qədir Heydərov, Əziz Nuri, Musa Şəmsəddinski, Əsəd Tahir kimi dövrün görkəmlı şəxsiyyətləri, qələm sahibləri fəaliyyət göstərirdilər. Bu siyahıya diqqətlə nəzər yetirək görərik ki, Azərbaycan ədəbiyyatının, ziyalıların ən yaxşı və tanınmış xadimləri hər cür təqib və təzyiqlərə baxmayaraq "Kommunist"i Cənubi Qafqazda on yaxşı partiya mətbuatına çevirə bildilər.

Tarixi faktdır ki, 1924-cü ildə Tiflisdə Cənubi Qafqaz mətbuatının sərgisində "Kommunist" ən yaxşı mətbuat orqanı adını qazandı. Bununla əlaqədar olaraq "Zarya Vostok" qəzeti yazırı ki, Azərbaycanda nəşr olunan türkətə "Kommunist" qəzeti SSRİ-nin ən yaxşı mətbuat orqanlarından biridir.

Qəzetlə əməkdaşlıq edən dövlət xadimi və publisistlərindən Nəriman Norimanov, Qozənfor Musaboyov, Tağı Şahbazi (Si-

murq), Müseyib Şahbazov, Hacıbaba Nəzərli, Mustafa Quliyev, Ənvər Qasızmədə, Murtuza Nağıyev müxtəlif problemlərə həsr etdikləri məqalələrini "Kommunist"də dərc etdirir, oxuculara çatdırırırlar. Azərbaycan ziyalılarının görkəmli nümayəndələri də auditoriyaya çıxış üçün qəzətdə müntəzəm yazılar dərc ediridər. "Kommunist" in 1920-1930-cu illərdə nəşr olunan nüsxələrini nəzərdən keçirdikdə Hüseyin Cavidin, Üzeyir bəy Hacıbəylinin, Mirzə Cəlil Məmmədquluzadənin, Bəkir Çobanzadənin, Salman Mümtazın, Əliabbas Müzənnibin, Ömər Faiq Nemanzadənin dövr üçün aktual olan məsələlərə münasibətlərini, publisistik yazılarını, ədəbi-bədii əsərlərini görmək olar.

M.S.Ordubadi "Kommunist" in ən çox çap olunan publisistlərindən biri idi. 1922-ci ilə qədər "Yeni fikir" qəzetiñ redaktor təyin edilənədək M.S.Ordubadi hər gün demək olar ki, müxtəlif mövzularda yazılmış bir neçə məqalo ilə çıxış edirdi. "Kommunist" lə yanaşı, dövrün bir çox mətbüdü orqanında publisistik yazıları işıq üzü görən M.S.Ordubadını müasir Azərbaycan oxucusu tövüsüf ki, əsasən yazıçı kimi tanıyır, qiymətləndirirlər. Halbuki 1920-1950-ci illər jurnalistikanın öyrənilməsi baxımdan M.S.Ordubadi, Əli Vəliyev, Mehdi Hüseyin kimi ədiblərin publisistikası geniş tədqiq olunmalıdır.

M.S.Ordubadının "Kommunist" də dərc etdiyi baş məqalə və felyetonlarda köhnəliyə, cəhalətə qarşı mübarizə dayanır, problemlərə partiyalı mövqə sərgilənirdi. Dövrün bu böyük qələm sahibi "Kommunist" də gün ərzində 12 saat çalışırı. M.S.Ordu-badi 1923-cü il oktyabrın əvvəllərində AK (b) P MK -nə və BK-ya yazdığı məktubunda xahiş edirdi ki, onu iş günü 12 saat olmaqla redaksiyada saxlaşınlar, əlavə işlər verməsinlər.

Redaksiyanın məsul katibinin müavini olan Akif Kazimov da məhsuldar yaradıcılıqla möşğül olur, əsasən teatr, mədəniyyət,

incəsənət sahəsində məqalələr çap edirdi.

Qəzətin tanınmış əməkdaşlarından biri də müxtəlif vəzifələrdə çalışmış Süleyman Məlikov idi. O, əsasən qəzəlarda fəaliyyət göstərən qəzətlər haqqında yazırı, eləcə də qəzətin xüsusi müxbiri kimi bölgölərə yollanaraq oradan materiallar hazırlayırdı. Balaqədəş Mürşüd Səttaroglu partiya təşkilatı şöbosinin müdürü idи və redaksiyanın tapşırıqlarını cəldliklə yerinə yetirirdi. O, mənzum felyetonlar yazırı.

“Kommunist”in on yaxşı felyetonçularından biri Əliabbas Müznib Mütəllibzadə idi. O, əsərlərini və məqalələrini Ə.A.Müznib, “Babai-əmir”, “V.Ə”, “Mürtəd” imzaları ilə dərc edirdi.

Ədəbi əməkdaşlar hesab olunan tərcüməçilər də möhsuldar çalışır, tapşırıqlar əsasında fəaliyyət göstərirdilər. Azərbaycan Xalq Cümhuriyyəti dövrünün mətbü orqanlarında çalışmış Ə.Haqqverdiyev, Cəfər Cabbarlı, Seyid Hüseyn, Xəlil İbrahim müxtəlif imzalarla tərcümələrini çap edirdilər.

1923-cü il dekabrın 30-da qəzətin 1000-ci, 1927-ci il mayın 5-də isə 2 mininci nömrəsi çıxmışdır. 18 səhifədə və rəngli nəşr olunan 1000-ci nömrənin “İdarəmizin güzgüsü” adlanan əlavəsində qəzətin strukturunu, əməkdaşları, fəhlə-kəndli müxbirləri haqqında məlumatlar var.

Yubileylə əlaqədar olaraq “Kommunist” 1923-cü il dekabrın 2-de “Qırmızı Əmək Bayrağı ordeni” ilə təltif olundu və bununla yanaşı, kollektivə Xalq Komissarları Sovetinin vəsaitindən 10 min çəvron rubl maddi yardım ayrıldı.

Qəzətin 1000-ci nömrəsi 12 səhifədə də çıxmışdır. Bu sayıda respublikanın ictimai-siyasi həyatına dair məqalələrlə yanaşı, əməkdaşların iş şəraiti ilə bağlı da materiallar var.

Bəzən yubiley günlərində qəzətin sehər və axşam buraxılışla-

rı çıxırı. Məsələn, 1927-ci il aprelin 28-də qəzətin 6 səhifəlik sehər, 4 səhifəlik isə axşam buraxılışı nəşr olunub.

Redaksiyanın iş şəraiti. “Kommunist” fəaliyyətə başlayan- dan sonra maddi-texniki çətinliklərlə üzləşdi. İş şəraitinin ağırlığına işarə edən qəzətin əməkdaşı S.Məlikov yazırı: “Redaksiya işlərini yerinə yetirməkdən əlavə biz həm də tərcüməçilik edirik. Tərcüməçilər də tərcümə edirlər. “Azərtac” rusca 30 səhifəlik informasiya göndərib, mesul işçilər - türklər də 150 səhifəlik 15 məqalə göndəriblər - hamısı da rusca. İxtisar etməyə də icazə vermirlər. Müxbir Mir Abbas Mirbağırov 6 intervju gətirib, hamısı da rusca. Bütün redaksiya tərcüməçilər kontorasıdır. Bax biz belə işləyirik” (2) S.Məlikovun qeydindən aydın olur ki, ilk illərdə “Kommunist”də çap olunan materialların əksəriyyəti ruscadan tərcümələrdi. Qəzətin bütün mətni əl ilə yığıldı, çünki sətri mətn yiğan linotip hələ yox idi. Çox prosesini yüngülləşdirmək məqsədi ilə Azərbaycan K(b)P MK-si Almaniya və Fransa ilə belə linotiplerin alınması haqqında danışqlar apardı. Amma layihələr Azərbaycan dilinin tələblərinə cavab vermədiyindən bu ölkələrdə verilən sifarişlər ləğv olundu. Qərara alındı ki, ABŞ-la danışqlar aparılsın. Bu məqsədlə “Kommunist”in redaktoru Ruhulla Axundov və “Bakinskiy raboçiy” qəzətlərinin redaktorları ABŞ-a göndərildi. “Kommunist” üçün ərəb əlifbasında sətri mətn yiğan lipotinlərin hazırlanması 1925-ci ilin yazında başa çatdı. Bu, dün-yada ərəb əlifbası ilə sətri mətn yiğan ilk linotip idi ki, Şərqi ilə dəfə Sovet Azərbaycanının sifarişi əsasında yaradılmışdı.

2. “Xalq qəzeti”. 2009-cu il 29 avqust

“Kommunist”in mətbəəsində quraşdırılan bu mətbəədə ilk yılın mətn isə 1925-ci ilin mayın 5-də S. İnqulovun çap olunmuş “Lenin ve mətbuat” adlı məqaləsi idi.

“Kommunist”in əməkdaşları maddi imkanın çətinliyindən də əziyyət çəkirdilər. Qəzətə əsaslı maddi kömək göstərilməsi ilə bağlı R. Axundov bir neçə dəfə rəsmi məktubla Azərbaycan K(b)P Bakı Komitəsi Rəyasət Heyətinə müraciət etmişdi. Bu müraciətlərə cavab olaraq 1922-ci il aprelin 20-də qərar qəbul olundu ki, “Bakinskiy raboçiy” qəzeti və rusdilli nəşrlərə edilən kömək, informasiya təminatı türkçə nəşr olunan “Kommunist”də şamil olunsun. Azərbaycan K(b)P MK Rəyasət Heyəti isə özünün 1922-ci il 3 iyul tarixli iclasında qərara almışdı ki, “Kommunist”in əməkdaşlarının məvacibi “Bakinskiy raboçiy”in əməkdaşlarının məvacibi ilə bərabərleşdirilsin. Hətta bu barədə rəsmi göstəriş də verildi.

Görülən bu tədbirlər redaksiya əməkdaşlarının sosial durumlarını xeyli yaxşılaşdırıldı. Amma yenə də problemlər qalırdı. “Bakinskiy raboçiy” linotip üsulu ilə yığılırdısa da, “Kommunist”də bütün hərflər və hətta sözlərin arasındaki boşluqlar belə əllə işlənirdi. Buna görə də redaksiya çoxsaylı yığıcılarla işləmeli olurdu.

Azərbaycan K(b)P Xalq Komissarları sovetinin redaksiyanın büdcə kəsirini ödəmək üçün ayırdığı 100 min rubl qızıl pul redaksiyanın hesabına daxil olmadığından, redaksiya bu dəfə MK-ya müraciət etdi.

“Kommunist”dən fərqli olaraq “Bakinskiy raboçiy”ə yardım-
lar artıqlaması ilə, vaxtlı-vaxtında ayrıldı. “Bakinskiy raboçiy”
heç vaxt müəyyən edilən maliyyə ilə kifayətlənmir, təkcə parti-
ya strukturlarından deyil, bəzi müəssisələrden də yardımalar al-
dırı. ÜK (b)P Zaqqafqaziya Nəzarət Komitəsinin 1926-ci ilin so-

nunda və Azərbaycan K(b)P MK-nin 1928-ci il 9 iyul tarixli ic-
lasında bu məsələ araşdırılmış və qərar qəbul edilmişdir ki,
“Bakinskiy raboçiy” ona edilən bir sıra xəbərdarlıqlara, göstə-
rişlərə baxmayaraq, redaksiya onun üçün müəyyənləşdirilmiş
smetaya siğmamış, göstərişlərə əməl etməmişdi.

Bu faktlardan göründüyü kimi, türkçə nəşr olunan “Kommu-
nist”lə rusca işq üzü görən “Bakinskiy raboçiy”ə fərq qoyulur,
ayrışılık edilirdi. Mərkəzin Azərbaycanda apardığı ruslaşdır-
ma siyasetinin fakti kimi ortaya çıxan bu məsələ uzun illər ana-
dilli mətbuatın inkişafının qarşısını aldı.

Türkçə nəşr olunan “Kommunist”ə maddi çətinlik yaşadanlar
əsasən qeyri-azərbaycanlıları id. Rəhbərləri azərbaycanlı olma-
yan təşkilatlar, xüsusən “Azneft”, Mədənçilər İttifaqı, “Neft
fondu”, Bakı Soveti müxtəlif hiylələrlə, biciliklər qəzet üçün
nəzərdə tutulan vəsaiti verməkdən yayındılar. Məsələn, Bakı
Sovetinin sədri Kirilov Azərbaycan K(b)P MK-ya göndərdiyi
məktubda qeyd edirdi ki, türkçə “Kommunist” qəzeti bir qə-
pik də olsun pul ödəməyəcək. (3)

Respublika XKS-i 1924-cü il oktyabrın 28-də qərara aldı ki,
rəsmi məlumatlar “Kommunist”də dərc olunsun və “Kommu-
nist”ə əlavə edilən səhifələrdə “Hökumətin əmr və qərardad-
lar” i yerləşdirilsin. Bu məqsədlə XKS-i redaksiyaya aylıq subsi-
diya şəklində 1400 rubl pul ödəməli idi.

Azərbaycanda ruslaşdırma siyasetini aparanlar “Bakinskiy ra-
boçiy”ə rəva bilmedikləri materialları “Kommunist”ə göndərir-
dilər. “Bakinskiy raboçiy” Azərbaycan həyatından tızaq bir mə-
tbu orqan kimi Kremlin ruporu idi. “Kommunist” isə respublika-
nın ictimai-siyasi həyatına, mədəniyyətinə incəsənətinə daha
çox yer verir, Azərbaycanın bölgələri barədə materiallar hazırla-

yıldı.

“Kommunist”in tarixi ilə bağlı tədqiqatlar aparan E.Mehərrəmov və Aynur Məhərrəmlinin gəldikləri qənaət o dövrü daha real göstərir: “Kommunist” əski əlifba (ərəb) ilə nəşr olunduğundan tədqiqatçıların hamısı bir qayda olaraq, “Bakinskiy rabociy” qəzetiñi çox da dürüst olmayan əksər hallarda isə tehrif olunmuş və yarımqıç materiallardan istifadə edərək “behrolənirlər”. Tariximizi daha düzgün, təhrifsiz çatdırın “Kommunist” qəzetiñə isə baxılmır. Bu səhfi mütləq düzəltmək lazımdı”.

“Kommunist”in digər mətbu organlarının çapına köməyi
Üzləşdiyi çətinliyə, maddi-texniki problemlərə baxmayaraq “Kommunist” digər anadilli mətbuat orqanlarının yaradılması na köməklik göstərirdi. “Azərbaycan füqərası” (1921-1922), “Kəndçi qəzeti” və bir çox qəza qəzetlərinin işıq üzü görməsində, materialların hazırlanmasında “Kommunist”in əməkdaşlarının böyük rolü oldu. Azərbaycan K(b)P MK-si 1920-ci il iyulun 31-də qərar qəbul etdi ki, “Kənd füqərası” qəzeti nəşr olunsun. Yeni qəzetiñ yaradılması işinə “Kommunist”in texniki və yaradıcı heyəti də qatıldılar. Qısa müddətdə görülən tədbirlərin nəticəsində “Kənd füqərası” işıq üzü gördü. Qəzeti əvvəlcə “Kommunist”in redaktoru Həbib Cəbiyev, sonra isə Sultan Məcid Əfəndiyev redaktə etdi. Həmin vaxt “Kənd füqərası” ilə yanaşı “Azərbaycan füqərası” da nəşr olunurdu ki, bu qəzetlərin əsas istiqaməti kənd həyatı idi. Bu qəzetlər, daha dəqiqi, gündəlik nəşr olunan “Azərbaycan füqərası” getdikcə kənd həyatı ilə bağlı materiallardan daha çox ictimai-siyasi məzmunlu yazılar dərc etməyə başladılar, kənd həyatını bir növ unutdular. Çox keçmədi ki, bu qəzetlər birləşdirildi və “Azərbaycan füqərası” adı ilə nəşr olundu. “Azərbaycan füqə-

rası” Azərbaycan Kommunist Bolşeviklər Partiyası MK və BK-nın orqanına çevrildi. Bu qəzetiñ nəşrində fəallıq göstərən “Kommunist” isə Azərbaycan İngilab Komitəsinin (Azrevkom) və Bakı Sovetinin orqanı oldu. “Azərbaycan füqərası” öz istiqamətlərinə uyğun nəşr olunmadığından və maddi-texniki çətinlik ucbatından 1921-ci ilin dekabrında fəaliyyəti dayandırıldı və adı dəyişdirilərək “Azərbaycan xəbərləri” oldu. “Azərbaycan xəbərləri” də 1922-ci ilin yanvarın 27-də qapadıldı.

Azərbaycan kəndi üçün ayrıca bir qəzete ehtiyac olduğunu “Kommunist” öz səhifələrində bir neçə dəfə qaldırdı. 1923-cü ilin iyulun 16-da “Kommunist”in bazasında və əməkdaşların səyi ilə “Əkinçi qəzeti” adlı mətbu organın nəşrinə cəhd edildi. Bu qəzetiñ yalnız bir sayı işıq üzü gördü. Kadır potensialının olmaması, maddi-texniki çətinlik öz sözünü dedi.

Respublikamızın ayrıca bir kəndli qəzetiñ ehtiyacı olduğunu dəfələrlə müzakirəyə çıxaran “Kommunist” bu barədə bize kəndli qəzetiñ lazımdır adlı məqaləsində yazdı: “İndi kəndimiz nəşr olunan qəzetlərin 20 faizini alır, hərçənd əhalimizin 80 faizdən artıq hissəsi kənddə yaşayır. Mərkəzi qəzetlər həmkarlar ittifaqı barəsində, siyasetdən, fəhləlordən yazar. Kəndlilərə isə kənd təsərrüfatı, özlərinin həyatları barədə qəzet lazımdır. Onu da nəzərə almaq lazımdır ki, qəza qəzetləri bu mənada onların tələbatlarını ödəmək qabiliyyətinə malik deyil”. (4)

Sonralar uzun müddət “Sovet kəndi” adı ilə nəşr olunan “Kəndçi qəzeti”nin işıq üzü görməsini məhz “Kommunist”in əməkdaşları həyata keçirdilər. Demək olar ki, “Kəndçi qəzeti”nin 2-ci nəşrindən başlayaraq “Kommunist” hər gün bu qəzetiñ töbliğiñini aparırı. O bu qəzetiñ çap etdiyi materialları, qəzetiñ programını öz səhifələrində dərc edib “Kəndçi qəzeti”

ilə əməkdaşlıq etmək istəyənləri “Kommunist”in redaksiyasına dəvət edirdi.

“Kommunist”in səhifələrində qəza mətbuatının inkişafına, onların mövcud vəziyyətdən doğan problemlərinə diqqət yetirilirdi. 1920-ci illərdən başlayaraq bölgələrdə formalanşan yerli qəzətlərə daim qayğı göstərən “Kommunist”in yanışmasına görə, qəza mətbuatı öz bölgəsində əsl kəndli qəzetinə çevriləməli idi. Azərbaycanın sovetləşməsinin ilk illərdən başlayaraq bölgələrdə “Yeni Gəncə” (1922-ci il), “Şəki fəhləsi” (1922-ci il), “Ağdam şöləsi” (1923-cü il), Qubanın “Yeni dirilik” (1922-ci ildən), “Zaqatala kəndçisi” (1923-cü ildən), “Qırmızı Muğan” qəzətləri nəşr olunurdu. Hər həftə “Kommunist”in səhifələrində həmin qəza qəzətləri haqqında məqalələr dərc edilir, onların fəaliyyətləri təhlil olunur, tövsiyyələr verilirdi.

“Kommunist”in bölgə mətbuatını təhlil edən jurnalistlərinin fikrincə, qəza qəzətləri içərisində “Yeni dirilik”, “Ağdam şöləsi” və “Qırmızı Muğan” idi. “Yeni Gəncə” və “Şəki fəhləsi” isə kəndin problemlərindən daha çox ictimai-siyasi mövzularda məqalələr çap edirdi.

“Qəza qəzətlərinin vəzifələrinə dair” məqaləsində “Kommunist” “Şəki fəhləsi”nin mövzu seçimindəki yanlışlıklarını tənqid edirdi: “Qəza mətbuatının vəzifəsi dünyadakı siyasi hadisələri geniş işıqlandırmaq deyil, bir nömrədə Puankariyə bir neçə məqalə həsr etmək deyil, onun vəzifəsi yerli həyatın daxili məsələsinə həll etməkdir”.

“Kommunist” qəza mətbuatının maddi-texniki çətinliyini də diqqətdə saxlayır, bu mövzuda müntəzəm məqalələri oxuculara, əlaqədar təşkilatlara çatdırır. “Azərbaycan qəzalarında qəzet işinin təhlili” məqaləsində deyilir: “Şriftlər çatışır. “Qırmızı Muğan” və “Şərq qapısı” kimi qəzətlərin cəmi iki kassa şrifti

var”. Bu qəzətlərə əsaslı kömək etməyə imkanı olmayan “Kommunist” öz fondunda olan şriftlərin bir hissəsini həmin qəzətlərə göndərmişdi.

* * *

Yeni tipli Azərbaycan sovet ədəbiyyatının formalanşmasında “Kommunist” qəzeti dövrün digər mətbuat orqanlarına örnək oldu, hətta bu işə rəhbərlik etməyə səy göstərdi. “Xalq ədəbiyyatı həyatdan doğar” adlı ayrıca səhifə buraxaraq “formaca sosialist, məzmunca milli” olan ədəbiyyatın “düstur və formulasını” müəyyənləşdirməkdə aparıcılıq etdi. “Kommunist”in bu sahədəki fəaliyyətinə toxunan Ə.Müznib yazdı: “Azəri ədəbiyyatının qüvvətli bir nəşriyyat tərəfindən kitab şəklində çıxması arzu edilirdi. Möhtərəm “Kommunist” qəzetəsi bu arzunu etinasız buraxmadı. Əvvəla, qəzətdə “Xalq ədəbiyyatı həyatdan doğar” ünvanı altında böyük bir səhifə ayırdı. Bir çox şairlərimizin tərcüməyi-hallarını, şeirlərini nəşr etdi”. (5) Klassik Azərbaycan şairlerinin həyat və fəaliyyətinin sistemli tədqiqinə başlanılmış, xalq yaradıcılığının toplanılması və çapı “Kommunist”in yaradıcı heyətinin əsas fəaliyyətinə daxil edildi. 1920-ci ilin sonlarından başlayaraq qəzet səhifələrində çap edilən “Unudulmuş yarpaqlar”, “Əski və yeni şeir məktəbləri”, “Şeyx Nizaminin qəbri”, “Şeyx Nizami haqqında” məqalələrində klassik Azərbaycan ədəbiyyatının görkəmli şəxsiyyətləri barəsində geniş məlumatlar var. 1920-30-cu illərdə mətbuat və ədəbiyyatın eləqələri, qarşılıqlı təsiri ilə bağlı Abdulla Abbasovun elmi araşdırmasında bu barədə maraqlı faktlar dövrümüz üçün də aktuallığını saxlayır. A.Abbasovun yanışmasına görə, yeni dövrün, ədəbi mühitin nəbzini tutan, partianın qərar və göstərişində ruhlanan “Kommunist” qəzeti klassik irlisin tədqiqi zamanı metodolo-

giya məsələsini xüsusi problem kimi irəli sürdü. "Kommunist" qəzeti belə bir metodologiya seçmişdir ki, hər hansı bir dövrün ədəbiyyatına, ədib və şairlərinə onları yetişdirən mühitdən, dövrden çıxış edərək yanaşmaq lazımdır. Qəzet Nizamidən bəhs edən məqalələrinin birində yazıldı: "Nizaminin nəzm ilə söylədiyi yüksək fəlsəfi fikirlər, arifanə nəsihətlər xalq kütülerinin dil əzbəri olmuşdur". (6) 1923-cü ildə böyük şaire abidə ucaltmaq təşəbbüsünün əleyhinə çıxıb, bu barədə mövqeyini açıq şəkildə mətbuatda dərc edənlər də tapılırdı. Z.Nuşirəvan Nizamiyə abidə ucaltmağın əleyhinə idi və fikrini əsaslandırmaya çalışırdı. O, "Heykəl tərəfdarlarına cavab" məqaləsində iddia edirdi ki, Nizami yaradıcılığının müasir ideologiya ilə əlaqəsi yoxdur, farsca yazmış, şahları medh etmiş, ən yaxşı halda bir sərat şairidir. "Kommunist" qəzeti 1923-cü il 19 oktyabr tarixli sayında Şeyx Nizamiyə bu cür münasibəti zərərlə hesab edirdi: "Sağlığında vücudu ilə, öldükdən sonra isə adı ilə Şeyx Nizami azərbaycanlıların həmişə iftixarı olmuşdur".

Cəfər Cabbarlı da "Azərbaycan türk ədəbiyyatının son vəziyyəti" məqaləsində klassik irsə, xüsusilə Nizami, Xəqani kimi böyük sənətkarlara yüksək deyər verərək, onların əsərlərini Azərbaycan mədəniyyətinin, ədəbiyyatının fars dilində tərənnümü hesab edirdi: "Biz fars ədəbiyyatı deyil, farsca yazılmış ədəbiyyat" deyirik. Çünkü bu gün fars dilində götürdüyüümüz ədəbiyyat ayrıca farşların deyil. Onun sarsılmaz bir sütununu Cələləddin Rumi kimi böyük türk şairi və filosoflarının farsca yazdığı məsnəvilər kimi, eynilə ümumi İran mədəniyyəti mühitində olaraq farsca yazmış olsalar da, fəqət fars ədəbiyyatını təlqin et-

5. "Kommunist" qəzeti. 1925, 16 noyabr. Ə.Müznib. "Azərbaycan ədəbiyyatı haqqında bir mütaliə"

6. "Kommunist". 1923. 19 oktyabr

məmişdir. Nizami, Xəqani kimi Azərbaycan türk ədibləri də vardır ki, bunları unutmak olmaz". (7)

"Kommunist" qəzeti M.P.Vaqif, M.V.Vidadi, Q.Zakir, M.F.Axundov kimi klassiklər haqqında da faktlarla zəngin məqalələr hazırlayıb, oxuculara, elmi ictimaiyyətə çatdırmağa çalışırdı. M.F.Axundovu yeni ədəbi məktəbin banisi hesab edən qəzet belə bir qüdrətli sənətkarın yetişməsində ictimai və ədəbi mühiti əsas amillərdən biri hesab edirdi.

1920-1930-cu illərdə şifahi xalq ədəbiyyatına yeni münasibət də formalşamaya başladı. Folklor materiallarını toplamaq, tədqiq və nəşr etmək sahəsində də dövrün mətbuat orqanları böyük işlər gördü. M.S.Ordubadi "Kommunist" in 1923-cü il 16 noyabr tarixli sayında Azərbaycanı şairlər yurduna adlandırmaq, məmləkətin hər kəndində aşıqların yetişməsini, mahnıların, bayatıların, hikməti sözlərin inkişafını göstərərək, bu sənət nümunələrinin tədqiqini, çapını gorəkli iş hesab edirdi. "Kommunist" in 1923-cü il 5 oktyabr tarixli sayında Hüseyn Nəcdətin "El şairi Sarı Aşiq" və həmin ilin 16 noyabr sayında Əmin Abidin "El şair aşiq Qərib" məqalələri işq üzü gördü.

"Kommunist" qəzeti klassik Azərbaycan ədəbiyyatının təbliğində, nəşrində, həmcinin dünyanın böyük korifey sənətkarları olan Firdovsinin, V.Şeksprin, V.Hüqonun, Ə.Nəvainin, R.Taqorun ədəbi ictimaiyyətə və xalqa tanıtılmasında böyük rol oynadı. Qəzet 1926-cı ildə Ə.Nəvainin anadan olmasına 500 illiyi ilə əlaqədar bir sıra məqalələr çap etdi.

1920-30-cu illər mətbuatında dil məsələsi. Azərbaycanın sovetləşməsi ilə ədəbi dilin formalşması prosesinin yeni bir mərhəlesi başladı. Latin qrafikasına keçid, əcnəbi söz və ter-

7. "Kommunist" qəzeti. 1924-cü il. 1 may

minlərdən dilin təmizlənməsi, ədəbi dil normalarının elmi əsaslar üzərində müəyyənleşməsinə edilən cəhdlər 1920-1930-cu illər mətbuatının əsas uğurlu istiqamətlərindən oldu. "Komunist" qəzeti 1925-ci il 18 dekabr tarixli sayında bu barədə yazırırdı: **"Dil millətin təməl prinsiplərindən olduğundan bir millətin dilində əcnəbi sözlərin çoxluğu o millətin istiqal-dan məhrumiyyəti və yaxud onun istiqal və hürriyyətinin mühəqqir olması deməkdir. Bunun üçündür ki, millətin nə olduğunu anlayan mədəni millətlərin mühərrirləri, ədibləri, xətibləri yazdıqları və söylədikləri sözlərdə əcnəbi izlərinin azlıq və çoxluğuna pək çox diqqət edirlər".**

"Komunist" qəzeti axıcı, səlist dilin ədəbi inkişafına müsbət təsirini qeyd edir, jurnalistlərə fikrini aydın ifadə etməsi üçün xalqa daha yaxın olmayı məsləhət bilirdi: "Ədəbiyyatı xalqlaşdırmaq məsələsindən bəhs edərkən ilk əvvəl nəzərə dil məsələsi gelir. Bu dil, yəni xalqın başa düşəcəyi dil, eyni zamanda hər bir yazıçının sənətkarlıq qələbəsidir. Lakin indiki vəziyyətdə türk dilində (yəni Azərbaycan dilində - A.A.) işlənən ərob kəlmələrinin öz-özlüyündə ibtidai şəklində işlənməsi, lazıminca savadlı olmayan bir şəxs üçün böyük çətinliklər təşkil edir". (8)

"Füyuzat" ədəbi məktəbindən fərqli olaraq sadə, rəvan, "türkün öz ana dilində" yazmağın tərəfdarı olan Cəlil Məmmədquluzadə Cənubi Azərbaycandan qayıtdıqdan sonra da dil məsələsinə toxundu, bəzi mətbu orqanların anlaşılmaz dili barəsində tənqidi məqalələr yazaraq, ərob əlifbasının islahatının vacibliyini öné çəkdi. C.Məmmədquluzadə "Bədbəxtlik" adlı məqaləsində "Maarif və mədəniyyət" jurnalının dilinə toxunaraq anlaşılmaz kəlamlardan, ifadələrdən istifadə olunmasını ciddi tənqid edir, bu yolu tutan jurnalistləri qızayırdı. Müəllif göstərir ki, Əlli-

heydər Qarayev "Maarif və mədəniyyət" məcmuəsində çap olunan yazıları "tartan-partan" adlandırır, amma biz buna özgə cür deyirik: "Biz deyirik ki, bunun adı yalnız bədbəxtçilikdir. Ondan ötrü bədbəxtçilikdir deyirik ki, min doqquz yüz iyirmi üçüncü il-də, Azərbaycan Şura Cümhuriyyəti Mərkəzi Bakı şəhərində əlema və kəndli hakimiyyəti əsərində çap olunan "Maarif və mədəniyyət" məcmuəsi ele bir surətdə meydana çıxdı ki, nəinki indinin bu saatında, nəinki beş-on il bundan sonra, bəlkə yüz il də bundan sonra nə Azərbaycan kəndliləri və ələmələri, nə onların nəvə-nəticələri "Maarif və mədəniyyət" məcmuəsini əllerinə almaq istəyəndə başa düşməyəcək ki, aya orada çap olunan tartan-partan nə dildə çap olunub və niyə və kimdən ötrü çap olub". (9)

C.Məmmədquluzadə 1925-ci ildə qələmə aldığı "Şəhərə doğru" felyetonunda bu gün də ictimaiyyət arasında ciddi müzakirə edilən Bakı küçələrindəki lövhələrin anlaşılmaz dildə yazılıması ilə bağlı problemə toxunurdu.

Müəllif lövhələrin anlaşılmaz bir dildə yazılışmasının ciddi narahatlıq yaratdığını qeyd edərək faktları sadalayır və bu barədə çoxlu misallar götürir. Publisist özünəməxsus üslubda, satirik formada məsələyə münasibet bildirərək yazar: "Ayə indidən nə tədbir tökmək ki, mənim köhnə dostlarım şəhərə gələndə və Bakı kimi bir böyük şəhərin küçələrində gəzəndə idarələrin və ticarətxanaların lövhələrinin yazılarından hürkməsinlər. Bax qoy mən sənə sözün açığını deyim. Tutaq ki, heç avam kəndli deyil, bax məsələn sən özün, Allaha şükür, çox ejmlili və savadlı şəhərlisen. Gel mən yapışım sənin əlindən, gedək Bakının küçələrini gəzə-gəzə lövhələrini oxuyaq. Əgər sən bu lövhələrin üçünü dalbadal oxuya bildin ki, özün də qandın və məni də qan-

8. "Komunist" qəzeti 1926-ci il 4 yanvar

9. "Molla Nəsrəddin" jurnalı. 1924-cü il №1

dirdin, onda mən sənə afərin deyərəm. "Ustad sənətkar acı bir istehza ilə fikrini bu cür yekunlaşdırır: "Dəxi nə başını ağrıldım, hər bir Azərbaycan kəndlisini ki, yolu Bakıya düşdü və şəhərin küçələrinin lövhələrini gördü, elə biləcək ki, onu yocuc-məcuc vilayətinə gətiriblər".

"Açıqnan" felyetonunda C.Məmmədquluzadə bədii əsərlərin dilinin qəlizliyindən, anlaşılmazlığından gileyənir, ərob-fars sözlərinin yersiz işlədilməsindən danışır və bu səpkili əsərlərin müəlliflərini ciddi tənqid edirdi.

Dilo yapışdırılan bu əcnəbi kəlmələri aradan qaldırmaq üçün mühüm tədbirlərin həyata keçirilməsi üçün ilk növbədə ciddi islahatların aparılmasını önə çəkən "Kommunist" qəzeti yazırıdı: "Türk dilinin islahi məsələsi o qədər ciddi bir məsələdir ki, ümumittifaqda yaşayan bütün xalqlar üçün ümumi türkoloji quşultayı çağırılması lüzumu meydana çıxır".

1926-ci ildə çağırılan türkoloji qurultay dil məsələlərinin həllində mühüm işlər gördü və bədii dilin spesifik xüsusiyyətlərini nəzərə alaraq dilin saflaşması işini başa çatdırmağa qərar verdi. "Kommunist" bu barədə yazırıdı: "Şuralar ittifaqında yaşayan türk xalqlarının latin alıfbasını qəbul etmək məsələsi isə islam aləmində böyük əhəmiyyətə malik idi".

Azərbaycanda bolşeviklərin hakimiyyətdə olmasına baxma-raq 1920-1930-cu illerde Azərbaycan ədəbi dilinin ana dili konsepsiyası birpartiyalı sistemin "vintciyi" olan mətbuatda uğurla həyata keçirildi. Bu işdə müxtəlif ədəbi-bədii mətbu orqanlarda C.Məmmədquluzadə, Seyid Hüseyin, C.Cabbarlı, Ü.Hacıboylu, Tağı Şahbazi kimi qələm ustادlarının çalışmaları, onların ana dilinin saflığı uğrunda mübarizəsi müsbət nəticə verdi.

Mətbəələr. "Kommunist" qəzeti ilə yanaşı, xeyli sayıda mə-

bu orqan çap olunmasına baxmayaraq onların ömrü o qədər də uzun olmadı. Çünkü mətbəə və çap avadanlıqlarının köhnəliyindən, kifayət qədər kağız ehtiyatının olmaması səbəbindən bu qəzetlərin cəmi bir-iki sayı işıq üzü görürdü.

1920-ci ilin may ayının 9-da "Qırmızı Azərbaycan"ın yalnız bir sayı çap edildi. Qısa ömür yaşayan bu qəzeti ilk səhifəsi Rusiya Xalq Komissarları Şurasının Azərbaycan Şura Cümhuriyyətinə təbriki və Leninlə yanaşı Nərimanovun iri portreti ilə açılırdı.

Bölgelərdə də qəzetlərin nəşrinə başlanıldı. Qəza mətbəələri içərisində az-çox məhsul verməyə hazır vəziyyətdə olanı Gəncə idi. Qısa müddətdə şəhərdə vaxtilə fəaliyyət göstərmiş üç mətbəə yenidən bərpa edildi və 1920-ci ilin may ayının 5-də "Qırmızı Gəncə" qəzeti ilin ilk sayı işıq üzü gördü.

Mətbu orqanların davamlı çapı üçün maddi-texniki bazanın yaradılması bolşevik hakimiyyətinin qarşısında duran ən mühüm məsələ olaraq qalırıdı. 27 aprel işğalından iki gün sonra Azərbaycan İngilab Komitəsi mətbəə və mətbuat komissarı vəzifəsi təsis etdi və bu iş A.M.Xaçiyevə həvalə olundu. Cümhuriyyət dövründə fəaliyyət göstərmiş milli mətbu orqanların mətbəələri müsadirə edilərək əmlakları milliləşmə adı altında partiyalaşdırıldı. "Milliləşmə"nin həyata keçirilməsi üçün Azərbaycan İngilab Komitəsi 1920-ci ilin may ayının 10-da dekret qəbul etdi. (10)

Sovetləşmənin ilk aylarında bir qismi yararsız binalarda yerləşən 24 mətbəə fəaliyyət göstərirdi. Yalnız "Azərbaycan" qəzeti mətbəəsində və həmçinin "Turan", "Novruz" kimi bir ne-

10. Sobranie uzakoneni i rasporyajeniy provitstva Azerbaydjanskoy SSR. Baku 1920, səh.49

11. Upravlenie poliqrafičeski promyšlennost'. Otchet o deyatelnosti za 1920-1921 q. Baku. 1922 səh-8.

çə mətbəədə normal çap imkanları var idi. (11)

1922-ci ildən sonra yeni iqtisadi siyasetə uyğunlaşdırılan poliqrafiya müəssisələri bir sıra çətinlik yaşamalı oldu. 1923-cü ilin aprel ayında keçirilən RK (b) P MK-nın 12-ci qurultayı bu baxımdan mətbuat və nəşriyyat işinə diqqət yönəltdi. Qurultayın qətnaməsinə mətbuatın maddi-texniki bazasını yaxşılaşdırmaq üçün bəndlər əlavə edildi: "Mətbuatı möhkəmlətmək və genişləndirmək üçün əsas şərt onu möhkəm baza üzərində qurmaqdan ibarətdir". Partiyanın bu ümumrespublika əhəmiyyətli tədbirdindən sonra qəzet və jurnalların vahid mətbəədə çap olunması diqqətə götirildi. "Bakinskiy raboçi", "Kommunist", "Trud" və başqa qəzetlərin əsas poliqrafiya bazası 4-cü dövlət mətbəəsində mərkəzləşdirildi.

"Azərbaycan qadını" ("Şərq qadını") jurnalının nəşr tarixi

Azərbaycanın sovetləşməsinin ilk günlərində qadın mətbuatının yaradılması ideyası da gündəmə geldi. AK (b) P MK-nın qadın şöbəsinin qarşısında ölkədə qadınların ictimai fəallığının artırılması, dini mövhumata qarşı mübarizə, savadsızlığın loğvi, xanımların xalq təsərrüfatı və sonaye sahələrinə cəlb olunması ən mühüm məsələlərdən idi. 1923-cü ilin iyulunda AK (b) P MK-nın katibi Əliheydər Qarayev, "Kommunist" qəzetinin redaktoru Həbib Cəbiyev və AK (b) P MK-nın Qadınlar şöbəsinin əməkdaşı Ayna Sultanova qadın jurnalının yaradılması ideyasını irəli sürdürlər.

AK (b) P MK-si 1923-cü il iyulun 2-də Azərbaycan qadınlarının ictimai-siyasi həyatda iştirakını tömən etmək üçün aylıq, ədəbi-bədii, ictimai-siyasi jurnal olan "Şərq qadını"ni təsis etdi. Jurnalın ilk sayı 1923-cü ilin noyabr ayında 40 səhifədən ibarət 1000 tirajla işıq üzü gördü. Jurnalın yaradılmasında böyük əməyi olan Mədinə xanım Qiyasbəyli həmin günü belə xatırlayırdı: "Kiçik bir otaq, rəngsiz stol ətrafında çalışan dörd qadın... 1923-cü ildə belə şəraitdə "Şərq qadını"ni çap etdirdi". (12)

M.Qiyasbəylinin xatirəsindən bəlli olur ki, 27 aprel çevrilişindən sonra Tiflisdə Zaqafqaziyadakı hər üç cümhuriyyətin əməkçi qadınlarına məxsus rus dilində jurnal nəşr olunurmuş: "Bir gün bizi Mərkəzi Komitəyə çağırıldılar, hər cümhuriyyətin özündə ana dilində qadın jurnalı nəşr ediləcəyi haqqında bizo məlumat verdilər. Jurnalın layihəsini tərtib etmək mənə tapşırılmışdır". (13)

12. "Azərbaycan qadını-50." Bakı. 1973. səh. 26



di. Biz işə başladıq”.

“Şərq qadını”nın ilk sayında jurnalın məqsəd və məramını açıqlayan “Məqsədimiz” adlı baş məqalədə Azərbaycan Xalq Cümhuriyyəti dövründə qadınların hüquq və azadlıqlarının əlin-dən alınması, onların ictimai-siyasi fəaliyyətdən kənarlaşdırılması qeyri-obyektiv formada tənqid olunur. Baş məqalədə bir çox mətləblərə toxunulurdu: *“Bu gündən etibarən Şərq aləminin qapısı hesab olunan Qızıl Azərbaycanın mərkəzində ‘Şərq qadını’”* namında bir məcmuənin nəşrinə başlayırız. *Biz Şərq qadın-larının tarixində birinci dəfədir ki, qadın başda olmaqla bərabər özü məcmə çoxarır və kəndisi öz gözləri ilə də öz dərdinə ağla-yıb həqq və hüququnu müdafiə etməyə başlayır*.

Öz ideoloji yükünü gizlətməyənler jurnalın partiyalı mövqeyi-nə diqqət çəkərək Azərbaycan Xalq Cümhuriyyəti dövrünü tən-qid edərək yazırırdı: “Azərbaycan “müstəqil” olduqda iş başına Azərbaycan əkabiri və qəraəti ilə həmən vəqt “millət, millət” deyib bağışları “Millət yolunda canlarını qurban edənləri keç-dişdikdən sonra məzлum qadınlar hamısı gözlərini onlara dikdilər. Həqlərinin mühafizəsini onlardan gözlədilər. Nə oldu? Onlara uzadılmış imdad əllərini keşdilər, yenə qadınların başlarını nox-talayıb mollaların, əfəndilərin, axundların əllərinə verib, yenə yenidən doqquz yaşında qız ilə alver etmək meydani qurdular. Qadınlar yaddan çıxarıldı. Çünkü hər kəs öz cibinin fikrində idi”.

(13)

“İthaf” başlıqlı kiçik xəbərdə aydın olur ki, Moskvada işçi və kəndli qadınların Ümumrusiya qurultayının işə başlaması müna-sibəti ilə “Şərq qadını”nın ilk sayı belə tezliklə işiq üzü görüb.

Jurnalın ilk sayının çapı ilə bağlı redaksiyaya xeyli sayıda te-leqramlar, təbrik məktubları daxil olub ki, onların bir neçəsi

məcmuənin 10-cu sayında çap edilib. Azərbaycan MİK-si Rəyasət Heyətinin "Kommunist" qəzetiñin redaktoru Həbib Cəbiyevin, Həmidə xanım Cavanşirin təbrikleri o dövrün mənzərəsini aydınlaşdırmaq baxımından maraq doğurur.

Mirzə Cəlil Məmmədquluzadənin ömür-gün yoldaşı, Qarabağ xanlarının genlərini qanında yaşadan maarifpərvər, qeyriütlü Azərbaycan xanımı Həmidə xanım Cavanşir təbrik məktubunda yazır: "Bir vaxt var idi ki, Şərq qadını yer üzündə yox kimi idi. Bir vaxt var idi ki, məclislərdə Şərq qadınının adını çəkənlərə dəli-divanə deyirdilər. Çünkü Şərq qadını lefəzini kişilər içində söyləmək eyib bir iş sayılırdı. Onun üçün də biz o günləri görən Şərq qadınları intəhəsiz fəxr edirik ki, qızlarımız meydana çıxıb özlərinə məxsus bir qadın cüsdəsi ilə öz varlıqlarını bildirmək isteyirlər. Və böylə də gərək olaydı. Çün meydan açıq, hər bir şərait hazır". (14)

Çapının ilk illərində jurnal Moskvaya, Leningrada, Krima, Orta Asiya respublikalarına, həmçinin SSRİ hüdudlarından kənara, Türkiyə və İranə da göndərilirdi. Təbrizdən, Rəştən, Qəzvindən, İstanbuldan gələn məktublarda jurnalın ilk sayı alqışlanırdı. Jurnalın nəşrinin əhəmiyyətinə böyük önem verən Cəlil Məmmədquluzadə "Köhne dərdim" adlı publisistik qeydində yazırırdı: "Şərq qadını azad etmək! Nədən? Şəraitin kəməndindən, müsəlmanlılığın zəncirindən... Qara çarşafın zülmündən".

Jurnalın ilk baş redaktoru Ayna Sultanova oldu.

Ayna Mahmud qızı Musabəyova (Sultanova) 1895-ci ildə Quba qəzasının Pirəbədil kəndində doğulub. Atası onu və bacısı Yaxşımı Bakıya götürür, qızlar üçün yenicə açılan ibtidai pansionata verir. Buranı bitirdikdən bir müddət sonra müəllimlik edir. Qardaşı, bolşevik Qəzənfər Musabəyovun dəstəyi ilə 1918-ci il-

14. "Şərq qadını". 1924-cü il №10

də bolşeviklər partiyasına daxil olur və dövrün görkəmli bolşeviki Həmid Sultanovla ailə qurur. 1919-cu ildə Moskvaya yollanır və Y.M.Sverdnov adına Kommunist Universitetində təhsil alır. Bu qısa tarix A.Sultanovanın ömrünün mösum mərhələsidir.

O, 1920-ci il 27 aprel çevrilişindən sonra Bakıya qayıdır və AK (b) P MK-si A.Sultanovani partiya işinə cəlb edir. Ona qadınlar arasında işləmek kimi vəzifə tapşırılır.

A.Sultanova partiya və dövlət işi ilə yanaşı, bir publisist kimi də "Pravda", "Kommunist", "Bakinskiy rabociy", "Trud", "Zarya Vostok", "Yeni yol", "Kommunist tərbiyəsi uğrunda" və başqa bir çox qəzet və jurnallarda tez-tez çıxışlar edir, məqalələr çap etdirirdi.

"Şərq qadını" jurnalının baş redaktoru kimi A.Sultanova dövrün tanınmış qadın yazarlarını bir araya gətirə bildi. O, bu vəzifədə 1929-cu ilə kimi fəaliyyət göstərdi və partiyanın göstərişi ilə Azərbaycan SSR Maarif Komissarı əvəzi təyin olundu. Sonrakı illərdə də bir neçə mühüm vəzifələri icra edən A.Sultanova quruculuğunda iştirak etdiyi bolşevik sisteminin qurbanı oldu. 1937-ci ildə güllələndi. Ayna Sultanovadan sonra "Şərq qadını"na rəhbərlik etmiş Köylü qızı Güllərə Qədirbəyova da eyni təleni yaşıdı. "Əksinqilabçı milletçi təşkilatın üzvü olduğuna görə" 1938-ci ilin 8 avqustunda ittiham olunaraq 5 il müddətinə Sibir həbs düşərgəsinə göndərildi.

Akademik Ziya Bünyadovun MTN-in arxiv materialları əsasında çap etdirdiyi "Qırmızı terror" kitabında Köylü qızı Güllərə Qədirbəyovanın istintaq materialları da əksini tapıb. Bu materiallardan bəlli olur ki, Güllərə Köylü qızı 1942-ci ilin may ayında "Sibir lagerindən" (Marinskdən) yox olub, onun axtarışı aparılır.

15. Z.Bünyadov. "Qırmızı terror". səh.72

(15)

Ayna Sultanova, Şəfiqə Əfəndizadə, Mədinə xanım Qiyasbəyli, Gülarə Köylü qızı Qədirbəyova, Xədicə Seyidzadə, Hökume Məmmədova kimi cəmiyyətdə fəallıq göstərən qadınlar müntəzəm olaraq öz məqalələri, publisistik yazıları ilə jurnalda çıxış edirdilər. 30-cu illərdən başlayaraq Mirvarid Dilbazi, Nigar Rəfibəyli, Püstə Əğərova, Sona Məmmədova, Xanimana Əliboylı öz şeir və poemaları, nəşr əsərlərini "Şərq qadını"nda oxuculara çatdırmış, məcmuə bu qadın yazarlarının əsas tribunasına çevrilmişdi.

Daha sonrakı illərdə Rəhimə Zeynalova, Həbibə Zeynalova, Xalidə Hasilova, Kəmalə Ağayeva, Fəridə Əliyarboyli, Ələviyyə Babayeva, Əzizə Cəfərzadə, Şövkət Məmmədova kimi yazıçı və şairlərin imzaları jurnalın səhifələrində göründü.

Qadın ədiblərə yanaşı, jurnalda dövrün görkəmli söz ustadlarından S.S.Axundov, M.S.Ordubadi, A.Şaiq, Seyid Hüseyn, Y.V.Çəmənzəminli, H.Cavid, T.Ş.Simurq, H.Nəzərli cəmiyyətdə qadınların rolunu anladır, müxtəlif mövzularda qələmə alıqları əsərləri çap etdirildilər.

Ayna Sultanova, Gülarə Köylü qızı Qədirbəyovadan sonra jurnalda Hökume Sultanova, Zəhra Kərimova, Barat Kərimova, Züleyxa Əliyeva, Rəhimə Zeynalova, Şəfiqə Ağayeva və Xalidə Hasilova kimi dövrün tanınmış qələm sahibləri, ictimai xadimləri rəhbərlik edib.

Jurnal 1923-cü ilin noyabrından 1938-ci ilin fevralınınadək "Şərq qadını" adı ilə işiq üzü görüb. 1930-cu ilin yanvarından 1939-cu ilin oktyabrınadək ayda iki dəfə çap olunurdu.

"Azərbaycan qadını" adını isə jurnal 1938-ci ilin 4-cü sayından sonra daşımağa başladı. 1940-ci ilin iyulundan 1951-ci ilin mart ayınınadək jurnalın çapı müvəqqəti dayandırıldı. 1973-cü ilə

qədər "Şərq qadını"nın ("Azərbaycan qadını") 575 sayı nəşr olunub.

1923-cü ildə jurnalın 11, 1930-cu ildə 188, 1933-cü ildə isə 242 müxbiri vardi.

1974-cü ildə jurnal 200 min tirajla çap edilib.

Sovetlər hakimiyyətinin dağılması və müstəqil Azərbaycan dövlətinin bərpasından sonra Xalidə Hasilova çox çətinliklə jurnalın çapını həyata keçirdi. 20 ildən çox jurnalda baş redaktorluq edən Xalidə Hasilovanın ölümündən sonra jurnal müvəqqəti olaraq fəaliyyətini dayandırdı. 1996-cı ildə "Azərbaycan qadını"nın bərpasına qərar verildi. Bu dəfə "Sevil" Qadınlar Məclisinin təsisçiliyi, Fatma Abdullazadənin baş redaktorluğu, Flora Xəlilzadənin redaktorluğu ilə 1997-ci ilin aprelinde jurnal yenidən işiq üzü gördü və maraqla qarşılandı.

F.Xəlilzadənin səyi ilə istedadlı qələm sahibləri, tanınmış publisistlər jurnalın ətrafına toplasdı, bir-birindən rəngarəng nömrələr "Azərbaycan qadını"nın söhrətini özünə qaytardı. 1998-ci ildə F.Xəlilzadənin redaksiyadan uzaqlaşması jurnalın dövriliyinə, yaradıcılıq keyfiyyətlərinə təsir etdi. Bir müddətdən sonra jurnal yenidən mətbuat köşklərində göründü.

Hazırda "Azərbaycan qadını" yüksək poliqrafik keyfiyyətlə 1000 tirajla, nəşrini davam etdirir.

Jurnalda Fatma Abdullazadə rəhbərlik edir.

“Xalq maarifi” (“Azərbaycan məktəbi”) jurnalı

Təhsilin də sovetləşməsini həyata keçirən yeni hakimiyyət 1920-ci ilin oktyabr ayında “Xalq maarifi” jurnalını təsis etdi. Oktyabrın 15-də yalnız bir nömrəsi çapdan çıxan jurnal maarif komissarı D.Bünyadzadənin “Maarifə dəvət” adlı baş məqaləsi ilə açıldı. Jurnal Azərbaycan inqilab komitəsinin direktivini, vahid zəhmət məktəbi haqqında ilk əsasnaməni, uşaq bağçaları xüsusunda qanun dərc etdi. Bu mətbə nəşrdə yalnız “Ümumi” və “Rəsmi” adlı iki şöbə fəaliyyət göstərirdi.

D.Bünyadzadənin baş məqaləsində Azərbaycan Bolşeviklər Partiyasının və Fəhlə kondli hökumətinin xalq maarifinə, məktəb şəbəkəsinin genişləndirilməsinə, müəllim hazırlığına böyük qayğı gösterilməsindən səhbət açılır. Müəllifin məqaləsi görülecek işləri də əhatə edirdi: "...Az keçmədən gecə kursları, cüma məktəbləri, savadsızlar məktəbi, teatrlar, kitabxanalar, qiraətxanalar, sonaye məktəbləri, ictimai-terbiyə evləri, uşaq bağçaları bütün qəzaları və kəndləri bürüyücəkdir".

M.S.Ordubadi isə “Şura hökumətinin maarif siyasəti” sərlövhəli məqaləsində Sovet Rusiyası məktəblərinin təcrübəsindən xəbərdar olduğunu bildirərək, vahid zəhmət məktəblərinin əsasnaməsini, yeni tədris proqramlarını, sovet dövlətinin maarif siyasətini ən qabaqcıl siyaset kimi təqdir edirdi: “Şuralar hökumətinin düzəldiyi program bəşəriyyətdə uğurulmaz, yixılmaz surətdə bir mədəniyyət vücuda götürəcəkdi ki, başqalarının cəhangırlik fikri ilə olan hücumlarına o mədəniyyət öz mətanət və qüvvəsini göstərə bilsin”.

Jurnalın bu sayında “Azərbaycan” qəzetində çalışan F.Ağaza-dənin (Şərqli) elmi-pedaqoji fikri təşəkkül və inkişaf tarixini öyrənmek üçün ciddi əhəmiyyət daşıyan “Tərbiyənin tarixçəsi” elmi-nəzəri məqaləsi, “Məktəb” jurnalının redaktoru Q.Rəşadın “Əlibamızı sadələşdirəlim”, A.İsrafilbəylinin “Zəif uşaqlar məktəbi” məqaleləri dərc olunmuşdu.

Mətbuat tariximizin sanballı tədqiqatçılarından olan Mirabbas Aslanov “50 yaşlı jurnal” məqaləsində “Azərbaycan məktəbi” jurnalının 1930-cu ildən nəşre başlayan “Yeni məktəb”in deyil, “Xalq maarifi”nin varisi olduğunu irəli sürür. (16)

16. “Azərbaycan Dövlət Universitetinin elmi əsərləri”. 1971. №3.
səh.60-64




“Sovet kəndi” qəzeti

“Kommunist”, “Bakinskiy raboçi” kimi mərkəzi mətbuat orqanları ilə yanaşı, Azərbaycan qəzalarındaki vəziyyəti öks etdi-rən qəzet yaratmaq üçün 1923-cü ilin martın 28-də RK (b) P Zaqqafqaziya Öləkə Komitəsi qorar qəbul etdi. Beləliklə, 1923-cü ilin iyunun 16-da Bakıda “Kəndçi qəzetəsi”nin ilk sayı çapdan çıxdı. Bu tarixdən respublikamızın sovet dönməmədə kütlevi kəndli qəzətinin tarixi başlandı. “Kommunist” qəzeti redaksiyası əməkdaşlarının köməyi ilə çıxan “Kəndçi qəzetəsi” maddi çətinliklə, poliqrafiya bazasının zəifliyi və jurnalist kadrlarının çatışmazlığı ilə üzləşdi və müvəqqəti olaraq nəşrini dayandırdı. 1923-cü ilin oktyabrın 12-də qəzətin ikinci sayı oxuculara çatdırıldı və bu müddətdən sonra dövriliyini qoruyub saxlaya bildi. 1924-cü ilin dekabrında isə qəzet “Kəndli qəzetəsi” adlandırıldı və qəzet davamlı olaraq nəşr edildi.

AK (b) P Mərkəzi Komitəsinin orqanı kimi işq üzü görən “Kəndli qəzetəsi” Azərbaycan kəndinin “sosialistcəsinə yenidən qurulması uğrunda mübarizədə respublika partiya təşkilatlarının yaxın köməkçisi oldu” və “öz təşkilatlılıq” rolunu daha da inkişaf etdirdi (17).

Savadsız və az savadlı oxucu ilə sadə dildə danışmağa başlayan bu mətbu orqan öz sehifələrində “Savadımı artır” rubrikası altında maarifçilik hərəkatına qatıldı. İki min nüsxə tirajla işq üzü görən bu mətbu orqan 1928-ci ildə oxucularının sayını 9 minə çatdırıldı. 1928-ci ildə ÜİK (b) P Zaqqafqaziya Öləkə komitəsi tərefində keçirilən Zaqqafqaziya kəndli qəzətlərinin redaktorlarının müşavirəsində “Kəndli qəzetəsi”nın işi haqqında da məruzə

17. “Sovet kəndi-50”. Qəzet redaksiyasının və Azərbaycan KP MK Partiya Tarixi İnstitutunun nəşri. Bakı. 1973. səh.5



dinlənildi və qəzetiñ yaradıcılığı yüksək qiymətləndirildi. “Kəndli qəzetəsi” 30-cu illərdə aparılan kollektivləşmə ilə bağlı tədbirlərə cəlb edildi və bu sahədə aparılan təbliğatın avanqardı oldu. Bunu görmək üçün həmin illərin ab-havasını, bütün mənzəresini öz səhifələrində qoruyub saxlayan qəzetiñ sərlövhələrinə nəzər yetirmək kifayətdir: “Yoxsul yoldaş, təsərrüfatı kooperativləşdirməyə çalış”, “Güç birlikdədir”, “Kollektiv təsərrüfat səni yoxsulluqdan xilas edəcəkdir” başlıqları qəzetiñ ilk səhifələrində iri şriftlərə yer alındı. Texnikanın öyrədilməsi və onun kəndli üçün önemi də qəzetiñ əsas təbliğ etdiyi mövzularından idi. “Traktoru göz bəbəyin kimi qorū”, “Kəndlinin sağ olı”, “Ancaq maşınla, birliliklə yüksələrsən” şüarı ilə işıq üzü görən məqalələrdə kəndlilərin texnikanın gücünə inam yaratmaq məqsədi daşıyırı.

Qəzetiñ səhifələrində Kommunist Partiyasının və Sovet hökumətinin kənd təsərrüfatına dair qorarları, partiya və dövlət xadimlərinin məruzə və nitqləri müntəzəm çap olunur, oxuculara çatdırılırdı. “Kəndli qəzetəsi”nin nəşr etdiirdiyi “Tikan”, “Bartarak yaşayış”, xüsusən “Yeni kənd” jurnalı kimi əlavələri oxucuların marağına səbəb olurdu.

1932-ci ildə qəzetiñ növbəti dəfə addəyişməsi baş verdi. 1932-ci ilin fevral ayında “Azərbaycan kolxozçusu” adlanan qəzetiñ həmin il 1000-ci sayı işıq üzü gördü. 1933-cü ilin ilk ayıdan “Azərbaycan kolxozçusu” gündəlik nəşrə keçdi..

Mətbuat tariximizin əvəzsiz tədqiqatçısı, qocaman jurnalist, bir müddət “Sovet kəndi”nin baş redaktoru olmuş Qulam Məmmədli “Yaxşı yadimdadır” məqaləsində həmin günləri belə xatırlayır: “Bir vaxt “Kəndli” qəzeti adı ilə kəndlərdə sevilə sevilə oxunan qəzet respublikamızda kolxoz quruluşu kütləvi hal alanda, həyatın tələbinə görə “Azərbaycan koxozçusu” adlandı

və uzun zaman bu adla məşhur oldu. Azərbaycanda elə bir kənd və qəsəbə yox idi ki, qəzetiñ orada oxucusu və müxbiri olmasın.

Bu ordu partiyanın kolxoz quruluşu sahəsindəki siyasetinin müvəffəqiyəti yolunda, yer şumlamaq, toxum səpmək, taxıl biçmək, mal otarmaqla bərabər qələm silahı ilə də mübarizə meydanında hər bir tədbirin icrasına hazır idi. Hətta canlarını da əsirgəmirdilər.

Zeyəmdə kolxoçlu müxbir Mollayevin, Ağcabədide Nəbi Quliyevin sinfi düşmən güləsi ilə öldürülməsi, Qazaxda Qərib Həsənzadənin, Ağstafada Hüseyin Hüseynovun, Hindarxında Cəlal Cəfərovun fitnəkarlar tərəfindən dəfələrlə həbs edilməsi kimi düşmən tədbirləri "Azərbaycan kolxoçusu"nun etrafında kənə yeni həyat mübarizələrini məqsədlərindən geri dönməyə məcbur edə bilmədi".

Qocaman jurnalist Q.Məmmədlinin yaddasına yazılınlardan görmek olur ki, "Sovet kəndi"nin işi həmişə hamar olmayıb, dövrün tələblərinə uyğunlaşmaq, oxucuları da bu yola dəvət etmək üçün çox çalışıb.

"Azərbaycan kolxoçusu" kənd həyatına aid məsələləri əhatə etməyə çalışır, kənd təsərrüfatına aid yenilikləri, bitki, mal-qara sortlarının təbliğ edir, hər şeydən əvvəl yerli təbii şəraiti, zonaların iqtisadi imkanlarını araşdırır, təsərrüfatın perspektivləri ilə bağlı materiallar çap edirdi. Qəzet təsərrüfat məsələləri ilə yanaşı, mədəniyyət, ədəbiyyat, məişət, idmanla bağlı problemlərə də diqqət göstərir, səhifələrində bu sahələrlə əlaqəli yazılar yer verirdi.

1953-cü ilin iyun ayında qəzetiñ adı dəyişildi. Həmin ilin iyul ayının 23-dən qəzet "Azərbaycan kənd təsərrüfatı" adı ilə nəşr olundu.

Yarım əsr mətbuatda çalışan A.Kazimov qəzetiñ rəhbərlik et-

diyi dövrü xatırlayaraq yazar: "Azərbaycan kənd təsərrüfatı" ("Sovet kəndi") qəzetiñde çalışdıñım illər heç bir vaxt xatirim-dən çıxmayacaq. Kənd təsərrüfatının bərpası və inkişafı, əkinçi-lik mədəniyyətinin yüksəlməsi uğrunda mübarizədə qəzet çox yaxından iştirak edirdi. İlk günlərdən qəzet qabaqcıl kolxozählərin iş təcrübəsi haqqında mütəşəkkil səhifələr verməyə başlamışdı. Bu səhifələrin məzmunca zəngin, formaca maraqlı olması üçün təcrübəli mütəxəssislərin qüvvələrindən istifadə edirdik. Bele səhifələrin tərtibati haqqında əvvəlcədən düşünür, götür-qoy edir, sonra qəti qərara gəlirdik". (18)

Qəzet 1960-cı ilin avqustunda "Sovet kəndi" adı ilə nəşri-ni davam etdirdi.

1973-cü ildə "Sovet kəndi"nin 50 illiyi qeyd olundu. Bu yubiley münasibəti ilə mətbuat və poliqrafiya sahəsində uzun illər səmərəli işlərinə görə" redaksiya kollektivi və qəzetiñ ictimai müxbirlərinin bir qrupu Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı ilə təltif edildi.

"Sovet kəndi"nin daha çox populyarlıq qazanması, kütləviliyi 1977-ci ildən qəzeta rəhbərlik edən Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin müəllimi, ikiçildlik "Azərbaycan mətbuatı tarixi" dərsliyinin müəllifi Nəriman Zeynalovun adı ilə bağlıdır. 1933-cü ildə Göyçayda anadan olan N.Zeynalov 1956-ci ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsi ni bitirib və həmin ildə mətbuat tarixi fakültəsində müəllim saxlanılıb. Pedoqoji fəaliyyətlə yanaşı, N.Zeynalov "Kommunist" qəzetiñdə ədəbi işçi, şöbə müdürü kimi çalışıb.

"Sovet kəndi" qəzetiñ 10 il rəhbərlik edən Nəriman Zeynalov kollektivə istedadlı jurnalıstlər toplayıb. Rəhbərliyi dövründə qəzetiñ tirajı 270 mini ötüb keçib.


18. S.Hüseynov. "Əkinçi"dən "Həyat" a. səh.96

“Sovet kəndi” qəzetiňin əməkdaşı İntizam Rüstəmov “Qəzet sohifələrində boylanan günəş” xatirə məqaləsində N.Zeynalovun redaktor kimi iş xüsusiyyətlərini və gənclərə qayğısını belə xatırlayır: “Nəriman müəllim tələbkar olduğu qədər də qayğıkeş və öyrədici redaktor idi. Sadəliyi, səmimiyyəti ilə hamımızın qəlbində heykel qoymuşdu. Şöbə müdirlərinə, müavinlərə də həmişə tapşırırdı ki, heç kəsin stilinə toxunmayın. Hər yazında onu ərsəyə gətirən jurnalıstin öz səsi, öz nəfəsi olmalıdır. Bax, bu cür keyfiyyətlərinə görə Nəriman müəllim “Sovet kəndi”nə öz nəfəsi olan redaktor kimi gəldi».

Ölkədə baş verən demokratik proseslər, xalq hərəkatı və müstəqil Azərbaycan dövlətinin bərpası “Sovet kəndi”nin fəaliyyət istiqamətlərinə də təsir etdi. 1991-ci ildə “Sovet kəndi”nin adını dəyişmək məsəlesi redaksiyada müzakirə edildi. Kollektivin arzusu qəzeti “Azərbaycan kəndi” adı ilə çıxarmaq idi. Həmin günləri xatırlayan uzun müddət lSovet kəndi»ndə çalışmış Sabir Hüseynov yazar: “1991-ci ilin aprelin 2-də baş redaktorımız mərhum Rəfael Nağıyev dedi ki, Mərkəzi Komitədə məsələ həll olunub. Bu gündən etibarən “Sovet kəndi” “Bərəkət” adı ilə çıxacaq. Həqiqət namına deməliyik ki, dəyişən yalnız ad oldu”.

“Bərəkət” 1991-ci ilin aprelindən başlayaraq müntəzəm nəşr olundu. 1992-ci ildə qəzətdə növbəti addəyişmə oldu. Vaqif Bəhmənlinin redaktorluğu ilə nəşr olunan “Həyat” Azərbaycan Respublikası prezidenti Əbülfəz Elçiböyin sərəncamı ilə “Azərbaycan” qəzeti ilə birləşdirildi və rəsmi dövlət orqanı olan “Azərbaycan”ə çevrildi.

S.Hüseynovun söyi ilə “Sovet kəndi”nin varisi kimi 2007-ci ildə “Kənd həyatı” qəzeti qeydiyyata alındı. Kənd Təsərrüfatı Nazirliyinin təsisiliyi ilə həftəlik nəşr bu gün 1000 tirajla S.Hüseynovun baş redaktorluğu ilə nəşr olunur.



“Azərbaycan jurnalı”

Azərbaycanın sovetləşməsinin ilk illərində bir sıra qəzetlərlə yanaşı, “Xalq maarifi” (1920), “Yeni yıldız” (1921-1922), “Azərbaycan ali iqtisad şurasının əxbarı” (1921-1924), “Kooperativ işi” (1921-1925), “Gələcək” (1922) kimi jurnallar çap olundurdu. Adalarından göründüyü kimi bu jurnalların çoxu sahə nəşrləri idi. Onların səhifəsində ədəbi-bədii, elmi materialları çox az yer verildi. Xüsusi ədəbi-bədii, elmi mövzuları işıqlandıran irihəcmli jurnalə ehtiyac duyulurdu. Bu tip mətbü orqan olan “Füqora Füyuzatı” (1920-1921) bu işin öhdəsindən gələ bilmədiyindən üç sayının nəşrindən sonra çapı dayandırıldı. Azərbaycan SSR Xalq Komissarları Şurasının sədri Nəriman Nərimanov, Maarif Komissarı Mustafa Quliyev, onun müavini Tağı Şahbazi Simurq, ziyalılar yeni ədəbi jurnal yaratmaq təşəbbüsünü irəli sürdülər. Azərbaycan Xalq Maarif Komissarlığı 1922-ci ilin oktyabrın 14-də maarif işçilərinə kömək etmək, ədəbiyyatın, incəsənətin yeni sosialist modelini yaratmaq məqsədi ilə “Maarif” adlı aylıq jurnalın nəşri qərara alındı. Jurnalın ilk sayının həmin ilin dekabrında nəşri planlaşdırılsa da, materialların vaxtında toplanmaması və mətbəə problemləri səbəbindən nəşr olunmadı. “Maarif və mədəniyyət” jurnalının ilk sayы 1923-cü ilin yanvarın 28-də 36 səhifə həcmində işıq üzü gördü. Jurnalın redaksiyası indiki Sabir bağının yaxınlığında Maarif Evində yerləşirdi. Jurnalın ilk redaktoru görkəmli ədib,

maarifpərvər ziyalı Tağı Şahbazi Simurq idi.

“Maarif və mədəniyyət”in məqsəd və vəzifələri, yaradıcılıq istiqamətləri Mustafa Quliyevin “Maarif və mədəniyyət” səlövhəli məqaləsində və “Bir-iki söz” adlı redaksiya məqaləsində açıqlanır. Hər iki məqalənin əsas tezislərində bəlli olur ki, jurnal Azərbaycanda maarifçiliyin inkişafını, dilimizin saflığını qorumağı və ədəbi qüvvələri safərber etməyi qarşısına mühüm vəzifə kimi qoyub. Jurnal maarifin inkişafında yaradıcı qüvvələrə, ziyalılara, əhli-qələmlərə ümid edirdi: “Ümid ediriz ki, bu məcmə ümmumazərbaycan ədib və mühərrirlərinin fikri ittihadına, ədəbiyyatımızın tədqiq və inkişafına yardım edəcəkdir. Bu barədə Azərbaycan maarifi yolunda hər bir qələm əhlinin bizə yardım etməsi onların vicdan borcudur”. (19)


M.Quliyevə görə, jurnal Azərbaycanda mədəni-maarif işləri ni mərkəzləşdirən, yeni istiqamət verən “beyin olmalı”, qəzalar da olan pərakəndə maarifçiləri birləşdirməli idi. Azərbaycan Xalq Maarif Komissarlığının kollegiyası, jurnalın əsasnaməsini təsdiq edərkən redaksiyanın qarşısına maarif, məktəb, pedoqoji iş təcrübəsinə yaymayı əsas məqsədlərdən biri kimi qoymuşdu.

Jurnalın ilk sayı maraqla qarşılandı. 100 nüsxə tirajla 36 səhifə həcmində çap olunan jurnal ziyalılar, ali məktəb tələbələri, müəllimləri, orta məktəblərin yuxarı sinif şagirdləri arasında geniş yayıldı. Azərbaycanın bütün bölgə mərkəzlərinin kitabxanaları, qiraətxanalar “Maarif və mədəniyyət” jurnalı ilə təmin olunurdu.

İlk sayın çapından sonra redaksiyaya xeyli sayıda oxucu mətbulları, tebrlik teleqramları daxil oldu.

“Kommunist” qəzeti ilk sayın işıq üzü görməsi ilə bağlı məqalədə yazırıdı: “Bir çox əhəmiyyətli məqalə, şeir və təhkiyə

19. “Maarif və mədəniyyət”. 1923. №1. səh.1



əsasında toxunmuş bir ədəbi dəmətdir". (20)

Qəzet nöşrə başlayan jurnalə tövsiyələrini verərək yazırkı ki, jurnalın daha məzmunlu çıxmasına Maarif Komissarlığı məxsusi fikir verməli, bütün yazıçıları onun ətrafında toplamalı, "yeni bir maarif bağçası" açmalıdır.

RSFSR Xalq Millətlər İşləri Kommisarlığının orqanı olan "Qızıl Şərq" jurnalı redaksiyaya ünvanladığı tobrik məktubunda "Maarif və mədəniyyət" in nöşrini sevincə qarşılığını yazdı.

Görkəmlı ədəbiyyatşunas Salman Mümtaz "Nəsimi" başlıqlı məqaləsində jurnalın nöşrini sevinir və yazır: "Ədəbi bir məcmüənin çapını çoxdan gözlöyirdik. Böylə bir məcmuoni görməyə müvəffəq olduq. Daha bundan sonra mühərrir arkadaşlarımız istödikləri kimi Azorbaycanın əski və yeni ədəbiyyatından ətraflı olaraq bəhs etməyə imkan bulacaqlar. Biz də onların qoləmin-dən çıxan naşənidə nöşidələr, bakır və parlaq mövzular və sənətkarənə şcirlər oxumaqla zövqiyyab olacaq və sırası goldikcə arabir fürsətdən istifadə edərək bir kaç sotir qaralamaq cəsarətində bulunacağız". (21)

Qocaman yazıçı Sultanməcid Qonizadə məsul müdürü ünvanlılığı məktubunda yazırı: "Möhərəm müdər, nöşrinə məsul olduğunuz "Maarif və mədəniyyət" məcmuəsinin ilk sayından müstəfid oldum. Hal-hazırda bunca sərvətli məcmuənin dünyaya çıxması müzəffəranə bir mühüm təşəbbüsət nəticəsidir de-səm, höqdir. Belə məcmuənin davamını somimi qəlb ilə arzu edirəm".

Jurnal Sovetlər İttifaqının tərkibində yaşayan türk xalqları arasında geniş yayıldı. Gürcüstanda, Krımda, Tatarıstanda, Türkmenistanda, Özbökistanda və bir sıra xarici ölkələrdə abunoçılırlı-

20. "Kommunist" qozeti. 27 dekabr 1923-cü il

21. "Maarif və mədəniyyət". 1923-cü il. №1. səh. 36

nin sayı artdı.

Jurnal Bakı, Moskva, Tbilisi, Paris və Leypsiq şəhərlərində təşkil olunan Azərbaycan mədəniyyəti və mətbuatı sərgilərində nümayiş edildi. Üçüncü Ümumazərbaycan Sovetlər Qurultayı münasibəti ilə təşkil edilən sərgidə “Maarif və mədəniyyət” jurnalı “sərginin bəzəyi” adlandırıldı. (22)

Cox keçmədi ki, uğurlarla yanaşı, “Maarif və mədəniyyət” uğursuzluqlar da yaşadı. Jurnalın nəşri 1924-cü ildə 8-ci sayından sonra dayandırıldı.

Jurnalın fealiyyətini dayandırması oxucular arasında narazılıq doğurdu. Oxucuların redaksiyaya ünvanladıqları məktublarda jurnalın nəşrini dayandırma səbəbləri soruşulur, jurnalın çapı arzulanırı. Bu məzmunda oxucu məktubları Azərbaycan KP MK-nin və Azərbaycan SSR Xalq Maarif Komissarlığının ünvanına da göndərildi. Jurnalın bir ilə yaxın çıxmamasının səbəbi respublikada iqtisadi vəziyyətin ağırlığı, maliyyə vəsaitinin, kağız ehtiyatının və mətbəə avadanlığının çatışmaması ilə bağlı idi. (23)

Müvəqqəti çətinlik on aydan sonra aradan qaldırıldı və jurnal 1925-ci ilin iyulundan nəşrini bərpa etdi. Redaksiya heyətinə Abdulla Şaiq, Bəkir Çobanzadə, Əhməd Pepinov kimi pedaqoq, yazıçı və jurnalistlər daxil edildi. Jurnalda gənc jurnalist, şair Miyayıl Rəfili Mosul katib təyin olundu.

1925-ci ilin iyulunda Azərbaycan SSR Maarif Komissarlığının kollegiyası respublikada təhsillə bağlı “Maarif işçisi”, “Məktəb yolu”, “Bülleten” jurnallarının nəşrini əsas götürərək “Maarif və mədəniyyət” in təhsillə əlaqəli şöbəsinə ləğv etdi. “Təlim və təriyə” şöbəsi “ictimai-siyasi” şöbə ilə əvəz olundu.

22. Rasim Tağıyev. “Azərbaycan” jurnalı və “Azərbaycan sovet ədəbiyatının aktual problemləri”. 1923-1976-ci illər. Səh.11

23. “Maarif və mədəniyyət”. 1925-ci il. №1. səh.16

1926-ci ilin oktyabrında “Maarif və mədəniyyət” jurnalı Xalq Maarif Komissarlığı ilə Qızıl Qələmlər İttifaqının rəsmi orqanı oldu. İttifaqın idarə heyətinin üzvü Ruhulla Axundov jurnalın redaktoru təyin edildi.

Redaksiyanın rəhbər heyətində edilən dəyişiklik jurnalın istər mövzu, istərsə də dil sadəliyi baxımından işini tekmilləşdirirdi: “Məcmua oxucularımızı Avropa yazıçıları ilə tanış etmək, mənsur ədəbiyyatımızı zənginləşdirmək üçün düzgün yol tutmuşdur. Məcmuənin dili sadələşsə və xalqa doğru yaxınlaşsa, bütün ədəbi məcmuələrimiz içerisinde birinciliyi qazanacağı şübhəsizdir”. (24)

Jurnalın baş redaktor təyin olunmuş Ruhulla Axundov fealiyyət programı haqqında yazırı: “Bizim üsulumuz Marksın dialektik materializmi, yolumuz dünya inqilabı, bayrağımız Lenin, son məqsədimiz kommunizmdir...”

1928-ci ilin yanварında jurnalın adı dəyişdi və 1936-ci ilədək “İnqilab və mədəniyyət” adı ilə nəşr olundu.

1936-ci ilin iyunundan 1941-ci ilin mayınadək “Revolyusiya i kultura”, 1941-ci ilin iyunundan 1946-ci ilədək “Vətən uğrunda”, 1946-ci ilin may-iyunundan 1952-ci ilin dekabrınadək yeno “İnqilab və mədəniyyət” adı ilə nəşr edildi.

“Azərbaycan” adını bugündək jurnal 1953-cü ilin yanvarından daşıyır.

“Azərbaycan” nəşrə başladığı ilk illərdən öz səhifələrində müasir və klassik ədəbiyyatın gözəl nümunələrini, ədəbi-tənqid və ədəbiyyatşunaslığa aid məqalələr, incəsənət bütün sahələrinə əhatələyən yazılar dərc edib. Jurnalda C.Məmmədquluzadə, Ə.Haqqverdiyev, S.S.Axundov, A.Şaiq, Y.V.Çəmənzəminli, C.Cabbarlı, T.Ş.Simurq, S.Vurğun, R.Rza, M.Hüseyn, H.Abbas-

24. “Yeni fikir” qəzeti. 6 iyul 1926-ci il

zadə, S.Rüstəm kimi görkəmli şair və yazıçıların əsərləri ilə yanaşı, dövrün gənc qoləm sahiblərinin də yaradıcılığına yer vermiş, yeni ədəbi qüvvələrin formalşmasına yardım etmişdir.

Rus və dünya ədəbiyyatı klassiklərindən Herodot, Homer, Sofokl, Esxil, Firdovsi, Ömrə Xəyyam, V.Hüqo, E.Zolya, A.S.Puşkin, M.Y.Lermontov, N.V.Qoqol, L.N.Tolstoy, A.P.Çexov, A.M.Qorki, R.Taqr, R.Rollan və digər böyük sonətkarların həyatı, yaradıcılığı ilə yanaşı, onların əsərlərinin tərcüməsini çap etmişdir.

1923-cü ildən 1976-cı ilə qədər jurnalın 593 sayı çıxb.

“Füqəra Füyuzatı”

Ədəbi, elmi, ictimai-siyasi, şəkilli toplu olan “Füqəra Füyuzatı”nın Azərbaycan Hərbi İnqilab Komitəsinin orqanı kimi nöşri iki həftədə bir dəfə nəzərdə tutulurdu. “Füqəra Füyuzatı”nın 1920-1921-ci ildə comi üç nömrəsi işiq üzü gördü. 1920-ci ildə sentyabr və noyabrda iki sayı, 1921-ci ilin aprel ayının 28-də isə bir sayı çap edildi. Jurnal Ağababa Yusifzadənin müdirliliyi və Məmməd Səid Ordubadinin baş redaktorluğu ilə nəşrə başladı.

“Füqəra Füyuzatı”nın ilk sayı Nəriman Nərimanovun şəkli və “Kommunizm nə verəcəkdir” məqaləsi ilə açıldı.

Nəşrin məqsəd və məramı ilk sayda A.Yusifzadənin “Pərdə eniyor, pərdə qalxıbor” məqaləsində şərh olunub. A.Yusifzadə jurnalın yeni biçimli proletar ədəbiyyatı yaratmaq məramını açıqlayaraq yazardı: “Məcmuəmizin başlıca məqsədlərindən biri də məmələkət içəro qeyri-müteşəkkil halda bulunan üdəba və şüəramı bir yero toplayaraq, füqəra nəfinə olmaq şərtiə onların qoləmlərindən tərəşih edən abdar kəlamlardan istifadə etməlidir. İştə təqib etdiyimiz məram, iştə məcmuəmiz”. “Pərdə eniyor,

pərdə qalxıbor” məqaləsi ilə 1907-ci ilin noyabrında foaliyyəti ni dayandırıran “Füyuzat” jurnalı ilə yenicə nöşrə başlayan “Füqəra Füyuzatı” arasında müqayisəni araşdırmağa çalışan M.S.Ordubadi dövrün tələbino uyğun parallərlə axtarmağa çalışdı: “Ünvanımıza yazdığınız “Pərdə eniyor, pərdə qalxıbor” kəlmələri o görə ki, xələflərimizi əvvəlcə bər az düşündürmüsdür. Ona görə də bir neçə kəlmo izahat vermək istiyoruz. “Pərdə eniyor, pərdə qalxıbor” dedikdə, zənginlərin tamaşağah ədəbiyyatımızdakı nüfuzlarının pərdəsi enib, ədəbiyyatın füqəra öhdəsində olaraq, bütün aləm füqərasına tamaşa göstərəcək teatronun pərdəsi qalxıbor demək istiyoruz. Əvtə, “Füyuzat” kimi böyük bir ədəbiyyati həvi olan zəngin bir məcmuə zənginlər xahişinə məhkum olduğu üçün, onun mühərriri kəmali-məyusiyyətlə “pərdə eniyor” deməyə məcbur olacaq idi. İndiki halda mövqeyi-intişara qoymuş “Füqəra Füyuzatı”nın adını fəqət bir kəlmə olaraq “Füyuzat” qoymaqla da iltifa edə bilərdik. Lakin “Füqəra Füyuzatı” namını verməklə Əli bəy cənablarına, yaxud Əli bəy ədəbiyyatına həvəskar olan zatlara bildirmək istiyoruz ki, bu “Füyuzat” əvvəlki kimi zənginlər nüfuzunda olan “Füyuzat” olmayıb, “Füqəra Füyuzatı”dır. Yəni füqəra öz ədəbiyyatına sərbəstən bir surətdə malik olmuş və öz vücudə götirdiyi, fəqət sonraları zənginlər mühitinə girən ədəbiyyatını azad etmişdir”. (25)

“Füqəra Füyuzatı” geniş bir programla nöşr olunurdu. Jurnalda siyasetə, ədəbiyyata, tarixə, pedoqogikaya, coğrafiyaya, qadın problemlərinə dair məqalələr, siyasi-publisistik yazılar dorc olunurdu.

M.S.Ordubadinin və Dadaş Bünyadzadənin “Bir sənəlik siyaset”, “İctimai-siyasi”, “Bütün dünya şorq hesabına yaşamaq is-

təmiş”, Salman Mümtazın ədəbiyyat tarixinə həsr etdiyi “Azərbaycan şairi - Nəşə”, “Sultan-üşşəca Həbib”, Sultan Məcid Qənizadənin pedoqogikaya həsr etdiyi “Körpə uşaqların tərbiyəsi”, Q.R.Mirzəzadənin “Azərbaycan coğrafiyası”, Ş.Əfəndizadənin qadın hüququndan bəhs edən “Bəşəriyyətin nəsvi-nüması”, “Şərq qadınları” kimi məqalələri dərc olunub.

“Füqəra Fyuzat”ın ədəbiyyat rubrikasında Hüseyin Cavidin “İblis” facisi, S.Manafzadənin “Ey inqilab, ey naciyi-miləl”, M.S.Ordubadinin “Eşq və şeir”, Feyzulla Sacədin “Aclıqdan ölü bir fəqir cocuğun qarşısında”, Ümmugülsümün “Hicran” kimi şeirləri çap edilib. “Füqəra Füyuzat”ın son nömrəsində 28 aprel işğalının əsas iştirakçıları, aparıcı xadimlərinin tərcümeyi-halları, portretləri də işq üzü görmüşdü.

“Füqəra-Füyuzat”ın 1921-ci ildəki naşiri, Azərbaycanda analilli müstəqil uşaq mətbuatının banisi Əlisgəndər Hacıbaba oğlu Cəfərzadədir.

“Füqəra Füyuzatı”nda Nəriman Nərimanov da yaxından iştirak edir, öz siyasi-publisistik yazılarını oxuculara çatdırır. Jurnalın ilk sayında N.Nərimanovun “Maariflər və xalq təsərrüfatını bərpa etmək” adlı məqaləsində yeni tipli sovet cəmiyyətinin təşəkkülünə nəzər yetirilir. N.Nərimanovun bir növ ideoloji program mahiyyəti daşıyan siyasi təhlilində belə anlaşıılır ki, yeni cəmiyyətin təroqqisi üçün texniki bilik və mədəniyyət lazımdır. Bu sahədə peşəkarlar, mütəxəssislər olmadan iri sənaye ölkəsi yaratmağın mümkünşüzlüyü nə toxunan Nərimanov təcrübə kimi Rusiyada qurulan “fəhlə və rəncər-cümhuriyyətinə istinad olunması” gərəkli hesab edirdi.

N.Nərimanov ideoloji baxımdan sosializmi qəbul etməyən ziyalıları yeni proseslərə cəlb etməyin yolları barəsində də öz mülahizələrini bildirir, “bu cür ziyalıları” ümumxalq işinə məcbu-

rən deyil, “vicdan-sövqi” ilə cəlb etməyin əhəmiyyətini öne çəkirdi. O, bu məqalədə göstərirdi ki, elə etməliyik ki, ziyalılar fəhlə-kəndli dövləti uğrunda fədakarlıqla çalışmağa adət etsinlər: “Öz inamımızla onları qüvvətləndirməliyik. Onları çalışmağa cəlb etməliyik. Onları o halətə qoymamalıq ki, özlərini daimi sui-zen altında olan adam halətində hiss etsinlər”.



Gənclər mətbuatı

“Gənc işçi”dən “Azərbaycan gəncləri”nədək

1919-cu ilin yayında “Bakı şəhəri və rayonlarının Beynəlmiləl Fohlo Gənclər İttifaqı” adlı konfransda bir sıra qərarlar qəbul olundu. Qarşıya qoyulan vozifələrdən biri fohlə gənclər üçün mətbuat orqanını yaratmaq idi. Beləliklə, əvvəlcə “Molodoy raboci”, sonra isə 1919-cu ilin oktyabrında “Gənc işçi” qəzetləri nəşrə başladı. “Molodoy raboci” qəzeti 1919-cu ilin oktyabr ayında yazırdı ki, artıq fohlə gənclər ittifaqının türk dilində qəzeti vardır və o, müsəlman gənclərə düzgün mübarizə yolu göstərəcək. “Gənc işçi”nin 1919-cu il 30 oktyabr tarixli sayında xəbər veriliirdi: *“Bu gün idarəmizə beynəlmiləl cavan fəhlələr ittifaqı tərəfindən nəşr olunan “Gənc işçi” namında bir qəzet vüsul oldu. Qəzet gənc işçilərə aid gözəl və müfid məqalələr ilə doludur. Əsrimizin bu gündənə mətbuat insanın dili zümrəsindədir. Mətbuatdan məhrum olmaq dildən məhrum olmaq deməkdir. Türk işçi gəncliyinin geridə qalması, min əzablar içərisində gecə-gündüz zəif vücudu ilə çalışıb, mədəniyyətdən məhrum qalması ona imkan vermirdi ki, dərdini mətbuat vasitəsilə söyləsin, müzakirə etsin, bərabərcə bu ümumi fərdlərə çarə qilsin”.*

Qəzet ilk sayından başlayaraq Azərbaycan Xalq Cümhuriyyətino qarşı mübarizə aparıır, milli məsələlərə bolşevik münasibəti bəsləyir, milli hökuməti “boy və xanların” hakimiyyəti hesab edirdi. Azərbaycan Xalq Cümhuriyyəti üçün təhlükəli bolşevik siyaseti həyata keçirən “Gənc işçi” çox keçmədi ki, fəaliyyətini dayandırmalı oldu. Azərbaycan sovetləşəndən sonra “Gənc işçi”ni “Kommunist” qəzeti gənclər sohifəsi əvəzlədi.

* * *

1920-ci ilin oktyabr ayında nəşr olunan “**Molodoy Kommunist**”, 1923-cü ilin oktyabrında çıxan komsomol özəklərinin “**Komsomolskaya misl**” jurnalları maddi çotinlik səbəbindən çox uzun ömür sürə bilmədilər. 1923-1924-cü illərdə buraxılan “**Qızıl teləbə**”, “**Studençkaya jizz**” və ilk satirik gənclər jurnalı “**Əqrəb**” in də cəmi bir neçə nömrəsini nəşr etmək mümkün oldu. Komsomol jurnallarının yaradılmasına 1920-1925-ci illərdə edilən cəhdələr nəticə verdi. Azərbaycan Kommunist (bolşeviklər) Partiyasının və respublika komsomolunun Mərkəzi Komitələrinin qərarına əsasən 1926-ci ilin iyulunda “**Komsomol**” adında aylıq ictimai-siyasi və ədəbi-bədii gənclər jurnalının ilk nömrəsi çapdan çıxdı. Jurnal fəhlə-kəndli gənclər kütlösinin ən geniş oxucu təbəqələri üçün nəzərdə tutulmuşdu. 1988-ci ildə nəşr olunan “**Gənclik**” jurnalında M.Osmanoğlunun Sosialist Əməyi Qəhrəmanı, xalq şairi Süleyman Rüstəmli müsahibəsində “**Komsomol**” jurnalının ədəbi gəncliyin yetişməsində oynadığı rola da toxunulub.

1930-cu ildə respublika komsomolunun Mərkəzi Komitəsinin qərarı ilə “**Komsomol**” un adı dəyişdirildi və 1930-cu ilin iyulundan 1941-ci ilin mayınadək “**Gənc bolşevik**” adı ilə çıxdı və fəaliyyətini dayandırdı.

“**Komsomol**” (“**Gənc bolşevik**”) jurnalı dövrün siyasi toləbləri baxımından nəşr olunur, gənclərin siyasi-ideoloji tərbiyəsinə, sosializm quruculuğunda fəal iştirakına diqqət yönəldirdi. Gənc müxbirlərin hazırlanmasında, formalşamasında da bu jurnalın köməyi oldu. Jurnalın 1927-ci ildə çıxan ilk sayında “**Gənc müxbirlər hərəkatı**”na həsr olunmuş xeyli sayıda materiallar var. Bir sıra komsomol təşkilatlarının gənc müxbirlərə qayğı göstərmədiyi məqalelərin birində koskin tənqid olunurdu: “**Qəza komitə**

ləri və özəklər gənc müxbirlər dərnəyini təşkil etmiş, lakin ona rəhbərliyi zəiflətmışlar... Çox vaxt dərnək üzvlərinin ümumi iclasını çağırmaqla, quru və uzun-uzadı məruzələrin, mülahizələrin edilməsi növbəti məşguliyyətlə bitirilir. Dərnək iclaslarında müxbirlər hərəkatına aid əməli təcrübəvi və nəzəri məsələlər müzakirə olunmalıdır”.

Jurnalın 1928-ci ildə çap olunan birinci və ikinci saylarında “Gənc müxbirlər hərəkatını zəiflədən nədir” sərlövhəli məqaləsində qonorar məsələsinə də toxunulur: “Bəzi müxbirlər öz qəzetlərinə deyil, onlara daha çox qonorar verən başqa qəzetlərə yazmağı üstün tuturlar”. Bəzi gənc müxbirlər qorxurdu ki, o zavod müdürüni tənqid etsə, müdirdə onu yanına çağırıb ya maaşını azaldar, ya da onu işdən qovar” (26)

* * *

1923-cü ilin yanvarın 15-də “**Gənc işçi**” yenidən fəaliyyətə başladı. Redaksiya Bakı Partiya Komitəsinin təbligat-təşviqat otağında yerləşirdi. Otaqda bir stol, iki de stul vardi. “**Gənc işçi**”nın yaradıcı və texniki heyəti o qədər də çox deyildi. Qəzətin işlərini həyata keçirmək üçün peşəkar kadrlar çatışmirdi, ümidi yalnız fəhlə-kəndli müxbirlərin işə cəlb olunmasına qalırdı. Azərbaycanda komsomolçu adlandırılara biləcək yekdil qüvvə olmadığından partiyanın nəzarətində belə bir təşkilatın yaradılması zorən həyata keçirilirdi. Belə bir şəraitdə gənclər üçün mətbuat anlayışı elə hərfi mənada qəbul edilir, “**Gənc işçi**”nın ətrafinə savadsızlıq kursunu təzə bitirən və ancaq ibtidai təhsili olan gənclər toplanırdı. Bu da dövrün digər mətbuat orqanlarına nisbətdə “**Gənc işçi**”nın səviyyəsinə təsir edirdi. Üç il sonra, 1926-ci il 22 noyabr tarixli sayında qəzet öz fəaliyyətinin ilk dövrləri-

nə nəzər yetirir, müqayisə apararaq yazırırdı: “Gənc işçi” bir qədər irəli getmiş və böyükərək yetkinləşmişdir.

Qəzet bolşevik mətbuatının prinsiplərinə uyğun olaraq təkcə təbliğatçı və təşviqatçı kimi çıxış etmirdi, həm də kollektiv təşkilatçı kimi fəaliyyət göstərirdi. Komsomol özəklorinin təşkilində və möhkəm sistem halına gətirilməsində bu mətbət orqan əsil yarış aparırdı.

“Gənc işçi”nin 10 illiyi münasibətilə Azərbaycan K (b) P MK-nin təbrikində deyildi ki, “Gənc işçi” qəzeti inqilabın və böyük sosializm quruculuğunu on ili ərzində Azərbaycan fəhlə-kəndli gənclərini kommunizm ruhunda tərbiyə etmiş, gənc bolşevik özəyini hər cür millətçiliyə və digər zorərlə təməyüllərə həmçinin keçmişin qalıqlarına qarşı amansız mübarizəyə həzırlamışdı.

“Gənc işçi” partiya tapşırığını böyük soy və əzmlə hoyata keçirdiyinə görə Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsi Rəyasət Heyəti tərəfindən 1931-ci ilin 16 oktyabr tarixli qərarı ilə Qırmızı Əmək Bayrağı ordeni ilə təltif olundu.

1930-cu ildə kolxoz hərəkatını öz səhifələrində geniş işıqlandıran qəzet gəncləri ökin kampaniyasına səfərbərliyə alır, gənclər “sosialist mülkiyyətini göz bobayı kimi qorumağı” tövsiyə edir, tosorrüfatlıq tocrübəsini öyrədirdi. Kolxozlarda əməyin təşkilinə dair seriya materiallar “Kəs saxla” rubrikası adı altında işıq üzü göründü.

1930-cu ilin yanварında qəzet müxbirlerin müşavirəsini keçirdi və bu tədbirdə məqsəd dəzgah və kotan arxasında yeni-yeni işçi və kəndli müxbirleri hazırlamaq idi. Sovet-bolşevik jurnalistikasının prinsiplərinə uyğun olaraq qəzetdə “Günün güzgüsündə” rubrikası altında beynəlxalq aləmdə, ölkə daxilində, həmçinin komsomol təşkilatlarında baş verən ən mühüm hadisələr ək-

sini tapırdı.

Böyük Vətən müharibəsi illərində öz fəaliyyətini dayandıran “Gənc işçi” qələbədən sonra “Azərbaycan gəncləri” adı ilə çıxdı. Qəzet gənclərin müharibənin vurdugu yaraları sağaltmaq, xalq təsərrüfatının bərpası, yeni müəssisələr tikmək və sənaye sahələri yaratmaq uğrunda təbliğat və təşkilat işlərə cəlb olundu. Mingəçevir Su Elektrik Stansiyasının tikintisi, kimyaçılar və metallurqlar şəhəri olan Sumqayıtin salınması “Azərbaycan gəncləri”nin əsas diqqət mərkəzində oldu. “Biz sizdən öyrəndik qəhrəmanlığı”, “Döyüş şöhrəti yürüşü”, “Ataların yolu oğulların yoludur” rubrikaları “Azərbaycan gəncləri”nin bir müddət ən çox diqqət yönəldilən rubrikaları oldu, qəzetiñ tirajı artdı.

Əgər 1946-cı ildə qəzet 25 min nüsxə ilə çap olunurdusa, bu rəqəm 1969-cu ildə 250 minə çatdı.

“Azərbaycan gəncləri” ədəbi gəncliyin formallaşmasında da böyük rol oynadı. Gənc yazarlar şeir və hekayələrini, bədii-publisistik yazılarını bu mətbət orqanın səhifələrində dərc etdirir, oxuculara çatdırırdılar.

Yusif Yıldız, Qəzənfər Məmmədov, Şəfaət Mehdiyev, İsrəfil Nəzərov, Əlihüseyn Hüseynov, Böyükəga Həsənov, İdris Qasımov kimi redaktorların, istedadlı jurnalistlərin ərsəyə getirdiyi “Azərbaycan gəncləri” qəzeti özünün növbəti uğurlu mərhələsini yaşasa da, 1990-cı illərin ortalarından sonra fəaliyyətini da-yandırdı.

**“Vişka” qəzeti
(1928)**

Azərbaycanda sovetləşmənin ilk günündən rusdilli mətbuatın çapı prosesi anadilli mətbü orqanlarla birlikdə həyata keçirildi. 1906-cı ildən çap edilən “Bakinskiy raboçı” yenidən fəaliyyətə başladı və bu mətbü orqanın çapı üçün lazım olan şərait yaradıldı. “Kommunist” qəzətinin rusca nəşri də qısa müddətdə reallaşdı. Rus dilində bir çox yeni partiya-sovet mətbuatı yaradıldı. 1923-cü ildə “Molodoy raboçiy” gənclərin əsas tribunası oldu.

1928-ci ildə isə Azərbaycan K (b) P Bakı Komitəsi rusca fəhlələrin kütləvi mətbü orqanı olan “Vişka” qəzətinin çapını planlaşdırırı. Elə həmin ilin mart ayının 1-də qəzətin ilk sayı işıq üzü-gördü. “Vişka”nın ilk sayı 15 min, ikinci sayı 20 min tirajla oxuculara çatdırıldı.

ÜK (b) P MK-si 1939-cu ildə “Vişka”nın digər rusdilli nəşr olan “Bakinskiy raboçı” ilə birləşməsi haqda qərar verdi. Lakin 9 aydan sonra qərar dəyişdirildi. 1940-ci il fevralın 1-də “Vişka”nın yenidən nəşri bərpa edildi. Bu dövrde qəzətin tirajı 40 mini keçmişdi.

Əsasən Azərbaycanın neft sənayesindən yanan “Vişka” respublikanın ictimai-siyasi, mədəni həyatı, digər təsərrüfat sahələrini də əhatə edən materiallar çap edirdi. Rusdilli oxucu auditoriyasının tələbləri nəzərə alınırdı.

Qəzətin səhifələrində məşhur Bakı neftçilərinin həyatından öçerkələr dərc olunurdu.

1948-ci il mayın 5-də “Vişka” 20 illiyini qeyd etdi. 1978-ci ildə qəzətin 60 illiyi təntənəli şəkildə keçirildi. Azərbaycan müstəqilliyini bərpa edən ərəfədə mövcud çətinlik redaksiyanın işi-

nə mənfi təsir etsə də, qəzet yaşadı.

Hazırda “Vişka” öz köhnə adı ilə çağdaş mətbuatımızın sıralarında boy gösterir.

Uşaq mətbuatı

Azərbaycanda sovet hakimiyyətinin ilk illorında partiya principlerinə uyğun olaraq uşaq mətbuatının yaradılması da müəyyən olundu. “Qırmızı günəş”, “Qızıl gənclik”, “Məktəb yıldızı” kimi jurnalların 1920-1926-ci illər arasında bir neçə sayı işq üzü gördükdən sonra fəaliyyəti dayandırıldı. Geniş oxucu auditoriyasının yoxluğu, savadsızlığın aradan qaldırılmaması uşaq mətbuatının uzun ömür yaşamamasına əngel tərəfdirdi. Digər tərəfdən maliyyə vəsaitinin olmaması, mətbəə və kağız xərcərinin bahalığı da sovetləşmənin ilk illorında təsirini göstərdi. ÜİK (b) P 1926-ci ilin payızında gənc nəslin və uşaqların təlim-tərbiyəsi ilə bağlı tədbirlər planı hazırladı. Bağcaların, uşaq məssisələrinin açılması, yeni məktəblərin fəaliyyəti ilə yanaşı, uşaq mətbuatının yaradılması da qərarlaşdırıldı və zəruri hesab edildi.

1926-ci ildə Bakı şəhər komsomol təşkilatının konfransında bir dəstə fəal məktəbli üzərində “Pioner” sözü yazılmış 28 səhifəlik jurnal hazırladı. Uşaqların əl xətti ilə yazılmış, cəmi 50 nüsxə olan jurnal konfrans iştirakçılarının xoşuna gəldi. Həmin nüsxələr “Pioner” jurnalının çapı üçün əsas yaratdı.

1927-ci ilin fevralında Azərbaycan LKGİ MK-nin orqanı olan “Pioner” jurnalı çap edildi. İlk sayı 3 min tirajla nəşr olunan “Pioner” əsas məqsəd və vəzifələri barəsində yazırıdı: “Əməkçi balalarını geniş sahədə maarifləndirmək və kiçik yaşıdan onları ictimai fəaliyyətə alışdırmaq üçün çox işlər görməliyik”. (27)

“Pioner” jurnalı uşaqların vətənpərvərlik ruhunda tərbiyə

27. “Pioner” jurnalı. 1927-ci il №1

olunmasına çalışır, sovet dövləti əmlakını göz bəbəyi kimi qorumağı arzulayır, bu istiqamətdə fəaliyyət göstərirdi. Savadsızlığın ləğvi də bu mətbə orqanın əsas müzakirə mövzusu idi. Journal 1929-cu il tarixli fevral sayında Azərbaycan pionerlərinə müraciət edir, onları savadsızlığa qarşı mübarizəyə səsləyirdi: “Pionerlər! Dairələrde, kəndlərde, həyətlərde savadsız cocuqları taparaq onları savadlandırmağa çalışınız. 8 yaşlı savadsız cocuqları məktəblərə daxil etməyə çalışınız! Yeni həyat, sağlamlıq və mədəniyyət uğrunda çalışınız!”

1920-ci illərin sonunda “Pioner” jurnalı belə bir şüərlə çıxış edirdi: “Hər bir pioner manqası bir savadsızı öyrətməlidir”.

1920-ci illərin sonlarında milli-mənəvi dəyərlərə, islam dini-nə qarşı aparılan zorakı tədbirlər xalqın narazılığına getirib çıxardı. İş o yero çatmışdı ki, xanımların çarşabı, ağsaqqalların papaları “çadra doloy”, “papaq doloy” deyib öyrədilmiş uşaqlar tərofindən götürülüb qaçırılmışdı. Narazılıqların getdikcə dərinləşdiyini görən Mərkəz bunun qarşısını almaq üçün tədbirlər həyata keçirməyə başladı və “Pioner” jurnalı da bu baxımdan öz təbliğat imkanlarını ortaya qoydu: “Mövhumat əleyhinə mübarizə düzgün aparılmalıdır” məqalə-müraciətində deyilirdi: “Pionerlər! Firqə və komsomol təşkilatları dini mövhumat və köhnə adətlərlə amansız mübarizə aparır. Siz pionerlər bu mübarizədən konarda qalmamalısınız. Məscidlərin mədəni ocaqlara çevrilməsi, çadra və papaların götürülməsi, savadsızlığın ləğvi, sərxoşluq, xuliquşluq və pintiliyə qarşı mübarizə və sair buna sübutdur. Küçədə gedən çadraları qadınlara yaxınlaşaraq “çadra doloy” sözləri ilə çadralarını başlarından dartır, axund və mollalara sataşır, komsomola və pionerlərə yaraşmayan hərəkətlər göstərirlər. Buna yol vermək olmaz”.

Sovetlərin 70 il hakimiyyətde olduğu müddətdə “Pioner” jur-

nalı partiyanın qərarlarına, göstəriş və sərəncamlarına uyğun yaradıcılıq yolu keçdi. 1930-cu illərdə uşaqların kollektivləşmə işində iştirakından tutmuş digər tədbirlərə qədər qərarların icrasında, təbliğatında rol oynadı.

Yazıcı Qılman İlkin və Hüseyin Abbaszadə uzun iller “Pioner”ə rəhbərlik etdilər. Dövrün gənc qələm sahibləri Xəlil Rzanın, Sabir Əhmədovun, Nəriman Həsənzadənin ilk yaradıcılıq nümunələri “Pioner”ın səhifələrində dərc olundu. Tanınmış rəssamlar Mikayıl Abdullayev, Oqtay Sadıqzadə, Davud Kazimov, Toğrul Sadıqzadə, Elmira Şaxtətinskaya, Həsənağa Ağayev jurnalın maraqlı çıxması üçün çalışırdılar. Bəstəkarlardan Qara Qarayevin “Sülh”, Səid Rüstəmovun “Dəstə rəhbəri”, Qəmər Hüseynlinin “Ana məktəb”, Ağabacı Rzayevanın, Cahangir Cahangirovun mahniları ilk dəfə “Pioner”də dərc olundu.

1977-ci ildə “Pioner” yarıməsrlik yubileyini təntənə ilə qeyd etdi. Yubiley münasibəti ilə SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə məktəblərin təlim-tərbiyə sahəsindəki səmərəli fəaliyyətinə görə “Şərəf nişanı” ordeni ilə təltif olundu.

“Pioner” jurnalı Azərbaycan müstəqilliyini bərpa edən ərəfədə, 1991-ci ildən “Günəş” adıyla nəşrini davam etdirdi. 1997-ci ildə “Pioner”ın fəaliyyətini yeni tərzdə davam etdirən “Günəş” jurnalının 70 yaşı tamam oldu. Ayda bir dəfə illüstrasiyalı şəkil-də nefis tərtibatla çap edilən “Günəş” 1996-ci ildə ilin en yaxşı uşaq mətbuatı adına layiq görüldü. Hazırda jurnalın baş redaktoru yazıçı-publisist Vasif Quliyevdir.

“Fəhlə darülfünunu”

Yaradıcılıq və texniki imkanı baxımdan fərqlənən “Kommunist” qəzeti digər mətbu orgaşların fəaliyyəti üçün əsas baza roluunu oynayırdı. Xalqı elmin və texnikanın nailiyyətləri üçün tanış etmək məqsədi ilə elmi-kütłəvi jurnalın nəşri də məhz “Kommunist”in bazası əsasında həyata keçirildi.

Elmi-kütłəvi nəşrin təşəbbüsü Azərbaycan Həmkarlar İttifaqının orqanı olan “Trud” qəzeti tərəfindən irəli sürüldü və 1922-ci ilin noyabrında “Raboçi universitet” adlı jurnalın nəşri planlaşdırıldı. Həmin ilin noyabrın 24-də jurnalın ilk sayı işq üzü gördü. Bir həftə keçməmiş AK (b) P Bakı Komitəsi “Kommunist” qəzetiñə əlavə olaraq “Fəhlə darülfünunu” adlı elmi-kütłəvi jurnalın nəşrine qərar verdi. Maddi və texniki çətinliklərlə yanaşı, Azərbaycan dilində elmi ədəbiyyatın kifayət qədər olmaması, elmi terminologiyanın bəsitliyi jurnalın çap üçün mənelər yaradırdı. Çətin hazırlıq prosesindən sonra “Kommunist”in əməkdaşlarının səyi ilə “Fəhlə darülfünunun” 1923-cü ilin yanvarın 26-da işq üzü gördü.

Jurnallarda dəqiq və texniki elmlərdən bəhs edildiyi kimi içtimai-fəlsəfi məsələlərə də yer verilirdi. Ədəbiyyata, incəsənətə, görkəmli elm xadimlərinin həyatına geniş məqalələr, portret-öçerkələr həsr olunurdu. “Fəhlə darülfünunu” jurnalı bəzən “Əmələ darülfünunu” adı ilə nəşr edildi. Jurnalın tərtibatı, poliqrafik səviyyəsi olduqca bəsit idi. Jurnallar əvvəllər 8 səhifə, sonralar isə 16 səhifədə üz qabığı olmadan çıxırdı.

Maddi vəziyyətin çətinliyi “Fəhlə darülfünunun”un dövriliyi-nə təsir edir, jurnal vaxtı-vaxtında çap oluna bilmirdi. 1923-cü

ilin sentyabr ayının sonunda çapını dayandırmalı olan “Fohlə da-rülfünunu”nın fəaliyyəti dönəmində cəmi 26 sayı buraxıldı. (28)

Hərbi mətbuatın formalaşması

Qızıl Ordu hissələrini formalaşdırmağa başlayan Azərbaycanda hərbi mətbuatın yaradılması işi də diqqətə alındı. Hərbi-dəniz komissarı Əliheydər Qarayevin redaktorluğu, Azərbaycan Kommunist (bolşeviklər) Partiyasının orqanı kimi işiq üzü görən ilk hərbi qəzet “Qırmızı əsgər” oldu.

Azərbaycan diviziyyası siyasi şöbəsinin orqanı olan “Qızıl əsgər” in hərbi mətbuat tariximizdə xüsusi yeri var. On ildən çox bir müddətdə nəşr edilən bu mətbu orqan demək olar ki, respublikada yaranan hərbi mətbuatı və jurnalistləri öz ətrafında mərkəzləşdirməyi bacardı. “Qızıl əsgər” in nəşrinə respublikanın görkəmli hərbi xadimlərindən Q.Vəzirov, H.Vəzirov, H.Nəzərli, Ə.Şıxlinski, C.Əliyev, C.Naxçıvanski və başqaları yaxından köməklik göstərdilər.

Savadsızlığı ləğv etmədən ordunun döyüş qüdrətini və əsgərlərin siyasi səviyyəsini artırmağın mümkün olmadığını görən ölkə rəhbərliyi və Azərbaycan diviziyyasının siyasi şöbəsi 1922-ci ilin sentyabrında “Savadlı qırmızı əsgər” jurnalını nəşr etdi. Bu jurnal üç il fəaliyyət göstərdi. Sovet Silahlı Qüvvələrinin daha da möhkəmləndirilməsi üçün 1924-cü ildə sovetlər daxilində ciddi hərbi islahatlar həyata keçirildi ki, bu, Azərbaycanda da tətbiq edildi. Aparılan bu islahat hərbi mətbuatın inkişafına da təsir etdi. SSRİ məkanında olduğu kimi Azərbaycan hərb mətbuatında da bu dövrə iştirakçılar hiss olunmağı başladı, hərbi ədəbiyyatların nəşri genişləndirildi. Azərbaycan diviziyyası siyasi şöbəsinin orqanı olan “Qızıl əsgər” qəzetinin nəzdində eyni adlı hərbi nəşriyyat yaradıldı. Nəşriyyatın işinə Azərbaycan diviziyyası nəşriyyat-redaksiya şöbəsinin rəisi Hacıbaba Nəzərli

28. “Elm və həyat” jurnalı. 1968 №11. səh.20-21. Adil Hüseynov:
“İllik elmi-kültərli jurnalımız”

rəhbərlik edirdi. Azərbaycan hərbi nəşriyyatının çap etdiyi kitabların, mətbu nümunələrdəki yazıların eksəriyyəti ruscadan tərcümələr idi. Odur ki, 1925-ci ildə bütün Zaqafqaziyada olduğunu kimi Azərbaycanda da hərbi-tərcümə kollegiyası yaradıldı. İstefada olan məşhur general Əliağa Şıxlinski hərbi-tərcümə kollegiyasının redaktoru təyin edildi. Ə.Şıxlinski 1926-ci ildə “Ruscadan türkcəyə qısa döyüş sözlüyü”నü hazırlayıb çap etdirdi. Hərbi mətbuatımızın formallaşmasında, terminlərin düzgün istifadə olunmasında əsas qaynaq kimi bu sözlüyün böyük əhəmiyyəti var.

Hərbi ədəbiyyatların çapı ilə yanaşı, hərbi qəzet və jurnallarının nəşri də genişləndirildi.

1928-ci ildən nəşrə başlayan “Hərbi birlilik” jurnalı isə Azərbaycan diviziyasının kiçik komanda heyətinin siyasi və hərbi birliyinin artırılması məqsədi daşıyırırdı. “Hərbi birlilik”də təkçə hərbi məzmunlu yazılar deyil, siyasi-elmi məqalələr çar edilir, komandirlərə məsləhətlər verilirdi.

Azərbaycan diviziyasının möhkəmlənməsində, şəxsi heyət arasında siyasi-tərbiyə işinin genişlənməsində mətbuat qüdrəti vasitə hesab edilirdi. Ona görə də diviziyanın ayrı-ayrı hissələrində qəzetlərin nəşri qərara alındı. 1929-cu ilin ortalarında Azərbaycan diviziyasında 5 çoxtirajlı polk qəzeti buraxılırdısa, 1934-cü ildə bu tipli qəzetlərin ümumi sayı 80-ə çatmışdı. Diviziyanın “Qızıl bayraq” və “Döyüşü səsi” bu baxımdan xüsusi fərqlənirdi. (29)

Mədəniyyət və incəsənət jurnalları

Mədəniyyət və incəsənət sahəsində də mətbu orqanlar yaradıldı. Belə mətbu orqanlardan biri “Zəhmətkəş səhnəsi” jurnalıdır. Bu jurnalın 1920-ci il oktyabrın 27-dən 1921-ci ilin fevralın 23-nədək beş nömrəsi çap edildi. Həmin bu müddətdə nəşrə başlayan “Sənayei-nəfisə” jurnalının yalnız bir sayı Azərbaycan və rus dilində nəşr olunaraq oxuculara çatdırıldı.

“Sənayei-nəfisə”nin ilk sayında Üzeyir bəy Hacıbəylinin “Vəzifeyi-musiqiyəmizə aid məsələlər” adlı məqaləsi çap edildi. Ü.Hacıbəyli bu məqalədə Azərbaycanda yeni, mütərəqqi musiqi formalarını öyrənmək və təbliğ etmək sahəsində Xalq Maarifi Komissarlığının, konservatoriya və musiqi məktəblərinin vəzifelərindən bəhs edərək yazırırdı: “Ümumi musiqi sənəti ni dəxi öyrənərsək, alım musiqişünaslarımız, orkestrlərimiz və opera artistlərimiz də olmaqla mədəniyyətin sənayei-nəfisə qismində dəxi iştirak etmiş oluruq”.

Ə.Haqverdiyev “Müsəlmanlarda teatro” adlı məqaləsində qədim dövrdən başlamış 1920-ci ilədək Yaxın və Orta Şərqi xalqlarının teatr tarixinə ümumi baxışını ifadə etdikdən sonra yazırırdı: “Azərbaycan teatrosu barəsində, onun keçmişindən, indiindən, gələcəyindən və gelecek moramından jurnalımızın gələn sayında bəhs edərsiz. Çünkü bu, Azərbaycan üçün həyatı məsələdir və bunun barəsində ətraflıca danışılmalıdır”. Ancaq böyük dramaturqun arzusu çin olmadı, yalnız jurnalın bir sayı işıq üzü gördükdən sonra fəaliyyətinə son verdi.

Yeni siyasi quruluşun ilk illərində Azərbaycan dram teatrı ilə yanaşı, “Tənqid-təbliğ” Teatrı da fəaliyyətə başladı və demək olar ki, bütün dramaturji qüvvələri öz ətrafına topladı. 1923-cü

29. “Elm və həyat” jurnalı. 1969. №5. səh.26-27

ildə Bakıda teatr texnikumu açıldı. Azərbaycan “Tənqid-təbliğ” teatrı sonralar Azərbaycan işçi-kəndli teatrına çevrildi.

1923-cü ildə Azərbaycan teatrının 50 illik yubileyi böyük tətənə ilə qeyd edildi. Yubiley tədbirləri ərefəsində “Türk işçi-kəndli teatrosunun afişası” adlı jurnal nəşrə başladı. Jurnalın ilk sayı 17 səhifədə şəkilili formatda işıq üzü gördü. Bu mətbu orqan oxucuları dövrün teatrın yenilikləri ilə tanış edir, incəsənət aləmində baş verənlər barəsində məqalələr, informasiyalar dərc edirdi. “Afişa”nın böyük üstünlüklərindən biri baş rollarda çıxış edən aktyorların öz rollarını necə düşündür ifa etdiklərini, hansı əsaslar ilə tamaşaçılara təqdim etdiklərini müsahibə formasında oxuculara çatdırılmalarında idi. İlk sayının çapdan çıxmاسını “Maarif və mədəniyyət” jurnalı vasitəsilə təbrik edən dövrün tanınmış aktyoru Kazım Ziya yazdı: “Bizim tamaşaçılar ancaq indiyə qədər naturalist quruluşlara alışdıqlarından başqa quruluşları başa düşmürdülər. Ona görə “Afişa” hər nömrəsində quruluş barəsində istər bizdən, istərsə də Rusiyadan məlumat versə, yaxşı olar”. (30)

30. “Bakı” qəzeti. 1973. 21 sentyabr. Rasim Tağıyev: “Azərbaycan- da ilk teatr və musiqi mətbuatı” məqaləsi

Fəhlə-kəndli müxbirləri hərəkatının yaranması

Kommunist-bolşevik mətbuatının əsas ideoloqlarından olan V.İ.Lenin 1904-cü ildə Rusiyada “Vpered” qəzetinin nəşrə başlaması ilə əlaqədar yazdı: “Bu anlaşılmazlıq yalnız ondan ibarətdir ki, guya, mətbuat orqanlarında məhz ədiblər və ancaq ədiblər müvəffəqiyyətlə iştirak edə bilərlər, əksinə mətbuat orqanları onda canlı və həyatı olur ki, burada 5 nəfər rəhbər və daimi yanan ədiblərlə bərabər, ədib olmayan 500 və ya 5 min işçi iştirak etsin”. (31)

Məşhur yazıçı A.M.Qorki də Sovet İttifaqının hər yerində fəhlə və kəndli müxbirlərini mətbuatın “gözü, sosi” olduğunu yazdı.

“İskra” nəşrə başlayanda onun səhifələrində jurnalistlərlə yanışı, fəhlə və kəndlilər də məqalələrini dərc etdirirdilər. RSDFP-nin II qurultayınadək qəzeti nəşr olunmuş 44 sayında fəhlələrin 500-dək məqaləsi işıq üzü görmüşdü. İlk divar qəzətlərindən birini “Pravda”nın fəhlə müxbirləri buraxmışlar. 1923-cü ilin noyabrında “Pravda” qəzeti yanında birinci fəhlə müxbirləri müşaviri keçirildi. Müşavirə jurnalistik fəaliyyətində könüllülük prinsiplerino tərəfdar çıxdı, qəzətlərin müxbir seçmək və ya müxbir təyin etmək usulunu rədd etdi.

Bolşevik mətbuatında fəhlə-kəndli müxbirlər hərəkatının əsas ideoloqu Mariya İliçina Ulyanova idi. Partiya rəhbərliyinin prinsipləri, inkişaf yolları, metodları haqqında onun qədər çoxlu

31. V.İ.Leninin əsərləri, 7-ci cild. Səh.572.

məqalə yazarı olmamışdı.

Ümumrusiya proletar mətbuatının tərkib hissəsi olan Azərbaycan mətbuatı da fəhlə-kəndli müxbirləri hərəkatına qatıldı.

Azərbaycanın partiya-sovet mətbuatı “Pravda”nın təcrübəsini öyrənərək, yaradılışının ilk günlərindən respublikanın fəhlə və kəndlilərinin qəzetlərin fəaliyyətinə cəlb etmək üçün geniş iş aparındı. “Pravda”nın bu işinin təşkili üçün 1923-cü ildə qəzet redaksiyaları yanında fəhlə-kəndli müxbirlərinin xüsusi kursları, dərnəkləri yaradıldı. Artıq 1926-ci ildə “Pravda”nın Bakıda xeyli kəndli və fəhlə müxbirləri vardı.

* * *

Azərbaycanda fəhlə-kəndli müxbirlər hərəkatının yaradılmasında və genişləndirilməsində “Kommunist” qəzetinin redaktoru Həbib Cəbiyevin təşəbbüsü ilə çağırılmış I Azərbaycan fəhlə-kəndli müxbirləri qurultayının böyük rolü oldu. H.Cəbiyev əvvəlcə Azərbaycan K (b) P MK-də mətbuat nümayəndələrinin müşavirəsini keçirdi, qurultaya hazırlıq planı işlənib hazırlanı. Qurultaya hazırlıq Ruhulla Axundovun ümumi sədrliyi ilə 1924-cü ilin iyunun 18-də keçirildi və qərara alındı ki, qurultay sentyabrın 15-dək çağırılsın. Bu işi həyata keçirmək üçün təşkilat komitəsi yaradıldı. Komitəyə Trinc, Rəhmanov, Şahbazov, Çaqın və Qeptşteyn daxil idilər. Qurultay 1924-cü ilin oktyabrın 2-dən 6-dək keçirildi. İlk qurultayda 250-yədək nümayəndə iştirak etdi. Fəhlə-kəndli müxbirləri hərəkatı ilə bağlı İ.Əmənbəyli geniş məruzə ilə çıxış etdi. Qəbul olunmuş qətnamədə aşağı təşkilatlara tövsiyyə olunurdu ki, yaşlı bitərəf kəndliləri, xüsusilə də yoxsulları və muzdurları kəndli müxbirləri sırasına qəbul etsinlər. (32)

Kəndli müxbirlərinin savadını artırmaq, onları yaradıcılıq istiqamətləri ilə tanış etmək məqsədilə təklif olunurdu ki, divar qəzətlərinin və qəzalarda çap olunan mətbu orqanların nəzdində dərnəknələr yaradılsın. “Kommunist” qəzətində də belə dərnəklər fealiyyətə başladı. Müxbirlər müsləmənlərin istirahət günü hesab olunan cümlə günlərində bir araya gəlirdilər. Ölkənin müxtəlif bölgələrində fəhlələri yaradılıcılığa həvəsləndirmək üçün dərnəklər yaradılmışdı. Bu “tədris ocaqlarında” fəhlə-kəndli müxbirləri insanlarla ünsiyət yaratmayı, nədən və necə yazmayı, materialları necə əldə etməyi öyrənidilər. Fəhlə-kəndli müxbirlərinə tövsiyyə olunurdu ki, məqalədə yalnız bir mövzu əhatə olunsun, əsaslı faktlara istinad edilsin, ara sözlərə, dedi-qodulara inanıb qələmə el atmasıdır.

Fəhlə-kəndli müxbirlərinin yerli və partiya təşkilatları tərəfindən törədilən təqib və özbaşınlıqlardan müdafiə olunması üçün tədbirlər də görülürdü. Bu işi həyata keçirmek üçün fəhlə-kəndli müxbirlərinin Azərbaycan bürosu da yaradıldı.

Rəsmi statistikaya görə, 1925-ci ilin axırlarında respublikanın partiya-sovet mətbuatının işində 3428 nəfər fəhlə və kəndli müxbirləri iştirak edib.

Fəhlə-kəndli müxbirlərinin “Kommunist” qəzətində və digər mətbu orqanlarda çalışmaları, yazılarının dərci üçün tədbirlər də görüldürdü. “Kommunist” in həm birlikdə, həm də ayrı-ayrılıqda, bəzən də qəzalar üzrə zona müşavirələrinin keçirilməsi ənənə halını aldı. “Kommunist” qəza müxbirləri üçün müşavirələr də təşkil etdi. 1927-ci il aprelin 21-də Poylu-Dərbənd dəmiryolu boyunca yerləşmiş qəzaların kəndli müxbirlərinin konfransı keçirildi. Burada divar qəzətlərinin sərgisi də təşkil olundu. 1927-ci ilin əvvəllərində respublikanın müəssisə, təşkilat və kəndlərində 900-dək divar qəzeti, 10 minədək fəhlə-kəndli müxbirləri

o cümlədən, 160-dək fəhlə-kəndli müxbirləri dərnəyi var idi.

Sovet Rusiyası və onun tərkibində olan respublikalarda bu hərəkatın ideoloqu və təşkilatçısı olan "Pravda" qəzetinin katibi M.İ.Ulyanova 1926-ci il mart ayının 6-da Bakıya gəldi, müxtəlif görüşlər keçirdi. Bütün SSRİ məkanında olduğu kimi Azərbaycanda da mətbuatın zərbəci briqadaları yaradıldı, fəhlə-kəndli müxbirlərinin reydləri keçirildi. "Pravda"nın nümunəsi əsasında "Kommunist", "Bakinskiy raboçiy", "Yeni yol", "Vişka" qəzetlərində, sonralar isə "Gənc işçi", "Molodoy raboçι" qəzetlərində kəndli müfəttişliyi səhifələri buraxıldı.

1928-ci ildə Azərbaycanda fəhlə-kəndli müxbirlərinin sayı 8 min nəfərə çatmışdı. (33)

İşgala qarşı müqavimət "İstiqlal" qəzetiñin gizli nəşri

Azərbaycan Xalq Cümhuriyyəti devriləndən sonra milli hökumətin bir çox üzvləri toqib və təzyiqlərdən yaxa qurtarmaq üçün ölkəni tərk etdi. M.Ə.Rosulzadə bu çətin vaxtda Lahicə üz tutdu, hökumət üzvlərinin eksoriyyəti İranə və Türkiyəyə mühacirət etməli oldu, bir çoxu qotlə yetirildi, generallar güllələndi. Lakin bu ağır və çətin şoraitdə xalqın içorisində qalib mübarizəni davam etdirənlər də oldu. Bu mübarizlərdən biri də Mirzə Bala Məhəmmədzadə idi. Azərbaycan mətbuatı tarixinin ilk sistemli araşdırıcısı olan, Cümhuriyyət dövründə bir çox mətbu orqanda publisistik yazıları ilə çıxış edən 22 yaşılı M.B.Məhəmmədəzə, Əbdü'l Vahab Yurdsevər, Cəfər Cabbarlı gizli siyasi mübarizəyə başladılar. Ə.V.Yurdsevər Ankarada nəşr olunan "Azərbaycan" dərgisinin 1991-ci il tarixli 282-ci sayında o günləri xatırlayaraq yazar: "27 aprel 1920-ci ilin axşamı qurulan və bu gün nə qədər davam edən gizli "Müsavat"ın həyatda yepye ni dövrü açılmışdı. Həmin 27 aprel günü Mirzə Bala ilə birlikdə dostlarımız Məhəmməd Sadiq Quluzadə (Xulisi), Məhəmməd Həsən Baharlı mərhum Cəfər Cabbarlının şəhər konarındaki iqamətgahında toplandıq, mərasimdə ilk partiya gizli komitəsini qurdug. Əmin bəyin də (M.Ə.Rosulzadə - red.) zimmi işarı üzrə gizli təşkilatın başına Məhəmmədzadə Mirzə Bala, Mərkəzi Komitə kətibliyinə Cəfər Cabbarlı gotirildi". M.B.Məhəmmədzadənin rohbərlik etdiyi Müsavatın gizli komitəsi XI ordunun istilasının ilk illərində Bakının Sabir, M.Əzizbəyov adına kitabxanalarında gənclər arasında təbliğat aparır, Cümhuriyyətin tarixi günlərini

33. A.Məmmədov, R.X.Sayadoğlu, C.Mirzəliyev: "Jurnalist bunları bilməlidir". "Azərbaycan" nəşriyyatı. 2005. səh. 38-39

qeyd edildilər. İstiqlalın bərpası uğrunda gizli mübarizə aparan Müsavatın Bakı Komitəsi təkcə gənclər arasında töbliğatla kifayətlənmirdi. M.B.Məhəmmədzadə, C.Cabbarlı və məsləkdaşları vaxtaşırı gizli intibahnamələr buraxırdı, “İstiqlal” qəzeti çətinliklə çap edildilər. Bunun üçün gizli mətbəə də təşkil edilmişdi. 1923-cü ilin ortalarına qədər “İstiqlal”ın 19 nömrəsini çap edib ohali arasında yaymağa müvəffəq oldular. (34)

M.B.Məhəmmədzadə əqidədaşları ilə birgə 1923-cü ilin 27 aprel günü gizli intibahnamə buraxmağa nail oldular. Əhali arasında sürətli yayılan bu intibahnamədə deyilirdi: “Votondaşlar, millətdaşlar. Bu gün 27 nisandan (yəni apreləndə - A.A) üç sonadir keçiyor. Üç sənə bundan əvvəl Rusiya ordusu “inqilab” və “kommunizm” şüarı ilə Votənimizə soxulmuşdur... Müqəddəs istiqlal haqqından ol çəkmək istəməyən Azərbaycanın on qiyaməli oğulları Gəncə, Qarabağ, Zaqatala, Şamaxı, Göyçay, Cavad və başqa qəzalarda on minlərlə qurşuna düzülüyor...” İntibahnamənin sonu olduqca tosirlidir: *“Ey türk xalqı! Səni azad edəcək və xoşbəxt yaşadacaq qanlı mübarizəyə bütün qüvvənlə hazırlan. Səni bu mübarizə xilas edəcək. Azərbaycan istiqlalını bir daha qurdun, ikinci dəfə qurmaq bacarığına maliksən. Düşmənini tanı... Haqq sən inlədir”*.

Milislər və xəfiyyələr Bakını lərzəyə salan bu intibahnamələrin çap olunduğu yeri axtardılar və təsadüf noticəsində 1923-cü ilin iyul ayında “İstiqlal” qəzetiñin gizli mətbəəsi aşkar edildi. “İstiqlal” qəzetiñin heyətini, Cəfər Cabbarlinı, Əbdül Vahab Yurdsevəri, Mirzo Bala Məhəmmədzadəni höbs etdilər və Bayıl höbsxanasına götərdilər. Qəfil höbs olunan gənc istiqlal fodailəri çox keçmədi ki, izahatları alınaraq buraxıldılar və “KQB” norzarətinə götürüldülər.

M.B.Məhəmmədzadə çətinliklə Türkiyəyə keçməyə məcbur

oldu.

Xalqın azadlıq istəyi isə qəlbində yaşadı və 70 ildən sonra Azərbaycan təkrar istiqlalına qovuşdu.

34. Asif Rüstəmli. “Ədəbi istiqlalımız”. Bakı. 2004. səh.62-63

1930-40-cı illərin mətbuatı

Repressiya illərinin Azərbaycan jurnalistikası

1930-cu illərin əvvəllərində Sovet İttifaqının hər tərəfində olduğu kimi Azərbaycanda da toşobbüskarlığa tözyiq, direktiv amirlik, dövlət orqanları və partiya təşkilatlarında Stalin “üslubu”nun tövbici ölkədə gərgin-ictimai siyasi vəziyyət yaratdı. ÜİK (b) P-nin XV qurultayı 1927-ci ilin dekabr ayında keçirildi və SSRİ xalq təsərrüfatının inkişafının ilk beşillik planının tərtib edilməsinə dair direktivlər qəbul etdi. Azərbaycan KP MK-si respublikanın inkişaf perspektivlərini “baş kursa” uyğunlaşdırıldı. 1927-ci ilin noyabrında keçirilən AK (b)P-nin XIII qurultayı Azərbaycanın tam inkişafını yox, mərkəzin ona diqto etdiyi şokildə neftdən sonra pambıqcılığın inkişafını əsas məsolə kimi diqqətə gotirdi. Direktivlər sovetlərin tərkibində olan respublikaların iqtisadiyyatını planlaşdırarkən İttifaqın ehtiyac və tolobatını nəzərdə tutmağın vacibliyini vurğulamaqla yerli, milli mənafələri arxa plana keçirir, mərkəzin diqtosinə zəmin yaradırdı. İ.V. Stalinin beşillik plana müdaxiləsi noticəsində nəzərdə tutulmuş planı artırırdı ki, bu da zorakı inzibatlılığın genişlənməsinə gotirib çıxarırdı. Partiya bundan istifadə edərək “inkişafa mane olan qüvvələrə” qarşı mübarizə metodu seçir, digər tərəfdən iso sosializm yarışını genişləndirmek şüarını irəli sürdürdü. Bu hərəkətə təkan vermek məqsədilə 1929-cu ilin yanварında “Pravda” qəzetində V.I.Leninin “Yarışı necə təşkil etməli” məqaləsi çap olundu. Bu məqalə Azərbaycan mətbuatında təkcə dərc edilmədi, mətbuatın osas müzakirə mövzusuna çevrildi, şorhlər, yazılar işq üzü gördü.

“Kommunist”, “Bakinskiy raboçi”, “Gənc işçi” qəzetləri,

“Komsomol”, “Maarif və mədəniyyət” jurnalları və digər partiyalı mətbü orqanlarda mərkəzin yerdidiyi bu siyaset təqdir edilir, fərdi təsərrüfatların ləğvini, kollektiv təsərrüfatlığı töbliq edirdilər. Həmin dövrə çap olunan yazıların başlıqlarına baxmaq kifayətdir ki, zamanın tələbinə uyğunlaşdırılan Azərbaycan mətbuatının voziyyəti aydın olsun. “Qadınları da yarışa colb etməli”, “Yeni həyata doğru”, “Hücum” kimi sərlövhələr 1930-cu il jurnalistlərinin ən çox istifadə etdikləri məqalə başlıqları idi.

Jurnalistlər tək təbliğat mahiyyəti yazılar yazmır, kollektivloşmanın əleyhino olan insanları nəinki tənqid, edir, hətta bolşevik quruluşunun düşməni elan edirdilər. Bölgələrə ezam olunur, təsərrüfat rəhbərləri ilə birgə partiyanın tapşırıqlarını həyata keçirirdilər. Azərbaycan sovet dövrü mətbuatının ağsaqqallarından olan, bir müddət “Kommunist” qəzeti redaktorluq edən Əli Vəliyev haqda Mehdi Hüseyn 1930-cu ildə yazdı: “Əməkçi külənin bağından çıxan Əli Vəliyev kənd həyatını, kənddə sinfi mübarizoni duyaraq, görərək və onda bilavasitə özü iştirak edərək yazdı”. (35)

Cəsur bolşeviklərin, partiya fəallarının, Azərbaycan jurnalistlərinin zorən inzibati tədbirlərə colb olunması müsbət nəticə vermirdi. Azərbaycanda böhran yaşanırdı. Moskvadan ötürülon tapşırıqlar əks-effekt doğururdu.

Böhrandan çıxarmaq yolunu fərdi təsərrüfatları birləşdirməkdə görən Stalin yeni texnika əsasında torpağın cliklə beçəriləsimini partiyanın XV qurultayında əsas məsolə kimi qarşıya qoydu. Qurultayın qolçomaqlar haqqında verdiyi qərarda iqtisadi metodlarla onların fəaliyyətini azaltmaq tədbirləri nəzərdə tutulurdu, hətta qeyd olunurdu ki, kollektivloşmə “ancaq zohmetkəs

35. Əli Vəliyev. “Nənəmin cəhrəsi”. Bakı. 1930. soh. 3

kəndlilər tərəfindən razılıq olması şərti ilə” mümkün ola bilər. Lakin qurultaydan bir il sonra, 1928-ci ilin fevralında taxıl hazırlığında böhranı aradan qaldırmaq üçün yerli toşkilatlara Stalinin təlimatı göndərildi. Bu təlimatın mahiyyəti kənd təsərrüfatının kollektivləşdirilməsi sahəsində hökm və təzyiq metodunun tətbiqindən ibarət idi. Azərbaycanda aqrar siyaseti səciyyələndirən on mühüm cəhət 30-cu illərdə tarixi ənənələrin, yerli şəraitin, təsərrüfat xüsusiyyətlərinin, kəndli psixologiyasının nəzərə alınmaması idi ki, bu da vəziyyəti olduqca gərginləşdirirdi.

Partiyanın “təkərciyi və vintciyi” olan Azərbaycan mətbuatı aqrar islahatlara mane olan qolçomaqlara, anti-milli ünsürlərə qarşı davamlı təbliğat aparır, təsərrüfatı, əmlakı zorla kollektivləşdirilən kəndlilərin etirazını “kapitalist təhlükəsi” kimi qiymətləndirirdi. Zora, təqib və təzyiqlərə əsaslanaraq aparılan siyaset ağır nəticələr doğururdu. Kolxoza daxil olmaq istəməyənlər sixşdırılır, təqib edilir, seçki hüquqları ollurindən alınır. Ortabablar antisovet, antikommunist, “əksinqilabi aktiv” adı ilə həb olunub güllələnir, ailə üzvləri isə Sibiro, yaxud Orta Asiya-ya və ya Qazaxistana sürgün edilirdi. Onları vəqonlara doldurur, Sibir və Qazaxistana gedən dəmiryollarında həftələrlə saxlayır, min bir əzabə düşər edirdilər. Kəndlilərin “şübhəli görünən” qismi isə respublikanın daxilində xüsusi yaşayış düşərgələrində saxlanılırdı.

30-cu illərdən başlayaraq Azərbaycan mətbuatı insanların cəzalandırma, represiya olunması alətinə çevrildi. Öz şəxsi əmlakını kolxoza verməyən, kollektivləşməyə etinəsiz yanaşanlar mətbuat səhifələrində xalq düşməni elan edilirdi. Jurnalistlər bu tip insanların aşkarlanıb cəzalandırılmasında partiya-sovet orqanlarının köməkçisi funksiyalarını daşıyırıldılar. Stalin şəxsiyyətinə pərəstişin formallaşması da 30-cu illərin ortalarından başla-

yı, təkcə fehlə və kəndlilərin deyil, xalqın döyərli ziyalılarının ədiblərinin, elm adamlarının 37-ci ilin represiya “maşınında” məhv edilməsi prosesinə hazırlıq aparılırdı.

Bu cür kütləvi təqib-təzyiq mexanizmlərinin işlədiyi, insanların əmlakının zorla alınıb fərdi təsərrüfatların, təşəbbüslerin ləğv edildiyi dönmədə yeni sovet insanların savadsızlığını aradan qaldırmaq üçün tədbirlər də həyata keçirildi.

30-cu illərin başlangıcında savadsızlığın ləğvi sahəsində kütləvi tədbirlərə başlanıldı. “Savadsızlığı ləğv etmək işi haqqında 1929-cu il may ayının 17-də qəbul edilmiş partiya qərarında mili respublikalarda savadsızlığın ləğv edilməsi bütün mədəni işin əsas və on mühüm vəzifəsi kimi qeyd olunur. Aparılan tədbirlərin neticosunda fəhlə və kəndlilərin oxuyub-yazmağa marağı getdikcə artırdı. Azərbaycan mətbuatı bu işin həyata keçirilməsində böyük fədakarlıqlar göstərir, qəzetlər olıfbəni öyrənənlər üçün xüsusi səhifələr ayırrı, metodiki məqalələr çap edir, qabaqcıl “mədəni əsgərlərin” iş təcrübəsini yayırlar. “Komunist”, “Kəndli qəzeti”, “Komsomol” jurnalının bütün səhifələri “Savad kursları”na həsr olunurdu.

1930-cu ildən başlayaraq bir çox savad məktəblərində, qruplarında olıfbəni öyrotməklə yanaşı, “siyasi döslər” təlim olunurdu, ölkədəki vəziyyət, partiyanın siyaseti izah edilirdi. Savadsızlığın ləğv edilməsi işinin zəhmətkəşlərin siyasi maarisiləməsi ilə əlaqələndirilməsi partiya və hökumətin maraqlarına tam cavab verirdi. Çünkü bu yolla hakim “siyaset və ideologiya” kütlələrin sürüruna yeridilməli, onlar “sosializm”in tərəfdarları kimi torbiyələndirilməli idilər.

Savadsızlığın ləğv edilməsi tədbiri olıfbə islahatının keçirilməsi ilə paralel aparıldı. Azərbaycan MİK və Azərbaycan SSR XKS 1928-ci il iyulun 21-də “Azərbaycanda yeni türk olıfbası-



nin icbari və qotı olaraq tətbiq olunması” haqqında qərar qəbul etdi. “Bakinskiy raboçi” qəzeti 22 iyul 1928-ci il tarixli sayında əlifba islahatı ilə bağlı yazırdı: “Azərbaycanın əldə edəcəyi ümumi savadlılıq yalnız yeni əlifba sayosindo mümkündür”.

Yeni türk əlifbasının tətbiqi üçün yaradılan komissiyaya Səmədağa Ağamalioğlu rəhbərlik edirdi. Q.Musabəyov, Ə.Qarayev, A.Məmmədov, İ.Konuşkin, Q.Hüseynov, K.İşkova və M.Quliyev komissiyanın üzvü kimi fəaliyyət göstərildilər.

1929-cu il yanvarın 1-dən Azərbaycan SSRİ-nin yeni əlifbayası keçməsi rəsmən elan olundu və hökumətin "Azərbaycanın bütün fəhlələri və kəndlilərinə" müraciəti qəbul edildi.

“Yeni yol” qəzeti bu barədə 21 iyun 1928-ci il sayında yazarıdır: “Yeni olıfbanın tövbəqi savadsızlığın ləğv edilməsi işini xeyli asanlaşdıracaq, kütlələrin maariflənməsi yüksəlişinə böyük maraq yaradacaqdır”. Böyük rus yəziçisi Maksim Qorki Azərbaycanın bu işdə qabaqcıl rolunu xarakterizə edərək yazarıdı: “Azərbaycan xalqı bütün Şərq xalqlarının gözü önünde qəti addımlar atmış və olıfba islahatını həyata keçirməklə bütün xalqlara goləcəyin yolunu göstərmişdir”.

Latin qrafikalı yeni əlifbanın Azərbaycanda tətbiqi xəbəri ölkənin sərhədlərindən də kənara çıxdı. Əlifba islahati Türkiyədə də həyata keçirildi. 1928-ci ilin əvvəlində “Əş-Şura” qəzeti xəbor verirdi ki, Türkiye ictməyyətinin səlahiyyəti nümayəndələrinin İstanbulda keçirilən konfransı qərara almışdır ki, xalq latin olifbasından istifadə etməlidir. Həmin ilin iyununda BMM-in yığıncağında yeni əlifbanın tətbiqi üçün xüsusi komissiya yaradıldı, payızda isə Türkiye latin əlifbasına keçdi. Vahid şəklə salınmış latin əlifbası Azərbaycanda 1932-ci ilin iyununda qəbul edildi. Lakin diqqət və elmi müzakirələr nəticəsində hazırlanmış, bir çox cəhətdən təkmilləşdirilərək vahid şəkər salınmış la-

tin əlisbəsi təəssüf ki, uzun müddət davam etmodi. Artıq 30-cu illərin ortalarında Sovetlər İttifaqının latin əlisbasına keçmiş digor respublika və vilayətlərində olduğu kimi Azərbaycanda da rus-kiril yazı qrafikasına keçirilməsi uğrunda hərəkat başlanıldı. Rus qrafikasına keçirilməsinə heç bir zorurot olmasa da bu, əslində Mərkəzin “hakim, şovinist iddiasından doğan” məcburi tədbir idi. (36).

Azərbaycan SSR Ali Sovetinin növbəti sessiyası 1939-cu ilin iyulunda latin əlisbasının kirillo əvəz edilməsi haqqında qanun qəbul etdi və bu qanun 1940-ci ilin yanvarın 1-dən qüvvəyə mindi. Bununla da ölkədə rus dilinin fəaliyyət dairəsi genişləndirildi. Beləliklə tarixən qısa zaman əsriyində Azərbaycanda iki dəfə ərifba dəyişildi və çoxcohdə, rus şovinizmindən doğulan milli mədəniyyətlərin sıradan çıxarılmasına yönələn bu tədbir Azərbaycan mətbuatının jurnalistikasının inkişafının qarşısını aldı, savadsızlığın ləğvi ilə oxucu auditoriyası qazanan qəzetlər öz oxularının bir qismini itirdi.

Bu dövrde qəzetlər rəsmi dövlət siyasetinin “marksist-leninçi” ideyalarının təbliği, sosialist qurucuları olan yeni insanların formallaşması üçün güclü partiya silahı idi. Qəzetlərin keyfiyyəti ləçəpi üçün mətbəələrin yaradılması prosesini diqqət yönəldirdi.

1933-1934-cü illərdə Bakıda böyük texniki imkanlara sahib “Mətbuat sarayı” adlı mətbəə fəaliyyətə başladı. SSRİ məkanında aparılan inzibati-ərazi dəyişikliyi ilə əlaqədar olaraq ÜİK (b)P MK-si 1930-cu ilin avqustunda qəzet şöbəkosinin yenidən qurulması, inkişafi haqqında qərar qəbul etdi. (37) Həmin qərarın əsasında SSRİ məkanında olduğu kimi Azərbaycanda rayon

36. “Azərbaycan tarixi. 5-ci cild. Bakı. “Elm”. 2008. səh-347

37. O partiynoy i sovetskoy peçati, radiovešanie i televizionii. Sbornik dokumentov i materialov. M.1972.səh.169



qəzətlərinin geniş şəbəkəsinin yaradılmasına başlanıldı. Yeni rayon qəzətləri işıq üzü gördü. Bu dövrə rayonlarda yeni mətbəələrin qurulması və inkişafı AK(b)P MK-nin rəhbərliyi altında Bakı poliqrafiya təsti tərəfindən həyata keçirilirdi. Artıq 1932-ci ilin axırlarında respublikamızın 32 rayonunda mətbəə toşkil edildi. (38)

Aparılan statistik göstəricilərə görə, 1939-cu ildə Azərbaycan dilində 80-dən artıq qəzet nəşr olunurdu. Bir çox müəssisələrin, sovxoza və kolxozların da öz qəzətləri vardı.

1937-ci ildə 834 min nüsxə tirajla 45 jurnal çıxırıldı. Fəhlə-kondlı müxbirləri horokatı 1934-cü ildə 18 min nəfəri əhatə edirdi.

20-dən artıq rayonda radiolaşdırma həyata keçirildi. 1940-ci ilin axıncında Azərbaycanda 100 minə yaxın radio nöqtəsi vardı. Artıq radio zəhmətkeşlərin həyat və möişətinə daxil oldu, kütłəvi təbliğat və təşviqat, siyasi informasiya vasitəsi, siyasi tərbiyə aləti oldu.

Yeni mətbuat orqanlarının fəaliyyətə başlaması. Latın qrafikali olıfbanın totbiqi, savadsızlığın ləğvi kimi qorarların həyata keçirilməsi, sənayedə, xalq təsərrüfatında aparılan “Staxanovçuluq” hərəkatı, kəndlərdə “anti-kommunist, kapitalist tör-töküntüleri” olan ortabab kəndlilərə qarşı “qolçomaaq” hərəkatı, inzibati-amirlik və repressiyaların həyata keçirilməsi yeni təbliğat orqanlarının yaradılmasını diqto edirdi.

Savadsızlığın ləğvi, komsomolçuların timsalında “mədəni os-gərlər”in bu tədbirlərə cəlb edilməsi, yeni elmi-pedoqozi kadrların hazırlanması üçün yeni pedoqozi mətbəə orqanının nəşrini gün-

38. Adil Hüseynov. “Azərbaycan mətbuatının maddi-texniki bazasının yaranması və inkişafı tarixindən”. (1920-1941-ci illər). ADU-nun “Elmi əsərləri”. №-3. 1973. soh.10

dəmə götürdi. Bu, qarşıya qoyulan tələbin həyata keçirilməsi üçün 1934-cü ilin sentyabr ayının 2-də “Kommunist maarif” qəzeti işıq üzü gördü. Qəzətin əsas ideya istiqaməti, fəaliyyət dairəsi “mədəni inqilab”la möhdudlaşdırılmış, xalq maarifinin, yeni sovet düşüncəli pedoqozi kadrların hazırlanması işinə kömək məqsədi daşıyırırdı. “Kommunist maarif”i Azərbaycan sovet təhsilinin, maarifinin təbliğat ruporu kimi nəzərdə tutulsa da, müəyyənloşmuş çərçivələrdə cəmiyyətin problemlərinə də toxunur, bədii ədəbiyyataya yer verir, klassiklərimizin yaradıcılığı, şəxsiyyəti barəsində yazılar çap edirdi. Qozet dövrün ziyanlı auditoriyasını formalasdırmağa çalışırırdı.

1938-ci ildə “Kommunist maarifi”nin adı dəyişdirildi, “Müəllim qəzeti” adı ilə nəşrini davam etdirirdi. Qozet 1941-ci ilin iyununadək bu adla işıq üzü gördü. Büyük Vətən müharibəsinin başlanması və qəzet əməkdaşlarının böyük bir qisminin cəbhəyə yollanması “Müəllim qəzeti”nin fəaliyyətinə müvəqqəti son qoydu. Qozet 1941-ci ilin iyunundan 1946-ci ilin aprelindək işıq üzü görmədi.

1946-ci ilin aprelindən “Müəllim qəzeti” yeni adla, “Azərbaycan müəllimi” adı ilə nəşrini bərpa etdi. Fəaliyyətini indi də bu adla davam etdirir.

“Azərbaycan müəllimi” qəzətinə müxtəlif vaxtlarda Rüstəm Hüseynov, Ağaolı Bədəlov, Mirabbas Aslanov, Şahin Səfərov, Məhəmməd Baharlı redaktorluq etmişlər. 2007-ci ildən qəzətə Bayram Hüseynzadə rəhbərlik edir.

1932-ci ildə ilk dəfə rus və Azərbaycan dilində ***“Azərbaycan bədən tərbiyəcisi”*** (“Fizkulturnik Azerbaydjana”) adlı ixtisaslaşmış idman qəzeti nəşrə başladı. Azərbaycanda idman mətbuatı tarixinin başlangıcının əsası qoyuldu və bu sahədə ixtisaslaşan jurnalist kadrları yetişdi. Fəaliyyətinin ilk illərində 4 səhi-

fə həcmində nəşr olunan qəzet təkcə respublikamızda deyil, keçmiş SSRİ məkanında özüñə xeyli sayıda oxucu toplamaqə müvəffəq oldu. Qəzetiñ ilk baş redaktoru tamınmış yazıçı Aleksandr Kikiadze idi.

Böyük Vətən müharibəsinin başlanması ilə “Azərbaycan bədən tərbiyəcisi” fəaliyyətini dayandırdı, qəzetiñ texniki və yaradıcı heyətinin əksoriyyəti cəbhəyə yollandı.

Mühəribenin sona çatması ilə bu mətbü orqan öz fəaliyyətini 1950-ci ildə bərpa etdi.

1968-ci ilə qədər “Azərbaycan bədən tərbiyəcisi” adı ilə nəşr olunan qəzet “Idman” adı ilə qoşet köşklərində göründü. Peşəkar idman jurnalistləri ilə yanaşı, bu qoşetdə dünya şöhrəti İrina Rıskal, Vera Lantarətova, Anatoli Baniçevski, Tofiq Bəhramov, Əlokbər Mommədov, İbrahimpaşa Dadaşov kimi idmançılar da əməkdaşlıq etmişlər.

1941-ci ilin sonlarında qəzetiñ rus variantını nöşrə hazırlayan Aleksandr Kikiadze sonralar Moskvada nöşr edilən populyar idman qəzeti “Sovetskiy sport”un futbol şöbəsinə rəhbərlik etdi. Sonralar “Idman”ın müxbiri olmuş Yuli Segeneviç də həmin vəzifəni daşıyıb.

“Idman” təkcə ixtisaslaşmış jurnalist kadrlarının hazırlanmasında rol oynamayıb, digər mətbü orqanların, o cümlədən “Kommunist”, “Azərbaycan gəncləri” qəzetiñə əməkdaşları ilk qələm təcrübələrini bu qoşetdə dorc etdirib, peşəkar jurnalist kimi yetişiblər.

“Dəbistan”, “Məktəb” kimi uşaq mətbuatının varisi olan “Azərbaycan pioneri” qəzeti 1938-ci ilin avqust ayının 1-də işıq üzü gördü. Böyük Vətən müharibəsi ərəfəsində yaranan texniki və yaradıcılıq problemləri qəzetiñ nəşrində çətinliklər yaratdı. Qəzetiñ ilk redaktoru M.Əliyevdən sonra bu vəzifədə

müxtəlif vaxtlarda Q.Həsənov və İ.Novruzov çalışmışlar.

“Azərbaycan pioneri” özünün inkişaf mərhələsini, yaradıcılığındakı uğurlarını 1946-ci ilin mayından sonra yaşadı, dövriliyi ni bərpa etdi. Həmin vaxt qəzeti uşaq yazıçısı Eynulla Ağayev rəhbərlik edirdi. O, bu vəzifəni 20 ilə yaxın bir müddətdə həyata keçirdi.

E. Ağayevdən sonra “Azərbaycan pioneri”ni uşaq psixologiyasının gözol bilicisi, uşaqlara həsr olunan bir çox kitabların müəllifi Əmrəhə Əmrəhədov davam etdirməli oldu.

Əmrəhədov Bala Əmrəhə oğlu 1923-cü ildə Bakının Kürdəxanı kəndində anadan olub, orta təhsilini kənddə aldıdan sonra Azərbaycan Dövlət Universitetinin jurnalistika şöbəsində təhsil alıb. 1945-ci ildən “Azərbaycan pioneri” qəzetiñde müxtəlif vəzifələrdə çalışıb və redaktor olub. Ə. Əmrəhədov bir müddət “Abşeron kolxoçusu” qəzetiñde ədəbi işçi, şöbə müdürü kimi çalışıb. Bir çox həkayə, povest və ocerklər müəllifi kimi tanınır.

Ə. Əmrəhədov düz 22 il “Azərbaycan pioneri”nə redaktorlu oldu. Qəzetiñ müxtəlif illərdə tirajı 400 min, bəzən isə yarım milyonu keçdi qəzeti ölkənin on çox tirajlı noşrlarından sayılırdı.

“Azərbaycan pioneri”ndə tanınmış şairlər Hikmət Ziya, Tofiq Mütəllibov, Vaqif Nəsib, fantast-yazıçı Emin Mahmudov, yazıçı-publisistlər Əli Səmədov və Əmir Mustafayev kimi ədiblər çalışmışlar.

Hüseyin Abbaszadə, Zeynal Cabbarzadə, Məmməd Araz, Cəmil Əlibəyov, Nəriman Həsənzadə, Aqşin Babayev, Eldar Bağıış, Fikrət Qoca, İlyas Tapdıq, Tofiq Mahmud kimi dövrün tanınmış şair və yazıçıları qəzetiñ daimi əməkdaşı kimi öz bədii əsərlərini çap etmişlər.

Qəzet fəaliyyət göstərdiyi illər ərzində uşaqların hərbi-vətənpərvərlik tərbiyəsi ilə bağlı yazırlarla müntəzəm çıxış etdi, idman

və vətənpərvərlik mövzularında ölkə miqyaslı todbirlərin təşkilində fəallıq göstərdi. 1990-ci ildən sonra qəzetiñ fəaliyyətində geriləmələr tədricən aradan qaldırıldı. "Azərbaycan pioneri" adı "Savalan"la əvəzləndi. Uşaqların bu sevimli qəzeti 1998-ci ildən başlayaraq dövlət tərəfindən maliyyələşdirilir.

Sovet ideoloji sisteminin düşmən elan etdiyi qüvvələrə qarşı ədəbi mübarizəni gücləndirmək möqsidi ilə yaradılan "Hücum", "Allahsız", "Mədəni hücum", "Kommunist maarifi" kimi nəşrlərin fəaliyyəti 1933-cü ildə AK (b) PMK-nin qərarı ilə dayandırıldı. Bu dövrə "İnqilab və mədəniyyət", "Firqə işçisi" və "Müəllimə kömək" jurnallarının il ərzində yalnız iki-üç nömrəsinin çapı ədəbi qüvvələrin öz yaradıcılığını oxuculara çatdırmağında ciddi problemlər yaradırdı. Müntəzəm nəşr olunan, dövriyini qoruyub saxlaya biləcək yeni ədəbi orqana ciddi ehtiyac hiss olunduğundan AK (b) P MK-nin şair və yazıçılarla birgə müzakirəsinin nəticəsində "Ədəbiyyat" qəzetiñ yaradılması qorara alındı.

Azərbaycan Sovet Yazıçıları İttifaqının idarə heyətində uzun keçən müzakirələrdən sonra yaradılacaq yeni ədəbi qəzeti Hacıbaba Nəzərlinin redaktor, Əvəz Sadığın isə məsul katibliyi təsdiqləndi. Qəzetiñ ilk sayı 1933-cü il dekabr ayının 5-də nəzərdə tutulsa da, texniki problem səbəbindən bu, mümkün olmadı. Toxminon bir aydan sonra, yəni 1934-cü ilin yanvar ayının 1-də "Ədəbiyyat" qəzetiñ ilk sayı işq üzü gördü. Yeni tipli sovet ədəbiyyatının yaradılması, proletar beynəlmiləciliyin tərənnümü, kütlələrin ədəbi maarifçiliyi işi "Ədəbiyyat" qəzetiñ əsas istiqamətini əhatə edirdi.

Qəzetiñ redaksiya heyətinə dövrün görkəmli şair və yazıçılarından Mehdi Hüseyn, M.Cuvarlı, Hacıbaba Nəzərli, M.S.Ordubadı, Seyid Hüseyn, M.Hüseynov və A.Popov daxil edildilər.



Qəzət yarandığı tarixdən bu günədək bir neçə dəfə müxtəlif adlarla çap edilib. 1934-1953-cü illərdə “Ədəbiyyat qəzeti”, 1953-cü ilin aprelindən “Ədəbiyyat və incəsənət”, 1990-ci ilin əvvəllərindən isə ilkin adı ilə nəşr olunub. 1953-cü ildə qəzət Azərbaycan Sovet Yazıçıları İttifaqının, Azərbaycan SSRİ Kinematoqrafiya Nazirliyinin və Azərbaycan SSR Nazirlər Soveti yanında incəsənət işləri İdarosının orqanı kimi fəaliyyət göstərib. Kollektiv təsisçiliyi dövründə qəzetdə tokcə ədəbi nümunələr deyil, mədəniyyətin müxtəlif sahələri, kino sənəti, memarlıqla bağlı yazıların da dərcinə üstünlük verib.

1934-cü ildə “Ədəbiyyat qəzeti”nin cəmi 19 nömrəsi çap olunub ki, onun da 11 sayı Hacıbaba Nəzərlinin redaktorluğu ilə işq üzü görüb. 1935-ci ildə qəzətin 29, 1936-ci ildə isə 35 sayı çap olunub. İlk vaxtlar qəzət on gündən bir işq üzü görürdüso, 1935-ci ildən etibarən nəşr həftəliyə çevrildi. 1934-1966-ci illərdə qəzət dörd səhifə olduğu halda, 1967-ci ilin yanvarın 7-dən 1976-ci ilin yanvarın 24-dək 16 səhifədə kiçik formatda nəşr olunub. 1976-ci ilin yanvarın 31-dən qəzət 8 səhifə həcmində böyük formatda oxuculara çatdırılıb.

“Ədəbiyyat qəzeti”nə müxtəlif illərdə Azərbaycan ədəbiyyatının görkəmli şəxsiyyətləri rəhbərlik etmişlər. M.S.Ordubadi, S.Şamilov, Ə.Əlibəyli, Süleyman Rüstəm, Yusif Əzimzadə, Qasim Qasımkəndi, Hüscyn Abbaszadə, Osman Sarıvəlli, Əhməd Cəmil, Nəriman Həsənzadə kimi ədiblərin qəzətə rəhbərlik etməsi ədəbiyyatın inkişafına, ədəbi dilin saflığına, yeni yaradıcı gənclərin ədəbiyyata gəlməsinə möhkəm zəmin yaratdı.

S.Vurğun, Ü.Hacıbəyov, C.Cabbarlı, M.S.Ordubadi, R.Rza, M.Rahim, M.Müşfiq, M.İbrahimov, Mir Cəlal, M.Dilbazi, Ə.Cəmil, S.Hüscyn, Y.V.Çəmənəzəminli, İ.Əfəndiyev, Ə.Məmmədxanlı görkəmli şair və yazıçılar qəzətinə on fəal müəllifləri olub.

Qəzətin 1959-cu il yanvarın 31-də 1000-ci ilin dekabrın 8-də 1500-cü, 1982-ci ilin mayın 21-də 2000-ci yubiley nömrələri işq üzü görüb.

Azərbaycan mətbuatının “xalq düşməni” obrazının yaradılmasına cəlb olunması

1920-ci illərin sonu, 30-cu illərin əvvəlində kollektivloşmə adı altında ortabab kondiliorin bir sınıf kimi ləğv olunması tədbirləri və etiraz edənlərə qarşı sərt cəza tədbiri, onların Sibir və Uzaq Şimala sürgünü, bir hissəsinin güllələnməsi kondiliorin kütləvi etirazına səbəb oldu. Kondiliorin öz hüquqları uğrunda mübarizəsi, kütləvi aksiyaları siyasi orqanlar tərəfindən banditizm adlandırıldı və silahla yatırıldı. Avtoritar idarəcilik sistemi və Stalinin şoxsiyyəti otrafında formalasən şoxsiyyətə pərəstiş Azərbaycan ziyalıları tərəfindən heç də müsbət qəbul olunmurdu.

Stalin şoxsiyyətinə pərəstişin hakimiyət və partiya üçün ağır nəticələr doğuracağını hiss edənlər, Feliks Dzerjinskinin Kuybişevə yazdığı kimi “bizim müxalifot artsa, onda ölkə öz diktatorunu - inqilabin qəbir qazanını” tapacağımı duyanlar, buna qarşı mübarizə aparanlar da da yox deyildi. 1934-cü ilin yanvar-fevralında Moskvada partiyanın XVII qurultayından başlayaraq Stalin özünəmüsəlif olanları zərərsizləşdirməyə başladı. Buxarin, Rıtkov, Tomski Preobrajenski, Kamenev, Zinovyev, Lominadze və bir çox başqları Stalinə qarşı mübarizə aparan “ziyankarlar”, “təməyülçülər”, “trotskizm tərəfdarları”, “müxalifətçi” olduqlarını boyunlarına alaraq, qurultaydakı çıxışlarında Stalin və onun siyasi fəaliyyətinə haqq qazandırdılar. Müqaviməti aradan qaldıran Stalin 1936-cı ilin iyulun 29-da “Trotskisi-zinoyevçi əksinqilabçı blokun terrorçuq fəaliyyəti haqqında” gizlin məktubu bütün respublikalara, şəhər və rayon partiya komitələrinə göndərdi. Gizlin məktubda göstərilirdi ki, Moskvada, Leninq-

radda, Qorkidə, Bakıda, Minskdə, Kiyev şəhərlərində və başqa yerlərdə trotskicişər-zinoyevçilərin “üstü açılmamış” bir sıra terrorcu qrupları fəaliyyət göstərir. Yerlərə bu cinayət faktlarının üstünün açılması tapşırılmışdır. Sonəd Zinovyev və Kamnev “eti-rafları” ilə dolu idi və burada anlaşılan o idi ki, partiya rəhbərlərinə və şəxsən Stalinə qarşı irimiqyaslı terror əməliyyatı hazırlanmışdır. Bu terror hərəkətinin təşkilatçıları Trotskî və onun adamları olan Kamenev və Zinovyevdir.

Trotskici və Zinovyevci terrorcu dəstənin Bakıda üzvləri axtarılmağa başlanıldı və xalq əleyhinə cəza tədbirləri 1937-ci il-də amansız şəkil aldı.

“Leninizm bütün dünyada qələbə çalacaqdır” şurəni manşet edən “Ədəbiyyat” qəzeti 1937-ci ilin 31 yanvar tarixli sayında “Antisovet trotskisi mərkəzinin mühakiməsi”ni çap etdi. Dörc olunan materialda 1937-ci ilin yanvarın 23-dən 30-dək keçirilən məhkəmədəki üzləşmələr, şahid ifadələri oksini tapıldı. “Komunist” qəzeti 1937-ci ilin yanvar ayı boyu bütün saylarında trotskici-zinoyevçilərin məhkəmə prosesinin stenoqramını şəhərlərə birlikdə çap etdi. “Alçaqların ən alçaqları”, “Antisovet trotskici banditlərə, ziyankarlara, casuslara ən ağır cəza”, “Faşist köpəkləri yanılmışlar”, “İnsanlıq simasını itirənlər”, “Xainələrə ölüm” başlıqları 1937-ci ilin qanlı repressiyasının mətbuatdakı əsas şüərləri idi. İnsanlığa uyğun gəlməyən, etikan dan kənar kəskin ifadələrin, söyüşlərin qəzet səhifələrində əksini tapması represiya illərinin jurnalistikasının prinsiplərinə, yazı üslubuna, ifadə tərzinə çevrildi. “Ədəbiyyat” qəzətində dərc olunan “Vətən xainərino” məqaləsi mərkəzdə Stalinə, partiyanın rəhbər işçilərinə qarşı “planlaşdırılan” terrorun izlərini Azərbaycanda axtarırdı: “Azərbaycanda bu nacınlər, bizim xalqımızın qara bayqusu, qəddar düşməni olan Müsavat tör-tökün-

tüləri ilə birləşmişlər. İllərlə Ruhulla Axundov, Hənəfi Zeynallı kimi konturrevolusyon xəyanətkarların mədəniyyət və ədəbiyyat sahəsində çalışmaları biz yazıçılardan daha artıq sadıqlıq tələb edir". (39)

O ağır günlərdə mətbuatda dövlət sirlərini mühafizə edən idarənin rəisi İbrahim Eminbəyli də "oksinqilabi millətçi təşkilatın üzvü, gizli müsavatçı" kimi həbs olundu. Evində axtarışlar aparıldı və istifadəsi qadağan olunan Zinovyevin "İnqilab ili" kitabına əlavə, "Lenin və Trotskinin "İskra"sı, M. Hüseynovun "Müsavat Partiyası keçmişdə və hazırda", Ə.Qarayevin "Yaxın keçmişdən" kitabları müsadiro edildi. Müstəntiqin çox sayılı ittihamlarından biri də qadağan olunmuş kitabların saxlanması ilə bağlı idi. "Qlavlitin rəisi kimi mən belə kitabları saxlaya bilərdim" cavabı və qondarma ittihamları rödd etməsi İ.Eminbəylini xilas etmədi. M.C.Bağirovdan kömək gözləyən İ.Eminbəyli ona məktubla müraciət edərək yazdı: "Bu məsələ ilə bağlı mənimlə bir neçə gün fasılısız 14-15 saat sorğu-sual aparmışlar. Mənənə verilən ittihamları qötü rödd edirəm və kömək göstərməyinizi gözləyirəm".

Ağır psixoloji sarsıntıya, fiziki işgəncəyə məruz qalan İ.Eminbəyli sonda millətçi təşkilatın üzvü olduğunu etiraf etməyə məcbur edildi. 1937-ci il oktyabrın 12-də saat 17:45 dəqiqədə son məhkəmə keçirilir və İ.Eminbəyli günahkar olduğunu boy-nuna alır, son söz olaraq bağışlanması və cəzasını yüngülləşdirməyi xahiş edir. İclas saat 18-də başa çatır. Elə həmin gün İ.Eminbəyli güllələnməyə məhkum edildi və 1937-ci il oktyabrın 13-də güllələndi.

"Ədəbiyyat" qəzeti 10 may 1937-ci il tarixli sayında sovetlərin ordenli şairi Səməd Vurğunun "Ölüm xəbərçiləri" nəşeri,

Nigar Rəfibəylinin "Mikroblar" və Əli Vəliyevin "Amansız ol-malı" məqalələri dərc olunub.

Azərbaycanda "trotskçi-zinoyevçi qrupun başında durub, partiyanın rəsmi siyasətinə müxalifot olduğu üçün xalq düşməni elan edilən" Hənəfi Zeynallı 1896-cı ildə Bakıda dəmirçi-nal-bond ailəsində doğulmuşdu. 1916-cı ildə Bakıda Politexnik Texnikumunu bitirdikdən sonra Moskva Ali Texniki İnstitutunda təhsilini davam etdirmişdi. 1922-ci ildə ADU-ya daxil olmuş, bu ali təhsil ocağını 1927-ci ildə bitirərək toyinatla Azərbaycan Pədoqoji İnstitutunun şərq fakültəsinin tarix fakültəsinə müəllim kimi göndərilmişdi. 1923-cü ildən Azərbaycan Dövlət Nəşriyyatının əsas yaradıcılarından olmuş və uzun müddət burada baş redaktor vəzifəsində çalışmışdı. 1923-1931-ci illərdə "Komunist" qəzeti, "Maarif və mədəniyyət", "İnqilab və mədəniyyət", "Maarif işçisi" jurnallarında əməkdaşlıq edərək, öz siyasi-elmi, publisistik yazılarını dərc etdirmişdir. 1935-ci ilədək o, V.I.Leninin əsərlərinin tərcüməcisi olur, SSRİ Elmlər Akademiyasının Azərbaycan filialında folklor bölməsinə rohbərlik edir və həmdə Azərnəşrdə redaktor kimi çalışır. Hənəfi Zeynallı 1926-ci ildə yazdığı "Azərbaycan atalar sözleri və məsəlləri" no , 1928-ci ildə çap etdiridi "Türk ədəbiyyatı üzrə iş kitabı"na, folklor, terminologiya ilə bağlı məqalələrinə, 1917-ci ildə eserlər partiyasının üzvü olduğuna, Bakıda türk konsulu ilə əlaqlarını və müsavatçılarla münasibətlərinə görə həbs olunub (40).

1937-ci il fevralın 16-da H.Zeynallı terrorda, casusluqda və təxribatlılıqda əli olduğunu, Azərbaycanı SSRİ-dən ayırmayaq üçün fəaliyyət göstərdiyini "etiraf etmişdir". Bu "etiraflara" görə güllələndi.

Azərbaycan ziyalılarının, qoləm adamlarının, Azərbaycan

Xalq Cumhuriyyəti dövründə müstəqilliyi, istiqlal arzularını yaradıcılığına götürən ədiblərin "Qara siyahısı" tərtib olundu. Əhməd Cavad, Hüseyin Cavid, Mikayıl Müşfiq, Seyid Hüseyin barosunda sovet quruluşunun əleyhino olan burjua təfəkkürli qələm adamları obrazları yaradılması o dövrün mətbuatının qarşısında əsas məqsəd idi. Repressiya maşınının kənardan qalmaq və həqiqiz Hücumları dayandırmaq üçün Azərbaycanın bu vətənpərvər ziyalıları mətbuatda yazıclarla çıxış edir, "bozı günahları"ni belə etiraf edirdilər. Seyid Hüseyin də məhz bu cür tale yaşayan qələm sahiblərindəndir. "Mən aprelə borcluyam" məqaləsində o, barəsindəki yazıları, hücumları dayandırmaq üçün bozı "günahları"nın olduğunu etiraf edirdi: "28 aprel inqilabın mənim üçün gözlənilməz hadisə deyildi. Ancaq mən aprel inqilabını bərdən birə qəbul edə bilmədim. 23-cü ilə kimi tərəddüd etdim. Mən hələ inqilabın birinci günlərindən "Çarxaların hücumu" hekayəsindəki Murad kimi Bakıdan uzaq bir kəndə çəkildim. Mən oktyabr inqilabını anlamamışdım. Mən bolşevizmi, internasionalizmi bütün milli xüsusiyyətləri aradan qaldırılmasında, kiçik xalqların milli mədəniyyətlərini məhv etməsini təsəvvür etdirdim. 23-cü ildəki 12-ci partiya qurultayında yoldaş Stalinin milli məsələ haqqındaki məruzəsi gözümü açdı. İnsan dəyişə bilər. Bu, bir o qədər də çətin iş deyil. Cox mürəkkəbdir. Bir adamın həyat dün-yagörüşünü dəyişməsi üçün müyyən bir zaman lazımdır. Mənim də dəyişməyim belə oldu. "Gələcək həyat yolunda" adlı hekayəmdə mən bunu qeyd etmişəm. Mən bu iki bayramı özümün iki bayramı ilə birləşdirirəm. Bu bayrlardan biri mənim yaradıcılıq fəaliyyətimin on ili, ikincisi əlli yaşımlın tamam olmasıdır". (41)

Sovet siyasi sisteminə, partiyaya bağlı olduğunu etiraf etməyə

41. "Ədəbiyyat" qəzeti, 1 may 1937-ci il. №19. 103

məcbur edilən, bununla da üzərindən xalq düşməni damgasının götürüləcəyinə inanan Azərbaycanın milli ruhlu qələm adımı Cumhuriyyət dövrü bədii yaradıcılığından da imtinaya sövq edildi. Ancaq bu "etiraf" dolu yazının ardınca "Ədəbiyyat" qəzeti Seyid Hüseyinin müsavatçı olduğunu, qohumu M.Ə.Rəsulzadənin yolumu gözlədiyini, ətrafına gənclər yiğib təşviqat-təbliğat apardığını yazırı. Bütün bu ittihamların sonu olaraq Seyid Hüseyin gülləlonməyə möhkum edildi.

1937-38-ci illər respublikada nəşr olunan bütün mətbu orqanlar səhifələrindən qorxu, nifret və ölüm saçır. İlk səhifədə iri ölçüdə eks olunan Stalinin portreti bu ölüm qoxuyan səhifələrə sanki nəzarət edir, istiqamət verir, Azərbaycanın milli ruhlu şair və yazıçılarını, partiya feallarını, elm adamlarını izləyir.

"Ədəbiyyat" qəzeti 10 may 1937-ci il tarixli sayında Azərbaycan Sovet Yazarı İttifaqı İdarə Heyətinin növbəti iclası barəsində məlumat dərc olunub. Həmin məlumatata görə, Mikayıl Rəfilinin xalq düşməni elan edilməsi müzakirəyə çıxarılib: "Əvvəlcədən məlum olan faktlar və danışıqlar əsasında müəyyən olunmuşdur ki, Rəfili ictimai mənsubiyət və ictimai vəziyyəti etibarilə tamamilə yabançıdır. M.Rəfilinin atası məşhur mülkədar Hacı Həsən Gəncə üşyanında sovet hakimiyyəti əleyhino çıxmış, inqilabçıları qötü etmişdir. M.Rəfili aprel inqilabının ilk günlərində atasından qalmış dəyirmanı icarəyə vermiş və orada çalışanlarla heyvancasına rəftar etmişdir".

Məlumatda M.Rəfilinin Müsavat hakimiyyəti dövründə anti-inqilabçı bir təşkilata mənsub olaraq, bir çox gəncləri ətrafına yiğdi, Ruhulla Axundovun vasitəsilə təhsil aldığı, buna görə də anti-inqilabçılara qoşulduğu qeyd olunur. Ata-babasının siyasi mənsubiyətinə və işgalçi qoşuna qarşı mübarizə apardığına görə övladına qarşı ittiham irəli sürənlər Azərbaycan ədəbiyyat-

şünaslıq elmində məxsusi yeri olan M.Rəfilini də represiya məşinən qurbanına çevirdilər. Dəyörlü qoləm adamları kimi o da gülələndi.

“Ədəbiyyat”ın elə həmin sayında “Dramaturqlarımızın müşəvirəsi” məqaləsində eyni cinahda dayanan sənət dostları açıq-aydın üz-üzə qoyulur. Guya, Mirzə İbrahimovun “Həyat” pyesi-nin səhnəyə qoyulmasına anti-inqilabçı, trotskçi Ruhulla Axundov, Eminbəyli, Əhməd Tirinc, Əli Nəzmi mançilik törötmiş-lər: “Bu əlaclar Hüseyn Cavid kimi sənətkar bir dramaturqu səhnədən sixışdırıb çıxarmışlar. Cavidin yazdığı “Şəhla” pyesi-ni onlar bəyənmirdilər”. Ancaq çox keçmir ki, Hüseyn Cavidin özünü “onu səhnədən çıxaranlarla” birgə anti-sovet mövqeyində ittiham edərək, pantürkist, panislamist kimi Sibiro höbs düşərgəsinə göndərdilər.

Represiya illərinin jurnalistikasını səciyyələndirmək, onun təloblarını müəyyənləşdirmək, ölçülərini bilmək üçün “Ədəbiyyat” qəzetində “Pravda”nın 25 illiyinə həsr olunan bir səhifəlik məqalədə əksini tapan faktlara nəzər yetirmək kifayətdir: “Mətbuat işçiləri üçün sayıqlıq başlıca şərtidir. Qəzətdə çalışan adam-ların nə cür olduqlarını bilmək lazımdır. Yalnız redaksiya işçilə-rini deyil, qəzətlə əlaqəsi olanların hamısına bələd olmaq lazımdır. Korrektor, yaxud mürəttib gizli düşmən olursa, qəzətin işinə zərər vura bilməzmi?”

Redaksiyalarda əməkdaşların bir-birinə nəzarət etməsi, güdməsi, danosuluğa cəlb olunmaları adı hal almışdı. Belə çətin, mənəvi-psixoloji durumda çalışmaq çətin olduğu qədər də acı-naçaqlı idi.

Azərbaycan mətbuatında şərəfli çalışan qadılara qarşı da represiya maşını işo salındı, onların foaliyyətində də anti-sovet elementləri aşkarlandı. Əsasən “Şərq qadını” (“Azərbaycan

qadını”) jurnalında çalışan ziyanlı xanımlardan Mədina Qi-yasbəyli, bir müddət jurnalın baş redaktoru olan Gülərə Qədirova (Göyüli qızı), Xədicə Qayıbova 37-ci ilin qurban-larına çevrildilər. Hər üç xanım əksinqilabçı millotçı təşkilatının üzvü və pantürkist ittihamı ilə üzləşdi, müsavatçılarla əla-qədə günahlandırıldı. (42)

Azərbaycan ədəbiyyatının on önemli simalarına qarşı da mətbuatda təhqir elementləri ilə dolu hücumlar təşkil edilir, onlar öz sohvərini etiraf etməyə dəvət olunurdular. “Köhnə düşüncələ-rə mübtəla olan, deyimlərindən millilik duyulan” Səməd Vur-ğun da məcburon bu cür etiraflarda bulunurdu: “Bütün bu işdə yazılıclar ittifaqının - onun rəhbər işçiləri, o cümlədən mən özüm partiyamızın və xalqımızın qarşısında cavab verməliyik”.

“Ədəbiyyat” qəzətində “Hüseyn Mehdi və Hacıbaba Nəzərlidən cavab gözlayırıq” kiçik müraciət tələb 37-nin qanlı ab-hava-sına uyğun çap edilən geniş məqalənin sonunda çörçivəyə alınmış şəkildə qara şriftlərlə dərc olunub. Bu iki ədəbiyyat cəfakəşini “proletar ədəbiyyatın sıralarına qoşulan “millətçilərin” tən-qidinə cəlb edib, münasibət bildirmələri tələb olunurdu: “Vax-tılı Azərbaycan ədəbiyyatında averbaxçılığı tənqid edən H.Mehdi və H.Nəzərli və onların həmfikirlərinin səhvləri haq-qında mətbuatda qaçmaqdə bulunmalarını və biabircasına sus-malarını nə adlandırmaq olar? Nə üçün H.Mehdi və H.Nəzərli öz sohvərini ifşa etmirlər? Yazıçılar kütłesi onlardan cavab tə-ləb edir”. “Yazıçılar kütłesi” adından Mehdi Hüseyn və Hacıbaba Nəzərliyə ünvanlanan tələb, bu iki ədibin qoləm yoldaşlarına qarşı çıxışa sövq etmək məqsədi gündündü. İnsanları vicdansızlı-ğə, qeyri-etik davranışlara məcbur edərək, “xalq düşmənləri”nın siyahısını genişləndirmək, qorxu yaratmaq, insanları mənəvi

42. Ziya Bünyadov. “Qırmızı terror”. Səh.55-78.

sarsıntılarla salmaq represiya illöründə mətbuatın iş prinsiplorino zorən daxil edilmişdi.

Təkcə ziyanlılara, qələm adamlarına deyil, partiya-sovet işçilərinə, zəhmət adamlarına qarşı da bu cür qarayaxmalar aparılır, onların adı xalq düşmənlərinin siyahısına salınırdı.

“Gənc işçi” qəzetiinin 1929-cu il 12 noyabr tarixli sayında dərc olunan “Əhməd Cavadın quyuqlarına mübarizə açılmalıdır” məqaləsində Mikayıll Müşfiq, Məmməd Rahimin poeziyası “saf-cütürk” edilir, bu iki şairin Əhməd Cavadın təsiri ilə sovet quruluşunun əleyhinə şeirlər yazmaları diqqətə götürilir.

Əhməd Cavadın şeirlərinin Türkiyədə Azərbaycan mühacirlərinin nəşr etdikləri “Yeni Qafqaziya” və “İstiqlal” möcムuəlorində çap olunması şairin “şura ictimaiyyətdən gizlin fəaliyyəti” kimi qələmə verilir, sonra isə ittiham elan edilir: “Zahirdə özü-nü şura əfqar ümumiyyəsinə törfdar qələmə verib, gizlində isə Cavadın fikirlərini həyata tövbiq edən və onun göz yaşlarını davam etdirməyə çalışanlar yox deyildir. Fəqot biz zəhmətkeş dünyasının sosializm quruluşunda aktiv iştirak edən gənclər nəinki Cavadın hərəkətinə qəti protesto etməli, hətta onun quyuqları ilə də mübarizə aparmalyıq”. Sonra mübarizə aparacaqları hədəfləri də müəyyənləşdirirlər: “25-ci ildə Həbib Cəbiyevin rəhbərliyi altında “Kommunist” qəzeti yanında təşkil olunmuş “Qızıl Qələm” Cəmiyyətini dağıtmaga çalışan Müşfiq və Rahim kimilər uzun mübarizədən sonra bizi yaxın göldilərə, yenə də gizlində osas inqilabi şeir yazmaqdan özlərini ala bilmedilər”. Bu açıq-aydın hücum və təhdid kampaniyası “Gənc işçi”nın digər saylarında da davam etdirilir.

Kolxozlarda mal-qaranın azalması, neft sənayesində hasilatın aşağı düşməsi, kənd təsərrüfatı sahələrində ziyanverici həşəratların artımı da düşmən fəaliyyətinin nöticəsi hesab edilirdi.

“Kommunist” qəzetində dərc olunan “Düşmən ifşa edilməyəndə” məqaləsində istifadə olunan ifadələr, yazı üslubu ittiham aktını xatırlayır: “Leninçəf trestində gündə 300-350 ton neft və rən 5-ci mədəni gündəlik neft hasilatı planının 80-85 prosent yeri yetirə bilmir. Fondda olan 98 quyudan 71-i işləyir. Bu mədən 6 ayda ölkəyə 17 min 245 ton neft borclu qalmışdır. Bu bərabırçı geriləmənin səbəbi göz qabağındadır. Düşmən əməlidir”. (43)

Açıq fikirli partiya fəalları, ictimai xadimlər “Trotskçi-zinoyevçi” terroru dəstənin üzvləri hesab edilir, onların əsil-nəcəbətləri araşdırılır, Müsavata bağlılığı yoxlanılır. Əgər kiminsə vaxtilə Müsavata üzv olan qohum-oqrəbəsi vardısa, onlar xalq düşmənləri elan edilir, mətbuatda ünvanlarına koskin yazılar dərc olunurdu. Qonaqkənd rayonunun partiya fəalları, dövlət strukturlarında çalışanlara qarşı “Kommunist” qəzetiində 15 avqust 1937-ci il tarixindən 20 avqustdək 10-a yaxın ifşaedici yazılar çap edilib. Bununla kifayətlənməyərək ayrı-ayrı rayonların partiya fəallarının röyləri, mövqəleri dərc edilib. Bu tip məqalələrin birinə diqqət yönəltməklə o dövrün “yaradıcılıq taktikası” haqqında tam təsəvvür formalasdırmaq mümkündür: “Almanyapon faşizmin alçaq və mundar agentləri trotski-buxarıncı əcəlaflar və onların quyuqları müsavatçı, daşnak-menşevik zir-zibilləri respublikamızın sonayesini, kənd təsərrüfatını zeiflətməyə çalışırlar. Qonaqkənd rayonunda ifşa edilmiş xalq düşmənlərinin kolxozlarda apardıqları anti-kolxoz, anti-sovet işləri buna misaldır. Bu rayonun sabiq mosul işçilərindən Yusif Cəfərov (Partiya Komitəsi katibi), Əliyev (Rayon İcraiyyə Komitəsinin sədri), Əli Qasımov (rayon torpaq səbəsinin müdürü), uzun müddət maska ilə işləyərək rayonun sosial-ekonomik və başqa sahə-

43. “Kommunist” qəzeti. 2 avqust 1937-ci il. 177 (5105)

lərində ziyan vurmaqdan çəkinməmişlər. Alçaq-xain Yusif Cəforov hələ 1933-1934-cü illərdə partiya kollegiyasında işləyər kən İsmayılli, Biləsuvar və başqa rayonlarda sədaqotlı sovet partiya işçilərini uzaqlasdırmışdır". (44)

Bu cür tənqid, tehqir dolu məqalələrin davamı olaraq qəzətdə "Kommunist"in köməyi ilə möhkəməyə verilmişdir" başlığı ilə informasiyalar dərc olunurdu. Qəzeti 12 avqust tarixli sayında bu sərlövhə ilə oxuculara çatdırılan informasiyadan aydın olur ki, Zəngilan rayonunun "Qızıl əkinçi" kolxozunun sədri Camal Sadıqov, briqadırlar Məmmədov və Bağırov fermada 16 öküzinə ölməsi səbəbindən prokurorluğa verilib. Digər informasiya isə günümüz üçün olduqca maraqlı və təəccüblü görünə bilər: "Kolgəcər rayonunun Qaraxan kolxozunun bir baş inək və bir baş cəngəsi canavar yedyiynə görə Əli Mollamirzə möhkəməyə verilmişdir".

Böyük Vətən müharibəsi illərində mətbuat (1941-1945-ci illər)

Böyük Vətən müharibəsi illərində Azərbaycan mətbuatı "dinc sovet höyatını pozan azğın faşistlərə" qarşı siyasi-ideoloji savaş elan etdi, düşmonlərə qarşı mübarizə şəhərlərə qozet səhifələrinə çıxarıldı. Müharibənin başlanması haqqda ilk xəbəri "Kommunist" qəzeti 1941-ci il 23 iyun tarixli 147-ci sayında xəbər verdi. Qəzet həmin sayında Molotovun çıxışını, "Hərbi vəziyyət haqqında" SSRİ Baş Soveti Prizidiumunun fərmanını, SSRİ-nin ayrı-ayrı yerlərində hərbi vəziyyətin elan olunması barosindo qərarını çap etdi. "Kommunist"in ilk səhifəsində Azərbaycanın tanınmış ziyalılarının, şair və yazıçılarının mühabibə olçyhino Bakıda keçirilən mitinq və yiğincəqlardakı çıxışları, rəsmi informasiya agentliyi olan Azər TA-nın "Vətəni var qüvvəmizlə müdafiə edəcəyik" müraciəti yığcam şəkildə oxuculara çatdırıldı. Mühabibə xəbərləri ilə yanaşı, mərkəzi mətbü orqanlarından tərcümə olunan İ.Dvarkinin "Qələbənin altı şərti" məqaləsi və Səməd Vurğunun "Vətənin keşiyində" şeiri də dərc olunub. Redaksiya heyəti adından nəşr olunan "Ədəbiyyat və incəsənot" qəzeti mühabibənin başlanma xəbərindən 6 gün sonra, 1941-ci il iyunun 29-da oxuculara çatdırıldı. Qəzeti həmin sayında "Stalin uğrunda, Vətən uğrunda" baş məqaləsi və bir sıra gənc şair və yazıçıların xalqa müraciəti kifayət qədər diqqəti çəkir. Əli Vəliyev, Mir Cəlal, Həmid Arası, Mikayıl Rzaquluzado və Süleyman Vəliyevin imzaladığı "Qəhrəman qızıl ordु siralarına" adlı müraciətdə deyilirdi: "Artıq zaman bu hökmü vermiş, qızıl qələmlərin odlu süngülərə çevrilmesi

44. "Kommunist" qəzeti. 15 avqust 1937-ci il

vaxtı çatmışdır. Qudurğan faşizmin qəti ölüm dəqiqləri yaxınlaşmışdır. Biz yazıçılar hələlik cəbhəyə, qohrəman və mərd döyüşlərə doğru gedirik”.

Ölkənin səfərbərliyə alınması üçün Azərbaycan sovet mətbuatı partiyanın kəsərlə bir silahına çevrildi, sonayə, nəqliyyat və kənd təsərrüfatını müharibənin tələblərinə uyğunlaşdırmaqda ciddi təbliğat və təşviqat işinə başladı, fəaliyyətini bu istiqamətə qurdur.

Müharibənin ilk aylarında mətbuatda ideoloji iş qaydalarını və təbliğatın konkret istiqamətlərini müəyyənəşdirmək üçün Azərbaycan KP MK 1941-ci il 5 iyul tarixli qərar qəbul etdi. Qərarda respublika mətbuatından öz fəaliyyətini yenidən qurmaq, iş əslublarını hərbi qaydalara uyğunlaşdırmaq tələb olunurdu. Respublikanın partiya qəzətləri döyük bölgələrində vəziyyəti və yerli həyatı geniş işıqlandırmağa başladı, məxsusi olaraq neft sənayesi işçilərinin fəaliyyətinə geniş yer verildi. Belə ki, Büyük Vətən Müharibəsində neft ehtiyacının 75 faizini Bakı ödöyirdi ki, bu da Azərbaycan neftçilərindən gecəni gündüzə qatan gorğın iş tələb edirdi. Yerli vəsait və imkanlardan səmərəli istifadə edərək, neft çıxarılmasını artırmaq, qazma işlərini sürofləndirmək, dayanan quyuları yerli vəsait hesabına təmir edib işə salmaq, cəbhəyə arasıkosiləmən yanacaq və müxtəlif yağlar göndərilməsi tələb olunurdu. Azərbaycan mətbuatı məxsusi olaraq neft sənayesinə diqqət yönəldir, arxa cəbhədə fədakarlıq göstərən neftçilərə mənəvi ruh verir, onları qələbələrə çağırırı. Bu sahəyə həsr olunan materiallara səfərbəredici başlıqlar qoyulurdu. “Kommunist”, “Bakinskiy raboçiy”, “Ədəbiyyat və incəsənot” kimi mərkəzi mətbuat organları müharibənin ilk ayında bu mövzuda 50-dən çox baş məqalə, habelə partiya, sovet və təsərrüfat işçilərinin möqaləsini dərc etmişdir.

Təbliğat və ideoloji baxımdan fəaliyyətinin Mərkəzi mətbuatın prinsipləri, direktivləri üzərində kökləyən Azərbaycan mətbuatı öz iş sistemində V.I.Leninin belə bir tövsiyəsinə əsaslanırı ki, müharibənin nəticəsi kütlələrin şüurluluğundan, onların müharibəni nə dərəcədə düzgün başa düşmələrindən, bu məqsədlərin onlara yaxın olub-olmamasından asıldır. Ona görə də bolşevik-partiya ideoloqu olan Leninin “müharibənin məqsəd və səbəblərini kütlələrin başa düşməsinin çox böyük əhəmiyyəti vardır və bu, qələbonın təmin olunmasının başlıca şərtidir” tezisi yenidən gündəmə gətirildi. Mətbuat səhifələrində Lenin və Stalinin şəxsiyyəti ön planda tosvir olunur, sosialmizmin imperializm tərəfindən sınağa çökildiyi vurgulanır, faşizmin cəmiyyət üçün tohlükəlliliyi möqalələrin, ədəbi nümunələrin əsas qayəsini təşkil edirdi. Müharibənin başlanma xəbərini dərc edən qəzətlərin ilk səhifəsini Stalinin iri portreti bəzəyirdi. Ziyalılar, dövrün tanınmış qələm sahibləri almanın faşizminə qarşı mübarizədə Stalin şəxsiyyətinin, qətiyyət və igidliyinin tərənnümü ilə möşgül idi. Onlar qələbonın əldə olunmasınaşında şəxsiyyət faktorunu önə çökirdilər. “Ədəbiyyat və incəsənot” qəzeti 29 iyul tarixli 25-ci sayında Osman Sarıvəlli 4 misralıq şeirində yazdı:

Xalqın yaxın dostu, yaxın sirdəsi,
Stalin günəşdir, Stalin təkdir.
Onun bir sözüylə Hitlerin başı,
Təpiklər altında əziləcəkdir.

İnsanların silaha sarılıb Vətəni müdafiə etməsi üçün mitinq-lərən, kütłəvi tədbirlərən geniş istifadə olunurdu. Bir qayda olaraq bu cür tədbirlərdə şair və yazıçılar emosional ovqatda, vətənpərvərlik ruhunda şeirlər oxuyur, şeurlar səsləndirirdilər. “Kommunist”, “Bakinskiy raboçiy”, “Ədəbiyyat və incəsənot” qəzətində bu cür tədbirlərə bütün səhifələr ayrılmışdır. Söyügedən

qəzeti 23 iyun tarixli 25-ci sayında “Faşizmə ölüm” reportajı Bakı əhalisi üçün şair və yazıçıların, ziyalılarının, sənət adamlarının təşkil etdikləri mitinqə həsr olunub. Mitinqi S. Vurğun aca-raq dəciyirdi: “Vətənimizin üzərinə gələn orduların hamısı burada məhv edilib. İndi də xalqımızın sarsılmaz qüvvəti ilə, Qızıl Ordunun polad gücü ilə məhv ediləcəkdir”.

Qəzətlərin manşetlərində, səhifələrin başlıqlarında, demək olar ki, məqalələrin böyük qismində faşizmə nifrət ruhunda şü-arlar dərc olunurdu. Bu baxımdan “Kommunist” qəzetiinin 1941-ci il 24 iyun sayında “Qəhrəman xalqın qüdərtli səsi” mə-qalosinin sonunda dərc olunan şüurlara diqqət çəkmək yeterlidir: “Azğın düşməni axıradək məhv edəcəyik”, “Vətənin çarı-ğısına səs verməyə hazırlıq”, “Əmək cəbhəsində namusla çalışacaqıq”, “Biz qalib gələcəyik”. Bu şüurlar insanları səfərbərliyə, düşmənlərə qarşı mübarizəyə çağırır, vətəndaşların mü-qavimət gücünü artırır, vahid ideya ətrafında həmrəyliyini yaradır. “Hər şey cəbhə üçün, hər şey qələbə üçün” şüarı sonralar respublika mətbuatının aparıcı şüərəne çevrildi.

Səfərbərliyə alımmayıb, arxa cəbhədə çalışan, sənaye və kənd təsərrüfatı sahəsində əmək sərf edən hər bir vətəndaş da aparılan ideoloji təbligatın fonunda özünü döyüşü bilirdi. Fəhlələr, kolxozçular və ziyalılar bir araya gələrək düşmənə ağır zərbə vurmaq üçün bütün ölkəni vahid ordugaha çevirmək məqsədi ilə partiyanın çağırışına cavab olaraq xalq qoşun dəstələrinə yazılır, ayrı-ayrı müəssisələrdə, möhəllə və evlərdə özünümüdafiə dəstələri təşkil edirdilər.

1941-ci ilin 4 iyulunda Bakı ziyalılarının keçirdiyi ümumşəhər mitinqi “Kommunist”, “Ədəbiyyat və incəsənot”, “Bakinskiy rəboçi” qəzətlərində reportajlar şəklində çap olundu, ziyalıların votonu müdafiəsində zəhmətkeşlərlə ciyin-ciyinə dayandığı ək-

sini tapdı. Həmin yazıların birində deyilirdi: “Mitinq qurtaran ki-mi yığıncaqdə iştirak edən yuzlərlə adam özlərini xalq qoşunu-nun mübariz dəstəsinə yazılmak üçün stolların başına yiğmiş-dilar. Birinci olaraq professorlardan Mir Qasimov, Topçubaşov, Abramoviç və şair Səməd Vurğun, respublikanın xalq artisti Sa-rabski, mühəndislərdən Orucov və Tahirova, SSRİ Arxitektura Akademiyasının müxbir üzvləri arxitektor Dadaşov və Hüseynov, müəllimlərdən Aslanova və Qorlubkova, geoloq Klyuçov, elmi işçi Heydər Hüseynov, bəstəkar Səid Rüstəmov və bir çox başqaları özlərini xalq qoşunun mübariz dəstələrinə yazdırı-lar” (45)

“Öziz balalarımız! Biz sizin dünyagörmüş atalarınız, sizə dö-şündən süd vermiş analarınız eşqinizlə yaşıyan namuslu nişanlı və həyat yoldaşlarınız, yaxın sirdəş və dostlarınız, qardaş-bacılara-nız, bir də körpə uşaqlarınız bu məktubu müqəddəs vətən mü-haribəsinin ən gərgin və çotin bir vaxtında, həlliəcidi günlərində yazırıq. Tarix sizə böyük və şərəflü vəzifələr tapşırılmışdır. Biz-dən namusumuz tələb edir ki, sovet torpağı qəsbkarların zül-mündən azad olmayıncı bir nəfər də Azərbaycan oğlu öz qılıncını qınına qoyması! Siz yaxşı bilirsınız ki, qədim Azərbayca-nın gözəl bir qaydasınca müharibədə sinəsindən yaralanmış oğullar duz-çörəkə qarşılınardı. Amma kürəyindən yaralanan qorxağı anası belə evinə qoymaz və deyordi ki, “naxələf oğul doğunca qara bir daş doğaydım”. Böyük Vətən müharibəsi pub-lisistikasına xarakterik olan bu kiçik metn “Kommunist” qəzeti-nin 23 aprel 1943-cü il tarixli sayından götürüllər. Müraciət xa-rakterli olan bu mətndə emosiya, çağırış, insanların düşmənə qarşı barışmaz ruhda kökləyən detallar müharibə dövrü jurnalistikasının əsasını təşkil edir. Müharibə dövrü jurnalistikası höcmə

yığcamlığı, konkret faktlara bağlılığı və faşizmin xalqlara ölüm, işgəncə, diləncilik getirən bir bəla olduğunu oxuculara tolqın etməyi ilə seçilir. Publisist söz görkəmli şəxsiyyətlərin dilindən cəsildiləndə, yaxud qələminin möhsulu olanda xalqın mübarizə özmi və qoləboyo inamı artırdı. Ona görə də mədəniyyət xadimlərinin, ilk növbədə şair və yiziçilərin, elm adamlarının qəzətlərə də dərc edilən məqalələri, müxtəlif tədbirlərdəki çıxışları, ocerkləri daha cətirəslə soslonır, ön və arxa cobhonin birliyini ortaya qoyur, mübarizə ovqatı yaradırı.

Məmməd Səid Ordubadi “**Tarix və qələm**” məqaləsində yazdı: “Biz qəhrəmanlıq dastlarından ibarət olan tariximizin murdar faşist çəkməlori altında tapdanmasına imkan verməmək üçün ol-ələ verib vəton, namus və qeyrət uğrunda mühərabəyə başlamışq. Bu mühərabə yalnız SSRİ xalqlarının deyil, eyni zamanda bütün bəşəriyyətin taleyini həll edə biləcək qəti bir mühərabədir. Bizim tərəfimizdən ölenlər əbədi yaşayacaq, qalib qayıdanlar issə Azərbaycan qız-gəlinləri tərofından çıxoklrlə qarşılanacaqdır”. (46)

Mühərabənin gedişi ərəfəsində Mehdi Hüseyn, Rəsul Rza, Mirzə İbrahimov, Süleyman Rohimov, İlyas Əfəndiyev, Əli Vəliyev, Mir Cəlal kimi söz ustadlarının imzaları “Kommunist”, “Bakinskiy raboçiy”, “Ədəbiyyat” və digər mətbuat orqanlarında görünürdü. Onların alov tökülən məktub və məqalələri, ocerkləri, şeir və hekayələri xalqın düşmənə qarşı nifrot hissini artırır, onları faşizm əleyhino ölüm-dirim mübarizəsinə soslöyirdi. O günlərdə Mirzə İbrahimov yazdı: “Uşaq, böyük, arvad-kişi hamı vətən uğrunda, namus və həqiqət uğrunda ölümə həzarlıdır... Vətən bizim anamız, qadınlarımızın namusu, uşaqlarımızın səadəti deməkdir”. (47)

46. “Ədəbiyyat” qəzeti. 20 avqust 1942-ci il

47. “Ədəbiyyat” qəzeti. 9 iyul 1941-ci il

Düşmən nifret və şüarlarla dolu olan yazınlarda ziyalıların, ədiblərin mövqeləri dərc olunur, onların xalqa ünvanlaşdırıqları müraciətlər əksini tapırdı. Zəhmətkeşləri ruhlandıran şeir və hekayələr demək olar ki, qozetlərin hər nömrəsində işıq üzü görürdü. Mirvarid Dilbazinin neft sənayesində çalışanlara ünvanlaşdırığı “Neft gəroktdır cobhəyo” şeirini bu baxımdan nümunə göstərmək olar. Qozetlərdə bəzən Hitleri olə salan lətifolərdən, satirik şeirlərdən də istifadə olunurdu. “Ədəbiyyat və incəsənət” qozetinin 14 iyul 1941-ci il tarixli 29-cu sayındakı “Hitler və şəkil” lətfəsində faşizm ideoloqu olə salınırdı.

Ədəbiyyatda Böyük Vətən müharibəsi qəhrəmanlarının əksi, onların obrazlarının bədiiləşdirilməsi də müharibənin ilk günlərində diqqət mərkəzindən gətirildi. Bu baxımdan partiya yaradıcı insanların qarşısında tarixi qəhrəmanların ədəbi obrazlara çevriləməsi, barələrində filmlərin çökülməsi, povest və romanların yaradılmasını mühüm toləb kimi qoyurdu. Partiya təbligatçılarının düşüncələrinə görə, bu əsərləri oxuyanlar, filmlərə baxan insanlar öz qəhrəmanlıq tarixini yadına salır, bununla da ruhlanır.

S.Vurğun təkcə öz alovlu şeirləri ilə deyil, publisist yazıları ilə dövrü motbuat orqanlarında çıxış edirdi. Bu böyük ədibin “Ədəbiyyat və incəsənət” qozetinin 14 iyul tarixli 29-cu sayında dərc etdirdiyi “Faşizm və intellegensiya” publisistik qeydi ziyanlılara ünvanlanmışdı. Azərbaycan Xalq Cümhuriyyətinin devriləşməsindən sonra bolşeviklərin törotdikləri kütləvi qırğınları, milli ziyalılara qarşı 37-ci il represiyalarını ziyalıların qəbul etmədiklərini gözəl bilən Mərkəz bu tərəddüdləri oťadan qaldırmaq üçün faşizmin daha tohlükəli olduğunu cəmiyyətə çatdırmaqla vəziyyəti xeyirlərinə dəyişmək istoyırdılar. S.Vurğun ümumbağı ziyalılarının yiğincəğında etdiyi çıxışda partianın rəsmi ideoloqlarının narahatlılıqlarını üstüortülü ifadə edərək

deyirdi: "Faşizm - insanlara, ölkələrə ölüm götirən bir faciədir. Faşizm - zərbələr, qəbiristanlıqlar sevən bir bayquşdur. O, boş-riyyətin min illərdir bəri yaratmış olduğu kultura abidələrini məhv edir, ən böyük dahlörin əsərlərini tom-tom kitablarını yandırıb külə döndərir" (48)

"Dövlətə çox şey verəcəyik, dövlətdən az şey tələb edəcəyik" şətti məqalələrin əsas qayəsini, ana xəttini təşkil edir, insanların daha çox zəhmət çəkməsini töbliğ edirdi. Mətbuat və radio ilə aparılan əsas təbliğat ona əsaslanırdı ki, mühəribədə qələbə fabrik-zavodlarda, mədənlərdə, kolxoz və sovxozlarda, nəqliyyatda işin nümunəvi, mühəribə dövrünün tələblərinə uyğun şəkildə aparılması nəticəsində qazanılır. Buna görə də arxa cəbhədə zəhmətkəşlər partiyanın göstərişlərini yerinə yetirərək öz işlərini hərbi qaydada yenidən qurdular, hər şeyi cəbhədəki qələbəyə uyğunlaşdırmağa çalışıdlar. Mühəribənin həlo ilk günlərində arxa cəbhədə çalışanlar onu göstərdilər ki, az işçisi qüvvəsi ilə çox məhsul verməyi bacarırlar. Mətbuat iki-üç və daha çox adamı əvəz edən qohrəmanlar haqqında ocerklər, müəssisələrdən reportajlar hazırlayırdılar. Staxanov əmək metodları, çoxlu dəzgahlara xidmət etmək üsulu daha böyük sürətlə yayılmağa başlamışdı. Staxanovçu qohrəmanlar tez-tez qəzet səhifələrində görünür, barələrində ocerklər, məqalələr yazılır, iri ölçüdə şəkilləri çap edilirdi.

Böyük Vətən müharibəsi illərində Azərbaycan xalqının göstərdiyi fədakarlıq alımları tərəfindən tədqiq olunmuş, araşdırımlar aparılmış, və bir neçə monoqrafiya çap edilmişdir. Azərbaycan mətbuatı səhifələrində dərc olunan materiallar da professor Nəsir İmanquliyev tərəfindən də tədqiq edilib, arxiv sənədləri, zəngin faktiki material əsasında "Zəhmətkəşlərin əmək qohrə-

manlığı uğrunda" kitabı 1968-ci ildə "Azərnəşr" tərəfindən çap olunub. Müəllif kitabda sonaye, kənd təsərrüfatı sahəsində çalışanların əmək fəaliyətini yüksəltmək uğrunda mübarizədə mətbuatın rolunu, mətbuat kollektivlərinin, müxbirlərin çoxcəhətli fəaliyyətini geniş şərh edir. (49)

Professor N.İmanquliyevin araşdırmasına görə, mühəribə şəraitinin ağırlığına və redaksiyanın yaradıcı işçilərinin xeyli hissəsinin cəbhəyə getməsi səbəbindən tərəfənən çotinliyə baxma-yaraq qəzetlər neft mədənləri, sənaye müəssisələri ilə daim əla-qə saxlayır, hər bir yenilikdən, vətənpərvərlik təşəbbüslerindən xəber tutur və aldıqları informasiyaları işıqlandırırı.

Mühəribənin ilk illərindən, demək olar ki, sonundak "Komunist" qəzetinin baş redaktoru vəzifəsində çalışmış Rza Quliyev öz xatirələrimi "Şəhəli səhifələr" kitabında oxuculara çatdırır: "Mühəribə şəraitində qəzeti rol və əhəmiyyəti, məsəliyyət və məqsədi ikiqat artıq idi. Məhz buna görədir ki, biz qəzeti hər nömrəsi üzərində çox fikirləşir, məqalə və yazıların, sərlövhə və başlıqların hər dəfə düşmənə qarşı mübarizəyə yönəldilməsinə çalışır, fəhlələrə, koxozçulara və ziyalilara arxalanırdıq. Belə ciddi anlarda qəzet xalqla daha sıx bağlı olmalı idi". (50)

Qəzeti informasiya siyasetinə diqqət yönəldən R.Quliyev o dövr üçün aktual olan cəbhə xəbərlərinin dərcinə üstünlük verdiklərini qeyd edərək yazar: "Hamının nəzori cəbhəyə dikilmişdi. Buna görə də respublikamızın zəhmətkəşləri Böyük Vətən müharibəsi cəbhələrindən alınan müxtəlif xəbərlərlə, Sovet Məlumat Bürosunun məlumatları, Baş komandanıq əmirləri ilə tanış olmaq üçün qəzeti hər bir nömrəsini səbirsizliklə gözlə-

49. "Azərbaycan kommunisti". 1968-ci il. 6 iyun № 5. səh. 93-96

50. Rza Quliyev: "Şəhəli səhifələr", "Kommunist" qəzeti Böyük Vətən müharibəsi illərində. "Kommunist" nəşriyyatı. 1969. səh. 4-5

yirdi". (51)

Cəbhədə ordu sıralarında döyüşən yazıçı və jurnalistlərin yazılarını, şeir və hekayələrini, oçerkələrini mütəmadi dərc edən "Kommunist" in baş redaktoru onların adlarını sadalayır: "Məmməd Rahim, Abbas Zamanovun, S.Rüstəmin, Əli Vəliyevin, İbrahim Novruzovun, Nüsrət Bağırovun, Qafar Rəcəbovun və başqalarının tez-tez yazılarını çap edirdik" (52)

Müxtəlif cəbhələrdə qəhrəmanlıqla döyüşən Azərbaycan xalqının mübariz övladları ilə bağlı oçerkələr, bədii yazılar, geniş araşdırımlar dövrü mətbuat orqanlarında dərc olunurdu. 1942-ci ilin 1 yanvar ayında "Kommunist" qəzeti Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədovun qəhrəmanlığından vəcdə gələrək iri-həcmli məqalə çap etdi. Cəsur toyyaroçi Hüscynbala Əliyevin 17 yara almasına baxmayaraq iki düşmən toyyarosunu sıradan çıxarıb, üçüncüsünü qaçmağa vadar edərək, toyyaroni xətersiz yero endirməyi mətbuat orqanlarının əsas mövzusuna çevrildi.

1942-ci ilin sonunda Azərbaycan Həzi Aslanovun böyük qəhrəmanlıq xəbəri ilə sevindi. Stalinqrad ətrafında bir aydan çox davam edən döyüşlər ərzində Aslanovun bölməsi almanın 45 tankını, 9 minaatan batareyasını, 14 tankvuran topunu, 12 səhra topunu, 42 taxta-torpaq atəş nöqtəsini və müxtəlif yüklə dolu 50 avtomobilini məhv etdi. Düşmənin 2 minə qədər əsgər və zabitə öldürdü, 700 alman əsgəri əsir alındı. Tankçılar bölməsi 125 yük avtomobili və çökici maşın, 12 minlik avtomobili, 30 motosiklet, 80 araba yük, bir ambar döyüş sursatı, ərzaq və horbi geyim ələ keçirdilər.

Bütün mətbuat orqanları 1942-ci ilin dekabrın sonlarından

51. Yenə orda. səh.11

52. Yenə orda. səh.49

Azərbaycanın bu şanlı qəhrəman övladının fədakarlığına, mübarizliyinə onlarla məqalə, şeir, hekayə, oçerkər həsr etdi. SSRİ Ali Soveti Rəyasət Heyətinin 1942-ci il 22 dekabr tarixli fərmanı ilə Həzi Aslanov Sovet İttifaqı Qəhrəmanı adı aldı və bu münasibətlə mətbuatda "Xalqın mərd oğluna cəsq olsun" şüərləri qəzet səhifələrini bəzədi.

Bütün qüvvələrin alman-faşist işgalçılara qarşı mübarizəyə səfərbər olduğu dövrə "Azərbaycan" jurnalının varisi olan "Revolyusiya i kultura" jurnalı zamanın tələbinə uyğun addəyişkiliyinə uğradı. Jurnal "Vətən uğrunda" adı ilə nəşr olundu: "Həmin gündən özlərini "müsəlləh əsgər" hesab edən yazıçılar düşmən üzərində tarixi qoləbə saatını yaxınlaşdırmaq üçün coşğun vətonpərvərlik hissi ilə qələmlərini süngü ilə yanaşı tutdular". (53)

Mühəribə illərində "Vətən uğrunda" adı ilə nəşr olunan "Azərbaycan" jurnalının qarşısında duran ən mühüm vəzifə ədəbi janrların, o cümlədən ədəbi tənqidin faşizmin maddi və mənəvi sərvətlərə amansız düşmən olduğunu oxuculara çatdırmaqdan ibarət idi. Bu dövrə jurnalda peşəkar tənqidçi və ədəbiyyatşunaslarla yanaşı, filosof və tarixçilər də ardıcıl məqalələrlə çıxış edirdilər. Onların ən yaxşı məqalələri günün tələblərinə uyğun publisist üslubda qələmə almırı. Jurnalın 1942-ci il tarixli 1-ci sayında Məmməd Arifin "Heyne və faşizm" publisistik qeydləri və həmçinin 4-5-ci saylarda dərc etdirdiyi "Şeirimiz Böyük Vəton mühəribəsi günlərində" ədəbi-tənqid mülahizələri, Əziz Şərifin "Faşist bandaları" (1942-ci il №1), Mirzə İbrahimovun "Mühəribə və ədəbiyyat" (1943-cü il №3), Mikayıll Rəfilinin "Faşizm sənət və mədəniyyətin düşmənidir" (1941-ci

53. Rasim Tağıyev: "Azərbaycan" jurnalı və Azərbaycan sovet ədəbiyyatının aktual problemləri". (1923-1976-cı illər). "Elm". 1977. səh.24

il №6) məqalələri mübarizlik və vətənpərvərlik ruhunda qələmə alınmışdır.

1941-1945-ci illərdə “Vətən uğrunda” (“Azərbaycan”) jurnalının səhifələrində M.Arif, M.Hüseyn, M.İbrahimov, Ə.Şorif, M.C.Cəfərov, H.Arashı, C.Xəndan, C.Cəfərov, Ə.Ağayev kimi tənqidçilərlə yanaşı, M.S.Ordubadi, A.Şaiq, Ə.Nəzmi, S.Vürğun, S.Rəhimov, M.Rahim və Mir Colal kimi dövrün tanınmış ədəbiyyat xadimləri öz əsərlərini dorc etmiş, oxucularda hərbi-vətənpərvərlik hissi aşışlamışlar. 1941-1945-ci illərdə jurnalı Məmməd Arif redaktə etmişdir.

Cəbhə qəzetləri

Müharibənin ilk günlərində başlayaraq döyüşçüləri igidlik və qəhrəmanlıq göstərməyə ruhlandıran, onları ideoloji baxımdan hazırlayan mərkəzi və yerli mətbuat orqanları ilə yanaşı, cəbhə qəzetləri də nəşr olunurdu. Müxtəlif xalqların dillərində döyük bölgələrində böyük çətinliklərlə işiq üzü görən cəbhə qəzetləri arasında Azərbaycanda işiq üzü görən qəzetlər fədakar oğulları düşmənə qarşı amansız olmağa, mübarizəyə, igidiyə səsləyirdi. Cəbhə qəzetlərinin əsas missiyası Ali Baş Komandanın əmirlərini döyüşçülərə çatdırmaq, müharibənin gedisi, döyük əməliyyatları ilə onları tanış etmək, arxa və ön cəbhənin vəhdətini yaratmaq idi.

1942-ci ildə alman qoşunları Kuban torpağını və Şimali Qafqazın xeyli hissəsini işğal etdikdən sonra Qafqaza genişmiqyaslı hücum planı hazırlanırdı. Qafqaz böyük bir işgal təhlükəsi ilə üz-üzə olduğundan bu torpağın övladları “Qafqazı müdafiə” şüarı altında ağır döyüşlərə atıldılar.

Qafqazın müdafiəsi uğrunda gedən döyüşlərin ən təhlükəli günlərində “Fəhlə-kəndli Qızıl Ordusu döyüşüsü” qəzeti Azərbaycan övladlarını mübarizəyə çağırırdı. Qəzətin texniki və yaradıcı əməkdaşları operativlik, təşəbbüskarlıq göstərərək maşın və toyyarələrlə, qatarla cəbhəyə yollanıb, vərəqələr çap edib yayırdılar. Bu cəbhə qəzətinin əməkdaşları Novorosiyski, Mzdok, Buyunaksk ətrafında gedən döyüşlərdən redaksiyaya poçtla, telefonla, adamlarla məlumatlar çatdırır, azərbaycanlı döyüşçülər barəsində məlumatlar dərc edirdilər.

1942-ci ilin axırında Şimali Qafqaz cəbhəsinin hərbi hissələri alman faşistlərinə sarsıcı zərbələr endirdi. Qafqazın düşmən-

lərdən azad edilmiş şəhər və kəndlərinə “Fohlə-kəndli Qızıl Ordusu döyüşçüsü” qəzətinin omokdaşları da döyüşürlərə birgə daxil oldular. Faşistlərin törətdikləri dağıntılar, faciələr onları dəhşətə götirdi. Azərbaycan döyüşçülərinə üz tutaraq Vətənin düşmənlərdən azad olunması üçün fədakarlığa səsləyən “FKQO döyüşçüsü” bu barədə yazdı: “Döyüşü, son votənə sadıq olmağa müqəddəs and içmison. Adına sona qədər sadıq qal. Faşisti bir gülə öldür. Onu doğma torpağımızdan sağ getməyə qoyma, onun canını cehənnəmə vasil et”. (54)

Müxtəlif cəbhələrdə qəhrəmanlıq göstərən azərbaycanlı döyüşürlər barəsində də məqalələr, oçerkələr dərc olunurdu. “FKQO döyüşçüsü”nın söhifələrində ata-oğul Səlimovların göstərdikləri şücaət, müxtəlif cəbhələrdə düşmən hücumlarına sına gəlmələri barəsində dərc olunan məqalə Böyük Vətən Müharibəsi ilə bağlı gürcü kinematoqraflarının çökədikləri filmin ssenarisi xatırladır: “Bu ata və oğul silahla sarılıraq ordumuzun müxtəlif hissələrinə gedərkon, bir-birlərindən müvəqqəti ayrıldıqları zaman doğma vətənimizin adına layiq vuruşacaqlarına and içmişdilər. Onlar öz andına namusla əməl etdilər”.

Ata və qardaşları kimi düşmənlərə qarşı döyüşən, yaralı əsgərləri həyata qaytaran Azərbaycan qadınlarının şücaəti barəsində də “FKQO döyüşçüsü” məqaləleri cəbhədə yayıldı. Cəbhə qəzeti möhkəm iradəyə malik qorxmaz Azərbaycan qızı Ziba Qəniyevanın qəhrəmanlığını təsvir edərək, döyüşürlərin yaddaşını xalqımızın qəhrəmanlıq tarixinə yönəldirdi. Həmin məqalədə Ziba Qəniyevanın İsləgəndəri mat qoyan Nüshabənin, Həcərin, Nigarın nəvəsi olduğu xatırlanırdı.

Kəşfiyyatçı Əlinəyi və Əliməstan Bünyadovlar barəsində dərc olunan məqalə ciddi psixoloji məqam və gerçəklilik üzərin-

54. Həsən Quliyev. “Böyük Vətən müharibəsi günlərində cəbhə qəzətləri”. Bakı. 1954. səh. 9

də qurulduğundan oxucuların diqqətini cəlb edir: “Onlar düşmənin atış nöqtələri və səngərlərinin yerini öyrəndilər. Son vəzifə düşmənin möhkəmləndirilmiş atış nöqtəsini məhv etməkdən ibarət idi. Qardaşlar ora dalbadal bir neçə qumbara tulladiqdan sonra alıqları əmri yerinə yetirmək üçün sürünməyə başladılar. Lakin gözlonilmədən onların üzərinə 18 faşist atıldı. Qardaşlar üçün hər şey aydınlaşdır. Yenidən qumbaranı hazırlayıb yero uzandılar. Düşmənlərə qarşı onlar dəstənlərdə məhd edilən yenilməz qəhrəmanlar kimi vuruşurdular. Faşistlərin cəsədləri dalbadal yero sərilirdi. Qardaşlar isə qumbaraları atmaqda davam edirdilər. Birdən Əlinəyi gülə döydü. O, “qardaşım” deyə çağırıldı: “Mənim avtomatimin diskini və qumbaraları götür. Onlar məni yaraladılar. Qardaş qanımın qisasını al!”

18 faşistin hamısını məhv etdikdən sonra Əliməstan ölümçül yaralanmış Əlinəyi qucağında rotaya götirdi. Əliməstan qardaşım, məni dini lə dedi: “Mən artıq ölüöm. Dədiklərimi yerinə yetir. Anama yaz ki, mən bir qəhrəman kimi öldüm. Qoy südünü mənə halal etsin”. Sonra qanlı yaylığı göstərərək tutqun səsə təkcə bunu deyə bildi: “Bunu isə nişanlıma qaytar”. Bu cür təsirli yazılar cəbhə qəzətlərində dərc olunur, düşmənə qarşı intiqam hissi oyadırdı.

“Vətən uğrunda irəli” cəbhə qəzətinin söhifələrində Azərbaycan xalqının döyüşürləri ünvanlaşıqları məktublar dərc olunurdu. Həmin məktubların birində deyilirdi: “*Düşmənə daha ağır zərbələr vurun. Qatıl və soyğunçu Hitleri əzin. Mərd və igid olun. Hükumunuzun sürətini artırın, bütün ölkə siziplədir*”.

Cəbhə qəzətlərinin nəzəri cəlb edən təşəbbüslerindən biri də övladları döyüşən valideynlərin fordi məktublarını təşkil və çapı idi. Bu baxımdan “Sovet döyüşçüsü” qəzeti digərlərindən seçilirdi. Qəzet 1943-cü il dekabr saylarının birində Mərdəkanda

yaşayan Ziba Məlikovanın qızı, tibb bacısı Səlimə Xolilovaya yazdığı məktubu dərc etmişdi. Z.Xolilova qızına yazırıdı: “Əziz qızım Səlimə, sənin Qızıl Ulduz nişanı ilə təltif edilmeyin barədə xəbəri eşitdikdə ürəyim dağa döndü. Gözlərimə işq gəldi. Sağ ol, qoca ananın ağ saçlarını ləkələmədin. Onun başını ucaldın”.

Stalinqraddan Baltıkə qədər döyüş cəbhələrində böyük qohrəmanlıqlar göstərən, iki dəfə Sovet İttifaqı qəhrəmanı adına la- liyq görülən Həzi Aslanovun döyüşçü dostlarının anasına yazdığı məktubu “Vətən yolunda” qəzeti 1943-cü ilin 4 iyul tarixli saýında oxuculara çatdırırırdı: “Əziz anamız Nuş! Dəniz flotundakı döyüşən qızıl əsgərlərin alovlu oğulluq salamını qəbul edin. Cox sağ olun ki, Həzi kimi oğul, igid və qoçaq bir əsgər tərbiyə etmisiniz. Onun döyüş igidiyi bizi yeni qəhrəmanlıqlar göstərməyə ruhlandırrı”.

“Kommunist” qəzeti də ön və arxa cəbhə üçün xüsusi “Aqitasiya” vörəqəsi nəşr edirdi. Bu cəbhə qəzətinin tədqiqatçısı C.Əbdürəhimovanın araşdırmları onu deməyə əsas verir ki, müharibənin ilk aylarından başlayaraq **1944-cü ilin yanvar ayının 22-dək “Aqitasiya”nın 82 sayı çap olunub**.

“Aqitasiya”nın ilk sayı 1941-ci ilin sentyabrın 6-da “Kommunist” qəzətinin məsul redaktoru Rza Quliyevin rəhbərliyi ilə hazırlanıb. Sonralar müxtəlif vaxtlarda R.Quliyevi Xasay Vəzirov, Süleyman Rəhimov və Əli Vəliyev əvəzlayıb. Digər cəbhə qəzetlərində olduğu kimi “Aqitasiya” da xalqı azgrün düşmənlərə qarşı mübarizəyə, qəhrəmanlığa sösləyir, hər bir Vətən övladını torpaqları müdafiəyə çağırırdı. Cəbhə həyatına aid olan materiallar “Vətən müharibəsi cəbhələrində”, “Sovet partizanları”, “Oxu və intiqam al”, “Cəbhədən məktublar”, “Ürək qanı ilə yazılmış məktublar”, “İgidlik”, “Mərdlik və qəhrəmanlıq nümu-

nələri” kimi müxtəlif rubrikalar altında dərc olunurdu. Bu materialların əksəriyyəti döyüş meydanlarında, səngərlərdə yazılıb redaksiyaya göndərilirdi. Janr baxımından rəngarəng olan bu materialların əsasını bir fikir təşkil edirdi: düşmən amansızdır, yırtıcıdır, onu məhv etmək, tökülen günahsız qanlar, törədilən cinayətlər üçün intiqam almaq! “Aqitasiya”nın əldə olunan 82 nömrəsində 33 baş məqale dərc olunub ki, bu məqalələrin əksəriyyəti diqqəti özənərən arxa cəbhənin birliliyinə həsr edilib. (55)

Mosolənin qoyuluşu, üslub keşkinliyi ilə fərqlənən baş məqalələr aydın, rovan dildə yazılırdı. 1941-ci ilin payızında düşməni hərbi üstünlükdən məhrum etmək ümdə vəzifələrdən olduğundan “Aqitasiya” ilk sayındakı baş məqaləsini “Düşmən tanklarını məhv etməyi öyrənək” adlandırmışdı: “Yırtıcı faşist işgalçıları son nəfərədək qırın! Faşistlərin tanklarını qorxmadan məhv edin. Tankçılarını göz açmağa qoymayın. Bu günün şəhəri belədir. Vətənin şəhəri və azadlığı uğrunda apardığımız Böyük Vətən müharibəsinin tələbi belədir”.

Gənclərdə hərbi vətənpərvərlik hissini daha da yüksəltmək, onlarda düşmənlərə qarşı sonsuz nifrot oyatmaqdən ötrü “Aqitasiya” vörəqəsində məqalə, korrespondensiya, oçerk ilə yanaşı, məktub janrlarından da istifadə olunurdu. Azərbaycan oğullarının qəhrəmanlığını əks etdirən bu cür məktublar “Vətən müharibəsi cəbhələrində”, “Cəbhədən məktublar” kimi rubrikalar altında çap edilirdi. Onların bir hissəsi cəbhəçi jurnalistlər, bir hissəsi isə döyüşçülər tərəfindən yazılırdı.

Xalqı səfərbərliyə cəlb etmək, əmək cəbhəsindəki qəhrəmanlığını oxuculara çatdırmaq “Aqitasiya”nın ən mühüm istiqamətini təşkil edirdi.

55. “Azərbaycan jurnalistikasının tarixi təcrübəsi və müasirlik”. ADU. 1985. səh.110-111

Cəbhə qəzetlərində dərc olunan məqalələrin böyük qismi döyüş bölgələrinə göndərilən jurnalistlər tərəfindən qələmə alınır, çapa hazırlanır. Mətbuat orqanlarının həm texniki, həm də yaradıcı heyətlərinin bir qismi ilə yanaşı, şair və yazıçılar da “qələmi süngü” ilə əvəz edib döyüşə yollanırdı, orada cəbhə qəzetlərində çalışırdı. Bu qələm sahiblərinin od-alov içərisində peşə fəaliyyətlərini davam etdirməsinin özü bir qəhrəmanlıq nümunəsi idi. Böyük Vətən müharibəsi illərində cəbhə qəzetlərinin fəaliyyətini araşdırın Həsən Quliyev bu barədə yazır: “Cəbhədə çalışın mətbuat işçiləri öhdələrinə düşən vəzifələrinin daha məsul və şərəfli olduğunu dərk edirdilər. Bunsuz, çətin şəraitdə çalışmaq və işdə müvəffəqiyyət qazanmaq mümkün deyildi. Cəbhə qəzetlərinin işçiləri mətbəə avadanlıqlarının kifayət qədər olmadığı halda döyüş şəraiti ilə ayaqlaşmalı idilər. Əlbəttə bu, qəzet işçilərindən mütoşəkkilik, davamlılıq və toşkilatlılıq toləb edirdi. Azərbaycanlılardan ibarət olan 223-cü diviziyanın siyasi şöbəsinin mübariz orqanı olan “Vətən yolunda” qəzeti Qafqaz və Kuban uğrunda gedən vuruşmalarda ən təhlükəli, həllədici yerlərində əsgər və zabitlərin ən yaxın köməkçisi olmuşdur”. (56)

Bəzən ağır döyüşlərə qatılan jurnalistlər və mətbəə işçiləri müharibənin dəhşətlərini yaşadıqlarından yazardıqları ocerklər, məqalələr canlı alınırdı.

Mətbəə işçiləri axşamlar şam işığında qəzet materiallarını yığır, çap edir və hərbi hissələrə çatdırırlırlar. Belə coşğun həvəs göstərən mətbəə işçilərindən Məmmədiyyə Məmməd oğlunun, çapçı Qəmbər Əliyevin adı bu baxımdan ən sıralarda çəkilirdi.

“Hücum”, “Vətən eşqi” kimi cəbhə qəzetlərində dövrün tənmiş qələm sahibləri ilə yanaşı, bədii yaradıcılığa həvəs gəzətləri”. Bakı. 1954. Səh.22

tərən döyüşçülərin şeir və hekayələri də dərc olunurdu.

Uzaq şərq sahillərində döyüşən azərbaycanlı əsgər və zabit üçün çətinliklə nəşr edilən qəzetlərdən biri də “Həyəcan” idi. Bu cəbhə qəzeti müharibədə baş verən yenilikləri döyüşçülərə çatdırırırdı, həm də qəhrəmanlıq nümunəsi göstərənləri töbülgədir, əsgərlərdə mübarizə ovqatı yaradırdı. Qəzet öz səhifələrində Azərbaycan xalqının niyyət və arzularını qələmə alıb, döyüşçülərdə qoruduğu torpağa bağlılıq aşılayırdı. “Həyəcan”ın səhifələrində Ağdam, Qazax, Cəbrayıllı, Kirovabad (Gəncə), Naxçıvan zəhmətkeşlerinin məktublarını çap edib yaydırdı.

Azərbaycan mətbuatının ordu sıralarına qatılan feallarının “Suvarovçu”, “Stalin bayrağı”, “Qızıl əsgər” adlı bir sıra cəbhə qəzetlərində çalışması, döyüş əzmi jurnalistik tariximizin şərflə səhifələri hesab edilməlidir.

Əhməd Cəmil, Qulam Məmmədli, Rəsul Rza, İslam Səfərli, Ənvər Əlibəyli, Ağababa Rzayev, Əsgər Ağayev, Seyfəddin Dağlı, Seyfulla Əliyev, Məmməd Ağayev kimi Azərbaycan ədəbiyyatının, mətbuatının inkişafında böyük xidmətləri olan qələm sahibləri bir çox cəbhə qəzetlərində çalışmışlar.

50-60-cı illərin mətbuatı

Böyük Vətən müharibəsi başa çatdıqdan sonra Sovetlər İttifaqı da daxil olmaqla dünyanın əksər ölkələrinin ictimai-siyasi həyatında köklü dəyişikliklər baş verdi, yeni ictimai-siyasi mühit formalaşdı. Sovetlər İttifaqında 1945-ci ilin sentyabrında müharibənin başa çatması ilə bağlı Dövlət Müdafiə Komitəsi fəaliyyətini dayandırırdı və bu barədə "Kommunist", "Bakinskij rabochiy" qəzətlərində izahədici materiallarda dərc olundu. Müharibədə əldə olunan qələbə sovet mətbuatında Stalinin "möhkəm iradəsi", "qətiyyətli addımı" ilə əlaqələndirilirdi. Müharibənin gotirdiyi faciələr, törətdiyi çotinliklərə isə toxunulmurdu. 1946-cı il fevralın 10-da SSRİ Ali Sovetinə yeni seçkilər keçirildi. Həmin ilin martında SSRİ Ali Soveti xalq komissarları sovetlərini nazirlər sovetinə çevirmək haqqında qanun qəbul etdi və İ.V. Stalin SSRİ Nazirlər Sovetinin sədri təsdiq olundu. Əslində siyasi həkimiyət yenə də ÜİK (b) P MK Siyasi Bürosunun əlinde idi. Az sonra bu qurum da praktiki olaraq fəaliyyətdən qaldı. Stalin dövləti və partiyani öz şəxsi seçimi ilə formalasdırıldığı "üçlük", "beşlik", "altılıq" vasitəsilə tokbaşına idarə edirdi.

Stalin şəxsiyyətinə pəroştiş, onun əlaltılarının xalqa qarşı tutduqları qəbululunmaz mövqə və fəaliyyətləri totalitar rejimin güclənməsinin əsas səbəbləri idi. 1949-cu ilin aprelin 12-də şəhər və rayon milis orqanlarında siyasi idarələr yaradıldı, avqustun 9-da paytaxtlarda, o cümlədən Bakıda milis xüsusi hüquqlar verildi, oktyabrın 13-də isə milis qüvvələri SSRİ Dövlət Təhlükəsizlik Nazirliyinin tabeçiliyinə keçirildi. Gizlin dinləmələr və izləmə, danosuluq genişləndi. Aparılan bu cür totalitar tədbirlər mətbuatın inkişafına böyük ongollor törətdi, yaradılılığı

oxular tərəfindən dəyərləndirilən, milli mövqeni müdafiə etməyə çalışan qələm adamları izlənilir, müxtəlif metodlarla cəzalandırılır, fəaliyyətlərinə qadağalar qoyulurdu. (57)

Ösəsiz represiyalar davam edirdi. Represiyanın əsas hədəfləri, ilk növbədə əsirlikdən qayıtmış müharibə iştirakçıları olurdular. Vətona qaytarılan keçmiş əsirlərin üzərində və "toləbələrin ohval-ruhiyyəsinə nəzarət" gücləndirildi. Buna görə də mətbuatda və başqa ideoloji töbliğat vasitələrində 1950-1955-ci illərdə dərc olunan əksər materiallarda 1937-ci ilin qanlı havası scəniləndirildi. Stalin şəxsiyyətinə pəroştiş formalasdırımaq 50-ci illər mətbuatının osas qayəsinə çevrildi.

Totalitar rejimin sərtləşməsinin təzahürlərindən biri elm, mətbuat, ədəbiyyat və incəsənət sahələri üzərində hakim ideologiyanın inhisarının daha da güclənməsi idi. XX əsrin tarixinə aid tədqiqatlar ÜİK(b)P tarixinin qısa kursunun təsiri altında qaldı, tarixi həqiqət və faktlar saxtalaşdırıldı. Həqiqəti yazmaq cəhdlərinin qabağı müxtəlif cəza üsulları ilə alınındı.

AKP MK-nın katibi M.C.Bağırıov mərkəzin apardığı ideoloji sistemi Azərbaycanda möhkəmləndirirdi. Ona bu işdə Markaryan, Qriqoryan, Yemelyanov-Barşov və Sumbatov Topuridze, Atakişey hər cüro kömək edirdi. 1937-ci ilin qanlı represiyasından qurtulan Səməd Vurğun, Üzeyir bəy Hacıbəyli, Əbülləhəsən Ələkbərzadə, filosoflardan Heydər Hüseynov təqiblərin əsas obyektləri idi.

İstedadlı filosof, görkəmli alim və ictimai xadim, akademik Heydər Hüseynovun 1949-cu ildə çap olunan "Azərbaycanda XIX əsr ictimai və fəlsəfi fikir tarixindən" əsəri Stalin mükafatına layiq görüldü. Elmi tutumuna görə ictimaiyyət tərəfindən maraqla qarşılanmış kitabda "Şamil horəkatı, müridizm, guya Rusiya xalqına qarşı mübarizo kimi qiymətləndirildi, inəhz buna

57. "Azərbaycan tarixi". VI cild. Bakı. Elm 2008. səh.130

görə Stalin mükafatı hökumətin qərarı ilə loğv olundu. Heydər Hüseynov ağır təqiblərə məruz qaldı, üzləşdiyi çotinliyə, monəvi sarsıntıya görə intihar etdi.

Ədəbi jurnallar, teatr repertuarları və kino sənəti haqqında ÜİK (b) MK-nın 1946-1948-ci illərdə qəbul etdiyi qorarlarda bədii formanın “yüksek ideyalara” tabe etdirilməsinin “geniş programı” verildi. Ədəbiyyat və incəsənətdə fördiliyə, milliliyə “formalizm” damgası vurulurdu. Sosialist realizmin ideoloji qəlibindən kənara çıxmış, comiyyyətin həyatında mövcud olan nöqsanlardan, ziddiyiyətlərdən danışmaq olmazdı.

1953-cü il martın 5-də totalitar-avtoritar sovet sisteminin başında dayanan İ.V. Stalinin vəfatından sonra hakimiyyət uğrunda mübarizə başladı və həmin ilin sentyabrında ölkənin siyasi elitəsində köklü dəyişikliklər baş verdi. Hakimiyyətə gələn N.S.Xuruşşov Sov.İKP MK-nın katibi kimi rəhbərlik etdiyi partiya strukturlarının, ali horbi elitanın, güc strukturlarının köməkliyi ilə hakimiyyəti ələ keçirməyə cəhd göstərən L.P.Beriyani və onun əlaltılarını aradan götürdü, stalinizm tərəfdarlarını hakimiyyətdən kənarlaşdırmağı bacardı.

N.S.Xuruşşov 1953-cü ilin sentyabr ayında Sov.İKP MK-nın birinci katibi seçildi. Mərkəzdə baş verən hakimiyyət dəyişikliyi Azərbaycanda da baş verdi və M.C.Bağırıov 1953-cü ilin 12-13 iyul tarixli Azərbaycan KP MK və Bakı Komitəsinin birgə plenumunda vəzifəsindən kənarlaşdırıldı və bir müddətdən sonra höbsə alındı.

N.S.Xuruşşovun hakimiyyətə gəlişi ilə Stalin şəxsiyyəti haqqında mətbuatda formalasdırılan mifin aradan qaldırılmasına cəhdələr edildi. İttifaq respublikalarının mərkəzi mətbuat orqanlarında “tarixdə şəxsiyyətin rolu haqqındaki Marksizm-Leninizm anlayışının” izahı aparıldı. Şəxsiyyətə pərostişin partiya

həyatında kütlələrin rolunun azaldılması kimi dəyərləndirildi və Stalinin xilaskar obrazı və iri portretləri mətbuat səhifələrindən çıxarıldı.

1954-cü il fevralın 14-16-da Azərbaycan KP-nin XX qurultayı keçirildi və akademik İ.D.Mustafayev MK-nin birinci katibi seçildi. Sadıx Rəhimov Azərbaycan SSRİ Nazirlər Sovetinin sədri, yazıçı Mirzə İbrahimov Ali Sovetin Rəyasət Heyətinin sədri təyin olundular.

İ.D.Mustafayev, M.İbrahimov, S.Rəhimov və həmkarları yeni şəraitdə respublikanın, xalqın vəziyyətini yaxşılaşdırmağa, mili-mənəvi dəyərlərin, mədəniyyətin, elmin inkişafına çalışır, bu yönələ bir sıra tədbirlər həyata keçirildilər. Mərkəzin təlimatına, göstərişlərinə uyğun olaraq Azərbaycanda da stalinizmin ortaya qoyduğu şəxsiyyətə pərostişin aradan qaldırılmasına yönəlik addımlar atmağa başlıdlar. Az da olsa görülən bu işlər mətbuatın işinin canlanmasına səbəb oldu, yeni nəşrlərin çapı planlaşdırıldı.

Azərbaycanda liberal düşüncə sahibi olan ziyalıların hakimiyyətə gəlişi ilə comiyyətdə baş verən liberallaşma ədəbiyyatda olduğu kimi mətbuatda da əvvəllər qadağan olunan bəzi mövzuların işıqlandırılması imkanlarını yaratdı. İndiə qədər dövlət sırrı sayılan bir çox məsələlər mətbuat səhifələrində çıxarıldı, sistemli şökilda olmasa da, qadağan edilən sahələr barosında publisistik, elmi-tarixi materiallar çap olundu. Lakin hadisələrin sonrakı gedisi onu göstərdi ki, sovet rəhbərliyi qadağaların aradan götürülməsinə hələ hazır deyil. 1957-ci ilin aprel ayının 3-də Sov.İKP MK katibliyi “Qlavlitin işi haqqında” qərar qəbul etdi. Qərarda dövlət sırrı sayılan məlumatların vahid siyahısının hazırlanmasından, mövcud qadağalar sisteminin köhnəliyindən və onun dəyişdirilməsi zərurötündən danışılsa da, nəticə etibarı-

lə siyahıda heç bir yenilik olmadı. Qorarda SSRİ Qlavlitinə tapşırıldı ki, ildə bir dəfə olaraq olaqodar nazirliklərə birlikdə, vaxtaşırı senzor məhdudlaşdırılmasının əhatəsinə daxil olan məsələlərə baxınılar. Qlavlit işinin təkmilləşdirilməsində sovet rəhbərliyinin ehtiyatlı hərəkəti ona əsaslanırdı ki, qəbul ediləcək qərar dünyada SSRİ-nin azad sözü, mətbuatı böğməq cəhd kimi qiymətləndirilməsin. Mərkəzdə aparılan senzor məhdudlaşdırılması ilə bağlı işlər Azərbaycanda da hoyata keçirildi.

1957-ci ilin may ayının 17-də AKP MK bürosunda yerli qlavlit işi müzakiroyo çıxarıldı və qorar qəbul olundu. Bu qorarda əsasən Azərbaycan SSRİ Qlavlitindəki nöqsanlar, mətbuatda dövlət sirlərinin mühafizosundakı çatışmazlıqlar əksini tapdı. Senzorların məsuliyyətsizliyi ilə bağlı qorarda deyilirdi: "Elə senzorlar vardır ki, onlar öz vozifolərino formal yanaşır, müasir şəraitdə sovet senzorunun əhomiyətini və mosuliyyətini düzgün dərk etmirlər və belə hesab edirlər ki, indiki zamanda mətbuatda hərbi və dövlət sirlərinə nozərəti guya zəiflətmək olar. Buna görə də qəzetlərə, jurnallarda, kitablarda gedən sohvlorın aradan qaldırılması üçün heç bir tədbir görmürlər. Belə ki, senzorun günahından 1957-ci ilin əvvəlində "Sosialist Sumqayıtı" qəzetində bir sıra müəssisələrin istehsal gücü barəsində dövlət sirri sayılan məlumatlar getmişdi. Büronun qorarının sonunda yazılırdı: "Senzorların işi elə toşkil olunmalıdır ki, hərbi və dövlət sirri sayılan məlumatların mətbuatda elan olunmasına istisnəsiz olaraq on kiçik imkan belə qalmasın". (58)

Ictimai-siyasi ab-havanın mülayimləşməsi, milli-mənəvi döyrlərə qayıdış, qadağan olunmuş klassik Azərbaycan şair və yazıçıların əsərlərinin çapı şəraitində respublikada Azərbaycan dilinin rəsmi dövlət dili statusunun təmin olunmasına təşəbbüs

58. "Qlovlitin işi barədə", AKPMK bürosunun qorarı. 17.05.1987. ARKİSPİHDA. Fond 1. siy. 44. iş 70. vərəq 111-113



edildi. Azərbaycan SSR Ali Sovetinin sədri, yazıçı Mirzə İbrahimov "Kommunist" qəzetində dövlət idarələrində Azərbaycan dilinin işlənməsi ilə bağlı konkret dəlil, faktlarla çıxış etdi. Bundan sonra məsəlonun mətbuatda açıq müzakiroşı keçirildi. 1956-ci ildə Azərbaycan SSR Ali Soveti 1937-ci ildə qəbul edilmiş Konstitusiyaya respublikada dövlət dilinin Azərbaycan dili olması barədə maddə əlavə etdi. Rəsmi sənədlərin, karguzarlıq işlərinin Azərbaycan dilində aparılması üçün konkret tədbirlər görüldü. Azərbaycanlı elmi işçilərin, aspirantların sayı xeyli dərəcədə çoxaldı.

Azərbaycan mədəniyyətinin və dilinin töbliğiini genişləndirmək məqsədi ilə 1957-ci ildə Azərbaycan SSR Nazirlər Soveti yanında radio və televiziya komitəsinin fəaliyyəti gücləndirildi və rəhbərliyinə yeni yaradıcı qüvvələr cəlb edildi. Sentyabr ayının 10-da AKP MK bürosu radio və televiziya komitəsinin tərkibi haqqında qərarı təsdiq etdi. Bununla yanaşı, "Azərbaycan kommunisti" jurnalının redaksiya heyəti dəyişdirildi.

1957-ci ilin dekabrın 4-5-də "Ədəbiyyat və incəsənət sahələrinin xalqın həyatı ilə sıx əlaqəsi uğrunda" adı altında respublika fəallarının yığıncağı keçirildi. Bu tədbirdə bütün yaradıcılıq təşkilatlarının rəhbərləri, tanınmış yazıçılar, şairlər, bəstəkarlar, rəssamlar iştirak edirdilər.

Tədbirdə geniş məruzə ilə çıxış edən "Ədəbiyyat və incəsənət" qəzetiñ redaktoru Qasim Qasimzadə icimai maraq kəsb edən məsələlərə toxundu. Q.Qasimzadə bildirdi ki, rəhbərlik etdiyi qəzetiñ respublikanın mədəni həyatı ilə əlaqəsini möhkəmləndirmək üçün oxucu məktublarına, rəylərinə geniş yer verilir. Redaktor misal olaraq orta məktəb müəllimi Bilqeyis Məmmədovanın klassiklərimizin əsərlərinin nəşr olunmaması barəsində yazdıığı məktubu tədbirdə səsləndirdi. Q.Qasimzadə bildirdi ki,

bu mövzu ətrafında müxtəlif peşə sahibləri olan 45 oxucunun rəyi qəzətdə nəşr olunsa da, mədəniyyət nazirliyi bu məsələni hələ də müzakirəyə çıxarıb qərar qəbul etməyib. Q.Qasimzadənin qaldırıldığı daha ciddi məsələlərdən biri də yeni doğulan uşaqlara qoyulan adlarla bağlı idi. Redaktor, yazıçı Q.Qasimzadə tössüf hissi ilə qeyd edirdi ki, milli yaddaşımıza, milli kimliyimizə zidd olan bu hal kəndlərimizdə kütləvi hal alıb, valideynlər uşaqlarına süni, qəbahətli adlar qoyur. Qəzətdə dərc olunan "Ana və atalarə açıq məktub" ciddi rezonans doğurmuşdu.

"Kommunist", "Ədəbiyyat və incəsənət" qəzetiñ, "Kirpi" jurnalı bu məsələni təhlil edib cəmiyyətə çatdırır, valideynlərə övladlarına ad verən zaman milli adların qoyulmasını tövsiyyə edirdi. Bu silsilə yazıldarda göstərilirdi ki, uşaqlarına Traktor, Sycəz, Razbor, MTS, Kolxoz, Pambıq, Noyabr, Sud, Raykom, Şanxay, Kitay kimi qondarma, millilikdən uzaq soyadların qoyulması dayandırılmalıdır. (59)

1957-ci ilin noyabrında uşaqlar üçün Azərbaycan dilində "Göyərçin" jurnalının nəşrinə qərar verildi. Əvvəlcə jurnalın "Kəpənək" adı ilə çapı nəzərdə tutulsa da, müzakirələrin gedişində "Göyərçin" adı üzərində dayanıldı. Uşaqların təlim-tərbiyəsi, onların dünyagörüşünün formalşeması üçün nəzərdə tutulan "Göyərçin" in çapının vacibliyi barəsində Ali Sovetin Rəyasət Heyatının sədri, yazıçı Mirzə İbrahimov 1957-ci ilin sentyabr ayının 17-də Azərbaycan KP MK-na yazırıdı: "Məktəbəqədər uşaqlar üçün Azərbaycan dilində "Murzilka" tipli rəngli "Kəpənək" adlı jurnalının çapını müzakirə etmənizi xahiş edirəm. Şəhərlərə və xüsusən kənd yerlərində bu yaşda olan uşaqların belə bir jurnalda ehtiyacı var. Onların tərbiyə olunmasında bu jurnal böyük rol oynaya bilər. Həmin jurnalın ayda bir dəfə buraxılmasını və hər nömrəsinin 12-16 sehifə həcmində olmasını məqsə-

dəyugun hesab edirəm". (60)

M.İbrahimovun bu təqdimat məktubunu əsas tutaraq Azərbaycan KP MK bürosu noyabr ayının 19-da Azərbaycan komsomolunun MK-nə icazə verdi ki, 1958-ci ilin yanvar ayının 1-dən etibarən "Göyərçin" nəşrə başlasın. Büronun qərarı ilo jurnalın hər sayı üçün 8 min manat qonorar fonda, 11 şəhəli işçi üçün 9.300 manat aylıq əməkhaqqı fonda müoyyənləşdirildi. Büro iclasında həmçinin Azərbaycan KP Naxçıvan Vilayət Komitəsinin orqanı olan "Şərq qapısı" qəzeti 1958-ci ilin yanvar ayının 1-dən etibarən nəşri həftədə 3 dəfədən 5 dəfəyə qədər qaldırıldı və tirajı 5 min nüsxədən 10 min nüsxəyə çatdırıldı.

Azərbaycan cəmiyyətinə milli ab-havanın qaytarılması, Azərbaycan dilinin dövlət dili statusuna edilən cəhd, mərkəz tərofinən dən ciddi təpki lərlə qarşılandı, Azərbaycan SSR rəhbərliyi millətçilikdə təsqirləndirildi. Sov.İKP MK Azərbaycanda partiya təşkilati işini yoxlamaq üçün Bakıya 26 nəfərdən ibarət komisiya göndərdi. Həmin günlərdə Moskvada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyüնə respublikanın "millətçi" rəhbərləri dəvət edilmədi.

1958-ci ilin yanvarın 28-də Azərbaycan KP XXII qurultayı öz işinə başladı. Qurultayı giriş sözü ilə Azərbaycan dilində açan İ.Mustafayev ölkənin iqtisadiyyatı, sohiyyəsi və tohsili ilə bağlı ətraflı çıxış etdi və moruzosinin bir hissəsində yaradıcılıq təşkilatlarının fəaliyyətindəki nöqsanlardan danışdı.

Qurultayda Mirzə İbrahimovun çıxışı böyük maraqla qarşılantıdı. Bu, M.İbrahimovun Ali Sovetin Rəyasət Heyətinin sədri və zifəsindən konarlaşdırıldıqdan sonra ilk çıxışı idi. Bu dəfə də M.İbrahimov dil və milli mədəniyyətlə bağlı məsələlərə toxundu, öz prinsipial mövqeyini ortaya qoydu və bildirdi ki, bədii

60. M.İbrahimov. Azərbaycan KP MK-ya. 17.09.1957. ARSPIHTA.
F.1. siy.44. iş 98. vərəq 20541.

ədəbiyyatda, mətbuatda və tərcümə sahəsində doğma ana dilino həssas yanaşılmır.

M.İbrahimov əsas diqqəti mətbuatın dili üzərinə yönəldi və qeyd etdi ki, bəzi qozetlərin dili qurudur, rəsmidir və onun sohifolorində Azərbaycan dilini korlayan savadsız ibarə və ifadələrə tosadüf edilir. Sonra yazıçı çıxışını tərcümə məsələlərinin üzərinə yönəldi: "Bu, tərcümə materiallarda özünü daha qabarlıq göstərir. Dövri mətbuatın tərcümə materiallarda dilin gözəlliyini və ahəngdarlığının təhrif edilməsinə yol vermək olmaz. Bizim qəzətlər çap materiallarının dilinə böyük diqqət yetirməlidirlər".

Sov. İKP MK-nın 1959-cu il iyunun 24-dən 29-na qədər keçirilən plenum heç bir əsas olmadan, qondarma ittihamlarla Azərbaycan rəhbərliyini ciddi tənqid etdi. Azərbaycan KP MK-nın 1959-cu ilin iyulunda keçirilən XI plenumunda İ.D.Mustafayev vəzifəsindən azad edildi, Vəli Yusif oğlu Axundov (1916-1986) Azərbaycan KP MK-nın I katibi seçildi.

Yeni mətbu orqanlarının yaradılması. Partiya işini təkmilləşdirmək, mövcud nöqsanları ciddi tənqid etmək üçün "Molla Nəsrəddin" məktəbini yeni məzmunda davamına, yeni satirik mətbu orqanı ciddi cəhətəyə vərdi. Məhz bunu nəzərə alaraq 1952-ci ildə "Kirpi" jurnalı nəşr olundu. Jurnalın ilk redaktoru Əvəz Sadiq oldu.

Əbülfəz Əli oğlu Sadiqov (Əvəz Sadiq) 1898-ci ildə Ordubadda maarifporvor ziyalı ailəsində doğulub, Bakıda ali təhsil alıb. Ərob və fars dillərini mükəmməl bilən Əvəz Sadiq 1920-ci il-dən pedoqoji fəaliyyətlə məşğul olub, 1925-ci ildən jurnalistik fəaliyyətinə başlayıb. 1925-1927-ci illərdə "Şərq qapısı" qəzeti 1952-ci ildə "Kirpi"nin baş redaktoru olub. 1952-ci ildə "Kirpi"nin baş redaktoru təyin

edilən Ə.Sadiq 1956-ci ilə qədər bu vəzifədə çalışdı.

“Molla Nəsrəddin” əmənənlərini davam etdirmək, cəmiyyətdəki nöqsanları üzə çıxarmaq, möhtəkirlərə, sovet quruluşunun əleyhinə olanlara qarşı mübarizəni əsas yaradıcılıq istiqaməti hesab edən “Kirpi” ilk sayından başlayaraq oxucular torofindən maraqla qarşılandı. Cəsarətli yazıları ilə oxucuların rövgətini qazanan Səməd Vurğun, S.Rüstəm, Süleyman Rəhimov, Əli Vəliyev, İsmayıllı Şıxlı, Əliağa Vahid, “Kirpi” ilə əməkdaşlıq edərək, öz satirik əsərlərini çap etdirdilər.

Əvəz Sadiqdan sonra jurnalı Qulam Məmmədli, Seyfəddin Dağlı, Salam Qədirzadə, Şamil Forzoliyev, Eyyaz Borçalı rəhbərlik etdi. Artıq bu şərəflə işi Polad Qasımov davam etdirir. “Kirpi”nin keçib-gəldiyi yaradıcılıq yolu ilə bağlı jurnalın məsul katibi Rüfət Əhmədzadə “Sovet kəndi” qəzetiñin 2 avqust 1977-ci il tarixli sayında yazır: “Böyük qələbolordən ilham alan “Kirpi” artıq 25 ildir ki, Azərbaycanın şəhər və kəndlərini, sənaye və kond təsərrüfatı obyektlərini qarış-qarış gəzir. Qələminin iti ucu ilə xalq malına göz dikənlərin, möhtəkirlərin, vəzifəsindən sui-istifadə edənlərin bərbozokluqlarını dağıdır, əmək-dən yayınları, müftəxorluq azarına tutulanları satira atəşinə tutur... Şəxsi mülkiyyətə, zəhmətsiz varlanmaya meyl, dini adət-əmənələrə kor-koranə sitayış, qadın və uşaqa fsodal münasibəti və sair belə mənfur qalıqlara qarşı “Kirpi” həmişə öz sözünü de-mişdir”.

R.Əhmədzadə jurnalın səhifələrini məzmunlu satirik şəkillər-lə bəzəyən rəssam Nəcəfqulunu da yubiley orəfəsində xatırla-yaraq onun yaradıcılığını örnək kimi göstərirdi.

1958-ci il yanvarın 10-da kiçik formatda “Bakı” qəzeti nəşr olunmağa başladı. Getdikcə oxucuların maraqla qarşıladı-ğı “Bakı”nın yaranmasının təşəbbüskarı, Azərbaycan jurnalist-

lərinin yetişməsində, püxtoləşməsində böyük rol oyan Nəsir İmanquliyev oldu. N.İmanquliyev bu qəzetə düz 30 il rəhbərlik etdi.

N.İmanquliyev qəzetiñin ilk sayında oxuculara müraciətlə qəlo-mə aldığı “Mühüm vəzifələr qarşısında” məqaləsinə yazırırdı: “Bakının sonayesini, kond təsərrüfatı və mədəniyyətini inkişaf etdirməkdə bu gündən başlayan “Bakı” axşam qəzetiñin də üzərindən çox böyük vəzifələr düşür. Qəzet partiya və sovet orqanla-rına hərtərəfli yardım göstərməli, şəhərimizin zəngin, rəngarong həyatını, Bakı zəhmətkeşlərinin yaradıcı əməyini, məişəti-ni, istirahətini dolğun və hərtərəfli işləşdirməlidir”. Mətbuatın sovet cəmiyyətdən mövqeyino diqqət çökən redaktor “kütłolərin seforbərliyi alınmasında” qəzətlərin böyük rol oynadığını göstərirdi: “Mətbuat partiyamızın ən uzaqvuran silahıdır. Kom-unist mətbuatı partiyamızın yüksək ideyalarını yayır”.

Qəzetiñin ilk sayının nəşri münasibəti ilə bağlı redaksiyaya ün-vanlanan xeyli sayıda təbrik məktubları da dərc olunub. Həmkar-larının qısa təbrik teleqramlarını ilk səhifədə yerləşdirən “Bakı”nın ikinci səhifəsi “milyon səsli, milyon canlı, milyon çırraqlı Bakı” başlığı ilə açılır. Mirzə İbarhimovun, Abdulla Şaiqin, Süleyman Rüstəmin təbrikleri xüsusən maraqlı görünür. M.İbra-himov “Bakı qəzeti” təbrikində yazır: “Azərbaycan mətbuatının tarixində şərəflə bir səhifə açılır. Gündəlik qəzətlərimizin sayı artır, yeni bir qəzet çıxmaga başlayır. Bu qəzet respublikamızın paytaxtı şəhər Bakının adı ilə çap olunacaq. “Bakı”. Axşam qə-zeti! Onun nəşr edilməsi ilə oxucularımızın coxdankı və şirin ar-zusu yerinə yetmiş olur”. A.Şaiq də bu təbriklərə qoşularaq qə-zətə romantik bir təbrik ünvanlaşmışdı: “Azərbaycan günü-gün-dən çıçəklənən bir laləzardır ki, bu laləzərin rəngbərəng, ən etirli güllərindən hörülülmüş çələngə bənzəyir. Qoy yeni “Bakı”

qozeti bu əzəmətli çölongin, mənim əziz vətənimin böyük nai-liyyətlərini göstərən həqiqi xalq qozeti olsun". Süleyman Rüstəm öz ürək sözlərini "Cürotli addımla" şeiri ilə bildirmişdi.

Qozet ilk sayından etibarən materialların yiğcamlığı ilə seçilir. İrihəcmli yazırlara demək olar ki, az təsadüf olunur. "Bakı" ilk Azərbaycan sovet mətbuatı orqanıdır ki, sonuncu bütöv səhifəsi reklama ayrılib. Müxtəlif teatrların afişaları, kitab ticarəti elanları, müəssisələrin xidmət təklifləri reklam səhifəsində dərc olunub.

"Dünənki səhər qozetlərində noşr olunanlar" rubrikasında qo-zet materiallarından xülasələr oxuculara çatdırılırdı. Qozetin "Oxular yazırlar", "Teatr", "Bakı"nın reydi", "Xarici xəbərlər" daimi rubrikalarında çeşidli yazılar işıq üzü görürdü.

Abdulla Şaiqin, Süleyman Rüstəmin, Sabit Rəhmanın, Mirzə İbrahimovun, Rəsul Rzanın, Hüseyn Abbaszadənin, Qabilin qo-lomindən çıxan bədii nümunələr, publisistik yazılar qozeto ron-garönglik gətirir, həm də oxucu marağını, rəğbətini artırırı.

"Bakı" Azərbaycan jurnalistikasına yeni imzalar, simalar, ori-jinal düşüncə tərzinə sahib jurnalistlər gətirdi. Səfər Məmmə-dov, Manaf Süleymanov, Əhməd Rəşidov, Adil Cavadlı, Kazım Ələkbərov, Çingiz Ələkbərov, Cəmşid Əmirov, Şamil Qurbanov, Rəfael Nağıyev, Cabir Novruz, rəssam Arif Əsgərov, Fazıl Rəhmanzadə və Nüsrət Kəsəmonli kimi qələm ohlinin yetişmiş-sində "Bakı"nın jurnalistika məktəbinin böyük rolü oldu. Öz ori-jinal yazı tərzi, üslubu ilə seçilən Şamil Şahməmmədov qozet-in müxbirliyindən redaktorluğa qədər yol keçdi.

"Bakı"nın qurucusu Nəsir İmanquliyev ömrünün sonlarına ya-xın jurnalist Zemfira Məhərrəmliyə verdiyi müsahibə maraqlı faktlarla zəngindir. "Bakı" zərurətdən yarandı" sərlövhəli mü-sahibədə N.İmanquliyev qozetin yaranması ideyasından, ilk sa-

yından inkişafınadək tənəzzül dövründən danışır:

...Hələ 50-ci ilin ortalarında, Mərkəzi Komitədə işlodiyim vaxtlarda Azərbaycan dilində şəhər qozeti çıxarmağın vacibliyi barədə məsələ qaldırmışdım təklifim bəyənildi, qəbul olundu. O vaxtkı rejimin tələblərinə uyğun olaraq şəhər qozeti yaratmaq barədə qərar təsdiq olunmaq üçün Moskvaya Sov. İKP MK-ya göndərildi.

...Mərkəzi Komitədən mərhum Şixəli Qurbanov mənə zəng çalıb bildirdi ki, şəhər qozeti açmaq barədə qəramızın Mosk-vadan təsdiqi gölib. Sevincimin həddi-hüdudu olmadı.

...Beş ay sürən hazırlıq işləri başa çatdı, yenice işıq üzü görən ilk axşam qozeti bakişiların görüşünə gəldi.

...Əlbəttə, qozetin ilk sayından başlayaraq şəhərimizin zəngin həyatını, bakişların qəhrəman əməyini, quruculuq işlərini işıq-landırır, rəngarəng, oynaq janrlardan istifadə edirdik. Başlıcası isə necə deyərlər, ətrafımıza güclü qələmlər toplamışdıq.

...Əvvəllər qozet kiçik formatda çıxırdı, tədricən tiraj artdı. "Bakı" reklam əlavələri ilə çap olunmağa başladı. 1962-ci ildən rus dilində "Bakı" qozetini də buraxmaq bizə müyəssər oldu.

...Büdcəyə fayda gətirən şəhər qozetlərimizin hətta ucqar ra-yonlarında belə abunəçiləri vardı, çoxlu oxucu məktubu alırdıq.

...Yaxşı ənənələr yaşayır. İstərdim ki, qozet maliyyə çətinlik-lərindən xilas olsun. Mövzu axtarışlarınızı genişləndirin. Operati-vliyi artırın. Axı indi çox şeyi sürət həll edir.

N.İmanquliyevin əsəri olan "Bakı" qozeti bu gün, də fəaliyyə-tini davam etdirir.

“Ulduz” jurnalının nöşri

Azərbaycan ədəbi ictimaiyyətin, xüsusilə gənc yazıçı və şairlərin marağına səbəb olan “Ulduz” jurnalının 1967-ci ilin yanvar ayında nəşrə başlaması ədəbi hadisə oldu. Azərbaycan Yazıçılar Birliyinin orqanı olan “Ulduz”un yaranmasında AKP MK katibi, yazıçı-dramaturq Şixəli Qurbanovun böyük xidmətləri var. Jurnalın əvvəllər Süleyman Rüstəmin baş redaktor, Əliağa Kürçaylınnın məsul katib təyin olunması növərdə tutulsa da, Mərkəzi Komitədə aparılan müzakirələrdə bu qərar dəyişdirildi, baş redaktor vəzifəsinə müvəqqəti olaraq jurnalın məsul katibi filologiya elmləri doktoru, Respublika mükafatı laureatı Yasif Nəsirli təyin olundu. Y.Nəsirlinin müvəqqəti baş redaktorluğu yarım il çəkdi.

Dövrün bütün mətbu orqanları kimi “Ulduz”un yanvarda işıq üzü görən ilk sayı “Bütün ölkələrin proletarı, birloşın” şəhəri ilə işıq üzü gördü. Moskvadan, Ukraynadan jurnalın çapı münasibəti ilə göndərilən təbriklər, 1917-ci ildən Sov.İKP üzvü Müseyib Dadaşovun ürək sözləri, Azərbaycan LKGİ Mərkəzi Komitəsinin birinci katibi Elmira Qafarova ilə müsahibə dərc edildi. İlk sayının çapını Yasif Nəsirli belə xatırlayır: “Ulduz” 1967-ci ilin yanvarında 96 səhifə çıxmışdı. YB-nin ovaxtkı rəhbərliyi qonorar azlığıni bəhənə edib, jurnalı 48 səhifə çap etmək qərarına gəldi. Balaca bir hiylə işlətdim, rəhbərliyə bildirdim ki, jurnal artıq çap olunur. 48 yox, 58 səhifəni keçib. İndi dəzgahı yalnız 64-cü səhifədə dayandırmaq olar. Halbuki heç bir səhifə çap olunmamışdı. YB-nin rəyasət heyətində bu məsələ müzakirə olunanandan sonra biz jurnalı 48 səhifə buraxmağa söz verdik,

amma əməl etmədik. Bundan əlavə 2-ci nömrəni 800 nüsxə buraxmaliydi, bu rəqəm də 15 minlə əvəz olundu. Bu da çox böyük söz-söhbətə səbəb oldu”. (61)

Jurnalın ilk saylarında görkəmli bəstəkar Fikrət Əmirovun “Gənclərə ürək sözüm” müraciət-məqaləsi gənclərin milli məsələmizi sevməsi arzusu üzərində köklənilər. Sözləri Hikmet Ziyaya, musiqisi Ağabacı Rzayevaya məxsus olan, jurnalın nübar sayına həsr olunan “Ulduzum” mahnısı notla birgə çap edilib. Həmin dövrədə gənc olan Nəriman Həsənzadənin “Ulduz” şeiri də jurnalın ilk sayında oxuculara çatdırılıb. Jurnalın ilk sayının ilk səhifəsi isə yazıçı Qılman Musayevin (İlkin) “Dəniz yuxusu” həkayəsi ilə açılır, nəşr, poeziya, tərcümə, incəsənət yenilikləri, satira-yumor rubrikaları bir-birini əvəzləyir.

“Ulduz”un ilk sayıları 15 min nüsxə ilə çap olundu.

1967-ci ilin mayından jurnalın rəhbərlik istedadlı şair Cabir Novruza həvalə edildi. Həmin ilin avqust ayınadək jurnal redaksiya heyəti tərəfindən nəşr olunurdusa, artıq C.Novruzun baş redaktorluğu ilə çap edildi. Redaksiya heyətinə isə Elçin Aslanov, Ağamusə Axundov, Əkrəm Əylisli, Məmməd İbrahim, Anar Rzayev, Faiq Muğanlınski, İsmayıllı Şixli daxil idi. Yasif Nəsirli məsul katib kimi fəaliyyətini davam etdirirdi.

Jurnalın 40 illik yubileyi ilə bağlı “Ulduz”un sabiq baş redaktorları” rubrikasında Hicranın hazırladığı reportajlar, müsahibələr, xatır yazılarda xeyli maraqlı faktlar var. Azərbaycan KP MK katibi Şixəli Qurbanovun jurnalın nəşri ilə bağlı xidmətlərini xatırladan “Ulduz”un sabiq baş redaktoru Abbas Abdulla müsahibəsində o dövrün bəzi intriqalarını xatırlayır: “Ulduz”un ilk baş redaktoru Cabir Novruz olub. Onun necə baş redaktor olmasını mənə Şixəli müəllim rəhmətə gedəndən sonra Salam

Qədirzadə danişdi. Bir gün Şixəli müəllim bir məclisdə məsələni açıqlamış, demişdi ki, “Ulduz”a baş redaktor təyin olunmasını Vəli Axundov (o dövrə Azərbaycan KP MK-nin birinci katibi idi - A.A.) isteyir. Yelistarov deyir ki, “Gənclik” jurnalına gənc redaktor lazımdır və Əfqan Əsgərov bu vəzifəyə məsləhət görür. Mən də deyirom ki, gənc deyirsinizsə, Abbas Acalov olsun. İstedadlı şairdir, tənqidçidir, bir neçə dil bilir... İlk etiraz edən Nəbi Xəzri olub. O deyib: “Abbasə çox tezdir. Mən məsləhət görürəm ki, Cabir Novruz olsun. Bir müddət işləsin, sonra baxarıq. Şixəli müəllim razılaşır və beləcə, Cabir Novruz redaktor təyin olunur”.

Çətin bir dövrə jurnalın rəhbərliyinə gətirilən filologiya elmləri doktoru, tənqidçi Akif Hüseynov təyinati barəsində maraqlı faktlar açıqlayır: “Mənim redaktor təyin olunmağım gözlənilməz oldu. Yazıçılar İttifaqından İmrən Qasımov vermişdi namizədiyimi. Ovaxtadək deyim ki, tanımirdim heç onu. Yəqin ki, YB-nin söri Mirzə İbrahimovla razılışdırılmışdı təyinatımı. Ancaq onu deyim ki, redaktor olduğum müddətdə Yazıçılar İttifaqının təzyiqini, göstərişini görmədim”. (62)

İlk dəfə baş redaktorluğa namizədliyi irolu sürülən Abbas Abdulla Yusif Səmədoğludan sonra “Ulduz”un 12 il baş redaktoru kimi çalışdı. Gənc, istedadlı yazıçıları, tənqidçiləri jurnalda cəlb etdi. Ondan sonra bu vəzifəyə Ələkbər Salahzadə təyin edildi.

Sonralar Akif Hüseynov, Əhməd Cəmil, Yusif Səmədoğlu, Abbas Abdulla, Ələkbər Salahzadə bu vəzifəni uğurla apardılar.

Azərbaycanın müstoqilliyi ərofəsində jurnalın nəşrində müəyyən fasılələr yarandı. Sonralar Azərbaycan Yazıçılar Birliyinin bir sıra mətbü nəşrləri kimi “Ulduz” dövlət büdcəsindən maliyyələşən nəşrlərin sırasına daxil edildi. Hazırda jurnal yazıçı-dramaturq Elçin Hüseynbəylinin rəhbərliyi ilə işiq üzü görür.

Daha çox gənc ədəbi nəşrin yaradıcılığına yer verən “Ulduz” cəmiyyətin orta və yaşılı təbəqəsinin, o cümlədən bölgələrdə yaşayıb-yaranan qələm adamlarına da diqqətlə yanaşır, onların əşərlərini çap edir. Jurnalın “Axtarış”, “Tənqidçi ilə yazıçı üzüüzə”, “Qadın sözü”, “Anım”, “Nostalji”, “Teatr”, “Tərcümə”, “Internet mozaika” adlı rubrikalarında oxucuların tələblərinə uyğun yazılar əksini tapır.

1970-80-ci illərin mətbuatı

1969-cu il iyulun 14-də Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin plenumunda Heydər Əlirza oğlu Əliyev Azərbaycan KP MK-nin birinci katibi seçildi. Bununla da xalqın tarixində yeni dönüş başlandı, mədəniyyət, incəsənət, elm, təhsil və mətbuat sahəsində milli-mənəvi dövrlərə qayıdış və tərəqqi müşahidə edildi.

Mərkəzə normal, isti münasibətlər qurmadan respublikanın problemlərini xalqın istəklərinə uyğun şəkildə yerinə yetirməyin mümkünşüzlüyünü gözəl bilən Heydər Əliyev reallıqları nəzərə alaraq ölkənin milliləşmə, iqtisadi inkişaf prosesini ustalıqla həyata keçirdi. (63)


Hakimiyyətdə olduğu sovet dövrünü xatırlayan Heydər Əliyev sonralar deyirdi: "Biz sovet rejimində yaşayırıq. Məgər biz bu rejimi dəyişdirə bilərdik? Amma iş orasındadır ki, bu rejim altında olsaq da, sən xalqın, millətin üçün nə edirsin. Əgər bu rejimi dəyişdirə bilmirsənse, onda onun imkanlarından istifadə edib xalqına kömək göstər. Mən bunu etdim. Azərbaycan o illərdə çox yüksəkliklərə qalxdı". (64)

1969-cu ilin iyulundan 1982-ci ilin dekabrınadək Heydər Əliyev sədrliyi altında keçirilən AKP MK bürosunun demək olar ki, bütün iclaslarında tək sənayenin, kənd təsərrüfatının problemləri deyil, xalqın tarixi, mədəniyyəti, ədəbiyyatı və mətbuatının çətinlikləri aşadırılıb, milli-tərəqqiyə yönələn mühüm qərarlar qəbul edilib.

Heydər Əliyev Azərbaycan jurnalistikasının inkişafına da xüsusi qayğı ilə yanaşır, yaradıcı insanlarla ünsiyyət qurur, mövcud

63. Musa Qasımlı. "Heydər Əliyev - İstiqlala gedən yol". (1969-1987-ci illər) Bakı. 2006. səh.25.

64."Azərbaycan beynəlxalq aləmdə". III cild. Bakı. 1998. səh.572



problemlerin həllinə yönəlik qərarların qəbuluna çalışırdı. İstedadlı qələm sahiblərini yüksək qiymətləndirir, onların potensialının ortaya qoyulması üçün bütün imkanlar yaradırdı. Mehəz bu dövrdə H.Əliyevin yaratdığı imkanlar hesabına Ə.Əylisli "Azərbaycan" jurnalına redaktor təyin olundu, Anar "Qobustan" top-lusunu buraxdı. Əvvəlki illərdə Azərbaycan mətbuatına ayrılan xərclər Mərkəz tərəfindən azaldığından yaşanan çətinliklər aradan qalxdı. Sov. İKP MK-nın qərarı ilə 1959-cu ilin yanvar ayında Azərbaycanda qəzet və jurnalların nəşrinə ayrılan xərclər azaldığından nəşriyyat və poliqrafiya sahəsində geriləmələr müşahidə olunurdu. H.Əliyev hakimiyətə gəldikdən sonra Azərbaycan mətbuatının imkanları genişləndi, jurnalistlərin sosial vəziyyətində irəliləyişlər müşahidə olundu, yeni nəşrlər meydana çıxdı.

70-ci illərin əvvəlində ölkədə müxtəlif dillərdə çap olunan 118 qəzet, 128 jurnal tipli nəşrlər içərisində azərbaycanca nəşrlər üstünlük toşkil edirdi. Belə ki, ana dilində 84 qəzet və 23 jurnal nəşr olunurdu. (65)

1971-ci il noyabrın 19-da Aktyorlar Evində Azərbaycan jurnalistlərinin IV qurultayı keçirildi. Nümayəndələr Sov.İKP MK-nın XXIV qurultayının tarixi qərarları ilə əlaqədar kütləvi informasiya vasitələri qarşısında duran vəzifələri müzakirəyə çıxardılar.

Tədbiri Azərbaycan Jurnalistlər İttifaqı İdarə Heyətinin sədri İ.Nəzərov açdı və öton qurultaydan sonra ölkə KİV-lərinin vəziyyətini konkret faktlara təhlil etdi. Qurultayda Heydər Əliyevin təbrik oxundu. Təbrikdə deyildi: "Mətbuat, televiziya və radio işçiləri daim öz çıxışının ideya-bədii səviyyəsini, tosırının artırılması, fəhlə-kəndli müxbirləri ilə, bütün oxucu, dinləyici,

65. Musa Qasımlı. "Heydər Əliyev - İstiqlala gedən yol". (1969-1987-ci illər) Bakı. 2006. səh.224.

tamaşaçı kütləsi ilə əlaqələri daha da genişləndirməli və möhkəmləndirilməsinin qayğısına qalmalıdır".

Sonra Təftiş Komissiyasının sədri Əjdər Xanbabayevin məruzəsi dinlənildi.

SSRİ Jurnalistlər İttifaqının katibi V.M.Peskov Sovetlər İttifaqının jurnalistləri adından təbrik nitqi söyləyərək mərkezi mətbuat orqanları ilə əlaqələrin inkişaf etdirilməsinin vacibliyini vurğuladı. Hesabat məruzəsi ilə çıxış edən Azərbaycan Jurnalistlər İttifaqı İdarə Heyətinin birinci katibi İ.Nəzərov mətbuatın qarşısında duran vəzifələri sadalayır və peşə prinsiplərini önə çəkirdi: "Yaxın keçmişdə buraxılan sahvlər və nöqsanların ləğv olunması üçün Azərbaycan KP MK-nin yeritdiyi xətti müdafiə edən jurnalistlər daha kəskin və prinsipial çıxış etməyə başlamalıdır".

Natiq "günün vacib məsələlərinin parlaq şökildə işıqlandırılması üçün" jurnalistikanın bütün prinsiplərindən istifadə etməyi vacib hesab edirdi.

Qurultayda jurnalistlərin peşəkarlığının artırılması, onların bilisi, nəzəri və praktik hazırlığı əsas diqqət mərkəzinə götürüldü.

Noyabrın 20-də Azərbaycan Jurnalistlər İttifaqının yeni seçilmiş İdarə Heyətinin plenumu keçirildi. Plenum AJİ-nin 13 nəfərlik rəyasət heyətini seçdi, yenidən İ.Nəzərov İdarə Heyətinin birinci katibi təsdiqləndi. K.Rəhimov və O.Salamov İdarə Heyətinin katibləri, N.Babayev, Q.Babayan, Y.Qurviç, V.Zubrev, C.İldırımzadə, R.Mahmudov, M.Okulov, A.Quliyev, L.Tahirov, Q.Yusifzadə rəyasət heyətinin üzvləri seçildilər. *

70-ci illərin jurnalistikasının qarşısında duran problem və vəzifələri barədə İ.Nəzərov "Ödəbiyyat və incəsənət" qəzetiinin 5 may 1973-cü il tarixli sayında geniş məqalə ilə çıxış etdi. Müəllif məqalədə göstərirdi ki, dövri mətbuatda jurnalistikanın nozə-

ri məsələlərinə aid məqalələr az verilir, qabaqcıl təcrübə məqsəd və aydınlığı ilə işıqlandırılır. Bəzi qəzet və jurnalların yaradıcılığına toxunan müəllif yazdı: “*Bir çox qəzet redaksiyaları öz çıxişlarının təsiri və nəticəsi uğrunda zəif mübarizə aparırlar. Qəzet hadisələrin passis qeydcisi deyildir. Yaziların təsiri uğrunda mübarizə qızətin hörmətini yüksəldən, ona mübarizlik ruhu verən və onun təşkilatlıq məharətini təmin edən vacib şərtlərdən biridir. Dərc olunmuş yazı cavabsız, nəticəsiz qaldıqda qəzet öz müəllifinin də, öz oxucusunun da nəzərində gücsüz görünür*”.

70-ci illərin ortalarından başlayaraq Azərbaycan mətbuatının tarixi ənənələr əsasında inkişafına diqqət artırıldı.

Azərbaycan Dövlət Universitetinin müəllimi, 10 ilə yaxın “Sovet kəndi” qəzetiňin baş redaktoru İsləmiş Nəriman Zeynalovun 1973-74-cü illərdə iki cilddə “Azərbaycan mətbuatı tarixi” kitabı nəşr olundu. İctimaiyyət terəfindən maraqla qarşılanan kitablar jurnalistik fakültəsi tələbələrinin və mətbuat tarixi ilə maraqlananlar üçün yeganə vəsait idi.

Azərbaycan milli mətbuatının bünövrədaşı olan “Əkinçi” qəzetiňin 100 illiyi ilə bağlı Azərbaycan KP MK bürosunun 1976-ci il 10 fevral tarixli qərarı mətbuat tarixinin araşdırılması sahəsində aparılan işləri sürətləndirdi. “Əkinçi”nin 100 illiyinin geniş keçirilməsi respublikanın ədəbi həyatında və mətbuat tarixində mühüm rol oynadı.

“Qobustan” toplusunun nəşri. 1969-cu ilin yanварında çapı planlaşdırılan “Qobustan”ın ilk sayında nəzərdə tutulan mövzular, toplunun ideyası, formatı, yaradıcılıq əlaqələri barəsində məlumatı məsul katib Vidiadi Paşayev “Ədəbiyyat və incəsə-

nət” qəzetində açıqladı. (66) Hələlik Azərbaycanda bu biçimdə dərginin olmadığını diqqətə çatdırın V.Paşayev üz qabığının toplunun adına uyğunlaşdırıldıqını qeyd edərək yazdı: “Bislərdə bu biçimdə dərgi olmayıb. Üz qabığında Qobustan qaya şəkillərindən olan yallı rəqsinin fotosundan biri bəzəyəcək. Bu gərək təsadüf sayılmasın, göydəndüşmə görünməsin. Qobustan qaya rəsmi qədimlik rəmziidir”.

İlkin olaraq on çap vərəqində çapı planlaşdırılan toplunun il ərzində dörd sayının işıq üzü görməsi - qış, yaz, yay və payız nömrələrinin nəşri nəzərdə tutuldu. “Qobustan”ın yaradıcılıq istiqamətlərini konkretləşdirən V.Paşayev bu barədə oxucuları məlumatlaşdıraraq yazır: “Toplunun səhifələrində bədii yaradıcılığın bir çox sahələri - musiqi, opera və balet, təsviri və tətbiqi sənət, kino, memarlıq estetika, sənət tarixi və nəzəriyyəsi ökəsini tapmalıdır. Belə bir genişliyin, mövzu bolluğuñun öz çətinlikləri var. Görək ögey-doğmaliq olmasın, ölçü hissi itirilməsin, hər nömrədə tonasüb saxlanılsın”. (67).

Əslində məsul katib kimi işe başlayacaq V.Paşayevin program və məlumat mahiyyəti bu məqaləsi oxucuların diqqətini toplunun nəşrinə cəlb etmək məqsədi daşıyırı.

V.Paşayev “Qobustan”ın beynəlxalq yaradıcılıq əlaqələrinə toxunaraq, Almaniya Demokratik Respublikasında çıxan “Təsviri sənət” qəzeti ilə qurulan yaradıcılıq ilişkilərində də söhbət açırdı: “Xarici qəzet və jurnallarla birbaşa körpü yaratmaq, yazılar, səhifələr dəyişmək o qədər də çətin deyil. Demokratik ölkələrin mətbuatı Azərbaycan incəsənəti ilə yaxından maraqlanır. Biz hələlik Almaniya Demokratik Respublikasında çıxan “Təsviri sənət” qəzetiňin əməkdaşları ilə əlaqə yaratmışıq. Yeni yetişən cavan tərcüməçilərin köməyi ilə başqa ölkələrlə də əlaqə

66. “Ədəbiyyat və incəsənət”. 1969-cu il 18 yanvar

67. “Ədəbiyyat və incəsənət” qəzeti. 18 yanvar 1969-cu il

saxlamağa imkanımız var”.

“Qobustan”ın dissertasiyalardan çıkışalar və quru elmi məqalələr məcmuəsi kimi nəş edilməyəcəyini, hər bir yazını anlaşılı dildə hazırlamağı, oxunaqlı forma, biçim tapılacağını qeyd edən müəllif oxuculara vəd verirdi: “Heç kəsdən gizli deyil ki, sənət terminolojimiz hələ ibtidai vəziyyətdədir. Sənətşünaslar ciddi elmi-nəzəri məsələlərdən anlaşılı dildə yazmağa çətinlik çəkirlər. İkinci nömrədən başlayaraq sənət terminləri sözlüyü verib, geniş müzakirə etməyi nəzərdə tutmuşuq”.

Toplunun dizayının, materialların yerləşdirilməsinin də fərqli olacağını qeyd edən V.Paşayev yazırıdı: “Toplumuz biçim cəhətdən də rəngarəng olacaq. Fotolar, rəngli şəkillər, rəsmlər, tez-tez dəyişən şriftlər, arakosmeler gərək “gözəllik ondur, doqquzu dondur” prinsipine cavab versin”.

Verilən vədlərə uyğun toplunun ilk sayı 1969-cu ilin dördüncü sayı, qış buraxılışı işiq üzü gördü. Azərbaycan Sovet Bəstəkarlar, Memarlar, Kinematoqrafçılar İttifaqlarının və Teatr Cəmiyyətinin nəşri kimi çap olunan “Qobustan”ın ön sözü esse janrında işlənmişdi: “*Qayalar əcaib heykəllərə bənzəyir. Onları gün vurub, külək döyüb, yağış oyub, vaxt yonub. Stun qaya. Laylay “qatlama” qaya. Bütfən qaya. Parçalanmış qaya. Tikə-tikə. Dik-dik. Hamar. Yasti. Dik. Yatmış qaya, şahə qalxmış qaya. Burada Qobustandır - qaya rəsmləriylə dünyada tanınmış Qobustan*”.

Təkcə bədiiyinə görə deyil, ictimai-siyasi məzmun daşıyan baş məqaləni əvəz edən essedə Azərbaycanın klassikləri, böyük şairləri, ictimai-siyasi xadimləri xatrlanırdı: “Tarix səhifələrində Hadinin diliylə desək, “övraqı-həyatda imza atan, iz qoyan millət bəxtiyardır. Dünyanın bu ölümsüzlük kitabında azori milletinin xətti var”.

Təkcə yazıların məzmunu deyil, tərtibat baxımından da fərqlənən “Qobustan”a ilk sayının nəşri ilə bağlı xeyli sayıda təbrikler ünvanlanmış, bu təbriklər də müxtəlif səhifələrdə müəllif imzalarıyla dərc olunmuşdu. Xalq yazarı Mirzə İbrahimovun təbriki daha yiğcam idi: “İncəsənət məcmuəsinin nəşr olunacağıını eşitdikdə nə qədər sevindim. Belə məcmuəyə bizim ehtiyacımız var”.

SSRİ Xalq artisti, Bəstəkarlar İttifaqının sədri Fikret Əmirov təbrik məktubunda xalqımızın mədəniyyətinin qədimliyini önə çəkirdi: “Xalqımızın mədəniyyəti həm qocadır, həm də dedikdə cavandır. Musiqimizin həm dünəni, həm də bu gündündən ürək dolusu, alnlaçlı danışa bilərik. Ümid edirəm ki, yeni toplu xalqımız xalqımızın oğul və qızlarının sənətini respublikamızdan uzaqlarda yayılmasına kömək edəcəkdir. Həsən Seyidbəyli, Qəmər Almaszadə, Niyazi, Rauf Hacıyev, Rəsul Rza, Mikayıl Hüseynov da toplunun nəşrini incəsənətimizin, mədəniyyətimizin inkişafı və təbliği üçün atılan ən mütorəqqi addım hesab edirdilər. Süleyman Rüstəmin təbriki də digər həmkarlarından fərqlənmirdi: “Mən “Qobustan” toplusunun nəşr olunmasını sənət aləmi üçün böyük hadisə hesab edirəm. Yeni toplunun hər nömrəsini hazırlamaq, yeni roman, poema və başqa əsər yazmaq ki mi çətindir. Bu iş hamımızdan məhəbbət tələb edir”.

Qocaman şairin yazdığı kimi, “Qobustan” ilk sayından etibarən, Anar başda olmaqla kollektivin məhəbbəti ilə hazırlanıb, çap edildi. Mövzuların işlənməsi, problemin cəmiyyətə təqdim etdərək orqanların yaradıcılıq işindən seçilirdi. “Azərfilm-69” reportajı sanki kino ssenarisi təsiri bağışlayırdı. “Azərfilm” kinostudiyasının ssenarı kollegiyasının baş redaktoru Yusif Səmədoğlu sanki titirdə oxuyurdu: “Keçən il. Üç filmin çəkilişi başa çatdı. “Uşaqlığın son günü”, “Mən ki, gözəl deyildim”,

“Qanun naminə”, “Müharibənin 1001-ci gecəsi” (“Bizim Cəbiş müəllim” filmi - A.A.), “Bir cənub şohörində”, “Doli Kür” bu il göstəriləcəkdir”.

Rasim Əfəndinin “Azəri sənət nümunələri Avropa muzeylərində” tədqiqatı tarixin müxtəlif mərhələlərində Azərbaycan sənətkarlarının hazırladıqları sənət əsərlərinin xaricə aparılmasından bəhs edir. Maraqlı tarixi faktlarla zöngin olan araşdırma oxucunu qədim mədəniyyətimizin dünyada etirafı üstündə kökləyir.

Jurnalın mündericatının ana dilimizlə yanaşı, ərəb əlifbasında və ingilis dilində çap olunması da kollektivin yeniliklərindən sayıyla bilər.

Azərbaycan mədəniyyətinə, incəsənətinə, kino sənətinə yeni milli baxış ortaya qoyan, ölkənin qədimliyini, milli-mənəvi dövrlərini təbliğ edən və on əsası da müasir jurnalistikən formalaşmasına çalışan “Qobustan”çılar Mərkəzin təqibi, təzyiqi ilə üzləşməli oldu. Baş redaktor Anarın topluya yeni milli nəfəs vermesi, ortaq türkçənin imkanlarından yararlanması barəsində mərkəzə ötürülən danoslar yaradıcılıq işinin keyfiyyətinə tösis edirdi. “Qobustan”ın nəşrinə ongöllər yaradılır, uzun-uzadı sensor çəkişmələri, qadağalar çox çətinliklə aradan qaldırılırdı.

Xalq yazıçısı Anar “Qobustan”a baş redaktorluq etdiyi illərdə özünün və redaksiya işçilərinin, o cümlədən toplunun müəlliflərinin qarşılılığı çətinlikləri xatırlayaraq bu işdə “sapı özümüzdən olan baltaların” xüsusi canfəsanlığını qeyd edir: “Qobustan”ın bir nömrəsində Qubad Qasimovun Üzeyir Hacıbəyli haqqında xatirələrini vermək istəyirdik. Yazının bir yerində Üzeyir boyin də iştirak etdiyi qonaqlığın iştirakçıları sırasında Əli bəy Hüseynzadənin də adı çəkilmişdi və yalnız buna görə materialın dərc olunmasına icazə verilmədi. Mənə “Qobustan”da yenə

pantürkistlərin təbliğiylə möşgül olursunuz” ittihamı verildi. (68)

“Qobustan”ın üçüncü sayında Anar Parisə etdiyi səfərdə Ə.Hüseynzadənin oğlu rəssam Səlim Turanın yaradıcılığından danışır, bu böyük şəxsiyyətin oğlunu Vətəni Azərbaycanda görməyi arzulayırdı.

Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev “Qobustan”ın nəşrinə dəstək olur, yeri gələndə onları çətinliklərdən xilas edirdi. Bu barədə Heydər Əliyev haqqında yazılan xatirələrin birində deyilir: “Bir dəfə Moskvada olanlar deyirlər ki, “Qobustan” jurnalında yazılıb ki, Nəriman Nərimanov Lenində böyükdür. Amma o, deyilənlərə inanmir. Jurnalı götürüb baxırlar. Görürlər ki, həqiqətən yazıçı İsa Hüseynov yazıb ki, Nərimanov Lenin deyil, ondan da böyükdür. H.Əliyev Moskvadakılara deyir ki, yazıçıdır, yazıb. Onları birtəhər yola verir”. (69)

“Azərbaycan təbiəti” jurnalının nəşri. Respublika Təbiəti Mühafizə Cəmiyyətinin təsisçiliyi ilə işiq üzü görən “Azərbaycan təbiəti” jurnalının ilk sayı barəsində “Müxbir” jurnalının 1975-ci il tarixli 11-ci sayında məlumat verilir. Həmkarlarının iş şəraiti, yaradıcılıq prosesləri ilə yaxından tanış olan “Müxbir”ın əməkdaşları redaksiyadan reportaj hazırlayıb, oxucuları maraqlı faktlarla tanış edərək yazırlar: “Azərbaycan təbiəti” jurnalının redaksiyasındayıq. Onun kiçik, lakin işgüzar kollektivi var. Onlarla tanış olun: məsul redaktor Məmməd Araz, məsul kətib, şair Məmməd Aslan. Ədəbi işçilər Suliddin Qasımlı və Həmid Nəcəfquliyev”.

İlk baş redaktoru akademik Həsən Əliyev jurnalın ilk sayında

68. Anar. “Sızzı”. “Azərbaycan” jurnalı. 1984. №2. səh. 25-142

69. Musa Qasımlı. “Heydər Əliyev - İstiqlala gedən yol”. (1969-1987-ci illər) Bakı- 2006. səh.206.

“İlk addım” məqaləsi ilə gələcək fəaliyyət planları barəsində oxuculara məlumat verir. H.Əliyev respublikamızın təbiətini mühafizə etməkdə, nadir incilərini, qiymətli sərvətlərini qorumaq məqsədi ilə yaradılan yeni jurnalın fəaliyyətini ilk addım adlandıır, yaradıcı heyətə uğurlu yol arzulayır, təkliflərini qəlo-mə alır.

Jurnalın ilk sayında Əli Vəliyevin “Müqəddəs nemət” məqaləsi işiq üzü görüb. Yazıçı təbiətə canlı qüvvə kimi baxır, onu insansız təsəvvür etmir, insanları təbiətdən xeyirxah məqsədlər naminə istifadə etməyə, xalqın qiymətli sərvətini qorumağa səsləyir.

Məsul redaktor Məmməd Araz jurnalın ilk sayında “Yurdumuzun təbiəti” sərlövhəli məqalə ilə çıxış edib. Oxucuya müra- ciətə yazılmış məqalədə yeni məcməninin məqsəd və məramı sadə və şairanə dillə izah olunur.

“Respublikamızın dövlət qoruqlarında”, “Nadir bitkilərimiz”, “Təbiətin möcüzələri”, “Dünya təbiət aləmində”, “Təbiət ən böyük loğmandır” rubrikaları altında uzun müddət jurnalda zəngin faktlarla dolu maraqlı yazılar, informasiyalar dərc olundu.

* * *

Azərbaycan KP MK-nin 1981-ci il 28 aprel tarixli iclasında milli-demokratik mətbuatımızın əsaslarından olan “Molla Nəsrəddin” jurnalının 75 illiyi haqqında qərar qəbul edildi. Azərbaycan milli jurnalistikamızın bənilərindən olan Mirzə Cəlil Məmmədquluzadənin şah əsori olan “Molla Nəsrəddin” jurnalının yubileyinin qeyd olunması ölkə əhəmiyyətli hadisəyə çevrildi.

Azərbaycan jurnalistləri üçün əlverişli şəraitin yaradılması, radikallaşdırılmış imkanlarının artırılması, istirahət imkanlarının geniş-

ləndirilməsi üçün də mühüm addımlar atıldı. Heydər Əliyev 1980-ci ilin oktyabr ayının 29-da jurnalistlər evi yaratmaq haqqında qərar qəbul etdi.

1982-ci ilin yanvarın 27-də Azərbaycan jurnalistlərinin VI qurultayı Sov.İKP MK Siyasi Bürosunun üzvü, MK katibi Mixail Andreyeviç Suslovun dünyasını dəyişən günə təsadüf etdi. Sovetlər ölkəsini bürüyən bu qara xəbor Azərbaycan jurnalistlərinin qurultayının lazımi soviyyədə keçirilməsinə problem yarat-sa da, tədbir baş tutdu. Mərkəzi mətbuat orqanlarında Azərbay-can KP MK-nin qurultaya ünvanladığı təbrik məktubları, jurnalistlərin qurulay tössüratları, yaradıcılıq hesabatları dərc olundu. Heydər Əliyevin Azərbaycan jurnalistlərinə ünvanlanlığı məktubda deyildirdi: “Respublikanın kütləvi informasiya vasitələri həyata daha fəal nüfuz etməli, partiya təşkilati işinin və ideoloji işin qabaqcıl tocrübəsini, zəhmətkeşlərin təşəbbüslerini daha dərindən hərtərəfli öyrənməli, ümumiləşdirib təbliğ etməli, mövcud nöqsanları ardıcıl surətdə, prinsipiallıqla və əməli tənqid etməli, kommunist əxlaqı və sosialist quruculuğu normalarından sapmaları cəsarətlə ifşa etməlidir”.

Qurultayı Azərbaycan Jurnalistlər İttifaqı İdarə Heyətinin sədri, “Kommunist” qəzetinin baş redaktoru R.Mahmudov açaraq ötən qurultayından keçən dövrü təhlil etdi. R.Mahmudov məruzəsində partiyalı mətbuatın bir çox məsələlərə toxunaraq qeyd edirdi: “Respublika mətbuatının beynəlmilə ailəsi yeni nəşrlərle daha da böyümüşdür. Respublikanın demək olar ki, bütün nəşrləri və bir sıra rayon qəzetləri yeni binalara köçmüş, Bəkida yeni qəzet korpusu istifadəyə verilmişdir. Bir çox qəzet və jurnallar ofset üsulu ilə çap edilir. Televiziya teatrı yaradılmış, yeni televiziya qülləsinin tikintisine başlanılmışdır”.

Məruzəçi mətbuatın təsirliyi problemi ətrafında da düşüncələ-

rini qurultay iştirakçılara çatdırıraq qeyd edirdi ki, mətbuatda çap olunan məqalələrin bir çoxu partiya komitələrinin plenumlarında, büro iclaslarında müzakirəyə çıxarılıb.

“Baki” (“Baku”) qəzetlərinin redaktoru Nəsir İmamquliyev çıxışını mətbuatda janrların işlənməsi, rubrikalar mövzusu ətrafında qurdı. Mərkəzi mətbu orqanlarda və televiziyalarda işlənən rubrikaları sadalayan N.İmanquliyev faktlara istinad etdi: “Hazırda “Mehriban ailədə”, “Biz sovet vətənpərvərləri, bəy-nəmlimləçilərlik”, “Mən SSRİ votondaşıyam”, “Doğma yurdum Azərbaycan” rubrikaları qəzetlərdə, televiziyalarda ən məşhur rubrikalarıdır”.

Çıxış edən jurnalistlər “Qoy ədalət zəfər çəlsin” rubrikası altında tutarlı faktlara söykonən yazıların təsirliyini önə çəkərək mətbuatın kəsərləri bir silaha çevrildiyini söyləyirdilər.

· 80-ci illor bir neçə mətbu orqanın yubiley tödbirlərinin qeyd olunması, onların fəxri fərmanlarla təltif olunması ilə də yadda qaldı. İlk sayı 1932-ci ildə nəşr olunan “Toşviyatçı” (“Aqiator”) jurnalının 50 illiyi ilə bağlı yubiley tödbiri keçirildi, jurnal Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı ilə təltif olundu.

* * *

1920-1930-cu illərdə Azərbaycanda türk xalqlarının eyni soykökə, mədəniyyətə, tarixə sahib olduğu ideyasını elmi baxımdan əsaslandıran türkoloqlar ordusu yetişdi. Zamana və şəraitə uyğun şəkildə onlar ciddi elmi fəaliyyətlə məşğul oldular, türk xalqlarının əlifbasını dəyişdilər. Türkologianın dərinliyində türk qohumluğu, həmrəyliyi ideyası dayandığından bolşeviklər bu ideyadan imtina etdilər və 1937-1938-ci illərdə Azərbaycan türkologiya elminin görkəmli nümayəndələri güllələndilər.

Sovet İmperiyasının dağılması orəfəsində Azərbaycan mətbuatında milli dəyərlərə qayıdış fonunda aparılan müzakirələr nəticəsində 20-30-cu illərin türkologiya onənləri bərpa olunmağa başladı. 1978-ci ildə Ümumittifaq rəsmi elmi jurnalı olan “**Sovetskaya türkologiya**” jurnalı fealiyyətə başladı və bu mətbu orqanın redaksiyası Bakıda, Emlər Akademiyasında özünə yer tapdı. Çünkü bu, SSRİ EA-nın rəsmi nəşri idi. “Sovetskaya türkologiya”ya ilk redaktor Məmmədəğa Şiroliyev təyin olundu. SSRİ-də bərpa olunmağa başlayan türkük şüuru Azərbaycanda geniş elmi-publisistik əsərlərlə yenidən inkişaf etməyə başladı. Türkçülükdə milli şüurun oyanışına ciddi təkan verən faktor kimi önce akademik elmdə yox, ədəbi-bədii jurnallarda, mətbuatda öz əksini tapdı. 1979-cu ildə yaxşıçı Əkrəm Əylişli “Azərbaycan” jurnalına baş redaktor təyin edildi. Azad söze, fikrə böyük rəğbət bəsləyən Əkrəm Əylişli ədəbi mühitdə və ictimai fikirdə ciddi islahatlara ehtiyac olduğunu açıq söyləyərək jurnalda rəhbərlik etdiyi dövrə bu prinsipləri həyata keçirməyə çalışdı. Lakin Ə.Əylişlinin mövqeyi ədəbi mühitdə bəzi mühafizəkarların xoşuna gəlmir, ona təzyiqlər göstərməyə başlayırdılar.

Əsərləri və publisistik yazıları istedaddan yoğrulmayan, quru sözçülükə məşğul olanların yaradıcılığını çap etməkdən imtina edən Ə. Əylişli “Azərbaycan” jurnalının müzakirəsi zamanı 1982-ci ildə etdiyi çıxış günümüz üçün də aktuallığını qoruyub saxlayır. “Yazılarım niyə çap olunmayıb” suali ilə topa tutulan Əkrəm Əylişli bu tip “yaradıcı” insanlara məntiqlə, kəsərlə cavab verir: “Cəmisi 12 nəfərdən ibarət olan kəmiyyətə kiçik bir kollektivin illər boyu çəkdiyi zəhmətin bu şəkildə, bu şəraitdə müzakirə edilməsinə də biz, gördüyüünüz kimi səbirli tab gətirə bildik. Lakin gəlin səmimiyyətlə etiraf edək ki, indiyəcən istər işi, istərsə də şəxsi davranışlığını ilə heç zaman narazılıq doğurmayan

(canlı insandan ibarət) 12 nəfərlik kollektivi, bu zaldə oturanların hamisina məlum olan səbəblərə görə, bərk narazı düşən bir qrup adamın qızğın şəxsi ehtirasının paslanmış və iyələnmış dəmir məngənəsinə salıb sixmağın heç bir yaradıcılıq məsələsinə dəxli yox idi və ola bilməzdii. Jurnalın müzakirəsini onun məhkəməsinə çevirmək cəhdləri göz qabağındaydı". (70)

İslahatçı baş redaktor kimi diqqəti cəlb edən Əkrəm Əylisli ədəbi əsərləri, publisistik yazıları digər dövri mətbuat orqanlarında çap olunmayan istedadlı yazıçı ve şairlərə çap imkanı yaratdı. Ramiz Rövşən, İsa İsmayıllızadə, Səyavuş Sərxanlı, Səfər Alışarlının ədəbi əsərləri, publisistikası "Azərbaycan"da nəşr olundu, oxucuların diqqətini çəkdi. Mirəli Seyidov, Aydin Məmmədov, Kamal Abdulla kimi mütərəqqi dünyagörüşlü türkoloqların məqalələri bu jurnalın səhifələrində işıq üzü gördü.

Azərbaycan mətbuatında milli şurun oyanış prosesi, açıqfi-kirliliyə verilən məhdud azadlıqlar partianın rəsmi ideoloji orqanlarına da təsir göstərirdi. Artıq partiya həyatı, ideoloji işin təşkilində quru-rəsmi ifadələrdən, şablonçuluqdan uzaqlaşma meyli sezməyə başladı. "Azərbaycan kommunisti" jurnalının redaktoru Əfrand Daşdəmirov 1980-ci il 5 dekabr tarixli "Communist" qəzetində partiya mətbuatının üslub və dil məsələsinə toxunurdu: "Partiya-siyasi publisistikasının yüksək professional səviyyəsi mətbu to bliqatın ən mühüm ünsürlərindən biridir. Forma mozmundan ayrılmazdır. Qədim dövrün müdrikləri demişlər ki, yaxşı yazmaq həm də yaxşı düşünmək deməkdir. Pis, maraqsız, "rəsmi dildə" yazılın ən aktual mövzu öz dəyərini itirir. Əksinə, canlı dilde, ehtirasla şərh edilən ideya mətbu çıxışın təsirliyini artırır".

İdeoloji təbliğata xidmət edən əsərlər, publisistik yazılar, jurnalist araşdırmaçıları ilə yanaşı, icazə verilməyən sözün düzünü,
70. Əkrəm Əylisli. "Ədəbiyyat yanğısı". Yaziçi. 1989. soh. 98

həqiqəti deməyi bacaran "Azərbaycan", "Ulduz", xüsusən də "Qobustan" jurnalları müstəqilliyimizin bərpası ərəfəsində məxsusi yer tuturlar. Adları sadalanan bu mətbu orqanlar sovet təbliğatının məqsədinə, xarakterinə uyğun gəlməyən yazıların, publisistik nümunələrin, bədii ədəbiyyatın çapına imkan yaradırdılar. Nəzarətdən keçmək, senzoru aldatmaq üçün sətiraltı ifadələrdən və bədii sözün imkanlarından istifadə etmək bu mətbu orqanların əsas prinsiplərinə çevrildi.

Ziyalıların böyük əksəriyyəti deyilən sözlə, yalançı to bliqatla reallıqlar arasında böyük fərqliliyi görür, mümkün qədər obyektiv olmağa çalışırlar. Vətənpərvər söz adamları, jurnalistlər vəziyyətdən çıxmaq üçün saxta-ideoloji təbliğat materialı yazmadan çəkinir, ya da nisbəton az to bliqat tutumu olan mövzularda yazılar yazırıldır. Anar televiziya ilə çıxışlarının birində qeyd edir ki, "Kommunist" qəzetiñin baş redaktorunun L.İ.Brejnev'in "Xatirolər" i barəsində yazı yazmağı sıfariş versə də, əvvəlcə o bununla razılaşmış, vaxt qazanaraq sonra imtina etmişdi. Şair və yazıçılar, peşəkar jurnalistlər yaradıcılıqlarında məmurların etiraz etmədikləri mövzulara konkret olaraq müharibə, əmək, quruculuq, ailə-məişət mövzularına üstünlük verirdilər. Bu mövzuda qələmə alınmış yazınlarda, publisistik qeydlərdə ya açıq, ya da gizli şəkildə partianın yürüdüyü ideoloji istiqamətlərə uyğun gəlməyən məqamlar vardı.

1976-cı ildə Məmməd Araz "Bahar düşüncələri" adlı publisistik düşüncələrində istedadına arxalanaraq üstüörtülü şəkildə milli-mənəvi dəyərlərimizə toxunur, baharı poeziya ilə eyniləşdirir, ideoloji yanaşmalardan uzaq durmağa çalışırı. Təbii ki, dövrün tələblərinə uyğun şəkildə Məmməd Arazın publisistikasında da partianın ideoloji izləri vardır, amma bunlar bir və ya iki cümlədən ibarət quru statlar idi. Milli düşüncəli şairin publi-

sistikasında, xüsusilə də təbiətlə bağlı yazılarında Azərbaycan coğrafiyasına, təbətinə sevgi duyulurdu.

* * *

Mixail Qörbaçovun elan etdiyi aşkarlıq, yenidənqurma siyasetini təbliğ edən **Azərbaycan jurnalistləri 1987-ci ilin fevralın 17-də özlərinin VII qurultayını keçirdi**. Partiyanın ideoloji yüksək nüvə üzərindən atmağa hazırlaşan jurnalistlər bu dəfə “şuar və devizlərin təzələnməsini, rubrikaların yenidən işlənməsini, sənük və təsviri məqalələrdən qurtulmağın” yolunu müzakirə etdilər. Respublika mərkəzi mətbu orqanlarının, konkret olaraq “Kommunist”, “Bakinskiy raboçiy”, “Vişka”, “Sovet kəndi” qəzetlərinin yenidənqurma uğrunda mübarizəyə hələlik istiqamət vermədikləri ciddi tənqid olundu. “Bakı” və “Baku” qəzetləri də tənqiddən yan ötmədi. Bu qəzetlər Azərbaycan paytaxtının, ölkədə ən böyük partiya təşkilatının həyatını səthi tənqid etdiyinə görə qınaq obyektiinə çevrildi. Gənclər mətbuatının böyüüməkdə olan gənc nəslin qarşısında duran, xeyli dərəcədə yeri problemlərə hələ də ürəksiz toxunduğu, komsomola xas coşğunluq nümayiş etdirmədiyi də diqqətə getirildi. Azadlığın, müstəqilliyin mehi əsidiyi ərəfədə jurnalistlərin bu qurultayı başdan-ayağa toftişçiliklə aparıldı: “**Ədəbiyyat və incəsənət**” qəzetinin işi MK katibliyində müzakirə olunanın sonra qəzetdə müəyyən irəliliyişlər vardı. Lakin qəzet nəşr üçün materialların seçilib ayrılmasında əvvəlki kimi yenə də lazıminca toləbkarlıq göstərmir, bir çox yüngül, hətta sohv olan, bəzən də nəinki həyatdan ayrı düşən, hətta həqiqəti təhrif edən çıxışlara da yol verir: “Bu tənqiddən sonra toləb irolu sürürlür: “Respublika Yarıçılar İttifaqının və Mədəniyyət Nazirliyinin orqanı mədəni qu-

ruculuq, ziyanlılarımızın və xüsusən yaradıcı gənclərin ideya-siyasi tərbiyəsi məsələlərinə daha çox fikir verilməlidir”. Qəzet səhifələrində, televiziya və radio verilişlərində ardi-arası kəsilmədən təsərrüfat rəhbərlərinin rəqəmələ dolu, gurultulu hesabatları partiyanın “inqilabi dəyişikliklərinə” uyğun olmadığından bu cür faktların əksi qəbul edilmirdi. Təftişçilik, aşkarlıq siyasetin bu cür aparılmasını qəbul etmirdi: “İlk növbədə, “Sovet kəndi” qəzetiin iradlar tutmaq lazımdır ki, bu qəzetiin jurnalistləri öz işini yenidən qurmalıdır. “Kənd həyatı” jurnalının işindən narazılıq daha çoxdur. Jurnalın materialının çoxunda zamanın ruhu hiss olunmur, vacib problem işıqlandırılmır və bu və ya başqa təsərrüfatların nailiyyyətləri həddən artıq şıxıldılır. Həmin materiallər çox vaxt əməli cəhətdən dəyərsiz, koskin təbliğat gücündən məhrum olur”. Aşkarlığı bütün sahələrdə işlərin yaxşı getməsi üçün vacib hesab edənlər M.S.Qorbaçovun apardığı yenidənqurma siyasetinin mətbuatda nəticəsini görmək istoyırlar və onunçun də tənqid materiallara daha çox yer verilməsi ni vacib sayırdılar: “Şübhə yoxdur ki, mətbuatda tənqid şəxsiyyətdən asılı olmayıaraq kəskin və cəsarətli olmalıdır. Lakin cəni zamanda tənqid təmkinli və çox obyektiv olmalıdır... Çox vaxt qəzet və jurnallar aşkarla çıxarılmış bu və ya başqa hüquq pozuntularınıancaq sadalamaqla kifayətlənir, məhkəmə salonlarından quru və zəif hesabatlar dərc edirlər”.

Jurnalistlərin tohsili və ixtisasının artırılması, mətbuat işçilərinin maaşlarının ödənilməsi, asudə vaxtlarının yaxşılaşdırılması da qurultayda müzakirə olunan əsas məsələlər idi. Təkliflərdən biri “Qızıl qələm” mükafatının təltif qaydasının təkmilləşdirilməsi, bu məsələyə ciddi yanaşma ilə bağlı oldu.

Bu qurultay Azərbaycan mətbuatının müstəqilliyə gedən yolda başlangıç kimi dəyərləndirilməlidir.

80-ci illerin sonunda Azərbaycanda yeni jurnalistikaya keçid döneninin başlanması

1980-ci illerdə SSRİ-nin siyasi elitasındaki gizlin çəkişmələr, idarəetmədə böhranın dərinləşməsi, M.S.Qorbaçovun hakimiyət başına keçməsi yeni siyasi şəraitin yaranmasına götürib çıxardı. Cəmiyyətə yeni siyasi sistem kimi təqdim olunan yeni-dənqurma və aşkarlıq dövrü 1985-ci ilin ortalarından başlayaraq sovet ideoloji sisteminin zəifləməsinə səbəb oldu. Yuxarıdan aşağıya doğru idarə olunan, çoxlu sayıda “danosçu” və xəbərçilərdən ibarət olan, “KQB”-yə bağlı senzura sisteminin güclü nəzarət şəbəkəsi laxlamağa başladı. Bir çox xalqları bir araya göti-rən Sovet idarəciliyinin dağılmasını şərtləndirən xeyli sayıda amillərdən biri də söz və mətbuat azadlığına qoyulan qadağalar idi.

XX əsrin sonlarında dünyanın bir çox telekanalları ve radiolarının, mətbuatının Sovetlər İttifaqına “ayaq aćması” sosial ədalət istəyən cəmiyyətin yenidənqurulmasına, azad fikrə, özünüü-fadəsinə də təkan verdi. Rusyanın bir çox bölgələrində, Moskva, Leninqrad kimi iri şəhərlərdə qeyri-formal cəmiyyətlər, təşkilatlar yaradıldı. Moskvada “Pamyat”, “Memorial”, Pribaltika-da “Saudis”, Ukraynada “Rux” təşkilatları bu qəbildən idi. Bu tipli cəmiyyətlərin fəaliyyətləri SSRİ-nin tərkibinə qatılan xalqların müstəqillik arzuları, açıqfırılıq meydan verilmesi tələb-ləri, demokratiya istəklərinə söykənirdi. M.S.Qorbaçovun rəhbərlik etdiyi sovet hökuməti hadisələrin bu istiqamətdə sürətlə inkişaf edəcəyini gözləmirdi. SSRİ-nin dağılması isə labüb idi. Lakin bu prosesin qarşısını almağa çalışanlar milli münaqişələri

işə salmaq planı ilə hadisələri önləmək isteyirdilər. Tbilisidə, Bakıda, Pribaltikada, Litvada törədilən qırğınılar SSRİ-nin ömrü-nü uzatmağa xidmət etmədi, əksinə ömrünü qısaltdı.

1988-ci ilin fevralında ermənilər Azərbaycana qarşı açıq-aydın ərazi iddiaları irəli sürüb, bu məqsəd üçün xüsusi siyasi təşkilat və fond yaradanda çoxlarma aydın oldu ki, SSRİ-nin dağılması vaxt məsəlesi idir. Belə bir vəziyyətdə senzura zəiflədi və Azərbaycanın keçmişinə, milli-mənəvi dəyərlərinə, tarixi coğrafiyasına aid məqalə və publisistik əsərlər yazıldı.

Hadisələrin belə gərgin vaxtı Qərbi Azərbaycanda, öz tarixi torpaqlarında yaşayan azərbaycanlılar Ermənistandan zorla deportasiya olundular. Azərbaycanlıların köçürülməsi qeyri-insani yolla, işgəncərlər həyata keçirildi. Onların barəsində yazı hazırlanıb çap etmək, şəkillərini çəkmək qadağan olunmuşdu. Zəifləyən senzura sistemi fəaliyyətdə olduğundan buna imkan vermirdi. Bu tarixi ədalətsizliyə etiraz əlaməti olaraq Azərbaycanı mitinq və tətillər dalğası büründü. Ermənilərin törətdikləri faciələr, əsassız torpaq iddiaları ilə mübarizədə ölkədə milli şüru siyasılışdırıldı və Azərbaycanda 70 il sonra birpartiyalı sistemo alternativ siyasi təşkilat olan Azərbaycan Xalq Cəbhəsi yarandı. Erməni faktoru ilə mübarizə xalqı birləşdirən ideyaya çevrildi. Azərbaycan KP MK-nin orqanı olan “Kommunist” qəzeti də erməni separatçılarının Dağlıq Qarabağda, sərhəd bölgələrində törətdikləri vəhşilikləri pisləyir, respublikanın ərazi bütövlüyü uğrunda xalqın mübarizəsini dəstəkləyirdi. 1988-ci ilin noyabrında qəzədə çap olunmuş “Topxana harayı” adlı yazı geniş əks-səda doğurdu. Rəsmi mətbuatın da hadisələrə seyrçi qalmaması, səthi olsa da problemlərə toxunması vəziyyəti kökündən dəyişdi-rirdi. Aşkarlıq və demokratiya özü ilə yeni nəşrlər də gətirirdi.

1988-ci ildən Azərbaycan LKGİ MK-nin orqanı kimi nəşrə

başlayan “Gənclik” jurnalı milli jurnalistika sisteminin inkişafında yeni mərhələnin başlanğıcı oldu. Milli məfkurəli şair Məmməd İsmayılin baş redaktoru olduğu jurnal rəsmiyətçilikdən uzaq dayanaraq milli-mənəvi dəyərlərin qorunmasına, unutdurulmuş tarixin bərpasına böyük töhvələr verdi. Redaksiyanın yaradıcı heyətinə Səfər Alışarlı, Məti Osmanoğlu, Cingiz Sultanov, Hüseyn Əfəndi, Aydin Kərimov, Akif Əhmədov, Sadiq Nəbiyev, Əhməd Qəşəmoğlu kimi dövrün istedadlı qələm sahibləri, ictimai xadimlər daxil idi. Məsul katibi Məhəmməd Baharlı, tərtibatçı rəssamı Gündüz Əlizadə, bədii tərtibatçı isə Şərifli Kərimli olan “Gənclik”in ilk sayı **65 min tirajla nəşr olundu**. Yenidənqurma, aşkarlıq ab-havası jurnalın həm yaradıcılığında, həm də tərtibatında hiss olundu. Jurnalın məqsəd və məramını açıqlayan “Yolcu yolda gərək: İllərin əvvəlində” məqaləsində redaktor üzünü oxuculara tutaraq yazırırdı: “Bir anlığa “Əkinçi”ni, “Sizi deyib gəlmisəm” soraqlı “Molla Nəsrəddin”i xatırlayaq. “Gənclik” yalanla mübarizədə bu ənənələrə arxalanacaq... Əziz dostlar! Siz “Gənclik”in səhifələrində ciddi publisistika yazılarına da rast gələcəksiniz, həyatımıza canlı nəfəs gətirən reportajlara da... Tarixi keçmişimizə - yaddaşlara da səyahət edəcəksiniz, dünyanın müxtəlif mərkəzlərinə də... Yaşlılarının bədii yaradıcılığı - şeirlər, hekayələr, povestlər, müsiqi problemləri, rəssamlıq əsərləri, humor, iqtisadi qayğılar, dağ kəndinin taleyi, darihan cavanlar, gənc ailələrin çotinlikləri, kulinariya, bir sözlə, sizi maraqlandıran çox şey jurnal səhifələrində öz əksini tapacaq”.

Moskvadan, Leninqraddan, Ukraynadan, Estoniyadan ədəbiyyat və gənclik jurnallarının baş redaktorlarının ünvanlıqları təbriklər, teleqramlar jurnalın 6 və 7-ci səhifələrini bəzəyirdi.

“Yunost” jurnalının baş redaktoru Andrey Demintyev təbri-

kində “Gəncliyin” hər səhifəsində öz oxucularını sevindirməyi arzulayırırdı. Jurnalı fərdi simaya malik cəsarətli, maraqlı, döyüşkən bir mətbuat orqanı kimi görmək istəyən Anar yazırırdı: “Dəyirlər ki, ədəbi gəncliyin öz sırları var. Belə sırları “Gəncliyin” səhifələrində tapaq”.

Jurnalın ilk müsahibələri Cingiz Aytmatovla Süleyman Rüstəm idi. Fərqli yazı formasında qələmə alınan müsahibədə Ç.Aytmatov Şərqi və Qərbi mədəniyyətlərinin fərqli və oxşar torəflərini aydınlaşdırır, Azərbaycan ədəbiyyatına münasibətini açıqlayır və nəhayət, jurnalın ilk sayını təbrik edir. “Ulduz” jurnalının baş redaktoru Abbas Abdulla “Mənim dileyim” məqaləsində kollektive səmimi ürək sözlerini ünvanlayır: “Əlbəttə, “Ulduz” bunu da gözəl anlaysı ki, “Gənclik” onun həm sənət yoldaşı, həm də sənət rəqibidir. Dünyada qası-gözü, əli-ayağı, üzü-görkəmi, düşüncə tərzi olan iki adam tapmaq zor bir iş olduğunu halda, nədən iki jurnal eyni amala xidmət etdiyinə görə eyni səpkidə çıxmali, eyni ölçülü-biçimli əsər çap etməlidir? Əlbəttə, “Gənclik” belə işləri özünə rəva bilməz və “Ulduz” inanır ki, o indiyəcək mətbuat tariximizdə təyi-bərabəri olmayan bir jurnal kimi heç bir mətbuat orqanının yolunu təkrarlamayacaq, öz yolunu özü açacaq! Bu da var ki, “Ulduz”la “Gəncliyin” yolu bir-birinə tərs düşməyəcək, sadəcə, sənət dünyasında paralel yollar olacaq”.

“Gəncliyin” nəşrini “imkan kürsüsü” adlandıran xalq şairi Məmməd Araz redaksiyaya olduqca mənəli məktub ünvanlayıb, jurnalın nəşrinə öz xeyir-duasını verərək yazırırdı: “Çevik janr olan publisistika öz sözünü açıq, açıq azdır, ucadan, ucadan azdır - doğru, bu da azdır, həqiqi sənət dilində deməlidir... Hörmətli gənclik, həyata gözlüsüz baxın. Bir görün, gözümüzün qarşısında təbiöt az qala “başını itirib”, onun idarəsinə tabe olan

amillər “Ağam mənə kor deyib” iddiası ilə havamızı, suyumuza hər gün yüz minlərlə ton çirkab çılösür. Belə getsə, yaxın vaxtlarda başımızı evdən bayırı çıxara bilməyəcəyik”.

“Ay balam, heç kəs inanmaz ki, Süleyman Rüstəmin evindən damır. (Əli ilə tavanı göstərir) Gəlib düzəldən yoxdur”. Sosialist Əməyi qəhrəmanı, Ali Sovetin deputati, Azərbaycan poeziyasının ağsaqqalı Süleyman Rüstəmin “Gəncliyə” verdiyi ilk və son müsahibəsindən kiçicik bir statdır bu. Məti Osmanoğluunun uzun mübarizelərlə dolu özür yaşamış Süleyman Rüstəmi söhbətə çəkməyi, hətta polemikaya girmək cəhdini jurnalın şablonçuluqdan uzaqlaşmaq, jurnalistikanın fakta və həqiqətə xidmət missiyasından doğurdu və töbii ki, oxucular tərəfindən maraqla qarşılanırdı. Çünkü bu müsahibəyə qədər Süleyman Rüstəm kimi titullu şairi heç kəs açıq danışan görməyib. Bir də ki, Müsahibənin başlığında olduğu kimi, o illəri xatırlayanda gerek bir şeyi olduğu kimi danışmaq maraqlı kəsb etməyə bilmir.

Jurnalının suallarına uyğun Süleyman Rüstəm xatirelərini nəqəl edirdi:

... Sovet hakimiyətinin ilk illərində komsomolun orqanı olan “Gənc bolşevik qəzeti”, “Komsomol” jurnalı (bu jurnal 1931-ci ildə “Gənc bolşevik” adlandırıldı) ədəbiyyata təzəcə gələn gənclərin xalqa tanıtılmasında, yeni zəmanəmizin, yeni yaranan proletar ədəbiyyatı ənənələrinin təbliğ olunmasında böyük rol oynadı. Səməd Vurğun, Mikayıl Müşfiq, Mehdi Hüseyn, Rəsul Rza, Məmməd Rahim, Osman Sarıvəlli ədəbiyyata məhz gənclik mətbuatının sıralarından gəldilər.

... Hələ 20-ci illərin əvvəllərində komsomol sıralarında olan şairlər “Kommunist” qəzeti ətrafında toplaşıb, qəzeti redaktoru, köhnə bolşevik Həbib Cəbiyevin köməyi ilə “Gənc Qızıl qələmlər” Cəmiyyətini təşkil etmişdik.

... Biz komsomolçular “Qızıl qələmlər”i yaradarkən, sosialist varlığının əleyhinə gizli fəaliyyət göstərən bir sıra millətçi ruhlu, müsavatçı düşüncəli adamların təsirinə düşən gənclər də Sabir kitabxanasında “Yaşıl qələmlər” təşkilatını yaratmışdilar. Onlar burada “Yaşıl yarpaq” adlı divar qəzeti də buraxırdılar.

... 20-30-cu illərin əvvəllərində işlərimizi mürəkkəbləşdirən başqa səbəblər də var idi. İndi adama qəribə gəlir. O vaxt opera teatrının solistlərindən birini baş repertuar komitəsinin sədri qoymuşdular. Həmin komitədə kitabxanalardaki kitabları yoxlamaq üçün komissiya yaratmışdilar. Mən də komissiyanın üzvü idim. Bir gün Sabir kitabxanasındaki kitabları “yoxlayırıq”. Yəqin bilərsiniz, köhnə kitablar klassiklərimizin əsərləri, qədim əlyazmaları “bismillahi-rəhmanir-rəhim” kəlamıyla başlayır. O, bu kitablardan hansını əlinə götürür, qışqırırdı: - Yandırılsın! Mən Ruhulla Axundovla danışandan sonra bu cür tədbirlərin qarşısı alındı. Mahni mətnlərini də o adam təsdiqləyirdi. Xanəndələr Füzulinin şeirini oxuyurdular: “Yarəb, bəlayi-eşq ilə qıl aşına məni! Onu od götürürdü:

- Net! Po novomu nado! Po naşemu: “Yoldaş, bəlayi-eşq ilə qıl aşına məni”. Aləmdi ey!

“Gənclik” jurnalı “Yaddaşlara səyahət” rubrikasında məhz o vaxtadək Azərbaycan tarixinin, mədəniyyətinin, incəsənətinin sovet sisteminde açılmamış qatlarını üzə çıxarırdı. Redaksiyaya ünvanlanan oxucu məktublarını “Nöqtə vergülüñə toxunmadan” rubrikasında dərc edirdi. Jurnalın əsas məziyyətlərindən biri təkcə Bakıda deyil, ölkənin bütün bölgələrində yaşayan gənc istedadlı şair və yazıçılarının yaradıcılığına yer verməsi idi. “Debüüt” rubrikasında gənc ədiblərin şeirləri, hekayələrinin çapı ilə yanaşı, teatrarda çalışan aktyor və aktrisaları cəmiyyətə teqdim edilirdi. Müasir Azərbaycan ədəbiyyatının istedadlı ədibləri Sa-

bir Sarvan, Məmməd İlqar, Səməd Qaraçöp, Natiq Rəsulzadə, Allahverdi Tohləli, Əjdər Ol, Rafiq hümmətin əsərləri “Gənciyin” səhifələrində çap olunub. Bəzən jurnalın səhifə başlıqları da oxucunun diqqətini cəlb etməyə yönəlir. “Yazırıñız: Bilirik ki, çap etməyocaksınız. Ancaq çap edirik”. Sovet mətbuatının iş prinsiplərindən biri də oxucu məktublarına çox hallarda etinasız yanaşması, məqalə müəlliflərinə “bədii cəhətdən zəif olduğu üçün dərci məsləhət deyil” mozmunda şablon məktub göndərilməsi idi. Oxucunun sisfəri və zövqünə işləmək baxımdan “Gənclik” jurnalı 1988-ci ildən başlayan müstəqil jurnalistikaya keçid mərhələsində örnəklərdən biri oldu.

1989-cu ildə Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə Qarabağa Xalq Yardım Komitəsinin mətbu noşri kimi “Azərbaycan” qəzetiñin neşre başlaması oxucuların alternativ informasiya almaq imkanlarını artırdı. Demokratiya ab-havası ilə ilk sayı 1989-cu ilin 15 oktyabrında işıq üzü görən “Azərbaycan” 1920-ci ilin aprel ayının 27-de bolşeviklər tərəfindən qapadılan “Azərbaycan”ın varisi kimi yeni yaradılan müstəqil neşrlərin sırasında seçildi. Qəzetiñ ilk baş redaktoru, QXYK Rəyasət Heyətinin üzvü, şair-publisist, milli azadlıq hərəkatının liderlərindən olan Sabir Rüstəmxanlı oldu. S.Rüstəmxanlının qətiyyəti, istedadlı qələm insanlarını redaksiyaya cəlb etməyi “Azərbaycan”ı ölkənin en tırajlı nəşrino çevirdi. Qəzet yarım milyon tirajla çap olundu.

“Azərbaycan”ın ilk sayının birinci səhifəsində ovaxtkı Lenin, indiki “Azadlıq” meydanındaki mitinqin şəkli ilə yanaşı, baş redaktorun oxuculara müraciəti çap edilib: “İlk nömrəsini əlinizə aldigınız bu qəzet müqəddəs Azərbaycanın adını daşıyır. Bu o deməkdir ki, Qarabağa Xalq Yardımı Komitəsinin qəzeti olsada, “Azərbaycan” öz qarşısına bir vilayətin, bir dərdin çərçivə-

sine siğmayan daha geniş məqsədlər qoyub. Onun simasını öz adı ilə müəyyənləşdirir. Uydurma “Dağlıq Qarabağ” problemi hamımızın dərdimiz və ürok ağrımızdır. Lakin qoşetimiz təkçə bu məsələ ətrafında dolaşır-qala bilməz. “Azərbaycan” xalqımızın dünəni, bu günü və gələcəyi ilə bağlı rəngarəng və çəşidi li yazılar dərc edəcək. “Bizim profilimizə uyğun deyil, bizə aidiyyəti yoxdur sözlərini müəlliflərimiz bizdən mümkün qədər eşitməyəcəklər”.

Baş məqalədə Sabir Rüstəmxanlı “Azərbaycan”ı inqilab dövrünün mətbuatı adlandırır: “*Inqilab dövrünün mətbuati yeni, cəsarətli, aşkar sözün - inqilabi sözün carçası olmalıdır. Azərbaycan qeyrət və cəsarət güzcsünə çevriləməlidir. Başlanan böyük ümumxalq hərəkatına güzgü tutmaqla qəzet demokratik fikrin, milli şüurun inkişafına təkan verməlidir.*”

Qəzetiñ ilk sayında töbriklər yanaşı, Qarabağa Xalq Yardım Komitəsinin qətnaməsi, Məmməd Arazın “Çıxış etmək mödəniyyəti”, İsmayıllı Şixlinin “Yurdumuzun sabahını düşünək”, Bəxtiyar Vahabzadənin rusca “Otvetvennosti pered istoriya” məqalələri çap olunub.

S.Rüstəmxanlının yazdığı kimi oxucular “Azərbaycan”ın səhifələrində demokratiyanın nə olduğunu bildi, müstəqil dövlətçilik tariximizin şanlı səhifələri ilə tanış oldu, sovet rejiminə qarşı ən sərt tənqidləri eştdi, tarixi torpaqlarımızın Ermənistana verilməsi faktlarını gördü, milli ziyahlara qarşı repressiya siyasetinin mahiyyətini anladı, unudulmuş bayraqımızı, himnimizi, gerbimizi tanıdı. Bütün bunları, xalqımızın tarixən yaşadıqları faciələrlə yanaşı, şərəf tarixini “Azərbaycan” öz səhifələrində çap etdirdiyi publisistik yazılar, tarixi oçerkler, filosofi etüdlərlə oxuculara çatdırıldılar. Bu həqiqətlər “Azərbaycan”ın güzgüsündə əks olundu. Qəzet jurnalistlərin azad düşüncə tərzini forma-

laşdırdı, çağdaş mətbuatın qarşısında duran vəzifələri müəyyən-leşdirməyə çalışdı, müasir qəzetçiliklə sovet qəzetçiliyinin fərqi ortaya qoydu, texnoloji yeniliklərin tətbiqini uğurla həyata keçirdi.

Milli ideyalara, istiqal məfkurəsinə bağlı olan “Azərbaycan”da peşəkar jurnalist komandası formalaşdı. Qəzetiñ məsul katibi, sonra isə baş redaktoru olan Şərif Kərimli “Azərbaycan” qəzetiñin 1992-ci il tarixli 32-ci sayında kollektivin siyasi mənsubiyət məsələsinə toxunur: “Redaksiyada Sabir Rüstəmxanlıdan başqa heç kəs Xalq Cəbhəsinin üzvü deyildi. Çünkü “Azərbaycan”ın özü bir cəbhə idi”.

1990-ci il 20 yanvar qırğınları zamanı “Azərbaycan” müvəqqəti olaraq bağlandı. Lakin redaksiya əməkdaşları hadisələrə, Azərbaycan xalqının başına gətirilən faciələrə seyrçi mövqeyində qalmadılar. Fotomateriallar, şahid ifadələri, gizli rəsmi sənədlər topladılar və “Azərbaycan”ın fəaliyyətinə bərpasından sonra çıxan saylarda bu materiallardan istifadə etdilər.

1992-ci ildə qəzetiñ baş redaktoru Sabir Rüstəmxanlı mətbuat və informasiya naziri təyin olunandan sonra qəzetiñ Şərif Kərimli rəhbərlik etdi. Ölkədə yeni nəşrlərin meydana çıxması, “Azərbaycan”ın bəzi peşəkar jurnalistlərinin digər mətbu orqanlarda fəaliyyətlərini davam etdirmələri və maliyyə çətinliyi öz mənfi təsirini göstərdi. Həmin günləri xatırlayan Şərif Kərimli “Şərq” qəzetiñ dərc etdirdiyi məqalədə yazar: “Qəzetiñ veteran jurnalistlərinin qarşısında iki yol dayanırdı: “Ya maddi və mənəvi dəstəkləri güclənən iqtidara yaxın partiyalı mətbuatın təzyiqləri altında “Azərbaycan”ın can verməsini seyr etməli, ya da ağıllı taktiki oks-hükum təşkil edərək vəziyyəti dəyişməli. Redaksiya ikinci yolu seçdi”.

Azərbaycan respublikası Ali Sovetinin orqanı olan “Həyat”

qəzeti ilə “Azərbaycan”ın kollektivi birləşdi. “Azərbaycan” qəzetiñ rosmi statusu bərpa olundu. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin rosmi dövlət qəzeti kimi fəaliyyət göstərən “Azərbaycan” əsrin sonlarında varislik ənənələrinə uyğun olaraq rosmi dövlət qəzeti statusunu bərpa etdi.

Dövrün tanınmış jurnalisti, “Müxalifət” qəzetiñ baş redaktor müavini Mehman Cəvadoglu baş redaktor təyin olundu. 1993-cü ildə qəzetiñ yazıçı-publisist Əmir Mustafayev rəhbərlik etdi. Hazırda “Azərbaycan” millət vokili, Mətbuat Şurası İdarə Heyətinin üzvü Bəxtiyar Sadıqovun baş redaktorluğu ilə nəşri ni uğurla davam etdirir.

* * *

Azərbaycan Xalq Cəbhəsinin mətbu orqanının yaradılması ideyası İdarə Heyəti üzvləri arasında müzakirəyə səbəb oldu. Ad ətrafında geniş müzakirə və mübahisələr getdi. Müzakirələrin gedişində üç-dörd ad toklıf olundu. “El gücü, sel gücü”, “Azadlıq uğrunda”, “Azadlıq yolu” adları ətrafında aparılan müzakirələrdə Azərbaycan Xalq Cəbhəsinin sədri Əbülfəz Elçibey “El gücü, sel gücü”, Nəcəf Nəcəfov isə “Azadlıq” təklif etdi. 1988-ci ildə “Molodoj Azerbaydjana” qəzetiñdən istefa verən, AXC Təşəbbüs qrupunun üzvü Nəcəf Nəcəfovun təklifi dəstəkləndi və Elçibeyin irəli sürdüyü “El gücü, sel gücü” qəzetiñ şüarı kimi qəbul olundu.

Qəzetiñ nəşri mövcud çətinliklərdən dolayı gecikdiyindən AXC təşəbbüs qrupunun üzvü, “Müxalifət” qəzetiñin sabiq baş redaktoru, dünyasını çox erkən dəyişmiş Ağamalı Sadiq Əfəndi və Təbrizli Əyyub Sədi tərəfindən Cənubi Azərbaycandakı soydaşlarımız üçün ərab qrafikası ilə “Azadlıq”ın ilk sayı nəşri olundu. Çox keçmədi ki, istedadlı publisist, sabiq millət vəkili

Nəcəf Nəcəfov peşəkar komanda formalaşdırıldı.

1989-cu ilin dekabrın 24-də "Azadlıq" 200 min tirajla yayıldı. O günlərə qayıdan, "Yeni nəsil" jurnalistlər birliliyinin söđri Arif Əliyev qożetin ilk sayının çapı barəsində yazır: "Mənim on çox yadımda qalan "Azadlıq"ın ilk nömrəsində Ədalət Tahirzadənin nöqtə axtarması epizodudur. Ədalət boy o zaman qożetin məsul katibi idi. Bütün korrektura qurtarandan, 48 saatlıq montajdan sonra qożetin birinci nömrəsi çapa getməli idi. Hamımız əldən düşmüşdük, amma Ədalət boy qoymurdu ki, qożet çapa getsin. Hardasa bir nöqtə düşmüşdü, plynoka axtarırdı ki, oradan nöqtəni kəsib yerinə qoysun. Axır ki, nöqtəni kəsib yerinə qoysu. On dan sonra qożeti çapa göndərdi. Yəni biz işə bu dərəcədə məsu-liyyətə, sevgi ilə yanaşırıq". (71)

Qożetin iki sayı işq üzü görmüşdü ki, Sovet ordusuna Bakıda və Azərbaycanın bir neçə bölgəsində qanlı yanvar qırğını törətdi və bununla da qożetin nəşri dayandırıldı. O günləri xatırlayan Azər Qürbətoğlu yazır: "Azadlıq hər həftə 200 min çoxaldan "Azadlıq" 90-ci ilin yanvarında rus tanklarının tırtılları altında qalıb buza döndü. Azadlıqdan qorxan rejimin əlindən bu goldi ki, "Azadlıq" yasaq edildi. Nəcəf boy də minnət götürmək istəmədi. "Azadlıq"dan küsdü - "Ya hor şey, ya heç nə". Bax onda bir tükü də qənimət sayan Ağamalı (Ağamalı Sadiq - A.A.) sinəsini qabağa verdi. 1990-ci ilin 4-də xalqa yenidən "Azadlıq" bəxş etdi".

Bir müddətdən sonra N.Nəcəfov bir hissəsini özü, bir hissəsini isə Əbülfəz Elçibəyin təqdimatı ilə formalasdırdığı kollektivə yenidən rəhbərlik etdi. Arif Əliyev, Mehman Əliyev, Şahin Hacıyev, Sabit Bağırov, Hikmət Hacızadə, Ədalət Tahirzadə "Azadlıq"ı ilk ərsəyə gətirən jurnalistlərdir.

N.Nəcəfovdan sonra qożeta Qənimət Zahid, Gündüz Tahirli

71. "Azadlıq" qożeti. 25 dekabr 2008-ci il

rəhbərlik etdi.

80-ci illərin sonlarında qeyri-leqal nəşrlər. Müxtolif siyasi sistemlərdə özünün inkişaf mərhələlərini yaşamış Azərbaycan mətbuatı 1980-ci illərin sonlarında yeni yola qədəm qoydu. Er-mənistanın Azərbaycanın tarixi torpaqları olan Dağlıq Qarabağda törətdikləri qətlamlar, ərazi iddiaları, Sovet imperiyasının xalqın arzularına qarşı apardığı siyaset yeni tipli mətbuatın yanmasına əsas oldu. Azərbaycana qarşı yönələn ərazi iddiaları, insanların erməni silahlı birləşmələri tərəfindən qotlo yetirilməsi və Sovetlər İttifaqında bu problemlərə obyektiv yanaşımaması yüz minlərlə insanların qatıldığı mitinqlərdə tənqid edilirdi. Xalqın kütləvi etiraz aksiyaları azad söz, kəskin və alternativ fikirlər üçün tribunaya çevrildi. Bu ictimai-siyasi proseslər, xalqın etirazları, siyasi təşkilatların formalasması çox keçmədi ki, leqal nəşrlərlə yanaşı, "samizdat" adlandırılan qeyri-leqal və yarileqal nəşrlərin çapı ilə inkişaf etdirildi.

Azərbaycanın tanınmış jurnalisti, milli mətbuatın formalasmasında böyük əməyi olan Mehman Cavadoglu qeyri-leqal nəşrlərin çapını belə qiymətləndirir: "O illəri Azərbaycan mətbuatının ikinci intibah dövrü kimi də qiymətləndirmək olar. Kifayət qədər zaman kəsiyində onlarla, yüzlərlə çap məhsulu peydə oldu ki, mətbuatın öz əvvəlki vəziyyətilə müqayisədə bu proses asıl "bum" xarakteri daşıyırı. Ən əsası o idi ki, həmin nəşrlər ölkədə baş verən hadisələri, bütövlükdə reallığı müxtəlif rakurslardan işq-landırırdı". (72)

Yüksək çap keyfiyyətinə malik olmayan qeyri-leqal nəşrlər mozmun baxımdan da peşəkar jurnalistikyanın tələblərinə o qədər də cavab vermədiyinə baxmayaraq, mövcud vəziyyətdə

72. "Samizdat nəşrlərin kataloqu". Bakı. "Şəms" 2006. səh.3

Azərbaycanın gerçek ictimai-siyasi durumunu özündə eks etdirirdi. Bu tip nöşrlər fikir müxtəlifliyinin daşıyıcısı olduğundan rosmi dövlət mətbuatına alternativlik etməyə çalışır, fəaliyyəti ni bu istiqamətə yönəldirdi. Gizlin yollarla çap edilən qeyri-leqal qəzetlər senzuranın qayçısından kənar qaldığından bir çox həqiqətləri oxuculara çatdırı bilirdilər. Əsasən meydandarda, insanların kütləvi toplaşlığı yerlərdə paylanan bu cür nöşrlər bir qayda olaraq dövrliliklərini qoruyub saxlaya bilmirdi.

Ölkədə milli istiqlal arzularının baş qaldırıb xalqın siyasi toşkilatlanması fonunda qeyri-leqal nöşrlərin sayının çoxalması yenidən nöşriyyatların, mətbəələrin yaranmasına göstirib çıxardı. Yeni yaradılan nöşriyyatlar o qədər do böyük texniki imkanlara malik deyildi. Azadlıq arzularından doğan adlarla tanınan "Turan", "Qurtuluş", "Vətən", "Dirçəliş", "Millət" mətbəələri qeyri-leqal mətbuatın çapını həyata keçirirdi. Bəzi qeyri-leqal nöşrlər dövlət nöşriyyatlarında gizlin yollarla çap edilir, yayılırdı. Qəzetlərin böyük əksəriyyəti A3, A4 formatında, 4 sohifə həcmində əsasən kırıl əlifbasında nəşr edildi. Bu tip mətbuatla yanaşı, xalqa ünvanlanan vərəqələr, müxtəlif formatlı dərgilər də çətinliklə işiq üzü göründü. Vaxtilə əldən-ələ gözən, meydanlarda oxunan, xalqı Azərbaycanın dövlət müstəqilliyinə səsləyən nöşrləri indi arxivlərdə, kitabxanalarda tapmaq mümkün deyil. Yalnız bəzi insanların şəxsi arxivlərində qorunub saxlanan qeyri-leqal mətbü nümunələr bu tip nöşrlərin ideya-siyasi istiqamətləri barəsində müyyəyon təsəvvürlər formalasdırı.

20 Yanvar faciəsindən sonra 1990-cı ilin fevral ayından "El gücü, sel gücü" şüarı ilə nəşro başlayan "FV ÇP" (Fövqəladə Vəziyyət - Çerezviçaynoye Polojeniye) qəzeti Azərbaycan Xalq Cəbhəsinin orqanı olub. Qəzet Bakıda nəşr olunmasına baxma- yaraq təqib və tozyiqlərdən qurtulmaq üçün bəzi sayların Dər-

bənddə, Tiflisdə çap edildiyi yazılıb. "FV ÇP"-nin nəşrində iştirak edən jurnalistlərin verdiyi məlumatə görə, qəzet Bakının bir neçə mətbəəsində, o cümlədən Tovuzun və Qazaxın rayon mətbəələrində Ağamalı Sadiq Əfəndinin söyi ilə ərsəyə gəlib. A.S.Əfəndi qəzeti redaktoru kimi Asəf "psevdomindən" yararlanıb. Bu mətbü orqanın ərsəyə gələsində dövrün tanınmış qələm sahibləri Mehman Cəvadoglu, Səfər Alışarlı, Azər Əlibəylinin böyük xidmətləri var. Keçmiş sovet ordusunun Azərbaycanda törətdiyi milli qırğından sonra, fövqəladə vəziyyətin hökm sürdüyü vaxtda nəşr olunan bu mətbü orqanı Azərbaycan Xalq Cəbhəsinin mübarizəsini qeyri-leqal formada davam etdirirdi.

Cox ağır ictimai-siyasi durumda, represiyaların aparıldığı vaxtda informasiya blokadاسını dağıtmağı üzərinə götürən "FV ÇP" qəzeti ölkədəki mövcud vəziyyəti, AXC-nin fəaliyyəti və 20 Yanvar faciəsi haqqında əhaliyə informasiyalar çatdırıldı. Məlumdur ki, 20 Yanvar faciəsindən sonra Azərbaycan Televiziyanın enerji bloku partladı, rəsmi dövlət qəzetləri isə keçmiş "Kommunist" ("Azərbaycan") nöşriyyatı işçilərinin tötlətəməsi səbəbindən rəsmi dövlət qəzetləri bir müddət işiq üzü görmədi, sonra isə ciddi senzuradan keçən xəbərləri dərc etdirmək məcburiyyətində qaldı. Rəsmi qəzetlərdən "Kommunist" in əlavəsi olan "Səhər" qəzeti 20 Yanvar faciəsinə həsr olunan xüsusi buraxılışı bu baxımdan istisnadır. Çünkü "Səhər" faciənin baş verməsi və xalqa qarşı aparılan milli qırğından bəhs edən kifayət qədər cəsarətli informasiyalar, materiallar və şəkillər dərc etmişdi.

"FV ÇP"-nin müxtəlif saylarında Ermənistanın Azərbaycana qarşı apardığı elan olunmamış müharibə barəsində, cəbhədəki vəziyyətlə əlaqəli informasiyalar, demokratik proseslərdə ya-

xından iştirak edən ziyanlıların müşahibələri də öz əksini tapırdı. 1990-cı ilin yanvar ayında qeyri-leqal şəkildə nəşr edilən “İstiqlal” qəzeti sonralar leqal şəkildə işıq üzü gördü. Leyla Yunussova və Zərdüşt Əlizadənin yaratdıqları Sosial-Demokrat Parti yasının orqanı olan “İstiqlal” qəzeti “İstiqlaliyyət, azadlıq, humanizm” şəhəri ilə Azərbaycan və rus dillərində çap edilirdi. Qəzetin redaktoru Zərdüşt Əlizadə idi.

“İstiqlal”ın ilk sayı 20 Yanvar faciəsindən bir neçə gün sonra buraxılmağa başlayıb. Əhalinin radiodan və məhdud tirajla nəşr olunan “Samizdat” vasitosilo informasiya aldığı bir dönen-də “İstiqlal”ın fəaliyyətə başlaması əhalinin informasiya təmənati baxımından əhəmiyyətli rol oynadı. Qəzetdə Zərdüşt Əlizadə, Leyla Yunussova, Fərda Əsədov, Rüstəm Seyidov, Foxroddin Ağayev məqalə və siyasi-publisistik yazıları ilə çıxış edirdilər. “İstiqlal” yazılarının səviyyəsinə, peşəkarlığına görə seçilirdi. Qeyri-leqal nəşr kimi 5 sayı işıq üzü görən “İstiqlal” sonralar leqal fəaliyyətə keçdi və 1998-ci ilə kimi çap edildi.

1989-cu ilin dekabrında “Türkloşmək, islamlasmaq, müasir-loşmək” şəhəri ilə noşro başlayan “Yeni Müsavat” qəzeti qeyri-leqal nəşr kimi Rauf Arifogluunun (Şenol) redaktorluğu ilə nəşre başladı. Azərbaycan Milli Demokrat Partiyasının orqanı kimi noşro başlasa da, əsas ideya-siyasi xətti müsavatçılığın təbliğidi.

Müsavat Partiyasının yaranması və müstəqillik uğrunda tarixi mübarizəsi, Azərbaycan Xalq Cümhuriyyətinin süqtundan sonra bu partiyanın apardığı gizli və mühacirotdəki fəaliyyəti barəsində “Yeni Müsavat”ın səhifələrində xeyli sayıda tarixi materiallar, publisistik yazılar dərc olunub.

Qəzetdə Boxtiyar Tuncayın, Əli Nasirin, N. İbrahimovun, Sahilin, Arazin, Ə. Əlisoyun məqalələrinə rast gəlinir. “Yeni Mü-

savat”ın əksər saylarında Rauf Arifoglu baş məqalə ilə çıxış edib.

“Yeni Müsavat” ən uzunömürlü qeyri-leqal nəşrlərdən biridir. Qeyri-leqallıqdan leqal fəaliyyətə keçən “Yeni Müsavat” bu gün də gündəlik qəzet olaraq Azərbaycan mötbuatının ön sıralarında dayanır.

Yunus Oğuzun rəhbərliyi və iştirakı ilə bir çox qeyri-leqal nəşrlər çap edilib ki, onlardan “Azad söz”, “Axın”, “Xüsusi bülleten”, “Dirçəlis”, “Exo svoboda” məxsusi qeyd edilməlidir.

1990-cı ilin yanvarında Azərbaycan Xalq Cobhisi Elmlər Akademiyası şöbəsinin orqanı olan “Axın” qəzeti gizlin şəkildə 15 min nüsxə ilə çap edilərək oxuculara çatdırıldı. “El gücү, sel gücү” şəhəri ilə nəşr olunan “Axın”ın ilk sayında Cəfər Cabbarlinin “Azərbaycan bayrağına” şeiri ilə yanaşı, “Yolumuz Atatürk yoludur”, “Ermənilər xitab”, “İki xalqın bir dördü” “Qanlı yanvar günləri” başlıqlı tarixi, ictimai-siyasi yazılar əksini tapıb.

Yunus Oğuz və Pənah Şahsevənli tərəfdən ərsəyə götürülen “Azad söz” 1990-cı ilin yanvar ayının 25-də işıq üzü gördü. “Exo svobodi”da “Azad söz”ün əlavəsi kimi 1990-cı ildə rus dilində çap olunub. Qəzetin əldə olunan sayılarının birində 17 noyabr xalq hərəkatının ildönümü münasibətilə bağlı partiyanın xalqa müraciəti verilib və 20 Yanvar faciəsi Yunus Oğuzun rekviyemi ilə qələmə alınıb, xalqın istiqlal tarixində mühüm rol oynayan bu dövrü müəllif təhlil edib. “Exo svobodi”də XAP-in bəyanatları, siyasi lətifə və şeirlər də əksini tapıb.

Azərbaycanda ilk qeyri-leqal nəşr “AXC bülleteni”ndən 1 gün əvvəl çıxan “Dirçəlis” qəzeti idir. 1989-cu ildə “Dirçəlməli! Bəsdir” daha bu zilləti-zülmət” şəhəri ilə nəşr olunan bu mötbu-

nəşr Azərbaycan Dirçəliş Partiyasının orqanı idi. Baş redaktoru Azor Qasımzadə (Odər Xəzər) olan "Dirçəliş" ADP-nin rəsmi sənəd və müraciətlərini, ölkədə və dünyada baş verən hadisələri, Azərbaycan tarixi barosunda sovet dönəmində qoləmə alınmayan məlumatları oks etdirirdi. Qəzətdə M.Ə.Rosulzadənin əsərlərindən seçmələr də çap olunurdu.

"Meydan" qəzeti Azərbaycan Xalq Cəbhəsi Yasamal rayon şöbəsinin orqanı kimi 1989-cu ildə "Bayraqları bayraq yapan üstündəki qandır, torpaq uğrunda ölon varsa, vətəndir" şüarı ilə çapdan çıxb. Bu qəzətin ilk sayının birinci sehifəsində Azərbaycan SSR Nazirlər Sovetinin 5 oktyabr tarixli qərarı ilə Azərbaycan Xalq Cəbhəsinin qeydiyyata alınması, eləcə də AKP MK rəhbərliyi ilə AXC rəhbərliyinin birgə iclasının protokolu işq üzü görüb. Rəsmi məlumatlar, siyasi bəyanatlarla yanaşı, digər mətbətiyallarda Sovet İmperiyasının Dağlıq Qarabağda, Orta Asiyada həyata keçirdiyi represiya siyaseti təncid olunurdu. Cənubi Azərbaycan əsilli hərokatçı Siyaməkin azadlığa buraxılması xəbəti ilə yanaşı, Kamil Vəli Nərimanoğlu Xudu Məmmədovla bağlı öz xatirələrini oxuculara çatdırırı.

Övvəl Gəncədə Çingiz Firudinoğlunun baş redaktorluğu ilə nəşr olunan "Vətən" qəzeti sonradan Azərbaycan Xalq Cəbhəsinin rəsmi orqanı kimi dövrün siyasi mənzərəsini, ictimai problemlərini oks etdirənəhən çalışırı. Siyasi proseslərlə yanaşı, iqtisadiyyatla, ölkənin mədəni həyatı, tarixi ilə bağlı qəzətdə dərc olunan materiallar peşəkar jurnalistikanın toləblərinə uyğunlaşdırılırdı. Ölkədə o dövr üçün aktual olan sosial problemlərə, o cümlədən çörək qılığı məsələsinə qəzətdə kifayət qədər yer ayrılib. Dağlıq Qarabağ problemi qəzətin əsas mövzularından idi. Bundan başqa qəzet sehifələrində milli münasibətlər, tarixi abidələrimizə həsr olunan məqalələr də yer verilirdi.

1990-cı ildə nəşr olunduğu cətimal edilən "Yol" qızeti müstəqil mətbuat orqanı idi. Baş redaktoru Əhməd Oruc olan bu qəzətdə Azərbaycanın keçmişsi, bu günü və sabahı ilə bağlı narahat dolu məqalələr var. Qəzətdə SSRİ-nin müxtəlif respublikalarında baş verən hadisələr də xronoloji baxımdan çap edilib.

Qeyri-icqal qəzətlərlə yanaşı, müxtəlif formatlı dərgilər də gizlin yollarla işq üzü göründü.

"Azad söz" dərgisi Xalq Azadlıq Partiyasının orqanı kimi nəşr edilib.

1990-cı ildə "Bir kərə yüksələn bayraq, bir daha enməz" şüarı ilə çap edilən dərgidə XAP-in siyasi-ideoloji baxışları, partyanın bəyanat və sənədləri əksini tapıb. Bununla yanaşı, demokratik və avtoritar cəmiyyətlərin müqayisəli təhlili, milli münasibətlərə aid yazırlara da geniş yer verilib. Dərgidə homçının dövrün aktual məsələləri ilə bağlı müsahibələrə də rast gəlmək mümkündür. "Azərbaycan" dərgisi Azərbaycan Xalq Cəbhəsi Azərbaycan SSR Elmlər Akademiyası Tarix İnstitutu özöyinin orqanı olaraq 1989-cu ildə nəşr edilib. Dərgi Azərbaycan və rus dillərində işq üzü görüb. Baş redaktoru Elmar Məhərrəmov olan dərgidə redaksiya şurası da fəaliyyət göstərib. Arzu Abdullayeva, İrada Bağırova, Şirin Bünyadova, Nərgiz Əliyeva, Təranə Musayeva, Yunis Nəsibov, Hacı Həsənov və Şahin Fazıl redaksiya şurasının üzvləridir.

Dərgidə əsasən 1988-1989-cu illərdə Bakıda və əyalətlərdə baş verən hadisələr, ölkədəki gərgin ictimai-siyasi durum, Ermenistandan zorla köçürülen soydaşlarımızın acıpacاقlı vəziyyəti, erməni separatizminin Qafqazdakı sabitliyə vurduğu ziyanla bağlı analitik təhlillər, siyasi-publisistik yazılar var.

Dərginin rus dilində çıxan 5-ci sayında SSRİ Ali Sovetinin ikinci sessiyasının stenoqramı dərc edilib və sessiyada müzakirə

edilən Dağlıq Qarabağ problemi ətrafında təhlil aparılıb.

“Azərbaycan Xalq Cəbhəsinin (Toşəbbüs mərkəzinin) bülleteni” isə dərgi şöklində 1989-cu ilin may ayında “El gücü, sel gücü” şüarı ilə çapdan çıxıb. Azərbaycan dilində 5, rusca isə 3 sayı işıq üzü görüb. Bu dərgi ilk qeyri-leqlər nəşrlərdən hesab edilir. Redaktoru Ağamalı Sadiq Əfəndi olub. Bülletenin buraxılmasında Sabit Bağırov, Mehman Cavadoglu, Səfər Alışarlı, Azor Əbilboyli yaxından iştirak ediblər.

Dörgidə əsasən AXC-nin rəsmi sənədləri, boyanatları, ölkədə baş verən mühüm hadisələrə rəsmi münasibətlər oksini təpib.

Qeyri-leqlər dərgilər sırasında “Çıraq”, “Birlik”, “Dönüş” kimi müxtəlif formatchı, məzmunlu nəşrlər də çap edildi.

* * *

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun silahlı birləşmələri Bakıda qırğın törotdilər, paytaxtın küçələri qan gölünə döndü. Keçmiş sovet ordusu Almatıda, Vilnüsə, Tbilisidə mülki əhaliyə qarşı törotdiyi cinayətləri Bakıda bir da-ha təkrarladı. İnsan itkisi və döymüş ziyana görə 20 Yanvar faciosi miqyasına, töredilən vəhşiliklərə görə daha böyük idi. Azərbaycan informasiya blokadasına alılmış, televiziyanın enerji bloku partladılmış, fəvqəladə vəziyyət rejiminə uyğun olaraq ciddi hərbi senzura tətbiq edilmişdi. Keçmiş sovet ordusunun törotdiyi bu faciədən nəinki beynəlxalq aləm, heç Azərbaycan vətəndaşları da tam məlumatlı deyildi. Bakıda xalq vahimə içində idi. Azərbaycan KP MK-nin birinci katibi Əbdürəhman Vəzirov Moskvaya qaçmış, respublikanın rəhbər orqanlarında vəzifə daşıyanlar isə gözə dəymirdi.

Milli faciənin miqyası ilə bağlı ilk xəbər verən “Səhər” qəzeti oldu. Şəhidlərin dəfn günü, yanvarın 22-də “Səhər” qəzeti

2 milyon tirajla çap olunaraq əhaliyə pulsuz paylandı. “Komunist” qəzətinin baş redaktor müavini Məzahir Süleymanzadənin iş otağında hazırlanan qəzet çox çətinliklə ərsəyə goldi. M.Süleymanzadə “20 Yanvar: Güllələnmiş qəzet” kitabında “Səhər” in yaranma tarixi, yaradıcı və texniki əməkdaşları, üzləşdikləri çətinliklər barosında otralı məlumatlar verir: “Qəzətdə dərc olunmuş “Vətən bu gün ağı deyir” reportajını 11 jurnalist yazmışdı. Amma onu oxuyan adamda belə təsəvvür yaranır ki, həmin reportaj bir müəllifin qələmindən çıxıb. Çünkü o zaman yaşıdan, vəzifəsindən asılı olmayaraq hamı eyni cür düşünür, hamının qəlbində eyni hissələr keçirdi”. (73)

“Səhər” matom nömrəsindən sonrakı buraxılışlarda ilk dəfə olaraq şəhidlərin, yaralıların siyahısını dərc etdi. Qəzətin ingilis və rus dillərində çıxan nömrələri çox çətinliklə xarici ölkələrə göndərildi. O günləri xatırlayan M.Süleymanzadə yazar: “Səhər” düz qırx gün 20 Yanvar şəhidlərinə yas tutdu. Ehsanımız yalnız söz olsa da, millətimzə ovundurmağa çalışırdıq. Oğul itirmiş analar, ər itirmiş gölinlər ağı, bayati deməyi “Səhər”don öyrəndilər”.

Müstəqil düşüncə tərzini Azərbaycan mətbuatına götürən jurnalıslar “Səhər” in nəşrinin davamı ilə peşə baxımdan çox şey öyrəndilər. Peşəkar kollektivin səyi ilə “Səhər” ölkənin ilk tərəfsiz, qərəzsiz xəbər qəzeti oldu. Paytaxtla yanaşı, bölgə xəborlərinin çapı, informasiyaların operativ təqdimatı “Səhər”i daha oxunaqlı etdi. Dağlıq Qarabağda, Azərbaycanın Ermənistanla həmsərhəd bölgələrində baş verən hadisələr də geniş işıqlandırıldı. Ermənilərin 366-cı rus motoatıcı alayı ilə birlikdə fevral ayının 25-dən 26-na keçən gecə Xocalıda törotdiyi soyqırım haqda ilk xəbər verən də “Səhər” oldu.

73. M.Süleymanzadə. “20 Yanvar: Güllələnmiş qəzet”. Bakı. 2010.
səh 18

“Səhər” Azərbaycan mətbuatının tək faciələrini tarixləşdirən qəzet deyil. Peşəkarlığı, obyektivliyi ilə seçilən, gənc nəsil journalistlarının yetişməsində rolü olan mətbuat orqanıdır.

* * *

Müasir Azərbaycan jurnalistikasında Qərb modeli ilə inkişaf yolu seçən “Ayna” - “Zerkalo” qəzetlərinin ilk sayı Rauf Talişinskinin baş redaktorluğu ilə 1990-ci il avqustun 15-də çıxdı. Qəzətlər başlangıçda xarici ölkələr mətbuatının icmali (daycest) şəklində həftəlik A 3 formatında, biri azərbaycanca, digəri rusca olmaqla dublikat şəklində nəşr olunurdu. ABŞ, İngiltərə, Fransa, Almaniya, İspaniya, İtaliya və qismən Şərqi Avropa ölkələri, habelə Türkiyə və ərəb mətbuatından tərcümələr çap olunurdu. Əhalinin Rusiya mətbuatı ilə toması hələ qaldığından bu ölkənin mətbuatına demək olar müraciət edilmirdi. Məqsəd Azərbaycan oxucusunu Qərb mətbuatının on aktual mövzuları ilə bilavasitə və operativ şəkildə tanış etmək idi.

“Ayna” - “Zerkalo” qısa zaman ərzində Azərbaycanın on populyar media orqanlarından birinə çevrildi və ilk vaxtlar qəzətin tirajı bəzən 100 minə çatır və tam satılırdı. Başlangıçda 16 səhifədə çıxan qəzətin səhifələri artmağa başladı və bəzi vaxtlar hətta 64 səhifəyə çatdı, bunların 15-18 səhifəsini adətən reklam materialları götürürdü.

İcmalar, siyaset, iqtisadiyyat, mədəniyyət, elm, idman, eləcə də o illər üçün populyar olan anomal təbiət hadisələri, ucan naməlum obyektlər kimi oxucuları maraqlandırıa biləcək mövzuları əhatə edirdi. Seçilmiş materiallar əvvəlcə xarici dildən rusçaya, ruskadan isə azərbaycancaya tərcümə olunurdu. Redaksiyada istedadlı tərcüməçilərdən ibarət ayrıca şöbə fəaliyyət göstəridi.

Qəzətin daycestdən sırf yerli materiallara isnad edən milli qəzətə çevriləməsi tədricon baş verdi. Belə ki, əvvəlcə qəzətin ilk səhifələrinə yerli informasiyalar yerləşdirildi. Daha sonra qəzətin 4 səhifəlik gündəlik ikidilli informasiya olavələri çıxmaga başladı.

“Ayna” - “Zerkalo” qəzətləri bu illərədə bir neçə yeniliyə imza atdı: ilk dəfə vətəndaşların şəxsi xarakterli alqı-satqı, xidmət təklifi ilə bağlı elanları pulsuz dərc etməyə başladı və bununla da öz oxucu auditoriyasını daha da genişləndirdi. İkincisi, Azərbaycan dövri nəşrləri arasında ilk dəfə redaksiya işində kompyuterləşməyə keçdi və başqalarına bu sahədə örnek oldu. Üçüncüüsü, “Ayna” - “Zerkalo” Azərbaycanın internetdə yayımlanan ilk qəzətləri kimi də tarixə düşdü və bu sahədə də başqalarına örnek olmayı bacardı. İlk dəfə Azərbaycan mühacirləri və diasporla geniş əlaqələr quran və bu əlaqələri bugündək daşıybəti gətirmiş bir qəzət imicinə də malikdir. “Ayna” və “Zerkalo” qəzətləri Qərb qəzətçilik praktikasını ilk dəfə dərinlənən mənimsəmiş, mənəvi meyarlara ciddi riayət edən media orqanları kimi də tanımlırlar.

“1998-ci ilin aprelində “Ayna” variantını maliyyə çatışmazlığı ilə əlaqədar olaraq qısa müddət üçün bağlamaq və yenidən təşkilatlaşdırmaq lazımdı. 1999-cu il yanvarın 1-dən “Zerkalo” A 2 formatında (8 səhifə) gündəlik qəzət kimi Elçin Şıxlının baş redaktorluğu ilə nəşr olunmağa başladı, şənbə nömrəsi yənə də A 3 formatında (40-48 səhifə) çıxırıdı.

2001-ci ilin fevralından etibarən E.Şıxlının baş redaktorluğu, 1.Umurudlunun redaktorluğu ilə “Ayna”nın nəşri bərpa edildi. Bu dəfə qəzət həftədə bir dəfə A 3 formatında 16 səhifə ilə çıxırıdı. Özü də “Ayna” Azərbaycandakı dövri nəşrlər sırasında ilk dəfə latin qrafikası ilə çıxan qəzət oldu və bu statusu xeyli müd-

dət qoruya bildi. Digər tərofda, bu dəfə “Ayna” artıq “Zerkalo”⁷⁴nın dublikatı deyil, tam orijinal və müstəqil, öz jurnalist komandası olan qəzet kimi fəaliyyət göstərirdi. 2004-cü ilin aprelindən isə həftədə 5 dəfə - 4 dəfə A 3 formatında, şənbə günü isə 24 səhifə həcmində çıxmışa başladı.

Buna paralel olaraq “Zerkalo” qəzeti də həftədə 5 dəfə - 4 dəfə A 3 formatında, şənbə günü isə A 2 formatında 48 səhifədən ibarət çıxmışda davam etdi.

2009-cu ilin aprelindən isə yenidən həftəlik oldu. Şənbə günləri A 2 formatda 24 səhifədən ibarət çıxmışdır.

Bu gün “Ayna” və “Zerkalo” qəzətləri ətrafında istedadlı yazılar komandası toplanmışdır. Vaxtaşırı olaraq kənar müəlliflərin dəyərli yazılarına da yer verilir.

“Ayna” və “Zerkalo” qəzətləri KİV mühitində öz öncül mövqeyini qoruyab saxlamaqla, tək ölkə daxilində deyil, eyni zamanda xaricdə vətənimiz barədə on populyar və etibarlı informasiya qaynağı rolunu oynamışdır.

2009-cu ilin sonuna qədər “Zerkalo”nın 3313, 2009-cu ilin sonuna qədər isə “Ayna”nın 1813 sayı çıxmışdır.

* * *

1990-ci ilin payızında Azərbaycan Respublikası Ali Sovetinə keçirilən seçkilərdən sonra parlamentə seçilmiş Azərbaycan Xalq Cəbhəsinin üzvləri, demokratik ruhlu ziyanlılar “Müstəqil Azərbaycan” deputat bloku yaratdılar. Bu fraksiyanın fəaliyyətinin işıqlandırılması üçün yeni bir mətbə orgaşının yaradılması ideyası müxalifəti millət vəkillərinin müzakirəsinə səbəb oldu. Həm də belə bir təşəbbüsə AXC-nin qurucularından olan Ağaməli Sadiq Əfəndi çıxış etdi. Yeni yaradılacaq mətbuat organının adını da o özü müəyyənləşdirdi. “Müxalifət” adını seçən

A.Sadiq Əfəndi qəzətin nəşrinə icazə almaq çətinliyi ilə üzləşsə də, “Müstəqil Azərbaycan” deputat blokunun məsələyə qarışması ilə problem hollini tapdı.

1991-ci ilin oktyabr ayının 15-də “Müxalifət”in ilk sayı işıq üzü gördü. O dövrə artıq “Azadlıq”, “Aydınlıq”, “Meydan” kimi demokratik qəzətlər kifayət qədər oxucu bazası toplamış, cəmiyyətdə populyarlıq qazanmışdı. A.S.Əfəndi qəzətin nəşri, qarşıya qoyulan məqsəd və məram, populyar nəşrlər sırasında seçilmək kimi məsələlərə münasibətini belə açıqlayırdı: “Bu qəzətlərin arasında yeni qəzet buraxıb, ona oxucu hörməti qazandırmaq çətin idi. Ancaq mən böyük həvəslə bu işə başladım... Qozətin səviyyəsi həm də onun cəsarəti ilə ölçülür. Mən inamırdım ki, əgər böyük cəsarətlə işlə başlasaq, istəyimizə nail ola bilorik. Belə də oldu. Qəzətin kursunu və səviyyəsini müəyyənənləşdirmək üçün kollektivin rəyini osas götürdüük. Mehman Cəvadoglu, Vaqif Hacıbəyli, Leyla Yunusova, Məti Osmanoğlu, Əhməd Abdal, Azər Əbilbəyli ilə işə başladıq. Qəzət az zamannda böyük oxucu hörməti qazandı. Qəzətin adını da özüm seçdim - “Müxalifət”. Ona görə də bu qəzət bütün partiyaların və ictimai qurumların üzünə açıq idi” (74).

Getdikcə nüfuz və populyarlıq qazanan “Müxalifət” qəzətinin təsisçiliyi “Müstəqil Azərbaycan” deputat blokundan Ağaməli Sadiq Əfəndiyə keçdi. Millət vəkillərinin 6 iyul 1992-ci il tarixli rəsmi məktubu Azərbaycan Dövlət Mətbuat Komitəsinin sədri Sabir Rüstəmxanlıya təqdim edildi və qəzətin şəhadətnaməsində dəyişiklik olundu.

1998-ci ildə A.S.Əfəndinin vaxtsız vəfatından sonra təsisçilik İsa Qəmbərə keçdi.

Fəaliyyətə başladığı gündən qəzətə A.S.Əfəndidən başqa Sü-

74. Güzər Əfəndi qızı. “Vətən üçün yanmış Əfəndi ömrü”. Bakı. 2005. səh.69

leyman Osmanoğlu və Nəsir Əhmədli rəhbərlik edib.

Hazırda qəzetiň baş redaktoru Rövşən Kəbirliyidir.

* * *

90-ci ilin əvvəlində populyarlıq qazanan “Aydınlıq” qəzeti Azərbaycan könüllü “Qayı” Cəmiyyətinin nəşri idı. “El gücü, sel gücü” şüarı ilə oxuculara çatdırılan qəzet 1990-ci ilin avqust ayından başlayaraq çap olunub, həmin il 22 sayı buraxılıb.

Azərbaycan Könüllü “Qayı” Cəmiyyətinin sədri, 1953-1956-ci illərdə Azərbaycan KP MK-nin birinci katibi İmam Mustafayev idi. “Aydınlıq”ın 1991-ci il 6 yanvar sayında İ.Mustafayev rəhbərlik etdiyi toşkilatın mötəbər orqanı barəsində belə deyir: “Cəmiyyətimizin nəşri olan “Aydınlıq” qısa vaxt ərzində bizi həm iqtisadi, həm də ideoloji cəhətdən böyük köməklik göstərib. Qəzətimizin yayımına ciddi maneçilik törədənlər az deyil. Onlara qarşı qətiyyətə mübarizə aparıb, guclu abunəçilər ordusunu yaratmaq ümdə vəzifəmiz olmalıdır”.

Demokratik prosesləri, milli azadlıq hərəkatını dəstəkləyən “Aydınlıq”ın səhifələrində mədəniyyətimiz, tariximiz, yaşadışımız faciələrlə bağlı materialları çap edildi. Vilayət Quliyevin, İsmayıllı Vəliyevin türk dünyasının birliliyi, tarixi, mədəniyyəti mövzusunda tədqiqatları, C.Həsənlinin elmi araşdırılmaları “Aydınlıq”ın səhifələrində əksini tapırdı. Dövrün istedadlı jurnalistlərinin yetişməsində “Aydınlıq” böyük rol oynadı. Mahal İsmayıloğlu, Məmməd Nazimoğlu, Mikayıl Nərimanoğlunun imzaları bu qəzetiň səhifələrində tanındı.

“Aydınlıq” Babək Hüseynoğlunun baş redaktorluğu ilə çap olunurdu.

* * *

1990-ci ilin əvvəlində müstəqillik ab-havasının hökm sürdüyü bir dövrdə bəzi çıxtıraklı zavod qozetləri də öz yaradıcılıq istiqamətlərini döyişdi. Azərbaycan Neftstayırmə Zavodunun təsisçiliyi ilə nəşr olunan “Zavod həyatı” sahə qəzeti 1991-ci il iyunun 10-da “İki sahil” adı ilə çap olundu. 1991-ci ilin dekabr ayının əvvəlində Vüqar Rəhimzadə qəzeti rəhbərlik etməyə başladı. Sahə qəzeti prinsiplərindən imtina edən “İki sahil” müstəqil nəşr kimi çoxsaylı qozetlərin sırasına qatıldı. İsmayıllı Hacıyevin, Mikayıl Nərimanoğlunun, Törə Əhmədovanın, Elton Gülüyevin, Telman Qafarovun və digər istedadlı jurnalistlərin fəaliyyəti ilə “İki sahil” peşəkar qəzet nümunəsi kimi oxucuların diqqətini çəkdi. “İki sahil” qəzeti 1997-ci ildə Azərbaycan Neft Şirkətinin təsisçiliyi ilə noşrını davam etdirir.

Vüqar Rəhimzadənin baş redaktorluğu ilə nəşr olunan “İki sahil” 8 min tirajla çap olunur.

Qəzet ölkənin ictimai-siyasi həyatı, mədəniyyəti, ədəbiyyatı və iqtisadiyyatı ilə bağlı materiallar çap edir.

* * *

Azərbaycanda müstəqil qəzetçiliyin ilk nümunələrindən olan “7 gün” qəzeti dövrün on populyar nəşrlərindən idi. “7 gün” kiçik müəssisəsinin təsisçiliyi ilə 1991-ci ildən çap olunan qəzetiň baş redaktoru Emin Eminbəyli jurnalistikaya “Bakı” qəzetindən gəlməşdi. Heç bir qələm təcrübəsi olmayan gəncləri bir araya gətirib, çağdaş jurnalistikamızın on populyar nəşriyi ortaya qoydu. Tanınmış simaların bir çoxunun ilk iş yeri “7 gün” oldu. Əziz Rzabəyli, Füzuli Əfqanoğlu, Şövkət Səlimov, Saleh Məmmədov, Varis, Faiq Hüseynov, Rasim Mədəd, Etibar Hüscynov, Şahvələd Çobanoğlu, Akif Aşırı, Yusif Nəzərli, Rasim Mustafaog-

lu, Kamil Həmzəoğlu, Asəf Quliyev, Kəmalə Quliyeva, İlhamə Qasımlı “7 gün” məktobinin ilk yetirmələri kimi bu gün də müxtəlif mətbu orqanlarda çalışır.

İlk sayından etibarən oxucularla öz arasında etimad körpüsü salan “7 gün” redaksiyaya ünvanlanan məktubları dərc etdi. Hətta rabitəsiz, məzmunu olmayan məktubları “Dodaq qaçıdı” rubrikasında çap edərək maraqlı layihələrə imza atdı. Hətta redaksiya konar müəlliflərin və oxucuların müsabiqəsini keçirdi və qəzətin ilk sayılarının birində bu məzmunda elan verdi: “7 gün” janrından asılı olmayaraq ən maraqlı yazı üçün ayda 200 manat, ən maraqlı foto üçün 100 manat məbloğindo pul mükafatı təsis edir. “Sorağı gəlməyənlər”, “Bir sual, bir cavab”, “Şayiələr-həqiqətlər”, “7 gün izləyir”, “İt ilindən qalan informasiyalar” rubrikalarında şablonçuluqdan kənar hazırlanmış yazılarla oxucuların diqqətini özünə çəkdi. Qısa müddətdə qəzətin tirajı 50 min nüsxəni ötüb keçdi.

Qəzet fərqli dizayn üsulu ilə digər mətbu orqanlardan da seçilidi. Məsul katib, Rasim Mədəd ixtisasca rəssam olduğundan fərqli detallar, mövzunun məzmununa uyğun illüstrasiyalarla tərtibat qurduğundan, köşklərdə “7 gün” digər qəzətlərdən seçilirdi.

Həftəlikdən tədricən gündəlik nöşrə keçən “7 gün” 2000-ci ilin ortalarından fəaliyyətini dayandırdı.

* * *

Azərbaycan Hüquqşunaslar İttifaqının mətbu orqanı kimi nəşrə başlayan “Ədalət” qısa müddətdə ən populyar qəzətlərdən biri oldu. Qəzətin ilk baş redaktoru Adil Minbaşı, redaktoru isə Aqil Abbas idi. 1992-ci ildən etibarən qəzet Respublika Proku-

rluğu, Ədliyyə Nazirliyi və DİN-in orqanı kimi Aqil Abbasın baş redaktorluğu ilə çapını davam etdirdi. Hüquq-mühəsifə orqanlarının motbu orqanı olmasına baxmayaraq ölkədə baş verən ictimai-siyasi hadisələr, mədəniyyət, ədəbiyyatla bağlı informasiyalar, faktlar maraqlı yazıların mövzusu olurdu. 1993-cü il-də qəzət öz təsisçilərindən imtina etdi və Adil Minbaşının təsisçiliyi və Aqil Abbasın redaktorluğu ilə işq üzü gördü. 1995-ci il-də “Ədalət” Adil Minbaşı və Aqil Abbasın təsisçiliyi ilə çıxmışa başladı.

2006-cı ildən Aqil Abbasın yerinə, qəzətə tanınmış publisist İrədə Tuncay rəhbərlik edir.

* * *

“525-ci qəzət” 1992-ci ilin noyabr ayında Rəşad Məcid tərəfindən təsis olunub. Qəzətin ilk sayı Yusif Rzayevin redaktorluğu ilə 1992-ci il noyabrin 17-də 10 min tirajla nöşr olunub və 17 noyabr Milli Dirçəliş Günü münasibətilə “Azadlıq” meydanında keçirilən mitinqdə paylanılib. Qəzətin ilk sayında Vahid Qazinin dərc olunan “Azneft” çayxanasının keçmiş səhifələri” məqaləsi o vaxt çox maraqla qarşılandı. Hələ sovet illərində əsasın ziyanlılarının, azad fikirləri insanların toplaşlığı bu çayxananın sakınları olan bəzi insanlar sonralar Azərbaycanın milli azadlıq hərəkatında böyük rol oynadılar. Milli Azadlıq Hərəkatının lideri, qəzətin ilk sayı dərc olunanda artıq ölkənin prezidenti olan Əbülfəz Elçibəy də möhəz həmin çayxananın “sakınları”ndən idi.

Bundan olvə, qəzətin ilk sayında, son səhifədə Azərbaycan siyasetinin tanınmış simalarının şərjləri dərc olundu. Şərjlərə şair Mahir Qarayev mənzum mətn yazırı.

Rəşad Məcid təsisçiliklə yanaşı 1995-ci ildən qəzətə rəhbər-

lik edir.

“525-ci qəzet”in ilk sayında R.Məcid baş məqalə ilə çıxış edərək jurnalistika ilə məşğul olmaq istəyən istedadlı gəncləri əməkdaşlığı dəvət etdi. Bu müraciətdən sonra bir çox gənc qələm sahibləri “525”ə gələrək qəzətlə əməkdaşlığa başladılar. Bu gün Azərbaycanda fəaliyyət göstərən ayrı-ayrı yazılı və elektron kütüvə informasiya vasitələrində işləyən bir çox tanınmış qələm adamları var ki, onlar jurnalist kimi məhz “525”də fəaliyyətə başlayıblar, onların ilk yazıları bu qəzətdə çap olunub. Qəzətin ilk saylarında Vahid Qazi, Şahvələd Çobanoğlu, Səbuhi Məmmədli, Güldətsə Nəsibova kimi gənc və istedadlı qələm adamlarının yazıları xüsusi maraq doğurdu. Səbuhi Məmmədlinin “Hayd Park”, Güldəsto Nəsibovanın “Mister X” layihələri, “Siyasətdən bezənlər üçün”, “Maraqlananların menyüsünə”, “Şpon yerinə” kimi rubrikalar da maraqla qarşılanırdı. Bir neçə il sonra qəzətin “525+1” səhifəsi fəaliyyətə başladı və bu, çox böyük uğur qazandı. Bu layihənin müəllifləri gənc yazarlar Altay Əliyev və Kamran Həsənli idi. Qəzətin qısa vaxtda populyarlıq qazanmasının nəticəsi idi ki, çox keçmədi qəzətin tirajı artmağa başladı 10 min tirajla nəşrə başlayan qəzet bir müddət sonra 14 min tirajla nəşr edildi.

Həftəlik nəşr kimi fəaliyyətə başlayan “525” illor keçdikcə dövrülüyüni artırıb, əvvəl həftədə 2, sonra 3 dəfə nəşr olunmağa başladı. Qəzet 1999-cu ildən həftədə 5 dəfə nəşr olunur. Hazırda qəzet şənən günləri 3500, adı günlərdo isə 2500 nüsxə ilə çap olunur.

* * *

1990-ci ilin ortalarından başlayaraq ölkədə yeni müstəqil nəşrlərin sürotlu inkişafı baş verdi. Mətbuat üçün əlverişli şəraitin yaranması, senzuranın zəiflədiyi bir döndərə Milli Azadlıq

hərəkatının fəallarından olan Yunus Oğuz “Olaylor” qəzetini qeydiyyatdan keçirdi. “Olaylor”ın ilk sayı 1995-ci il 24 aprelində işıq üzü gördü. Bir sıra legal və qeyri-legal nəşrlərə rəhbərlik edən Y.Oğuz qəzətin təsisçisi kimi baş redaktor vəzifəsinə Fatma Abbasquliyevanı təyin etdi. Bir müddət sonra Ədalət Əliyev F.Abbasquliyevanı əvəzlədi. 2001-ci ildən Y.Oğuz qəzətin təsisçiliyi ilə yanaşı, baş redaktor vəzifəsini icra etməyə başladı. Siyasi-analitik janrlara üstünlük verən “Olaylor”ın əsas mövzusu Azərbaycanın bütövlüyüdür. Cənubi Azərbaycanla bağlı mütəmadi cəmiyyəti məlumatlaşdırıran “Olaylor” bu gün də fəaliyyətini davam etdirir.

* * *

1996-ci ilin noyabr ayının 1-də ölkə mətbuatının sırasına müstəqil ictimai-siyasi nəşr olan “Şərq” qəzeti də qoşuldu. Bir müddət “Kür” kiçik müəssisəsinin təsisçiliyi ilə işıq üzü görən “Şərq”ın ilk sayları 4 səhifədə A 3 formatında çap olundu. Həftədə bir dəfə oxuculara çatdırılan “Şərq” səyyar-pərakəndə saatdan əldə etdiyi imkanlar hesabına tədricən qəzətin 8, sonra isə 16 səhifədə nəşrinə nail oldu. 1997-ci ildə “Kür” kiçik müəssisəsinin təsisçiliyindən imtina edildikdən sonra A.Əşrili qəzətin baş redaktoru olmaqla yanaşı, təsisçilik hüququnu daşıdı. 1998-ci ildə qəzet həftədə 3 dəfə nəşr olundu, böyük oxucu auditoriyası qazana bildi. 1999-cu ildə qəzet 23 min tirajla ölkə mediasında ən çox oxunan qəzətlərdən biri oldu. 2001-ci ilin aprelindən qəzet gündəliyi keçib.

Bu gün müxtəlif yazılı və elektron mediada çalışan jurnalistlər “Şərq”də çalışıb, püxtələşiblər.

Akif Aşrılı, Yusif Nəzərli, Təranə Hüsnüqızı, Vəfa Allahverdiyeva, Məlahət Rzayeva, Afət Telmanqızı, Rəşad Baxşəliyev, Vüsalə Rafiqqızı, Yadigar Mikayıloğlu, Oruc İsaoglu, Elçin Xa-

lidbəyli, Xalid Ağaolıyev, Teymur Turan, Firdovsi Fərzəliyev, Tahiro Məmmədqızı, Seymour Qasımbəyli, Nəsimi Cəfərli, Elşən Məmmədov, Lalə Paşaqlı, Kənül Şamilqızı "Şərq"in daha geniş oxucu auditoriyasına sahib olması üçün uzun illər səmərəli çalışıblar. Bu jurnalistlərin əksoriyyəti bu gün də "Şərq"də çalışır.

* * *

"Səs" qəzeti 1990-ci ilin noyabrında "Əlincə" Xeyriyyə Cəmiyyətinin orqanı olaraq qeydiyyatdan keçib, 1991-ci il yanvarın 11-də ilk sayı işıq üzü görüb. Qozetin ilk redaksiyası AMEA-nın Fizika İnstitutunun 6-cı mərtəbəsində yerləşib. Fəaliyyətə başladığı vaxtdan həftədə 2 dəfə 8 səhifə həcmində və 5-10 min arası tirajla dorc olunub. 1992-ci ildən tirajı 15 mindən yuxarı olub, 2003-cü ildə isə 25 minə çatıb. 1994-cü ildən 16 səhifə həcmində çap olunub, 1998-ci ildən etibarən gündəlik dorc olunmağa başlayıb.

"Səs"in ilk baş redaktoru şair Eldar Baxış, baş redaktor müavini yazıçı Səfər Alişarlı olub. 1992-ci ilin martından baş redaktoru Teyfur Çələbi, baş redaktor müavini Böyükkişi Heydərli idi. 1992-ci ilin iyulundan baş redaktor Ağabəy Əsgərov təyin olunub. 2005-ci ildən qəzəta Bəhruz Quliyev baş redaktorluq edir. 1991-ci ildən etibarən qozetin səhifələrində Əli Əhmədov, Siyavuş Novruzov, Əli Nağıyev, Murtuz Ələsgorov, Ramiz Mehdiyev, Əli Həsənov, Ziya Bünyadov, Fəromoz Maqsudov, Bəxtiyar Vahabzadə, Məlik Dadaşov, Xəlil Rza Ulutürk, Kərim Kərimov, Səyyad Aran kimi tanınmış şoxslorın məqalələri, ölkədəki içimai-siyasi vəziyyətlə bağlı analitik yazıları dorc olunub. 1990-1993-cü illərə qədər müxalifət qozeti kimi fəaliyyət

göstərib.

Qozet 1991-93-cü illər saylarında ümummilli lider Heydər Əliyevin müsahibələrini və onun haqqında məqalələri, həmçinin ölkə parlamentindəki çıxışlarını oxucularına təqdim edib. Heydər Əliyevin xarici mətbuataya verdiyi müsahibələri tərcümədərək ölkə içimaiyyətinə çatdırıb.

YAP yarandıqdan sonra onun əsas mətbu ruporu kimi fəaliyyətini davam etdirib. Partiyanın bəyanatlarını, yığıncaqlarını və sair tədbirlərini öz səhifələrində geniş işıqlandırıb.

1992-ci il oktyabrın 16-da ölkənin 91 nəfər tanınmış ziyalısının Heydər Əliyevə müraciəti və oktyabrın 24-də ulu öndərin homin müraciətə cavabı "Səs" qozetində dərc olunub. Ümummilli lider H.Əliyev hakimiyyətə gəldikdən sonra "Səs" qozetini özü üçün doğma qozet adlandırıb və qeyd edib ki, "Səs" qozeti tarixə düşmüş bir qozetdir.

Hazırda qozet gündəlik 5 min tirajla noşr olunur, redaksiya həyəti 40 nəfərə yaxındır. Ölkənin bir sıra bölgələrində müxbir postlar var. Qozetin internet saytı (scs.nevs.az) fəaliyyət göstərir.

* * *

Birpartiyalı sistemin ləğvindən sonra müxtolif ideologiyalara idmot edən çoxsaylı partiyaların yaranması ilə Azərbaycan özünün müasir inkişaf modelini müəyyənləşdirdi. Partiyalar öz mətbu orqanlarını yaratırlar. 1991-ci ildən sonra Azərbaycan Milli İstiqlal Partiyasının "Millət", sosial-demokratların "İstiqlal", Ana Vətən Partiyasının "Ana Vətən" qozetləri qozet köşklərində göründü. Mənsub olduqları partiyaların ideologiyasını təbliğ edən bu mətbu orqanlar siyasi mübarizələrdə osas vasitələrdən hesab olunurdu. Prezident və parlament seçkilərində fəal

rol oynayan partiya mətbuatı 1990-cı illərin ortalarından başlayaraq tənəzzül dövrünü yaşadı. "Millət", "İstiqlal", "Ana Vətən" qəzeti dövrliyini qoruyub saxlaya bilmədi. "Yeni Məsəlat", "Yeni Azərbaycan" kimi partiya maraqlarından çıkış edən qəzətlər isə varlıqlarını qorudular.

Yeni Azərbaycan Partiyasının mətbu orqanı olan "Yeni Azərbaycan" qəzeti 1993-cü ilin aprelindən işıq üzü gördü. Qəzet Yeni Azərbaycan Partiyasının Program və Nizamnaməsindən irəli gələn ideya və fikirlərini həyata keçirilməsi, müstəqil dövlət quruculuğu prosesinin ideoloji və mənəvi-siyasi əsaslarını formalasdırması, xalqın operativ informasiya iə təmin edilməsinə xidmət göstərmək möqsədilə yaradılıb. Ümummilli lider Heydər Əliyevin fikir və ideyalarının töbliği, müstəqil Azərbaycanda dövlət quruculuğu prosesində bu ideya və əməllerin oxuculara çatdırılması işi də qəzətin əsas qayələrindəndir.

"Yeni Azərbaycan" qəzətinin ilk baş redaktoru Xeyrəddin Qoca 1993-cü ildən 1997-ci ilədək qəzetə rəhbərlik edib.

1997-ci ildən baş redaktor təyin edilən Alqış Həsənoğlu isə 2008-ci ildək həmin vəzifədə olub.

2008-ci ildən etibarən isə Hikmət Babaoglu "Yeni Azərbaycan" qəzətinin baş redaktoru təyin edilib.

"Yeni Azərbaycan" ümummilli lider Heydər Əliyevin yaratdığı və cənab prezident İlham Əliyevin rəhbərlik etdiyi YAP-ın rəsmi orqanı olaraq partiyanın əsas töbliğat maşımızdır. Qəzətdə ölkədə baş verən ictimai-siyasi hadisələrlə yanaşı, cəmiyyəti maraqlandıran digər məsələlərə, ədəbiyyata, incəsənətə də yer verilir. Türk dünyasının birliyi ideyası qəzətdə daim töbliği edilir. Qəzətdə siyasi-analitik yazılar digər janrları üstələyir.

Heydər Əliyevin hakimiyətə gəlişindən sonra mətbuatın yeni inkişaf strategiyasının müəyyənləşməsi

1990-cı illərin əvvəllərində onlarla yeni qəzətlərin nəşri prosesi həyata keçirildi və bununla da müasir jurnalistikaya keçid mərhələsi başladı. Azadlıq, müstəqillik ideyalarını töbliği edən, milli oyanış, özündürk prosesinin əsas faktoru olan Azərbaycan mediası bu vaxtdan etibarən Qərbin söykəndiyi və təcrübədə istifadə etdiyi modellərdən yararlanmağa çalışdı. Mətbuatın yeni inkişaf istiqamətlərinin həyata keçirilməsi, mətbuatın bazar münasibətlərinə hazırlanması Azərbaycan jurnalistlərinə asan başa gələndi. Sovet idarəciliğ sistemindən sonra mətbuat haqqında formaləşən streetiplərin aradan qaldırılması, söz azadlığından sui-istifadə hallarının çıxalması bütövlükdə cəmiyyətin müəyyən hissəsində narazılıq yaratsa da, müstəqil qəzətçiliyə keçidin dönməz proses olduğu fakt olaraq qaldı. Sivil inkişaf yolu seçən, insan hüquq və azadlıqlarını əsas prioritet hesab edən Qərb dünyasının ənənələri bizdə yenidən formalasdığından ortaya xeyli çətinliklər çıxdı. Qərb mətbuatının biznes ənənəsi bizə çox yad idi. Qeyri-leqlə nəşrlərin meydənlarda pərakəndə satışından əldə olunan vəsait mətbuatın bazar münasibətlərinə hazırlanmasına bir işarə oldu.

Azərbaycan sovet mətbuatının flaqları olan qəzətlər də partiya və dövlətin inhisarından tədricən uzaqlaşdırılar. "Kommunist" qəzeti "Xalq"a, "Sovet kəndi" əvvəl "Bərəkət"ə, sonra "Həyat"a çevrildi. 1994-cü ildə 75 illik yubileyini qeyd edən "Xalq qəzeti" ("Kommunist") gündəlik nəşrdən həftəlik nəşrə keçdi, iqtisadi çətinliklərlə üz-üzə dayanmalı oldu. Qəzeti yubiley mü-

nasibəti ilə təbrik edən Anar “Ötən illərin ibrot dərsi” məqaləsində bu barədə yazırıdı: “Xalq qəzeti”ndən, yəni son illər bu adla çıxan qəzetdən heç bir giley-güzərim, şikayətim yoxdur. Hərəy-rişqırıqdan, ucuz sensasiyaçılıqdan, hərəzə səhbətlərdən uzaq tomkinli mövqeyi, bir çox məqamlarda cəsarətli çıxışları hörmətə layiqdir. Amma “Xalq qəzeti” 75 illiyini qeyd edirə, deməli o, bir növ özünü “Kommunist”in varisi sayır”. Qəzətin keçib-goldiyi tarixi yolu öz töhlil süzgocindən keçirən Anar öz “umuküsüslərini” də gözlətmir və “Xalq qəzeti”nə keçmiş “Kommunist”in səhvlərindən ibrot götürməyi, işıqlı, xeyirli, görkəli irlərini davam etdirməyi arzulayır: “Əgər müəyyən dövrə canlı tarix təhrif olunmuş şəkildə təqdim olunubsa da, bu özü də bir tarixdir, bir də belə “tarixin” tökrək edilməməsi üçün ibrot dərsidir”. (75)

1994-cü il avqustun 29-da A.M.Şorifzadə adına Aktyorlar Evinde “Xalq qəzeti”nin 75 illik yubileyi qeyd olundu. Qəzətin baş redaktoru Tofiq Rüstəmov həmin vaxt qəzetlərə verdiyi müsahibədə “Xalq qəzeti”nin “Kommunist”in varisi olduğunu söyləyərək, keçilib-gələn yola nəzər salırdı. “Kommunistdən xalqa doğru” müsahibəsində T.Rüstəmov cəmi üç yaşı olan “Xalq qəzeti”nin üzləşdiyi maddi çotinlikdən danışır, hər geçən bir gündüzi olduğunu vurğulayırdı: “Köhno “Kommunist” gündəlik qəzet idi. Onun komplektlərini vərəqləyən hər kəs görə bilər ki, on illər ərzində qəzet həm konkret ədəbi-bədii nümunələrin, həm də ədəbi-tənqidi materialların kütləvi oxucuya çatdırılmasında az iş görməyib. Əlbəttə, həmin dövrlərə bütövlükə ədəbi-bədii yaradıcılıqla olduğu kimi, jurnalistikə sahəsində də kommunist partiyalılığı prinsipləri hakim idi. Heç kəs həmin prinsiplərdən konara çıxa bilməzdi. Partiya, dövlət və hökumət orqanı kimi “Kommunist” də mətbuat sahəsində bu prinsiplərə əməl edirdi”.
75. “Xalq” qəzeti. 24 avqust 1994-cü il. №56

1988-ci ilin sonlarından sonra noşr olunan mətbü orqanlar yüksək tirajla oxuculara çatdırılırdı. “Azərbaycan”, “Ədalət”, “Azadlıq”, “Meydan”, “Azad söz”, “Müxalifət”, “7 gün”, “Millət” kimi ictimai-siyasi qəzetlər yeni jurnalist nəslinin yetişməsində əvəzsiz rol oynadılar. Bu qəzetlər təkco məzmununa, ideya-siyasi istiqamətlərinə görə deyil, həm də tərtibatına görə seçilirdi. Müstəqillik ərəfəsində Azərbaycan parlamentinə keçirilən seçkilərdə 40-dan artıq deputat mandati əldə edən müxalifətin fəaliyi, Dağlıq Qarabağda başlanan erməni separatizmi, döyüş bölgələrində vəziyyət o dövr qəzetlərinin əsas diqqət mərkəzində idi. Görən ictimai-siyasi vəziyyətin hökm sürdüyü bir vaxtda həqiqətləri açıq şəkildə xalqa çatdırın qəzetlər osil “bum” dövrünü yaşayırıdı. Demək olar ki, hər gün yeni qəzetlər köşklərdə görünürdü. Hərbi və siyasi senzuranın olmasına baxmayaraq ölkənin ictimai-siyasi vəziyyəti, Ermənistənən Azərbaycan Respublikasına qarşı müharibəsi geniş tofsiləti, analitik yazılarla oxuculara çatdırılırdı. Milli Azadlıq Hərəkatının lideri Əbülfəzə Elçibəyin hakimiyətə gəlişi yeni siyasi situasiya formalasdırıdı. 1992-ci ildə “Kütləvi İnformasiya Vasitələri haqqında” qanun qəbul olundu. Rosmi informasiya agentliyi “Azər-TAC”a alternativ olaraq “Turan”, “Şərq”, “ASSA İradə” agentliyi yaradıldı.

Mətbuatda peşəkarlığın yetərinə olmaması mətbuatda etik ölçülərin qorunmamasına getirib çıxarırdı ki, bu da ictimaiyyət arasında müsbət qiymətləndirilmirdi. İşin peşəkar soviyyədə toşkılında problemlər yaşansa da, müstəqil Azərbaycan, qəzetçiliyinin ən yaxşı nümunələri yanındı.

* * *

1993-cü ildən başlayaraq ölkəmizin ictimai-siyasi həyatında sa-

bitliyin bərqərar olması, vətəndaşların təhlükəsizliyinin və qanunçuluğun təmin edilməsi, sosial-iqtisadi problemlorın həlli üzrə ciddi addımların atılması noticəsində mətbuatın fəaliyyətində söz, fikir və məlumat azadlığının qorunması sahəsində əsaslı irəliləyişlər əldə edildi. Ümummilli lider Heydər Əliyevin söyləri noticəsində Azərbaycanda mətbuat orqanlarının azad fəaliyyəti və inkişafı yolunda sünə mançolerin aradan qaldırıldı, qanunvericilik bazası təkmilləşdirildi, KİV-in maddi-texniki təchizatının yaxşılaşdırılması sahəsində ardıcıl tədbirlər həyata keçirildi. Vətəndaş cəmiyyəti quruculuğunu özünüň çağdaş inkişaf modeli kimi qəbul edən Azərbaycan Respublikası, insan hüquqları, söz və mətbuat azadlığının mövcud olması ilə bağlı bir sıra konvensiya və sazişlərə qoşuldu. Müstəqil Kütłovi İnformasiya Vasitələrinin təsis edilməsi və azad fəaliyyəti üçün mükəmməl qanunvericilik bazası yaradıldı.

Azərbaycan Respublikası prezidentinin "Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında" avqust 1998-ci il tarixli fərmanı KİV-in sərbəst inkişafı, cəmiyyətin dinamik şəkildə demokratik ləşməsinə təsir edən gücə çevrilməsində mühüm addım oldu. Bu fərمانla Nazirlər Kabinetin Yanında Mətbuatda və digər Kütłovi İnformasiya Vasitələrində Dövlət Sirri İdarəsi ləğv edildi. Hərbi senzura yaradılması haqqında 16 aprel 1992-ci il tarixli prezident fərmanı və bütün informasiya yayımı üzərində nəzarət tətbiq edilməsi ilə bağlı 15 aprel 1993-cü il tarixli sərəncam qüvvədən düşmüş elan edildi. 1992-ci ildə qəbul edilən "Kütłovi İnformasiya Vasitələri haqqında" qanun yenidən işlənildi, mətbuatın fəaliyyəti üçün əlverişli mühitin formalşaması istiqamətində mühüm addımlar atıldı. 1999-cu ildə "Kütłovi İnformasiya Vasitələri haqqında" qanun qəbul edildi. Bu, KİV-in istehsal və yayımı-

nın bütün məsələlərini demokratik şəkildə tənzimləyən hüquqi sənəddir.

Keçid dövrünün tələblərindən doğan ciddi maliyyə böhranı keçirən mətbuata kömək məqsədilə bir sıra addımlar atıldı. 2000-ci ilin martın 6-da Azərbaycan Respublikası prezidentinin sərəncamı ilə "2000-2001-ci illərdə kütłovi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üzrə tədbirlər programı" təsdiq olundu. Ölkəmizdə KİV sahəsində dövlət siyaseti xalqın maariflənməsində, vətəndaş cəmiyyətinin bilgiləndirilməsində, cəmiyyəti quruculuğunda KİV-in əsas vasitəyə çevriləməsinə, demokratiya və aşkarlıq və ədalətin təntənəsinə xidmət etməyə yönəldildi.

2003-cü ildə prezident seçilən İlham Əliyev də onənlərə sadıq qalaraq medianın inkişafı ilə bağlı bütün məsələləri diqqətdə saxlayaraq, onun yeni inkişaf strategiyasını müəyyənəşdirdi. 2005-ci il iyun ayının 20-də Azərbaycan Milli Mətbuatının 130 illik yubileyinin keçirilməsi haqqında prezident sərəncamı imzalandı. Sərəncama görə, bu yubiley ölkə miyqasında təntənə ilə qeyd edildi, mətbuat işçilərinin xidmətlərinin dövlət səviyyəsində qiymətləndirildi. Azərbaycan jurnalistlərinin 64 nəfəri "Tərəqqi" medallı ilə mükafatlandırıldı, 37 nəfər "Respublikanın Əməkdar jurnalisti", 27 nəfər isə "Əməkdar mədəniyyət işçisi" adına layiq görüldü. Yubiley tədbirində çıxış edən İlham Əliyev Azərbaycan mətbuatının keçib-gəldiyi tarixi yola nəzər salaraq sovet dönməndə mətbuatın fəaliyyəti ilə bağlı fikirlərini də açıqladı: "Təbii ki, dövrün ideoloji çərçivələri imkan vermirdi ki, sovet Azərbaycanında söz azadlığı tam bərqərar olsun. Ideoloji çərçivələr imkan vermirdi ki, mətbuat hərtərəfli inkişaf etsin. Totalitar dövlətin əlamətlərindən biri də söz azadlığının mövcud olmamasıdır. Amma buna baxmayaraq o illər ərzində bizim jurna-

listikamız və jurnalistlərimiz çox səmərəli işləyiblər. Bilirsiniz, hər bir ideoloji çərçivəni tətbiq etmək olar, əgər istedad varsa, o, özünü göstərəcək... 1970-ci illərdə Azərbaycan mətbuatında çox cəsarətli yazılar, məqalələr dərc olunurdu. Bəzi hallarda bu yazılar Sovet İttifaqı rəhbərliyi tərəfindən böyük təngidlə qarşılanırdı.

2003-cü ilin 15 martında Azərbaycan jurnalistləri könüllü principlər əsasında özünü tonzimləmə mexanizmi olan Azərbaycan Mətbuat Şurasını yaratdılar. Gəlir əldə etməyi fəaliyyətinin əsas məqsədi kimi nəzərdə tutmayan qeyri-hökumət təşkilatı olan Mətbuat Şurası Azərbaycan mətbuatının keyfiyyətinin artırılması və söz azadlığının jurnalist standartlarına uyğun olaraq qorunmasını öz üzərinə götürdü. Əflatun Amaşov qurumun ilk sədri seçildi.

Mətbuatın özünütənzimləmə mexanizmlərinin formallaşması media-hakimiyyət, media-comiyyət münasibətlərinin müsbət istiqamətdə formallaşmasına yardım etdi. Yeni internet-media sistemi formalasdı, qəzetlərin elektron versiyaları hazırlanıdı. “Turan”, “Trend” və APA İnformasiya agentlikləri Azərbaycan həyatının müxtəlif sahələri ilə bağlı xəbəri beynəlxalq aləmə çıxardı. Onlarla jurnalist təşkilatları yaradıldı və bu proses indi də davam edirilir.

Bu gün Azərbaycan mətbuatı bəzi problemlərlə üz-üzə olsa da, özünün yeni inkişaf dövrünü yaşayır.

İstifadə olunmuş ədəbiyyatın siyahısı

1. Azərbaycan tarixi. V-VI cildlər. Bakı. 2008
2. Azərbaycan Xalq Cümhuriyyəti ensiklopediyası. II cilddə. “Lider” nəşriyyatı. Bakı. 2005
3. Azərbaycan jurnalistikası keçid dövründə: problemlər, perspektivlər. II konfransın materialları. Bakı. 2002
4. Azərbaycan tarixi sonndlər və nəşrlər üzrə. “Elm” nəşriyyatı. Bakı. 1990
5. Azərbaycan media kataloqu Bakı. 2010
6. “Azərbaycan qadını-50” Bakı. 1974
7. “Azərbaycan gəncləri” (1919-1969) Kitab-albom. Bakı. 1969
8. Abdulla Abbasov. “Mətbuat və ədəbiyyat” (1920-1930) Bakı. 1986
9. Asif Rüstəmli. “Ədəbi istiqlalımız” Bakı. 2004
10. Ağababa Rzayev. “Yaddaşından sətirlər” Bakı. 1990
11. Buzovnalı Rəhiməga İmaməliyev. “Dünya nəşrləri, jurnalistləri, poliqrafcıları”. Ensiklopediya. Bakı-1999
12. “Bakinskiy raboçiy-50” Bakı. 1966
13. Babayev İnqilab. S.M.Əfəndiyev- publisist. Bakı. 1987
14. Boxtiyar Məmmədov. Azərbaycan bödii publisistikasının inkişaf meyilləri və sənətkarlıq məsələləri (XX əsrin II yarısında) Bakı. 2007
15. Cahangir Məmmədli. Jurnalistikyanın müasir inkişaf meyilləri. Bakı. 2006
16. “Əkinçi”dən “Həyat”a. Bakı. 2000
17. Əkrəm Əylisli. Ədəbiyyat yanğısı. “Yazıcı” nəşriyyatı. Bakı. 1989
18. Əhmədov Teymur. Nəriman Nərimanovun yaradıcılıq yolu.

Bakı. 2000

- 19. Əlizadə Yalçın. Azərbaycan televiziyası və radiosunun inkişaf meyilləri. ADU-nun nəşri. 1988
- 20. Gülgəz Əfəndi qızı. Vətən üçün yaşılmış Əfəndi ömrü. Bakı. 2000
- 21. Həsən Quliyev. Böyük Vətən Müharibəsi illorində cəbhə qəzetləri. Bakı. 1954
- 22. Hüseynov Şirməmməd. Azərbaycan bolşevik mətbuatı I və II hissələr. Bakı. 1981-1983
- 23. Həsənlı Cəmil. Azərbaycanda milli məsələ. Siyasi rəhbərlik və ziyalılar (1954-1959). "Adiloğlu" nəşriyyatı. Bakı. 2008
- 24. Xəlil Rəfiyev. Böyük oktyabr və Azərbaycan bolşevik mətbuatı. Bakı. 1987
- 25. İdeologiya işi məsələləri. Sov.İKP-nin on mühüm qərarları möcməesi (1954-1961-ci illər). Bakı. 1961
- 26. İ.Bəktaşı. XX əsr uşaq mətbuatında ədəbiyyat. "Azərnöşr" Bakı. 1965
- 27. İsmayıllı Şıxlı. Cəbhə yolları. Bakı. 1965
- 28. "Kommunist-50" kitab-albom. Bakı. 1969
- 29. Quseynov Adil. Peçət rojdeniya oktyabrem. Bakı. 1981
- 30. Qoca Xeyrəddin. Görək yazmayam. "Çinar-saf" nəşriyyatı. Bakı. 2003
- 31. Tadueş Svyatačovski. Rusiya və Azərbaycan: Sərhədyanı bölgə keçid dövründə. Xəzər universitetinin nəşri. Bakı. 2000
- 32. Qubad İbادoğlu, Əflatun Amaşov. Özəlləşdirmə və mətbuat. Bakı. 1998
- 33. Mirzə İbrahimov. Ana dili hikmət xəzinəsi. Bakı. 1991
- 34. Müstəqil Ağayev. Azərbaycan ictimai fikrində milli məsələ (1917-1920-ci illər). Bakı. 2007
- 35. "Mətbuat və qanun" Azərbaycan Hüquqçular Assosiasiyası-

nın nəşri. Bakı. 1999.

- 36. Müseyib Məmmədov. Publisist sözün qüdrəti. Bakı. 1992
- 37. Mətbuat və beynəlmiləl tərbiyənin tekmilləşdirilməsi problemləri. Bakı. 1988
- 38. Məmmədli Qulam. Nəriman Nərimanov (1875-1925) Həyat və yaradıcılığının solnaməsi. Bakı. 1987
- 39. Məmmədli Cahangir. Jurnalistikaya giriş. Bakı. 2001
- 40. Məmmədli Cahangir. Müasir jurnalistik. Bakı. 2003
- 41. Musa Qasımlı. Heydər Əliyev: İstiqlala gedən yol. (1969-1987-ci illər). Bakı. 2006
- 42. Nizami Məhərrəmov. Getsin-gəlməsin 1937. Bakı. 1992
- 43. Nurlanə Əliyeva. Müstəqillik ərafəsi və mədəni inqilab döyərləri. Bakı. 2008
- 44. N.Bağirov. V.İ.Lenin böyük redaktor və jurnalistdir. "Azərnöşr". Bakı. 1961
- 45. Na prednem kraye. Qazeta "Vişka" Bakı. 1978
- 46. Nazim Axundov. Azərbaycan dövri mətbati. Bakı. 1965
- 47. Nəbiyev Bəkir. Azərbaycan ədəbiyyatı Böyük Vətən müharibəsi illorində. Bakı. 1971
- 48. Osmat Eminov. Elm və mədəniyyət carxısı ("Məktəb" jurnalının 60 illiyi münasibəti ilə) Bakı. 1971
- 49. Prinsiplər və reallıq. Bakı Mətbuat klubunun aylıq analitik-informasiya bülleteni №3-4. Bakı. 1998
- 50. Rafiq Bayramov. V.İ.Lenin qabaqcıl təcrübənin təbliğində mətbuatın rolü haqqında. Bakı. 1965
- 51. Rasim Tağıyev, Musa İmanov. Keçmiş yol. Bakı. 1989
- 52. Rasim Tağıyev "Azərbaycan" jurnalı və Azərbaycan sovet ədəbiyyatının aktual problemləri (1923-1976-ci illər) Bakı. 1977
- 53. Rüstəmov T. Alovlardada bərkiyən qələm. Bakı. 1981
- 54. "Sovet kəndi" (1923-1973-cü illər). Bakı. 1973

55. Süleymanzadə Məzahir. 20 Yanvar: Güllolonmış qoşet. Bakı. 2010
56. Samzdat noşrların kataloqu. "Şoms" noşriyyatı. Bakı. 2008
57. "Şəki fəhləsi-50" (1921-1971) Buklet. Bakı. 1971
58. Yaqublu Nəsiman. Ağrılı ömürlər. Yazıçı. Bakı. 1990
59. Ziya Bünyadov: "Qırmızı terror" Bakı. 1993
60. Zeynalov N. Azərbaycan mətbuatı tarixi II hissədə. Bakı. 1973-1974

MÜNDƏRİCAT

1. Tarixin vətəndaşlıq dərsləri	3
2. Giriş	8
3. Birpartiyalı sisteme keçid. Azerbaycanda sovet mətbuatı modelinin yaranması. "Kommunist" qəzeti (1920 - 1930-cu illər)	24
4. "Sovet kəndi" qəzeti	59
5. Gənclər mətbuatı "Gənc işçi"dən "Azərbaycan gəncləri"nədək	77
6. İşgala qarşı müqavimət "İstiqlal" qəzətinin gizli nəşri	97
7. 1930-40-ci illərin mətbuatı Repressiya illərinin Azərbaycan jurnalistikası	100
8. Azərbaycan mətbuatının "xalq düşməni" obrazının yaradılmasına cəlb olunması	116
9. Böyük Vətən müharibəsi illərində mətbuat (1941-1945-ci illər)	127
10. 50-60-ci illərin mətbuatı	146
11. 1970-80-ci illərin mətbuatı	165
12. 80-ci illərin sonunda Azərbaycanda yeni jurnalistikaya keçid döneminin başlanması	182
13. 80-ci illərin sonlarında qeyri-legal nəşrlər.....	193
14. Heydər Əliyevin hakimiyyətə gəlisiindən sonra mətbuatın yeni inkişaf strategiyasının müəyyənləşməsi	215

Nəşriyyatın direktoru:
professor Nadir MƏMMƏDLİ

Yığılmağa verilmiş 24.06.2010.
Çapı imzalanmış 12.07.2010.
Şərti çap varəqi 14,2. Sifariş № 302.
Kağız formatı 60x84 l/16. Tiraj 500.

Kitab «Elm və Təhsil» nəşriyyat-poligrafiya
müəssisəsində sahifələniç çap olunmuşdur.

E-mail: elm_ve_tehsil@box.az

Tel: 497-16-32; 050-311-41-89

Ünvan: Bakı, İçərişəhər, 3-cü Məqomayev döngəsi 8/4.